

E. Ç. ƏLİYEVA

Alçaq Nəşriyyatı / Azərbaycan Mədəniyyət Mərkəzi

ÜZVİ KİMYADAN

(məzəqli və nüvə rəsədləri ilə) **PRAKTIKUM**

ALI MƏKTƏBLƏR ÜÇÜN DƏRS VƏSAITİ

AZƏRBAYCAN RESPUBLİKASI

TƏHSİL NAZİRLİYİ TƏRƏFİNDƏN

TƏSDİQ EDİLMİŞDİR

İnteqrasiya olunmuş məzəqli vəsaitlərinin təqdimatı
və əsaslı tətbiq etmək üçün.

İnteqrasiya olunmuş məzəqli vəsaitlərinin təqdimatı
və əsaslı tətbiq etmək üçün.

Əsaslı tətbiq etmək üçün
1000000000 801 - 802 - 9825 6

«MAARİF» NƏŞRİYYATI
BAKİ - 1998

547

256

Elmi redaktor:

professor, k.e.d. Məhərrəmov Abel Məmmədəli oğlu.

ƏLİYEVA E.C.

Üzvi kimyadan praktikum. (Ali məktəblər üçün dərs vəsaiti)

Bakı, «Maarif», 1998. – 296 səh.

Praktikumda laboratoriya işlərinin müasir elmi əsaslarla aparılması məqsədilə hər sinif üzvi birləşmələrə aid nəzəri hissə verilmişdir. Həmin təcrübə işləri üzvi maddələrin təsnifatına əsasən ardıcıl olaraq şərh edilmişdir. Əsas diqqət laboratoriya işlərinin dəqiq və səlis aparılmasına, onların nəticələrinin elmi izah edilməsinə yönəldilmişdir. Tələbələrin təcrübə işlərinin daha əsaslı öyrənmələri məqsədilə təcrübələrdən sonra hər mövzuya aid çalışmalar və məsələlər verilmişdir.

Praktikum ixtisası kimya olmayan ali məktəblərin tələbələri üçün nəzərdə tutulmuşdur. Lakin ondan orta ixtisas məktəblərinin tələbələri də istifadə edə bilər.

Ə $\frac{1705000000 - 108}{M652 - 98}$ e'lansız

© Əliyeva E.C., 1998

БДУ-нун
Елми
китабханасы

MÜQƏDDİMƏ

Təqdim olunan praktikumda üzvi kimyadan laboratoriya məşğələlərinin mühazirə dərsləri ilə paralel aparılması nəzərdə tutulub. Çünkü bu növ laboratoriya işləri birbaşa mühazirələrin mövzuları ilə səslənir və onların mənimsənilməsində əhəmiyyətli rol oynayır.

Praktikumun əsas məqsədi tələbələri təcrübə yolu ilə müxtəlif sinif üzvi birləşmələrin xassələri, onların ümumi və fərqli reaksiyaları, bə'zi üzvi maddələrin sintez üssulları ilə tanış etməkdir. Verilən təcrübə işlərinin əsas xüsusiyyəti ondadır ki, onların yerinə yetirilməsi üçün az miqdarda reaktiv tələb olunur. Digər tərəfdən bə'zi tələb olunan maddələr laboratoriya işlərini yerinə yetirərkən alınır, bu da reaktivə qənaət edilməsinə imkan yaradır. Bundan başqa verilən laboratoriya işləri tələbələrdə səliqəli işləmək, işi düzgün yerinə yetirmək kimi praktiki vərdişlər yaradır ki, bu da sonra keçirilən ixtisas fənlərinin mənimsənilməsində əhəmiyyət kəsb edir.

Təqdim edilən praktikum ilk növbədə kimya ixtisası verməyən məsələn, pedaqoji, kənd təsərrüfatı, tibbi, sənaye, hərbi və başqa bir çox ali məktəblərin programına görə üzvi kimyadan mühazirələrin oxunması ilə paralel laboratoriya işləri də aparılır. Təqdim olunan praktikum həmin ali məktəblərdə laboratoriya işlərinin aparılmasında geniş tətbiq oluna bilər. Burada verilən laboratoriya işlərinin yerinə yetirilməsi sonra keçiriləcək ixtisas fənlərindən olan laborato-

riya məşgələ işlərinin düzgün yerinə yetirilməsinə zəmin yaradır.

Kimya ixtisası verən ali məktəblərin tədris programına görə üzvi kimyadan laboratoriya işlərinin aparılması mühazirə dərslərinin əsas hissəsi oxunub qurtaranından sonra nəzərdə tutulub. Təqdim edilən praktikum həmin ali məktəblərdə mühazirə dərslərini təcrübələr ilə müşahidə edilməsi üçün istifadə edilə bilər.

Bu praktikumundan laboratoriya işlərinin aparılması üçün orta ixtisas məktəblərində də istifadə edilə bilər.

Praktikumda nəzərdə tutulan laboratoriya işləri aşağıdakı hissələrə ayrıılır:

1. Üzvi birləşmələrin təmizlənmə / qaydaları (IV – bölmə). Buraya həm fiziki, həm də fiziki-kimyəvi üsullar daxildir. Bu bölmədə göstərilən təcrübə işlərinin yerinə yetirilməsi və öyrənilməsi sonrakı təcrübələrdə sintez üsulu ilə alınan maddələrin təmizliyinin tə'yin edilməsi üçün tələbələrə praktiki əsas verir.

2. Üzvi maddələrin vəsfī analizi (V – ci bölmə). Bu bölmədə verilən təcrübə işləri üzvi maddələrin tərkibində olan elementlərin analitik üsulla tə'yin edilməsinə əsaslanır. Belə təcrübə işlərinin yerinə yetirilməsi çox vacibdir, çünkü təcavüz zamanı ölkəmizə qarşı tətbiq oluna bilən zəhərləyici maddələrin tə'yin edilməsi və zərərsizləşdirilməsini həyata keçirilməsi üçün tələbə və müdavimlərdə praktiki vərdişlər yaradır.

3. Ayrı-ayrı sinif üzvi birləşmələrin keyfiyyət reaksiya (VI – XIII – cü bölmələr) Bu təcrübələr üzvi maddələrin mühazirə materiallarında təqdim edilən reaksiyalarını açıqlayırlar, onların xüsusiyyətlərini, başqa sinif birləşmələrdən fərqini göstərir.

4. Üzvi maddələrin quruluşundan asılı olaraq reaksiyalarının müxtəlifliyi (VI – XIII – cü bölmələr) Həmin reaksiyaların vasitəsilə müxtəlif üzvi birləşmələrin molekullarında atomların bir-birinə tə'sirini və beləliklə həmin maddələrin xassələrinin dəyişilməsini öyrənmək mümkündür.

5. Üzvi birləşmələrin sintezi, bundan sonra təmizlənməsi və çıxımının tə'yini (VI – XIII –cü bölmələr). Bu kimi reaksiyalar tələbələri üzvi maddələrin sintezi üsulları ilə tanış edir, alınan maddələrin çıxımını və təmizliyini tə'yin etmək üçün tələbələrdə müəyyən praktiki vərdişlər yaradır. Belə təcrübələrin çox böyük əhəmiyyəti vardır. Belə sintezi mikro – və makro üsulla aparmaq olar. Mikro üsulla işləmək tələbələri daha səliqəli və daha dəqiq olmasına cəlb edir. Sintez olunan maddələrdən sonrakı təcrübə işlərində istifadə olunması lazımlı gelərsə o zaman sintezi makro üsulla aparmaq məsləhət görülür.

3,4 və 5 – ci bəndlərdə göstərilən təcrübələrin aparılması ayrı-ayrı bölmələrdə cəmləşdirilmiş halda verilir. Belə ki, bu bölmələr üzvi maddələrin təsnifatına əsasən qurulub və beləliklə hər sinif üzvi birləşmənin alınması və xassələrinin öyrənilməsi onun funksional qruplarının xassələrinə əsaslanır. Bundan başqa hər bölmədə ayrı-ayrı sinif birləşmələrin xassələri müxtəlif növ reaksiyalara birləşdirilib. Məsələn, oksobirləşmələrin reaksiyaları dörd yerə bölünür: karbonil qrupuna birləşmə reaksiyaları, karbonil qrupunun əvəzolunması, α -karbon atomunun reaksiyaları və oksidləşmə reaksiyaları. Reaksiyaların bu qayda üzrə bölünməsi tələbələr tərəfindən onların tam mənimsənilməsi üçün zəmin yaradır.

Təcrübələrin gedisində tələbələrdən müşahidələrinin qeyd edilməsi tələb olunur (reaksiya nəticəsində alınan mad-

dənin özünəməxsus olan qoxusunun varlığı, çöküntünün və ya qazın alınması, maddələrin rənglərini dəyişilməsi).

Hər bölmənin əvvəlində bura aid olan sinif birləşmələrin xüsusiyyətləri verilir, onların xassələrini açıqlayan bəzi reaksiyalar göstərilir. Lakin burada verilən material bütün üzvi birləşmələrin xassələrini tam öyrənilməsi üçün (program çərçivəsində) kifayət deyil, ona görə praktikumdan həmin məqsədlə istifadə edilməsi məsləhət görülmür. Bu praktikumdan üzvi kimya kursunun öyrənilməsində dərslik kimi istifadə edilməsi nəzərdə tutulmamışdır.

Müxtəlif ali məktəblərdə üzvi kimya fənninə ayrılan vaxt və program müxtəlifdir və buna görə hər ali məktəb üzvi kimya laboratoriya dərslərində işlənilən təcrübələri öz programına və ixtisasına görə tərtib edir. Bu praktikumda verilən təcrübə işlərinin sayı bir qədər çoxdur və bu da müxtəlif ali və orta ixtisas məktəblərinin müəllimləri tərəfindən öz proqramlarına və ixtisasına əsaslanaraq istənilən təcrübələrin seçilməsinə imkan verir.

şəhər və qəsəbələrdə aparılan işlərin metodikası haqqında
məsləhətli və təsdiq olunmuşdır. Üzvi kimya laboratoriyasında
işlər üçün əsaslı şəhər və qəsəbələrdə aparılan işlərin metodikası
haqqında tətbiq olunan metodikasına uyğun olmalıdır. Üzvi
kimya laboratoriyasında işlərin metodikası haqqında tətbiq olunan
I BÖLMƏ
METODİK QÖSTƏRİŞLƏR

1.1 Üzvi kimya laboratoriyasında ümumi iş qaydaları

Üzvi kimya laboratoriyasında aparılan iş və təcrübə
qaydaları bir qədər qeyri-üzvi kimya laboratoriyasında apa-
rılan iş qaydalarından fərqlənir. Bu da üzvi birləşmələrin
özünəməxsus olan xüsusiyyətlərindən irəli gəlir.

Üzvi birləşmələr əksər halda suda pis həll olur, uçucu-
dur və tez alışib yana bilir. Bu birləşmələrlə işləyərkən artıq
dərəcədə diqqətli olmaq tələb olunur.

Qeyri-üzvi birləşmələrdən fərqli olaraq üzvi birləşmə-
lərin reaksiyaları adı şəraitdə, demək olar ki, çox zəif gedir
və yaxud heç getmir. Bu reaksiyaların gedişi müxtəlif şəra-
itlərdən asılıdır, adətən bu reaksiyalar yüksək temperatur,
katalizator və həlledicilərin iştirakı ilə gedir. Buna görə üzvi
reaksiyaları aparmaq üçün müxtəlif qurğular, şüxə qab-qacaq
və başqa mürəkkəb təchizatlardan istifadə olunur. Şəraitdən
asılı olaraq reaksiya zamanı alınan məhsullar da müxtəlif ola-
bilər. Buna görə iş zamanı tələbə təcrübənin metodiki cəhə-
tinə və təhlükəsizlik texnikasına mütləq əməl etməlidir.

Sintez nəticəsində alınan maddəni tələbə mə'lum olan üsullarla, təmizləyib identifikasiya etməlidir.

Aparılan işin gedişi və nəticəsi iş dəftərində qeyd olunur. Qeydiyyatı apararkən işin tarixini, gedişi, mövzunu, müşahidə və nəticəni səliqəli yazmaq lazımdır. Dəftəri təcrübəni apararkən doldurulmalıdır (işin axırına saxlamaq olmaz). Bu qaydaya riayət edilsə müşahidələr dəqiq olar, bu da tədqiqatçının diqqətli və işe hazırlıqlı olmasına kömək edər. Bə'zən qeydiyyat bir qədər geniş tərtib olunur, məsələn, sintez edilən (yaxud götürülən) maddələrin təmizliyi, fiziki sabitləri göstərilir. Sintez aparılırsa, mütləq götürülən və alınan birləşmələrin miqdarı balans şəklində verilir.

İş dəftəri hər dəfə işin axırında müəllimə təqdim edilməlidir.

Laboratoriya işinə başlayarkən diqqətlə hazırlanmaq və aşağıdakıları bilmək lazımdır:

- ◆ -aparılan təcrübəyə aid olan "üzvi kimyanın" müvafiq bəhsini,
- ◆ -işlədirilən və alınan birləşmələrin xassələri və alınma üsullarını,
- ◆ -işin gedişini və hansı reaktiv və ləvazimatdan istifadə edəcəyini,
- ◆ -reakтив və ləvazimat ilə işləmə qaydalarını və təhlükəsizlik texnikasını.

Tələbəyə, biliyi yoxlanandan sonra işləməyə icazə verilirsə, o, müvafiq reaktiv və ləvazimatla tə'min olunur və bundan sonra işe başlaya bilər. İşə nədən və necə başlamaq:

1. Verilmiş reaktivlərin təmizliyini yoxlamaq.

Təmiz olmayan reaktivləri mə'lum olan qayda ilə təmizləyib identifikasiya etmək.

2. Təcrübəni aparmaq üçün laboratoriya qurğusunu yiğmaq.

Verilən ləvazimati yoxlayandan sonra qurğunu yiğməq lazımdır. Məsələn, istenilən təcrübə yüksək temperaturda gedirse, götürülen şüşə kolba istiliyə davamlı olmalıdır. Kolbanın həcmi elə olmalıdır ki, içərisinə tökülen maye onun həcminin $\frac{2}{3}$ -i hissəsini tutsun. İstifadə olunan soyuducu, damcı qılı, sınaq şüşələri və başqa şüşə qablar təmiz olmalıdır.

Şüşə kolba, soyuducu və başqa cihazlar ştativə bərkidildikdə onun tutqaclarını asbest lifə bükəmək lazımdır, belə olduqda şüşənin qırılma ehtimalı azalır. Şüşə qabları bir-biri ilə birləşdirildikdə (termometr, soyuducu, qəbuledici və s.) sürtkü yağından istifadə etmək lazımdır.

Təcrübə vakuumda (aşağı təzyiqdə) aparılmalıdır, mütləq yumrudib kolbalardan istifadə etmək lazımdır.

Bəzən təcrübəni kəskin iyi və ya zəhərli birləşmələrlə aparmaq lazım gəlir, belə hallarda iş sorucu şafda aparılmalıdır.

3. Bütün hazırlıq işləri görüləndən sonra laboratoriya işinə başlamaq.

Laboratoriya işi üçün ayrılan yer təmiz olmalı, masanın üstündən artıq cihazlar, şüşə qablar, süzgəc kağızlarının qırıntıları yiğisdirilməlidir, reaktivlər tixacla bağlı olmalı, qaz yanacağı reaktivlərdən uzaqlaşdırılmalıdır və s.

Təcrübəni aparan şəxs bilməlidir ki, işin nəticəsi onun hazırlığından, diqqətliliyindən və sərbəstliyindən asılıdır. **Təcrübəni tələm-tələsik aparmaq olmaz!**

Təcrübə aparıklärən bütün müşahidələr dərhal iş dəftərinə qeyd olunmalıdır. Qeydiyyatı işin axırına saxlamaq olmaz.

maz, belə ki bə'zən hətta yaddaşı lap yaxşı olan şəxs işin gedişində müşahidə olunan incəlikləri yadından çıxara bilir.

Təcrübənin axırında nəticələr qeyd olunmaqla, bu və ya digər effektiñ səbəbi izah edilməlidir.

Laboratoriya-iş dəftərində qeydiyyat aparılma. Tələbə laboratoriya işinə hairlaşmasını, işin aparılmasını və nəticələri mütləq iş dəftərində qeyd etməlidir. Orada laboratoriya işinin aparıldığı tarix, mövzu, təcrübənin məqsədi, götürülən maddələrin adı, ləvazimat, tələb olunan təchizat, təcrübənin hansı şəraitidə aparılması, işin gedişi və nəticəsi qeyd edilməlidir. Laboratoriya-iş dəftərinə təcrübənin gedişində tələb olunan bütün hesablamalar, reaksiyaların tənlikləri dərhal qeyd edilir. Bunun üçün dəftərin səhifələrində boş sahə saxlamaq lazımdır və ya dəftərin sağ tərəfində olan səhifədə işin gedişi haqda qeydiyyatları aparmaq, sol tərəfində isə bütün qaralama və hesablamaları etmək daha əlverişlidir. Hesablamaları qaralama vərəqdə və ya təsadüfi yerdə aparmaq olmaz.

Təcrübəni qurtarandan sonra nəticə qeyd olunur. Təcrübə paralel olaraq bir neçə maddələrlə aparılsara, qeydiyyatı cədvəl şəklidə aparmaq daha məqsədə uyğundur. Belə halda müxtəlif maddələrlə aparılan təcrübələri müqayisə etmək mümkün yaradılır.

Müəllim tərəfindən verilən göstərişlər və ya işin gedişini kitabdan tam iş dəftərinə köçürmək lazım deyil. Bütün qeydiyyatları tələbə özü qısa formada, yalnız əsas hissələrini, mühəhizələrini yaza bilməlidir (və bunu öyrənməlidir).

İş dəftərini səliqəli və vaxtında doldurmaq lazımdır. Laboratoriya təcrübələrini apararkən tələbə nəinki tədris programını mənimsezir, həm də düşüncəli işləməyi, laboratoriya ləvazimatlarından sərbəst istifadə etməyi öyrənir.

Bu da onun gələcəkdə elmi işçi kimi formallaşmasında köməklik edir. Elmi işçinin isə əsas köməkçisi onun apardığı iş dəftəridir, burada bütün qeydiyyatlar xirdalığı ilə öz yerini tapmalıdır.

Dəftərdə səhf qeydiyyatlar, hesablamalar, tənliklər yazılsara, onların üstündən səliqə ilə xətt çəkmək (belə ki, yazılar aydın görünən) lazımdır. Səhf sayılan yazıları qaralaması, pozmaq və ya dəftərin vərəqini qoparmaq olmaz, çünki müəyyən bir vaxtda həmin “səhflər” lazımlı, qiymətli bir infomasiya mənbəyi ola bilər.

Tələbənin iş dəftəri onun semestr ərzində apardığı laboratoriya işlərinin əsas hesabatıdır. Bunun əsasında semestrin axırında tələbə möğbulla qiymətləndirilir və imtahana buraxılır. Buna görə tələbə həmin dəftərin doldurub yazılımasında artıq dərəcədə diqqətli olmalıdır, bütün qeydiyyatları özü etməli və yoxlamalıdır.

1.2 Təcrübələrin gedişində aparılan hesablamalar

Laboratoriyada təcrübəni apararkən götürülən və alınan maddələrin miqdarı dəqiqliyi ilə göstəriləməli və alınan birləşmələrin çıxımı hesablanmalıdır. Bunları daha tez və dəqiqlik üçün nümunə kimi aşağıda bir neçə hesablamalar verilir.

1. Təcrübəyə götürülən maddələrin kütləsi mə'lum olduqda alınan maddələrin faizlə çıxımının hesablanması

1.1. Faizlə çıxımın hesablanması.

Məsələn, 1-ci tapşırıqda benzoy turşusunu kristallaşdırma üsulu ilə təmizləmək və nəticədə alınan təmiz benzoy turşusunun faizlə çıxımını hesablamaq lazımdır. Bunu necə etməli? Əvvəlcədən təcrübəyə götürülən maddə çəki tərəzisində dəqiq çəkilir və həmin maddənin kütləsi dəftərdə qeyd edilir. Maddəni kristalaşdırılmaqla təmizləyəndən sonra süzgəc kağızında qalan təmiz kristalları mütləq mə'lum olan üsullarla qurutmaq lazımdır. Qurudandan sonra onların dəqiq kütləsi müəyyən edilir. Bunun üçün təmizlənmiş və qurudulmuş maddə çəki tərəzisində çəkilir və bu rəqəm dəftərdə qeyd edilir. Maddə bir daha qurudulur və yenə də çəki tərəzisində çəkilir, bu əməliyyatı sabit kütlə alınana qədər təkrar etmək lazımdır. Maddə sabit kütləyə çatdırıldıqdan sonra (iki dəfə təkrarən çəkildikdə kütləsi dəyişilməsə) bu rəqəm təmizlənmiş benzoy turşusunun kütləsi kimi dəftərdə qeyd edilir. Təmizlənəndən sonra maddənin faizlə çıxımını tapmaq üçün, təmizlənmiş maddənin kütləsi əvvəlcədən götürülən maddənin kütləsinə bölnür və 100-ə vurulur. Bu rəqəm faizlə çıxım sayılır.

Fərz edək ki, təmizləmək üçün 3 q benzoy turşusu götürülür və onun sabit kütləsi kristalaşdırıb təmizləyəndən sonra 2,2 q qalır. Təmizlənmiş benzoy turşusunun faizlə çıxımını hesablamaq üçün 2,2 - ni (temizlənmiş maddənin kütləsini) 3 - e (götürürlən maddənin kütləsinə) bölib 100-ə vurmaq lazımdır :


$$\frac{2,2}{3} \cdot 100 = 73,33\%$$

Beləliklə, bizim misalda benzoy turşusunun təmizlənməsi nəticəsində alınan təmiz maddənin miqdarı götürülmüş maddənin 73,33% - ni təşkil edir. Demək, götürülən benzoy

turşusunun tərkibində 26, 67% qarışıqlar vardır. Ümumiyyətlə desək, faizlə çıxımı hesablamaq üçün təcrübə nəticəsində alınan təmiz maddənin kütləsini onun nəzəri kütləsinə bölmək (kütlə hissəsini tapmaq) və bundan sonra 100 - e vurmaq lazımdır.

1.2 Təcrübə nəticəsində alınan maddənin nəzəri çıxımının hesablanması. Nəzəri çıxım nəyə deyilir? Təcrübə nəticəsində heç bir itki baş vermədən götürülən maddə tamamilə reaksiyaya daxil olmaqla reaksiya zamanı stexiometrik tənasübə görə alınan maddənin kütləsinə nəzəri çıxım deyilir. Kimyəvi reaksiyalarda maddələr bir-birilə stexiometrik nisbətlərdə daxil olur. Stexiometrik tənasüb tənlik üzrə reaksiyada tam iştirak edən maddələrin əmsalları üzrə qurulur.

Məsələn, 2,4,6-trinitrofenolu fenolun nitrolaşması ilə alınması reaksiyasına baxaq. Bu reaksiyanın tənliyini yazandan sonra görünür ki,



götürüлən 1 mol fenol 3 mol nitrat turşusu ilə reaksiyaya daxil olur və bunun nəticəsində 1 mol 2,4,6-trinitrofenolla bərabər 3 mol su alınır. Beləliklə, bu reaksi-

yada maddələr aşağıdakı stexiometrik tənasübdədir (mol nisbətində): 1:3:1:3.

Maddənin nəzəri çıxımını hesablamaq üçün bə'zən təcrübədə aparılan reaksiyanın tənliyini tam yazmaq vacib deyil, yalnız bizi maraqlandıran (götürülən və alınan) maddələrin formullarını yazmaqla onların əmsallarını göstərmək kifayətdir. Bundan sonra götürülən maddənin miqdəri (molu) tapılır.

Misal №1: 5q fenolun nitrolaşması nəticəsində neçə qram 2,4,6-trinitrofenol (pikrin turşusu) alına bilər? Burada neçə qram 2,4,6-trinitrofenol alına bilər dedikdə alınan maddənin nəzəri çıxımını tapmaq deməkdir. Bunun üçün əvvəlcədən bizi maraqlandıran hər iki maddənin formullarını yazırıq:



Fenol trinitrofenol

Sxemdə göründüyü kimi burada maddələrin qarşısında olan əmsallar birə bərabərdir, belə ki bir mol fenoldan bir mol trinitrofenol alınır. Demək, onlar 1:1 olan stexiometrik nisbətdəirlər. Bu o deməkdir ki, reaksiyaya daxil olan fenolun maddə miqdəri reaksiya zamanı alınan trinitrofenolun maddə miqdarına bərabərdir. Bundan sonra götürülən fenolun maddə miqdarını hesablamaq lazımdır və onun əsasında reaksiya nəticəsində alınan trinitrofenolun maddə miqdarını bilmək olar.

Maddə miqdarını (molunu) tapmaq üçün maddənin kütləsini onun molyar kütləsinə bölmək lazımdır. Fenolun molekul kütləsi hesablanır və bu rəqəm molyar kütləyə bərabər olduğundan:

$$M(C_6H_5OH) = 94 \text{ g/mol}$$

Bundan sonra götürülən fenolun maddə miqdari hesablanır, yəni götürülən 5 q fenol mol hesabı ilə nə qədər olur. Ümumiyyətlə, bu əməliyyatı mütləq hər dəfə sintezi aparmaqdan əvvəl etmək lazımdır.

$$n = \frac{m}{M}$$

n – maddə miqdarı mol;

m – maddənin kütləsi q;

M – həmin maddənin molyar kütləsi g/mol.

$$n(C_6H_5OH) = \frac{5}{94} = 0,0526$$

Beləliklə reaksiya üçün 0,0526 mol fenol götürüb. Alınan və götürülən maddələrin əmsalları eyni olduğundan (yəni yuxarıda verilən sxemdən göründüyü kimi 1 mol fenoldan 1 mol trinitrofenol alınır) trinitrofenolun da maddə miqdarı 0,0526 mol olmalıdır. Bu neçə qram trinitrofenol təşkil edir? Bunu hesablamaq üçün (yəni maddə miqdardından kütləni tapmaq üçün) maddə miqdarı (n) həmin maddənin molyar kütləsinə (M) vurulur. Belə ki, maddə miqdarının molyar kütləsinə olan hasili maddənin kütləsini verir.

$$m = nM$$

Bundan sonra sintez nəticəsində alınan maddənin hesablaması lazımdır.

$$m [C_6H_2(NO_3)_3] = 277 \cdot 0,0526 = 14,5702$$

Demək, 5 g fenolun nitrolaşması nəticəsində 14,5702 g 2,4,6-trinitrofenol alınmalıdır. 14,5702 g trinitrofenolun nəzəri çıxımıdır, yəni heç bir itki baş verməsə və yeganə bir maddə olaraq 2,4,6-trinitrofenol alınsa, onun kütləsi 14,5702 g olmalıdır

Beləliklə hər hansı bir sintezi aparmaqdan əvvəl mütləq reaksiyanın nəticəsində alınan maddələrin nəzəri çıxımını hesablamak lazımdır.

$n_1 = \frac{m_1}{M_1}$ götürülmüş maddənin miqdarı; $n_1 = kn_2$ ($k -$

tənlik üzrə alınan və götürülən maddələrin əmsallarının nisbəti)

$m_2 = n_2 M_2$ reaksiya nəticəsində alınan maddənin kütləsi – maddənin nəzəri çıxımı.

1.3 Reaksiya nəticəsində alınan maddənin faizlə çıxımının hesablanması

Reaksiya nəticəsində alınan maddənin nəzəri çıxımını hesablayandan sonra onun praktiki çıxımını bilmək lazımdır. Bunun üçün reaksiya tamamlanandan sonra alınan maddəni mə'lum olan üsullarla təmizləyib, qurudub çəki tərəzisində çəkmək lazımdır. Alınan rəqəm maddənin praktiki çıxımını göstərir – m_{pr} . Faizlə çıxımını hesablamaq üçün praktiki çıxım nəzəri çıxıma bölünür və 100 – e vurulur.

$$\frac{m_{pr}}{m_n} \cdot 100$$

Məsələn: fenolun nitrolaşması reaksiyasında 5 q fenoldan 10,2 q trinitrofenol alınmışdır. Bu rəqəm trinitrofenolun praktiki çıxımını göstərir. Lakin əvvəlcədən trinitrofenolun nəzəri çıxımı hesablanmışdır və bu çıxım 14,5702 q bərabər olmalıdır, beləliklə, faizlə çıxımı tapmaq üçün aşağıdakı hesablama aparılır:

$$\frac{10,2}{14,5702} \cdot 100 = 70\%$$

Bizim misalda 2,4,6-trinitrofenolun (pikrin turşusunun) çıxımı 70% - dir.

2. Təcrübəyə götürülən və alınan maddələr maye halda olduqda hesablamalar necə aparılmalıdır

2.1. Beləliklə, kimyəvi reaksiyada iştirak edən maddələrin nəzəri və faizlə çıxımlarını hesablamaq üçün onların kütlələrini bilmək lazımdır. Lakin təcrübəyə götürülən maddələr maye halda olduqda onların tərəzi ilə ölçülməsi bir qədər çətinləşir. Belə hallarda maddələrin həcminin ölçülməsi daha məsləhətdir. Hər hansı bir maye maddənin həcmini tapmaq üçün onun kütləsini sıxlığına bölmək lazımdır.

$$V = m/\rho$$

Məsələn, etil spirtinin oksidləşməsi nəticəsində asetat turşusu alınır. Reaksiyaya götürülən etil spirtini uçucu maddə olduğundan tərəzidə çəkmək çox çətindər. Buna görə spirti (və başqa maye maddələri) ölçmək üçün onun kütləsindən həcminə keçmək məqsədəyənəndur. Təcrübəyə 0,1 mol etil spirti götürmək lazımdır, bu da 4,6 q təşkil edir (etil spirtinin molyar kütləsi 46 q/mol – dur). 4,6 q etil spirtinin həcmini tapmaq üçün bu rəqəmi onun sıxlığına bölmək lazımdır. Etil spirtinin sıxlığı 0,79 q / sm³. Beləliklə 4,6 q

$$\text{etil spirtinin həcmi} \quad \frac{4,6}{0,79} = 5,8 \text{ ml} \text{ bərabərdir.}$$

Əksinə, reaksiya nəticəsində alınan maddələr maye halda olduqda onların həcminin əsasında kütləsini hesablamaq mümkündür. Bunun üçün maddənin həcmini onun sıxlığına vurmaq lazımdır.

$$m = V\rho$$

3. Reaksiya nəticəsində qaz halında maddələr alındıqda onların çıxımı necə hesablanmalıdır?

Qazın həcminin nəzəri çıxımını necə hesablamaq lazımdır?

Avoqadro qanunundan mə'lumdur ki, hər-hansı qazın 1 molu normal şəraitdə 22,4 litrə bərabər olan həcmi tutur. Bu rəqəm (22,4) qazın molyar həcmi adlanır və l/mol – la ölçülür. Qazın maddə miqdərindən (mol sayından) həcmini

tapmaq üçün maddə miqdarnı molyar həcmə (22,4 l/mol) vurmaq lazımdır.

$$V=22,4n \text{ (} n - \text{maddə miqdarı)}.$$

Məsələn, aşağıda verilən tənliyə görə 1 mol metanın tam yanması üçün 2 mol oksigen tələb olunur və bu zaman 2 mol su və 1 mol karbon qazı alınır



Beləliklə, 1 mol metanın yanması üçün 2 mol təmiz oksigen qazı götürmək lazımdır, bunun da həcmi 44,8 l – e bərabərdir ($2 \cdot 22,4 = 44,8$). Bu reaksiya nəticəsində 1 mol karbon qazı alınır, o isə 22,4 litrə bərabər olan həcmi tutur.

6.5-ci təcrübədə metan qazını sodium-asetatdan almaq lazımdır. Fərz edək ki, metanın alınmasına 4,1 g sodium asetat duzu götürülür. Reaksiya nəticəsində alınan metanın faizlə çıxımını hesablamaq lazımdır.

Məsələni həll etmək üçün təcrübəyə başlamamışdan ilk əvvəl təcrübə nəticəsində alınan metanın nəzəri çıxımını hesablamaq tələb olunur. Bunun üçün reaksiyanın tənliyini yazmaq lazımdır:



Bu tənlikdən göründüyü kimi bir mol sodium-asetat duzundan bir mol metan qazı alınır. Bizim misalımızda reaksiyaya 4,1 g sodium-asetat götürülür. Götürülen sodium-asetatin maddə miqdarnı tapmaq üçün onun kütləsini molyar kütləsinə bölmək lazımdır.

$$M(\text{CH}_3\text{COONa}) = 82 \text{ g/mol}$$

$$n = \frac{4,1q}{82 \text{ g / mol}} = 0,05 \text{ mol}$$

Tənliyə görə sodium-asetat və metanın *mol* nisbətləri 1:1 bərabərdir, demək 0,05 *mol* sodium-asetattan 0,05 *mol* metan qazı alınmalıdır.

Beləliklə 0,05 *mol* metanın həcmi 1,12 *litr* bərabərdir.

$$0,05 \text{ mol} \cdot 22,4 \text{ l/mol} = 1,12 \text{ l}$$

Aparduğumuz hesablamalardan belə nəticəyə gəldik ki, 4,1 *g* sodium-asetat düzündən 1,12 *l* metan qazı almaq olar. Bu hesablamaları aparandan sonra təcrübəyə başlamaq olar.

Qaz halında alınan maddələri toplamaq üçün onlar içərisində su və ya başqa bir maye olan qabdan keçirilir. Belə ki, qaz həmin qabdan keçdikdə öz həcmine bərabər olan həcmində mayeni sixışdırır çıxarır. Demək, qabdan sixışdırılıb çıxardılan mayenin həcmini ölçməklə qazın həcmini tapmaq mümkündür. Lakin bu usulla qaz halında olan maddələri toplamaq üçün elə maye seçmək lazımdır ki, toplanan qaz onunla reaksiyaya girməsin və həmin mayedə həll olmasın. Məsələn, karbohidrogenlər suda həll olmur və su ilə reaksiyaya girmir bu da onları suyun altında toplanmasına imkan yaratır. Lakin karbon-4oksid, ammoniyak və bir neçə başqa qazlar suda həll olaraq onunla birləşmələr əmələ gətirir və buna görə belə qazları suyun altında toplamaq olmaz.

Beləliklə, hər hansı bir qazı toplamaq üçün xüsusi qablardan istifadə edilir, belə qablar aşağı və yuxarı hissələrdən boru ilə təchiz olunur. Bəzən bunların üstündə həcmini göstərən xətlər də olur. Qab maye ilə doldurulur və bundan sonra aşağı hissəsində yerləşən borudan qabin içərisinə qaz buraxılır, qazın təzyiqindən qabda olan maye sıxışdırılır və qabin üst hissəsində olan borudan çıxır. Qazın həcmini ölçmək üçün qabdan xaric olan mayenin həcmini ölçmək lazımdır. Və yaxud qaz doldurulan qabin üstü xətlənibsa həmin xətlərə görə qazın həcmini qeyd etmək olar.

Bundan sonra təcrübə nəticəsində alınan qazın faizlə çıxımını hesablamaq lazımdır. Bunun üçün təcrübədə alınan qazın həcmi tənliyə görə alınası qazın həcmində bölünür və $100 - \theta$ vurulur.

Fərz edək ki, təcrübə nəticəsində $0,9 \text{ litr}$ metan qazı toplandı (alınan metani suyun altında toplamaq olar), bu da nəzəri çıxımının 80% - ni təşkil edir.


$$\frac{0,9}{1,12} \cdot 100 = 80\%$$

4. Reaksiyaya götürülən iki maddənin kütləsi mə'lum olduqda alınan maddələrin çıxımı necə hesablanmalıdır

Təcrübə zamanı reaksiyaya götürülən maddələrin ikiisinin kütləsi mə'lum olduqda alınan maddənin çıxımını hesablamaq üçün əvvəlcədən mütləq götürülən maddələrdən hansı reaksiyaya tam girdiyini bilmək lazımdır. Çünkü biliyimiz kimi *alınan maddələrin miqdari yalnız reaksiyada tam istifadə olunan maddənin miqdari ilə hesablanır bilər.*

Götürülən maddələrdən biri reaksiya nəticəsində artıq qalırsa, hesablamaları onun əsasında aparmaq olmaz.

Məsələn: toluolun sulfolaşması nəticəsində alınan p-toluolsulfoturşunun çıxımını hesablamaq lazımdır. Təcrübəni aparmaq üçün 6,9 q toluol və 14,7 q qatı sulfat turşusu götürülür. Bu reaksiyanın tənliyini yazandan sonra görünür ki, toluolun sulfat turşusuna olan stexiometrik nisbəti 1:1 bərabərdir, yəni reaksiyaya necə mol toluol götürülsə, o miqdarda da sulfat turşusu götürmək lazımdır:



Bundan sonra təcrübəyə götürülən maddələrin miqdərini verilmiş kütlərinə görə hesablamaq lazımdır.

$$M(C_6H_5CH_3) = 92$$

$$n(C_6H_5CH_3) = \frac{6,9}{92} = 0,075$$

$$M(H_2SO_4) = 98 \quad n(H_2SO_4) = \frac{14,7}{98} = 0,15$$

Bu hesablamalardan görünür ki, reaksiyaya götürülən toluol və sulfat turşusunun mollarının nisbətləri $0,075 : 0,15 = 1 : 2$ bərabərdir, yəni sulfat turşusunun miqdarı tənliyə görə iki dəfə artıq götürülür. Demək, reaksiya nəticəsində toluol tam reaksiyaya girir, lakin sulfat turşusunun ($0,15 - 0,075 = 0,075$) 0,075 molu artıq qalır.

Beləliklə, bu reaksiya zamanı alınan toluolsulfoturşunun miqdarnı yalnız toluolun miqdarına əsasən hesablamaq olar. Reaksiyanın tənliyinə görə 1 mol toluolun sulfolaşması nəticəsində 1 mol toluolsulfoturuşu alınırsa, götürülən 0,075

mol toluoldan bir o qədər də (0,075 mol) toluolsulfoturşu alınacaq, bunun da kütləsini hesablamamaq üçün həmin rəqəmi maddənin molyar kütləsinə vurmaq lazımdır.

$$M(C_6H_4CH_3SO_3H) = 172$$

$$m(C_6H_4CH_3SO_3H) = 172 \cdot 0,075 = 12,9 \text{ g}$$

Beləliklə, 6,9 q toluolun sulfolaşma reaksiyası nəticəsində 12,9 q toluolsulfoturşu alınmalıdır.

Bu hesablamalar aparıldandan sonra, təcrübəni başlamaq olar. Bundan sonra reaksiya nəticəsində alınan toluolsulfoturşunun kütləsini tapmaq və onun faizlə çıxımını hesablamaq lazımdır.

MƏSƏLƏLƏR

1. 150 q propil spirtini alüminium oksidi üzərində közərdəndən sonra 44,8 l propilen alındı. Alınan propilenin çıxımını hesablayın.
2. 23,4 q benzolun sulfolaşması üçün 98 q sulfat turşusu götürülmüşdür. Reaksiya nəticəsində 38 q benzolsulfoturşu alındı. Bu nəzəri çıxımının neçə faizini təşkil edir?
3. 10 ml benzolun nitrolaşma reaksiyasına neçə ml qatı nitrat turşusu ($\rho = 1,51 \text{ g /sm}^3$) götürmək lazımdır?
4. Asetilenin gümüş oksidin ammonyaklı məhlulu ilə reaksiyası nəticəsində 24 q asetilenid alındı. Gümüş-asetilenidin çıxımı 80% - dir sə reaksiyaya neçə litr asetilen daxil olmuşdur.

- 5. 30,24 / asetilenin kömür katalizatoru üzərində trimerləşməsi nəticəsində neçə qram benzol alınır. Reaksiya nəticəsində alınan benzolun çıxımı 85% - dir.**
- 6. 0,5 kg texniki kalsium-karbidin su ilə parçalanması nəticəsində 140 l asetilen alınırsa, götürülen karbidin tərkibində olan qarışqların % miqdarı nə qədərdir.**

RƏSULTATLAR

Əlavəti 100 g asetilenin 100 g kömür katalizatoru üzərində tərkibində 140 l asetilenin 85% -i benzol olub.

Əlavəti 100 g asetilenin 100 g kömür katalizatoru üzərində tərkibində 140 l asetilenin 85% -i benzol olub.

Əlavəti 100 g asetilenin 100 g kömür katalizatoru üzərində tərkibində 140 l asetilenin 85% -i benzol olub.

Əlavəti 100 g asetilenin 100 g kömür katalizatoru üzərində tərkibində 140 l asetilenin 85% -i benzol olub.

Əlavəti 100 g asetilenin 100 g kömür katalizatoru üzərində tərkibində 140 l asetilenin 85% -i benzol olub.

II BÖLMƏ

LABORATORİYADA İSLƏDİLƏN QAB - QACAG VƏ LƏVAZİMAT

Kimya laboratoriyasında ən çox işlədilən qab-qacaq şüşədən hazırlanır. Kimyəvi qab-qacaqlar adətən genişlənmə əmsali az olan, istiliyə, qələviyə, turşuya davamlı olan şüşədən hazırlanır. Bu xassələrə malik olan "borsilikat" və "molibden" şüşələrini göstərmək olar. Yüksek temperaturda işlədilən qab-qacaq və şüşədən hazırlanmış cihazlar istiliyə davamlı olan "pireks" tipli şüşədən hazırlanır. Bu tipli şüşənin genişlənmə əmsali çox kiçikdir və 250-yə qədər temperatur dəyişkənliyinə dözə bilir, lakin belə şüşələr qələviyə qarşı davamsızdır.

Maksimal yüksək temperaturda işlədilən cihazlar "kvars" tipli şüşədən hazırlanır. Onun yumşalma temperaturu 1400°C bərabərdir. Belə bir yüksək temperatura davamlı olan şüşənin genişlənmə əmsali çox kiçikdir ($6 \cdot 10^{-7} \text{ sm}^2/\text{grad}$) buna görə kvarsdan hazırlanmış şüşə qablar temperatur dəyişkənliyinə davamlıdır.

Adı şüşədən fərqli olaraq "kvars" şüşələr ultrabənövşəyi şüaları asanlıqla keçirir, və beləliklə, hər hansı bir təcrübəni ultrabənövşəyi şüa altında aparmaq lazıim gəlirsə, "kvars" şüşədən hazırlanmış qablardan istifadə edilməlidir.

STƏKANLAR. Kimyəvi stekanlar müxtəlif formada və ölçüdə olur. Onlar istiliyə davamlı olan və yaxud adı


şüşədən hazırlanır. Belə stekanlardan ölçü stekanı kimi də istifadə etmək olar.

Kimyəvi stekanlarda, adətən köməkçi işlər aparılır (süzmə, qarışdırma, suda məhlulların hazırlanması, çök-dürmə, kristalaşma və s.). Belə stekanlarda 100°C -yə qə-dər, hava və rütubət tə'sir etməyən kimyəvi reaksiyalar aparılır.


KOLBALAR. Kolbalar, adətən kimyəvi reaksiyaların aparılması üçün tətbiq olunur. Onlar müxtəlif forma və həcm-də hazırlanır, məsələn, armudvari və yaxud yumru, yastı və ya yumrudib, boğazları şifli və ya şiflsiz, bir və ya bir neçə boğazlı və s..

Yastıdib kolbalar, adətən məhlulu hazırlayıb saxlamaq, çökdürmə əməliyyatı aparmaq üçün, həmçinin adı şəraitdə və ya 100°C -dən artıq olmayan temperaturda gedən reaksiyalara-nın aparılmasında işlədir. Onlardan yüksək temperaturda və vakuumda gedən reaksiyalar üçün istifadə etmək olmaz.


100°C temperaturdan yuxarı və vakuumda aparılan reaksiyalar üçün yüksək keyfiyyətli şüşədən hazırlanmış yumrudib kolbalardan istifadə edilir. Bu kolbalar müxtəlif əlavə hissələr ilə (soyuduğu, defleqmator və s.) təchiz oluna bilər. Bə'zən bir qədər mürəkkəb təcrübələr aparmaq üçün, məsələn, eyni zamanda həm termometrdən, həm damcı qifindan, həm qarışdırıcıdan və başqa əlavə hissələrdən istifadə etmək məqsədilə iki, üç və çoxboğazlı kolbalardan istifadə edilir (şəkil 2). Laboratoriya da belə kolbalar olmazsa, onları yumrudib birboğazlı kolbaya başlıq (şəkil 1c) birləşdirməklə əvəz etmək olar. Vakuum şəraitində distillə Klayzen kolba-sında aparılır (şəkil 1b). Belə kolbalar defleqmatorlu və de-fleqmatorsuz olur.



Şekil 1. 1a. Vürs kolbası. 1b. Klayzen kolbası. 1c. Klayzen başlığı ilə təchiz edilmiş yumrudib kolba.




Şekil 2. Müxtəlif soyuducularla təchiz edilmiş birboğazlı, ikiboğazlı və üçboğazlı yumrudib kolbalar.




Şəkil 3. Üçboğazlı yumrudi b kolba.

Şəkil 4. Kolbaya toz halında olan maddəni tökmə üsulu.




Şəkil 5. Atmosfer təzyiqində distilləni aparmaq üçün alonjalar.

Şəkil 6. Atmosfer təzyi qində distillə etmək üçün Vürs başlığı




Şəkil 7. Vakuumda distilləni aparmaq üçün tətbiq olunan a) forştos və b) alonj.



Şəkil 8. Üçboğazlı başlıq

Atmosfer təzyiqində distilləni yumrudib yan borusu olan Vürs kolbasında aparımaq məsləhət görülür (şəkil 1a), və ya onu Vürs başlığı ilə (şəkil 6) təchiz edilmiş yumrudib kolba ilə əvəz etmək olar.

Çöküntünü süzmək üçün çox zaman vakuum sorucudan istifadə etmək lazımdır, belə hallarda qalın şüşədən hazırlanmış Bunzen kolbası işlədir (şəkil 9.).



Şəkil 9. Bunzen kolbası.

KALSIUM – XLORİD BORULARI

(şəkil 10.).


Qurğuların içərisində olan maddələri hava və rütubətdən qorumaq üçün içərisində susuzlaşdırılmış kalsium-xlorid və ya başqa quruducu birləşmə olan borular işlədir.



Şəkil 10. Kalsium-xlorid boruları.

SOYUDUCULAR (şəkil 11.).

Kimya laboratoriyasında, qarşıya qoyulmuş məqsəddən asılı olaraq müxtəlif soyuduculardan istifadə olunur.




Şekil 11. Müxtəlif soyuducular

Yüksək temperaturda qaynayan maddələri distillə edərəkən hava soyuducusundan, aşağı temperaturda qaynayan birləşmələri distillə edərəkən Libix soyuducusundan istifadə etmək daha məqsədə uyğundur.


Təcrübəni aparan şəxsin məqsədindən asılı olaraq digər soyuducular da tətbiq edilir. Distillə zamanı soyuducunu qəbulədici ilə birləşdirmək üçün müxtəlif alonjlardan istifadə edilir (şəkil 5,7.).

DAMCI VƏ AYRICI QIFLAR (şəkil 12, 13.). Reaksiya gedən qarışığın üzərinə mayeni tədricən tökmək üçün müxtəlif formada olan damci qiflərindən istifadə edilir. Bu qiflar, adətən, nisbətən kiçik olur və uzun boru ilə təchiz olunur.

Eyni formada, lakin borusu bir qədər qısa və qalın şüşədən hazırlanmış qıflar ekstraksiya və bir-biri ilə qarışmayan mayeləri ayırmak üçün işlədirilir. Bunlar ayrıçı qıflar kimi tənilir.




Şəkil 12. Damcı qıfları.



Şəkil 13. Ayrıcı qıflar

ŞLİFLİ CİHAZLAR (şəkil 14, 15). Qurğunun ayrı-ayrı hissələrini bir-biri ilə birləşdirmək üçün tətbiq olunan mantar və rezin tixaclar və rezin borular istiyə və bir çox kimyəvi reaktivlərin tə'sirinə az davamlıdır. Belə ki, rezin tixaclar və borular benzol, toluol, efir, aseton və başqa «aqressiv» maddələrin tə'sirinə dözməyib tez dağılır. Ona görə kimyəvi qurğunun ayrı – ayrı hissələrini bir-biri ilə birləşdirmək üçün şüşə şliflərdən istifadə etmək daha əlverişlidir. Belə qurğularla işləyərkən, alınan maddələr çox təmiz olur. Ən çox işlədilən şliflər konus formalıdır. Şliflərlə yiğilmiş qurğularda vakuumda işləyərkən hermetiklik tə'min olunur.

Qurğunu yiğmaqdan əvvəl şiflərə vazelin və ya vakuum sürtkü yağıları sürtmək lazımdır. Təcrübədən sonra şiflər bir-birindən ayrılmırsa onları ayırmak üçün bir qədər qızdırmaq lazımdır. Uzun müddət işlədilməyən kranlar açılmırsa, onları duru xlorid və ya sirkə turşularında qaynatmaq məsləhətdir.



Şəkil 14. Birləşirici şiflər. Şəkil 15. normal konusvari şiflər.

REZİN VƏ MANTAR TIXACLAR.

Qeyd olundu ki, rezin və mantar tixaclar istiliyə və reaktivlərin tə'sirinə az davamlıdır. Yüksek keyfiyyətli olan mantar tixaclar qurğunun hermetikliyini tə'min edir. Lakin, yadda saxlamaq lazımdır ki, tixaclar hətta belə bir dəfə işlədilərsə, onları yuyub təmizləmək çox çətindir. Mantar tixacları elə seçmək lazımdır ki, onların diametri borunun diamet-rindən bir qədər böyük olsun.

REZİN VƏ POLİETİLEN BORULAR.

Su və ya qaz vermek habelə qurğunun bə'zi hissələrini bir-biri ilə birləşdirmək üçün rezin və polietilendən hazırlanmış borulardan istifadə olunur. Qurğunu yakuum sorucusuna birləşdirmək üçün qalın divarlı rezin borular işlədir. Lakin rezin boruların qazların ötürülməsi sahəsində tətbiqi məhduddur, belə ki, Cl_2 , SO_2 , HCl , NH_3 , O_2 və digər qazların tə'sirindən bu borular tez dağılır. Belə hallarda şüxə borulardan istifadə etmək daha məqsədə uyğundur. Polietilen borular müxtəlif məhlulların tə'sirinə davamlıdır, lakin onlar yüksək temperaturda yumşalır, və buna görə yüksək temperatur şəraitində işlədilmir. Onlardan yalnız otaq temperaturunda gedən reaksiyalar üçün istifadə edilir.



REZİN VƏ POLİETİLEN BORULAR
Bu rəsədən rezin və polietilen boruların görünüşü
və hər hansı bir tətbiqdən istifadə etmək üçün
onların tətbiqi məhdudluqları göstərilmişdir.

REZİN VƏ POLİETİLEN BORULAR
Su və ya qaz vermek habelə qurğunun bə'zi hissələrini bir-biri ilə birləşdirmək üçün rezin və polietilendən hazırlanmış borulardan istifadə olunur. Qurğunu yakuum sorucusuna birləşdirmək üçün qalın divarlı rezin borular işlədir. Lakin rezin boruların qazların ötürülməsi sahəsində tətbiqi məhduddur, belə ki, Cl_2 , SO_2 , HCl , NH_3 , O_2 və digər qazların tə'sirindən bu borular tez dağılır. Belə hallarda şüxə borulardan istifadə etmək daha məqsədə uyğundur. Polietilen borular müxtəlif məhlulların tə'sirinə davamlıdır, lakin onlar yüksək temperaturda yumşalır, və buna görə yüksək temperatur şəraitində işlədilmir. Onlardan yalnız otaq temperaturunda gedən reaksiyalar üçün istifadə edilir.

III BÖLMƏ

3.1. UZVİ KİMYA

LABORATORİYASINDA ÜMUMİ İŞ GAYDALARI VƏ TƏHLÜKƏSİZLİK TEXNİKASI

Kimya laboratoriyasında işləyərkən, zəhərlənmə, yanım və başqa felakətlərdən qorunmaq üçün aşağıda göstərilən qaydalara riayət etmək lazımdır. Laboratoriyada işləyən hər bir şəxs lazımlı anda qorxusuz və çaxnaşma salmadan tədbir görüb, ilk yardım göstərməyi bacarmalıdır.

Təcrübəyə başlamazdan əvvəl təhlükəsizliyə aid olan təlimatı və işin gedisini ətraflı öyrənməli, iş zamanı son dərəcə diqqətli və ehtiyatlı olmalı, iş yeri həmişə təmiz və səliqəli saxlanmalıdır.

Laboratoriyada işləyən yoldaşlarınıza təhlükə yaratmamaq məqsədilə həmişə ətrafa diqqət yetirməli. Sınaq şüşələri və başqa şüşə qabları qızdırarkən ehtiyatlı olmalı və onların üstü silinib qurudulmalıdır. Şuşə qabda hər hansı bir mayeni qızdırarkən onun ağızını özünüzdən və yoldaşlarınızdan uzaqlaşdırın və eks istiqamətə yönəldin.

Termometr, şüşə boru, şüşə çubuqları tixaca salmaq, lazym gələrsə, hər zaman ehtiyatlı olmalı və siniq cihazlardan istifadə etməməli.

Vakuumda işləyərkən yumrudıb, istiliyə davamlı kolbalardan istifadə etmək lazımdır, yastıdıb kolbalardan vakuüm şəraitində istifadə etmək olmaz!

Reaktivlər dəri və əllərinizə dəyməməlidir. Bə'zi reaktivlər hətta sağlam zədələnməmiş dəridəndə organizmə keçə bilər!

Zəhərli, kəskin iyii və qıcıqlandırıcı birləşmələrlə işləyərkən mütləq sorucu şkafdan istifadə etməli. Şkafın şüşələri iş zamanı bağlı olmalıdır və şkafın içərisinə əyilər-kən iş aparmaq olmaz.

Bağlı sorucu şkafda açıq qabda 250 ml – dən artıq yan-an mayeni buxarlandırmaq olmaz və bu zaman yaxınlıqda açıq alov olmamalıdır. Quruducu şkafda yanğından təhlükəli maddələri buxarlandırmaq olmaz.

Efir və başqa aşağı temperaturda qaynayan maddələrlə işləyərkən çox ehtiyatlı olmaq lazımdır. Belə bir maddələrlə çox miqdarda işləyərkən otaqda heç bir qızdırıcı cihaz qoşulmamalıdır, çünkü həmin maddələr hava ilə partlayıcı qarışqlar əmələ gətirir.

100°C temperaturdan yuxarı qaynayan maddələri açıq alovda yalnız qızdırıcı hamamlardan istifadə etməklə qızdırmaq lazımdır.

Gözlənilmədən otaqda zəhərli, kəskin iyii, qıcıqlandırıcı buxarlar və yaxud qaz əmələ gələrsə dərhal laboratoriya-da olan başqa işçiləri xəbərdarlıq etmək lazımdır!

Yaranan təhlükəni sakit halda, düşüncəli, heç bir çax-naşma salmadan aradan qaldırmalı.

Efir, benzol, spirit və başqa tez alışib yanmış maddələrlə alovdan aralı işləmək və saxlamaq lazımdır. Belə maddələr stekanda, kolbada və başqa qabda alışarsa onun ağızını dərhal, lakin ehtiyatla (alışib yanmış mayeni dağıtılmamaq!) şüşə,

çini, metaldan hazırlanmış bir əşya, ya da yaş dəsmal ilə örtməli.

Alovu heç zaman üfürmək olmaz!

Yanan maye döşəmə və ya masanın üzərinə dağıllarsa onu, otaqda həmişə ehtiyatda olan, quru qumla söndürmək lazımdır.

Laboratoriya otaqında yanğın baş verərsə dərhal gaz yanacaqlarını və elektrik cihazlarını söndürmək lazımdır!

Yanğın karbondördxloridlə söndürülərsə, bu zaman onun zəhərli buxarları və parçalanması nəticəsində alınan fosgen qazı otağa dola bilər, buna görə yanğın söndürüləndən sonra otağın havasını dərhal dəyişmək lazımdır.

Qələvi metallarla baş verən yanmanı heç vaxt su, karbondördxlorid və karbonat turşusu ilə söndürmək olmaz! Oks təqdirdə partlayış baş verə bilər!

3.2. TƏHLÜKƏLİ BİRLƏŞMƏLƏR

Laboratoriyyada tez-tez işlədilən bə'zi təhlükəli maddələrin siyahısı aşağıda verilir.

Akril turşusu – və onun efirləri öz-özünə polimerləşir, hərdən bu proses partlayışla nəticələnir.

Akilonitril – güclü zəhərdir. Orqanizmə sianid turşusu kimi tə'sir göstərir. Qana və tənəffüs yollarına kəskin tə'sir edir. İlk yardım: sün'i tənəffüs, oksigen, tə'cili həkim -si çağırmaq.

Akrolein – mə'də-bağırsaq sistemini pozur. Göz, burun-boğaz və tənəffüs sistemi-nə tə'sir edir.

Alifatik aminlər – qıcıqlandırıcı kimi tə'sir edir, qələvilər kimi tənəffüs sisteminə dağıdıcı tə'sir göstərir. İlk yardım göstərmək üçün su ilə bol yumaq lazımdır.

Anilin – güclü baş ağrısı, tarazlığın itirilməsi, öyünmək və dodaqların göyərməsinə səbəb olur. İlk yardım: təmiz havaya çıxarmaq, oksigen, çoxlu süd və çay vermək.

Asetaldehid – boğucu kimi tə'sir edir, tənəffüs borusunu qıcıqlandırır. İlk yardım: təmiz havaya çıxarmaq. Havada 5% dən 60% dək qatılığı partlayış əmələ gətirir.

Asetilen – narkotik tə'sir edicidir, adətən tərkibində fosfinlər olur. İlk yardım: təmiz havaya çıxarmaq. Havada partlayış əmələ gətirən qatılığı 3% dən 80% qədərdir.

Aromatik karbohidrogenlər – monotsiklik karbohidrogenlər – bax benzol. Politsiklik karbohidrogenlər, məsələn, benzpiren və başqa aromatik və politsiklik birləşmələr kanserogen xassəlidirlər (xərçəng xəstəliyi əmələ gətirir).

Aromatik karbohidrogenlərin halogenidləri – dərini qıcıqlandırır, narkotik xassəlidir. Dərinin üzərinə tökülsə, onu sabunla yumaq lazımdır.

Benzol və onun homoloqları – zəhərlidir, qana tə'sir edir, havada partlayış əmələ gətirən qatılığı 1% dən 8% qədərdir.

Diazometan – güclü zəhərdir. Tənəffüs orqanlarına tə'sir edir. Tənəffüs sisteminə çox miqdarda dolarsa dərhal təmiz havaya çıxarmaq, oksigen vermək lazımdır.

Dimetilsulfat – güclü zəhərdir. Dəri və tənəffüs orqanlarına tə'sir edir. Ağciyerdə hidroliz ugrayaraq metil spirti və sulfat turşusu əmələ gətirir. Dərinin üstünə töküldükdə duru ammonyak məhlulu ilə yumaq lazımdır.

Doymuş karbohidrogenlərin halogenidləri – (məsələn, tetraxlormetan, tetraxloretan, xloroform, metilbromid, etilbromid, dixloretan və s.) uzunmüddətli toksik tə'sir edir.

Doymamış karbohidrogenlərin halogenidlər – (məsələn, trixloretilen, allihalogenidlər və başqaları) toksikdirlər. Natrium və başqa metalların tozları ilə partlayır. İlk yardım: çoxlu su ilə yumaq.

Hidrazin və onun törəməlri – Fenil hidrazin güclü dəri zəhəridir. Dərinin üzərinə töküldükdə dağıcı tə'sir göstərir, toksikdirlər, əzələ sistemini tə'sir edir. İlk yardım: duru sirkə turşusunun məhlulu ilə (1% məhlul) yumaq. Hidrazin və onun duzları partlayıcıdır.

Karbidlər – kalsium-karbide su ilə tə'sir etdikdə asetilendən başqa zəhərli maddə olan fos-

finlər də alınır. Gümüş, mis, civə, qələvi və qələvi-torpaq metalların karbidləri (asetilenidləri) zərbə və istiliyin tə'sirindən partlayır.

Metanol – çox zəhərlidir! Buxarları toksikdir. Az miqdarda organizmə düşsə (2-3 damcı), insan kor ola bilər, bir qədər çox miqdarı ölümə səbəb ola bilər.

Qarışqa turşusu – güclü turşudur. Dərini yandırır, dağıdır. Dəriyə düşdükdə çox miqdarda su ilə, sonra isə 3% - li natrium-hidrokarbonat (soda) məhlulu ilə yuماq lazımdır.

Nitrat turşusu – başqa turşular kimi dərini yeyir. Bir çox üzvi birləşmələr ilə partlayışla reaksiyaya girir.

Nitritlər (geyri üzvi) – zəhərlidir, qana tə'sir edərək qan dövranını pozur. İlk yardım: mə'dəbağırsağı təmizləmək (öyümək) aktivləşdirilmiş kömür, çoxlu C vitamini, oksigen qəbul etmək lazımdır.

Nitritlər (üzvi) – (izoamilnitrit, etilnitrit) qan təzyiqini aşağı salır. Nitritlərlə zəhərlənmə huşunu itirməklə və ölümlə nəticələnir.

Nitroqliserin – qana tə'sir edən güclü zəhərdir. İlk yardım: təmiz havaya çıxarmaq, sün'i tənəffüs vermek. Nitroqliserin (qatı) istiliyin və silkələnmənin tə'sirindən partlayır.

Nitrobirləşmələr (aromatik) – güclü zəhərdir, qana tə'sir edir. Tənəffüs zamanı və dəri səthi ilə tətbiq olunub. Hələdən nəticələndir.

Oksigen - udulur. İlk yardım: oksigen, çoxlu süd vermək.

Oksalat turşusu - ölüm ilə nəticələnən ürək zəifliyinə gətirib çıxarır. İlk yardım: çoxlu süd və kalsium-xlorid məhlulu içmək.

Permanqanatlar - güclü oksidləşdiricidir, bir çox üzvi birləşmələrlə partlayıcı garışqlar əmələ gətirir.

Piridin - mə'də-bağırsaq və mərkəzi sinir sisteminin funksiyalarını pozur, baş ağrısı verir, tənəffüs çətinləşir. Təmiz havaya çıxarmaq, çay, kofe vermək.

Fosgen - ağciyərə tə'sir edən güclü zəhərdir. Havada qatılığı 1% - ə qədər olduqda ölümə səbəb olabilir.

Fenollar - dərini yeyir və onun üzərində absorbsiya olunur. İlk yardım: dərini durulmuş qələvi məhlulları (3% -lı soda məhlulu) və çoxlu su ilə yumaq, aktivləşmiş kömür və su qəbul etmək.

Xlora - fosgen tipli ağ ciyər zəhəridir.

Efirlər (alifatik) - narkotik xassəlidirlər. Çox miqdarda tənəffüs borusuna dolsa dərhal təmiz havaya çıxarılmalı. Havada 2% - dən 50% - dək miqdarı partlayış əmələ gətirir. Dietil efiri, dioksan və onlara bənzər birləşmələr asanlıqla peroksidlər əmələ gətirir və buna görə onları dolu qablarda qaranlıq yerdə saxlamalı.

Yuxarıda göstərilən bütün birləşmələrlə işi sorucu şkafda aparmaq lazımdır. Bu birləşmələrdən əksəriyyəti la-

boratoriyada reagent kimi işlənir, bə'ziləri isə üzvi sintez nəticəsində alınır. Əksər halda onlar orqanizmə qaz və ya buxar halında tənəffüs orqanları vasitəsilə, bərk və maye halda ağız nahiyyəsində yeməklə daxil olur.

Üzvi kimya laboratoriyasında işləyənlər mütləq orda yerləşən zəhərli və toksik maddələrin xassələri ilə tanış olmalı və onlarla iş qaydalarını öyrənməlidirlər. Bu maddələrlə zəhərlənmə baş versə, ilk yardım göstərməyi bacarmalıdırıllar.

Zəhərli və toksik maddələrlə işi tamamlayandan sonra, qabları sorucu şkafdan çıxarmadan, təmiz yuyub deqazasiya etmək lazımdır.

Təcrübədən artıq qalan zəhərli və toksik xassəli maddələri kanalizasiya borusuna tökmək olmaz! İşi qurtarandan sonra əlləri ılıq su və sabun ilə təmiz yumaq!

IV BÖLMƏ

ÜZVİ BİRLƏŞMƏLƏRİN TƏMİZLƏNMƏ QAYDALARI, ONLARIN FİZİKİ VƏ KİMYƏVİ SABİTLƏRİNİN TƏ'YİNİ

Üzvi kimya sahəsində işləyənlər bilir ki, üzvi reaksiyaların nəticəsi bir neçə amillərdən asılıdır, o cümlədən götürülən maddələrin təmizliyindən. Buna görə üzvi kimyada maddələrin təmizlənməsinə çox geniş yer verilir. Bundan başqa üzvi reaksiyalar, adətən gözlənilən əsas birləşmələrdən başqa, bir neçə yan məhsulların alınması ilə nəticələnir. Və beləliklə, tədqiqatçını maraqlandıran birləşmə qarışq halda olur. Buna görə üzvi birləşmələri mə'lum olan üsul-larla təmizləmək və saflaşdırmaq lazımlı gəlir.

Laboratoriya şəraitində maddələri təmizləmək (saf-laşdırmaq) üçün bir neçə üsuldan istifadə olunur. Onlardan ən geniş tətbiq olunanlar: müxtəlif distillə üsulları (fraksiyalı, atmosfer təzyiqində, su buxarı ilə, vakuumda), kristalaşma, ekstraksiya, sublimasiya və başqaları. Mütləq təmiz maddə (saf maddə) almaq praktiki olaraq, demək olar ki, qeyri mümkündür. Təmiz maddə ona deyilir ki, onun tərkibində olan qarışıqların miqdarı məhdudlaşmış olsun.

Hər hansı bir üzvi maddə göstərilən şəraitdə sabit fiziki xassələri ilə xarakterizə olunur. Bu sabitlərdən kimya ədəbiyyatlarında geniş halda göstərilən və asan tə'yin olunanlar aşağıdakılardır: qaynama temperaturu, ərimə temper-

raturu, şuanı sindırma əmsali, sıxlıq, ultrabənövşəyi, infraqırımızı, proton məqnit spektrləri.

Maddənin təmizliyini tə'yin etmək və yaxud name'lum olan maddəni mə'lum olan maddələrlə müqayisə etmək (identifikasiya) üçün, onun fiziki sabitlərini tə'yin edib, ədəbiyyatda verilən göstəriçilər ilə müqayisə edirlər.

Bələ təcrübələrin nəzəri əsasları bir çox ədəbiyyatda geniş təsvir edilir. Burada göstərilən işlər tələbələrin bu sahədə təcrübəsini artırmaq məqsədilə verilibdir.

4.1. KRİSTALLAŞDIRMA

(YENİDƏN KRİSTALLAŞDIRMA)

Üzvi maddələrin təmizlənmə üsullarından biri kristallaşdırma üsuludur.

Kristallaşdırmanın əsas məqsədi ondan ibarətdir ki, qarışıqların məhlulda qalması şərti ilə ifrat doymuş məhluldan təmizlənən maddənin cökəməsinə şərait yaradılsın. İfrat doymuş məhlulları iki üsulla almaq olar: məhlulu qaynadıb baxlandırmak və isti halda doymuş məhlulu soyutmaq. Bundan kristalşdırma üçün ikincisi daha əlverişlidir. Məhluldan soyutma üsulu ilə kristallaşdırma aparmaq üçün elə həllledici seçmək lazımdır ki, həmin maddənin həll olması temperaturdan asılı olaraq kəskin sur'ətdə dəyişsin. Qarışıqda olan birləşmələr həmin həllledicidə temperaturdan asılı olmayaq yaxşı həll olmalı ya da heç həll olmamalıdır. Qarışığın və kristallaşdırılan maddələrin həll olma əmsali nə qədər çox fərqlənərsə, bir o qədər də saflaşdırma gedər. Kristallaşdırmanın gedişinə qarışıqların miqdarı tə'sir edir. Buna görə

maddənin tərkibində qarışıqlar çoxdursa, onları əvvəlcə başqa mə'lum olan üsullarla ayırmaq lazımdır.

Kristalasdırmanın tam, yaxşı getməsinə seçilən həlledicinin də tə'siri böykdür. Həlledicini seçərkən həll olunan maddənin tərkibi və quruluşu nəzərə almalıdır. Məsələn, maddənin molekul tərkibində polyar, polyarlaşan qruplar varsa, onlar polyar həlledicilərdə (su, spirt, dimetilformamid və s.) yaxşı həll olur. Həlledicisi kristalaşdırılan maddə ilə reaksiyaya daxıl olmamalıdır. Adətən həllediçi empirik, (təcrübə) üsulu ilə tapılır.

Kristalaşdırılan, və ya yenidən kristalaşdırılan, maddənin təmizliyinə kristalların böyüklüyü ciddi tə'sir göstərir. Tez soyudulan məhluldan ölçüsü kiçik olan kristalar çökür və onların səthində qarışıqlar adsorbsiya olunur. Tədricən soyudulan məhlulda böyük ölçülü kristalar çökür və onların səthi ilə qarışıqlar adsorbsiya olunmur.

Həlledicini tapmaq üçün bir neçə təmiz sınaq şüşəsinə bir qədər ($0,2 \text{ g}$) maddə tökülr və hər birinə müxtəlif həlledicidən $0,5-1 \text{ ml}$ – e qədər əlavə olunur və maddə tam həll olana qədər qızdırılır. Məhlul soyudulandan sonra kristalların miqdarı harda çoxdursa, o həlledicisinin işlədilməsi məqsədə uyğundur hesab edilir.



Tez alışib yanmış həlledicilərdən istifadə olunarsa, yanılıqlıda olan bütün qaz yanacaqlarını və üstü açıq olan elektrik qızdırıcı cihazları söndürmək lazımdır!

Bəzən maddə həll olunandan sonra rəngli məhlul alınır. Belə məhlullar süzgəcdən keçməklə təmizlənmir. Onları rəngsizləşdirmək üçün içərisinə aktivləşdirilmiş kömür tozu töküb, 5-10 dəqiqə qaynatmaq və sonra süzmək lazımdır.

Aktivləşdirilmiş kömür tozunu isti məhlula tökmək olmaz!

Çox zaman üzvi maddələr ifrat doymuş məhlullar əmələ gətirir və kristalaşma çətin gedir. Belə halda kristallaşdırmanın sür'ətləndirmək üçün məhlulun içərisinə həmin maddənin bir kristalının «maya» kimi atılması məqsədəuyğundur. Şüşə çubuqla məhlul olan qabın divarlarını içəridən sürtməklə kristallaşdırmanın sür'ətləndirmək olar. Üzvi maddənin kristalaşması bir neçə saniyədən bir neçə günə kimi davam edə bilər, ona görə ana məhlulu atmağa tələsmək lazımdır.

Kristallaşdırılmış maddə vakuumda süzülməklə məhluldan ayırlır. Süzmə zamanı Büxner qıfından (şəkil 17.) və Bunzen kolbasından (şəkil 16., 18.) istifadə edilir. Məhlulun miqdarı az olarsa, Bunzen kolbasını yan borusu olan sınaq şüşəsi ilə əvəz etmək olar (şəkil 16.).




Şəkil 16. Bunzen kolbası və yan borusu olan sınaq şüşəsi

Büxner qıfları — 1870-ci ildə Alman kimyacı August Böckmann tərəfindən yaradılmışdır. Bu qıfın əsas məqsədi — təmizləmə və suşma işlərinə uyğunlaşdırılmışdır. Böyük məbləğdə istifadə olunan bu qıfların əsas üstünlüyü — onların qızılıqda qazlı hava və ya suyu təmizləməsi üçün əsaslı şəkildə istifadə olunmasıdır. Böyük məbləğdə istifadə olunan bu qıfların əsas üstünlüyü — onların qızılıqda qazlı hava və ya suyu təmizləməsi üçün əsaslı şəkildə istifadə olunmasıdır.

Şəkil 17. Büxner qıfları

Şəkil 17-də Böckmann tərəfindən yaradılmış Böyük Büxner qıfları göstərilmişdir. Bu qıfların əsas üstünlüyü — onların qızılıqda qazlı hava və ya suyu təmizləməsi üçün əsaslı şəkildə istifadə olunmasıdır. Böyük Büxner qıfları — əsaslı şəkildə istifadə olunmasıdır.



Bunzen kolbası və Büxner qıfi vasitəsilə vakuumda süzme — əsas məqsədi — təmizləmə və suşma işləri icra etməkdir.

Saf kristal maddə alınandan sonra onun kristalaşdırılması üçün götürülən maddənin və həlli edicinin miqdari qeyd olunur. Kristallaşdırmadan əvvəl və sonra mütləq maddənin ərimə temperatu tə'yin edilir. Maddə axıra qədər saflaşmayıbsa, onun ərimə temperaturu ədəbiyyatda göstəriləndən bir qədər aşağı olur.

Tapşırıq

1. Benzoy turşusunun təmizlənməsi. $100 - 150 \text{ ml}$ - lik kolba və ya stokana $1,5 \text{ q}$ çirkli benzoy turşusu töküb, üzərinə 50 ml su əlavə edib, zəif alovda qaynayana qədər qızdırmaq. Benzoy turşusu tam həll olmasa yenə də 5 ml su əlavə edib qızdırmaq. Beləliklə, benzoy turşusu həll olana qədər tədricən su tökmək və qızdırmaq lazımdır. Məhlulu isti halda süzgəcdən keçirmək. Soyudulmuş məhlulda benzoy turşusunun nazik kristalı çökür. Kristalları Büxner qılı vasitəsilə vakuum sorucuda süzüldükdən sonra bir neçə dəfə az miqdar (5 ml) soyuq su ilə yuyulur və sonra qurudulur. Təmizlənəndən sonra benzoy turşusu çekilir və faizlə çıxımı göstərilir. Qurudulmuş kristalların ərimə temperaturu tə'yin edilir. ($t_{\text{or}}^{\circ} = 122^{\circ}\text{C}$)

- Asetanilidin kristalaşdırılması .** 2 q asetanilidi suda kristalaşdırıb saflasdırmaq. Kristalaşmanı aparmaq üçün nə qədər su götürülməsi əvvəlcə müəyyən edilir. İşi aparandan sonra alınan təmiz maddənin ərimə temperaturu tə'yin edilir və onun çıxımı göstərilir (asetanilidin ərimə temperaturu 115°C).

Eyni üsul ilə sudan **salisil turşusunu** da kristallaşdırmaq olar.

4.2. SUBLİMASIYA

Bə'zi bərk maddələr qızdırıldıqda maye hala keçmədən qaz halına keçir. Maddənin buxarlarını soyutduqda onların maye hala keçmədən yenidən bərk hala keçməsinə sub-

limasiya hadisəsi deyilir. Sublimasiya qaynama və ərimə temperaturlarından aşağı temperaturda gedir. Beləliklə, sublimasiya zamanı maddə ərimə temperaturuna çatmadan, bərk haldan qaz halına və yenidən bərk hala keçir (B-Q-B).

Sublimasiya üsulu bərk maddəni təmizləyib saflaşdırmaq üçün çox vaxt aparan və itki ilə gedən kristallaşdırma üsulundan daha əlverişlidir. Sublimasiyanın başqa üsullardan üstünlüyü ondadır ki, bu üsulla tez, itkisiz az miqdarda olan maddəni təmizləmək olar. Təkrar sublimasiya ilə saflaşdırılmış maddə almaq mümkündür.

Sublimasiya atmosfer təzyiqində və vakuumda da aparıla bilər.

Laboratoriya şəraitində az miqdarda maddəni sublimasiya üsulu ilə təmizləmək üçün iki saat şüşəindən istifadə olunur. Şuşənin üzərinə təmizlənən maddə tökülür və dəşiklənmiş süzgəc kağızı ilə örtülür. Bundan sonra isladılmış süzkəc kağızı ilə örtülmüş, ikinci şüşə onun üzərinə qoyulur. Aşağıdakı şüşə zəif alovda qızdırılır. Maddə buxarlanaraq üstdəki şüşənin səthində toplanır.

Bir qədər çox miqdarda olan maddəni çini qabda sublimasiya edirlər. Belə halda çini qabın üstünü dairəsi bir az böyük olan qıfla örtürlər. Qıfin borusu pambıqla bağlanır (şəkil).


Sublimasiyanı kimyəvi stekanda da aparmaq olar. Stekanın içərisinə maddə tökülür və ağızı içərisində soyuq su olan yumrudib kolba ilə bağlanır. Stekan qızdırıldıqda təmiz kristalar kolbanın səthində toplanır.

Sublimasiya üsulu ilə təmizləmə əməliyyatı aparmaq üçün maddəni çox narın əzmək lazımdır, çünki sublimasiya maddənin səthindən gedir.

Sublimasiya - bu maddənin hər iki halı (səmətik və səmətik) arasında keçirilən dəyişikliyidir. Bu prosesin əsas məqsədi, maddənin təmizləndirilməsi və ya təmizləndirilməmiş maddənin təmizləndirilməsidir.



Şəkil 19. Az miqdarda olan maddələrin sublimasiyası.



Şəkil 20. Cox miqdarda götürülmüş maddələrin sublimasiyası

Tapşırıq

- **Benzoy turşusunun sublimasiyası.** Çini qaba 1q benzoy turşusu töküb, üstünü deşiklənmiş süzgəc kağızı ilə örtmək və onun da üzərinə borusu pambıq ilə tixanmış, diametri bir az böyük olan şüşə qıfi qoymaq. Çini qabı asbest toru üstündə (və ya qum hamamında) zəif alovla qızdırmaq. Sublimasiya tamamlanandan sonra qızdırmanı saxlamaq və tam soyuyana qədər gözləmək. Sublimasiya olunmuş saf benzoy turşusunu sıyırmalı qıfın səthindən quru süzgəc kağıza toplamaq.

Təcrübənin nəticəsini iş dəftərində qeyd edib, maddənin çıxımını göstərmək.

Göstərilən üsulla *naftalin, ftal anhidridi və salisil turşusunu* təmizləmək olar.

4.3. DİSTİLLƏ


4.3.1. ATMOSFER TƏZYİQİNDƏ DISTİLLƏ

Maddələri bir-birindən təmizləyib ayırma üsullarından biri də distillə üsuludur. Üzvi kimyada distillə üsulu çox geniş yayılmış üsuldur. Ondan həm laboratoriyalarda, həm də sənayedə maddələri bir-birindən ayırmaq üçün istifadə edilir. Əksər hallarda maddələri ayırb, saflaşdırmaq üçün bu yeganə bir üsul hesab edilir.

Distillənin məqsədi maddələrin qaynama temperaturlarının fərqi nə əsasən onları qaynadıb qovmaq və ayırmaqdır. Distillə (yəni qovub ayırma) prosesi mayeni qızdırıb qaynama temperaturuna çatdırmaq və tədricən buxarlaşdırmaq, buxarları soyuducuda kondensləşdirib maye halına keçirmək və onları qəbul edici də toplamaqdan ibarətdir.

Distillə üsulu qarışqda olan maddələrin qaynama temperaturunun fərqi nə əsaslanır və bu fərq nə qədər çox olarsa bir-o qədər maddələri təmiz halda almaq mümkün olur. Hər bir fərdi maddə yeganə olan bir temperaturda, «nöqtədə» qaynayır. Beləliklə distillə zamanı termometr qovulan maddənin qaynama temperaturunu göstərir və buna əsasən də maddələr identifikasiya edilir.

Sadə distillə, əgər qarışq çətin ayrılan deyilsə, Vürs və ya da başlıqı olan yumrudib kolbada aparılır. Kolbanın (başlıqın) yan borusu Libix soyuducusu ilə, bu da alonj və qəbuləcidi ilə birləşdirilir (şəkil 21.).



Səkil 21. Atmosfət təzyiqində distillə qurğusu.

Distillə zamanı qovulan mayenin buxarları başlıqə qalxır və bura birləşmiş termometrə toxunaraq, soyuducuya keçir. Soyuducuda buxarlar kondensləşib, süzülərək qəbuləcide toplanır. Termometrin kürəciyi elə yerləşdirilməlidir

ki, mayenin buxarları onu hər tərəfdən əhatə etsin və kürəciyin yuxarı hissəsi borunun ucundan 0,5 cm aşağıda olsun.

Maddlərin eksəriyyəti «təkanla» qaynayır, bu da mənin bütün həcmi boyu temperaturun eyni olmaması ilə izah olunur. Bunu aradan qaldırmaq üçün qızdırmaqdən əvvəl kolbaya çini qabın qırıntılarını, ya da xırda şüşə kapılıyar borusalar atılır. *Bunları yalnız soyuq kolbaya atmaq lazımdır! Kolbanın içərisində isti maye olarsa, belə halda qaynama baş verər və maye kolbadan dağılıb alışa biler!*

Qarışığın tərkibində bir neçə maddə varsa, distillə delefmentoru olan kolbada aparılır (şəkil 22.). Belə hallarda qarışiq bir neçə ayrı-ayrı *fraksiyalara* və sonra həmin fraksiyalar, lazımlı gələrsə, fərdi maddələrə ayrılır. Belə distilləyə *fraksiyalı distillə* deyilir.

Təmiz fərdi maye qovulan zaman termometr həmişə eyni temperaturu göstərir. Maye ifrat qızdırılsa termometr dəqiq göstərə bilməz. İfrat qızdırılmanın qarşısını almaq üçün kolbanı açıq alovun üstündə qızdırmaq olmaz.


Qızdırmanın su, yağı, ya da qum «hamamında» aparmaq məqsədə uyğundur.

Bəzən qarışqda olan maddələr fərdi maddə kimi bir temperaturda qaynayır. *Belə qarışqlara azeotrop qarışıq deyilir.* Azeotrop qarışqları distillə üsulu ilə tam ayırmaq mümkün deyil. Onları başqa kimyəvi üsullarla ayırırlar.

Mayenin qaynama temperaturundan asılı olaraq distilləni müxtəlif üsullarla aparmaq olar: atmosfer təzyiqində, su buxarı ilə və vakuumda.

Atmosfer təzyiqində aşağı temperaturda qaynayan mayelər distillə edilir. Bunların qaynama temperaturu parçalanma temperaturlarından çox aşağı olmalıdır:

Üzvi maddələrin təmizlənməsində su buxarı ilə distillə mühüm yer tutur. Bu üsul ilə həm laboratoriyalarda, həm də



Şəkil 22. Atmosfer təzyiqində fraksiyalı distillə.

Maddənin qaynama temperaturu çox yüksək olarsa və ya qaynama temperaturuna çatmadan maddə parçalanırsa atmosfer təzyiqində distillə çətinləşir. Belə hallarda distilləni aşağı təzyiqdə aparmaq lazımdır. Təzyiq aşağı düşdükdə maddənin qaynama temperaturu da aşağı düşür.

4.3.2. SU BUXARI İLƏ DİSTİLLƏ

Üzvi maddələrin təmizlənməsində su buxarı ilə distillə mühüm yer tutur. Bu üsul ilə həm laboratoriyalarda, həm də

sənayedə üzvi birləşmələri distillə edib ayıırlar. Su buxarı ilə distillənin əsas mahiyyəti ondan ibarətdir ki, su ilə qarışmayan hər hansı bir mayenin içərisinə su buxarları verilir, həmin maddə su buxarları ilə birlikdə qovularaq kondensləşir və qəbulədicidə toplanır.

Maye maddələr bir-biri ilə qarışmirsa, onların ayrı-ayrılıqda olan buxarlarının parsial təzyiqi qarışığın təzyiqinə bərabər olur.

$$P = P_1 + P_2$$


Bu təzyiq atmosfer təzyiqinə bərabər olduqda maddə su buxarı ilə birlikdə distillə olunur. Beləliklə, qarışığın qaynama temperaturu maddələrin ayrı-ayrılıqda olan qaynama temperaturlarından aşağıdır.

Belə hallarda həmin maddələri qaynama temperaturlarından nisbətən aşağı temperaturda distillə etmək olar.

Su buxarı ilə distillə yüksək temperaturda qaynayan mayeni atmosfer təzyiqində $100^{\circ}C$ -dən aşağı temperaturda distillə edilməsinə imkan yaradır. Maye halda olan maddələrin parçalanma temperaturu qaynama temperaturuna yaxın olduqda su buxarı ilə distillə maddənin təmizlənməsinə kömək edir. Su buxarı ilə distillə mayenin qatranlardan ayrılmasında çox əlverişlidir.

Su buxarı ilə distillə etmək üçün adı distillə qurğusu yiğilir və kolbaya başqa bir qurğudan (buxarlaşdırıcıdan) su buxarı verilir (şəkil 23).

Kolbaya su buxarı verildikdə, borunun ucu kolbanın dibinə salınır. Buxarlaşdırıcıda təzyiqi nizamlamaq üçün içərisinə boru salınır. Su buxarları ilə birlikdə qovulub gələn maddə kondensləşərək qəbulədicidə toplanır.




Səkil 23. Su buxarı ilə distillə qurğusu.

Bundan sonra maddəni damcı qifinə tökmək, sudan ayırməq və sonra təmiz, quru qəbulədiciyə süzmək. Maddəni qurutmaq üçün içərisinə susuzlaşdırılmış su uduchu maddələr (cədvəl 1) əlavə edilir.

4.3.3. VAKUUMDA DİSTİLLƏ

Vakuumda distillənin əsas mahiyyəti ondan ibarətdir ki, maddənin qaynama temperaturu vakuumda aşağı düşür və bu halda yüksək dərəcədə qaynayan və qaynama temperaturları parçalanma temperaturundan yuxarı olan maddələrin distilləsi asanlaşır.

Bundan başqa bir çox maddələr yüksək temperaturda havada oksigenin tə'sirindən oksidləşir, belə maddələri vakuum şəraitində distillə edərkən sistemə inert qazlar (azot, arqon) verilir və beləliklə oksidləşmənin qarşısı alınır (Şəkil). Maddələri vakuumda distillə etmək üçün Klayzen kolbası götürülür, ya da bu kolbanı iki boğazı olan başlıqla təchiz olunmuş yumrudib kolba ilə əvəz etmək olar.




Şəkil 24. Vakuum şəraitində distillə etmək üçün yiğilan qurğu. Klayzen başlığı ilə təchiz olunmuş yumrudib kolba.

Kolbanın boğazlarının birinə termometr, ikincisinə isə uzun nazik şüşə kapilyar taxılır. Kapilyar boru vasitəsilə kolbaya hava qabarçıqları və ya tə'sirsiz qaz verilir.

Qurğu yiğildən sonra (qurğunun hər hissəsi ayrı ayrılıqda xüsusi vakuum sürtkü yağı ilə yağılanır) sistem va-

kuum sorucuya qoşulur. Sistemdə vakuum yaradılır və civə monometri ilə təzyiq ölçülür.



Şəkil 25. Vakuumda distillə qupğusu.

Sistemdə vakuum yaranmamış kolbani qızdırmaq olmaz!

Distilləni aparmaq üçün müəyyən təzyiq yaradılandan sonra kolbani qızdırmaq lazımdır.

Distilləni qurtardıqdan sonra vakuum şəraitində olan qurğuya dərhal hava vermək olmaz! Havani sistemə tədrisən, kolba soyuyandan sonra vermək lazımdır.

Tapşırıq:

Qarışıqda olan benzol (qaynama temperaturu $80,3^{\circ}\text{C}$) və toluolun (qaynama ayırmalı temperaturu $110,6^{\circ}\text{C}$) bir-birindən atmosfer təzyiqində distillə üsulu ilə ayrılması.

İş aşağıdakı hissələrdən ibarətdir:

- lazım olan şüşə qabları və termometri yoxlayıb distilləni aparmaq üçün qurğunu yığmaq;
- qarışqdan hər iki mayeni distillə edib ayırmak;
- maddələrin fiziki-kimyəvi sabitlərini tə'yin etmək;
- distillə nəticəsində ayrılan maddələrin miqdarını müəyyən etməklə, balansa görə çıxımı və itkini tə'yin etmək.

1. İşə hazırlaşmaq

Verilən maye halda olan qarışığı çəkib, kütləsini iş dəftərində qeyd etmək.

Ləvazimat: yumrudib kolba, defleqmator, termometr, soyuducu, alonj, qəbuledicilər.

Kolbanın həcmi elə olmalıdır ki, distillə olunan maye onun həcminin $2/3$ hissəsindən artıq olmasın. $150^{\circ}C$ - dən yüksək temperaturda qaynayan maddələr üçün götürülen defleqmatorun uzunluğu çox olmamalı (15 cm), qaynama temperaturu $150^{\circ}C$ - dən aşağı olan maddələr üçün defleqmator bir qədər uzun olmalıdır (25 cm). Tixacla təchiz olunmuş, hərəsi $100ml$ həcmində olan üç qəbuledici hazırlanır və çəkisi üstlərində qeyd olunur.

İşə başlamaq. Distillə üçün götürülmüş kolbaya əvvəlcə təkanların qarşısını almaq üçün kapilyar boru və ya çini qab qırıntıları atılır, sonra verilən qarışq töküür, kolba defleqmatorla birləşdirilir, defleqmatorun boğazına termometr taxılır, soyuducunu, alonju birləşdirdikdən sonra qəbuledici distillə qurğusunun altına qoyulur.

Verilən qarışqda olan təmiz benzolun qaynama temperaturu $+ 80,2^{\circ}C$, təmiz toluolun qaynama temperaturu

$+110,6^{\circ}C$ bərabərdir. Bunların qaynama temperaturlarının fərqi $30^{\circ}C$ -dir.

İçərisində maye olan kolbanı zəif alovda ehtiyatla üstü örtülü elektrik kolbaqızdırıcısında və ya asbest torun üstündə qızdırmaq lazımdır. Eyni zamanda qaynamanın gedişinə (maye təkansız qaynamalıdır) və termometrin hərəkətinə fikir verilməlidir. Qəbulediciyə maddənin ilk damcısı düşən kimi termometrin göstərdiyi tempetaturu qeyd etmək. Bu temperatur qarşıqda olan maddələrin qaynama temperaturundan fərqlənirsə demək qarşıqda yüngül maddələr də var, onları birinci qəbulediciyə toplamaq lazımdır. Termometr benzolun qaynama temperaturunu göstərən kimi ($80,3^{\circ}$), qəbuledicini dəyişmək və termometr həmin nöqtəni göstərənə qədər mayeni həmin qəbulediciyə toplamaq lazımdır. Temperatur dəyişiləndən sonra qəbuledicini yenə dəyişmək və sabit olan bir temperaturda qaynayan fraksiyanı toplamaq.

Distilləni elə tənzimləmək lazımdır ki (kolbanın qızdırılmasını), qəbulediciyə dəqiqədə 30 – 40 damçı maddə tökülsün.

Kolbadan maddəni tam kolba quruyana qədər qovmaq olmaz!


Distilləni qurtarandan sonra maddələri çəkib, çıxımı hesablamaq.

4.4. E K S T R A K S İ Y A

Adətən üzvi maddələr suda az və ya heç həll olmur, lakin üzvi həllədicilərdə onlar daha yaxşı həll olurlar. Buna əsaslanaraq, deyə bilərik ki, üzvi maddənin suda məhluluna müəyyən üzvi həllədici əlavə edilərsə, məhlulda olan üzvi birləşmə həllədiciyə keçib, bir təbəqəni, su isə həllədiciyə


keçməyib ikinci təbəqəni əmələ gətirir. Bu əməliyyata *ekstraksiya* deyilir.

Bələliklə, ekstraksiya qarışqda olan maddələrin birinin müəyyən həllədicidə həll olmasına əsaslanır. Ekstraksiya apararkən elə həllədici seçilir ki, saflaşdırılan maddə həmin həllədicidə yaxşı həll olsun, qarışıqlar isə həll olmasın. Seçilmiş həllədicerlərin qaynama temperaturu nisbətən aşağı olmalıdır ki, onlar asanlıqla əsas maddədən qovulub ayrıla bilsin. Belə həllədicerlərdən dietilefirini, xloroformu, dixloretani, benzolu, tetraxlormetani, etilasetati göstərmək olar.



Maddələri həm bərk, həm də maye halda olan qarışıqlardan ekstraksiya üsulu ilə ayırmak olar. Bərk maddə götürülən həllədicidə yaxşı həll olursa, onu adı temperaturda süzgəc kağızının üstündə qarışığın həllədici ilə bir neçə dəfə yumaqla ekstraksiya etmək olar. Maddə götürülmüş həllədici-də bir qədər pis həll olursa, belə hallarda ekstraksiya xüsusi ekstraktorlarda aparılır (Şəkil).

Şəkil 26. Bərk maddənin ekstraksiyası üçün tətbiq olunan perkolyator və Sokslet aparatı.



Şəkil 27. Ayrıcı qıflar.

Maye maddələr müxtəlif formada olan ayrıcı qıflarda ekstraksiya edilib təmizlənir. Məhlulun üzərinə həxminin $\frac{1}{3}$ hissəsinə qədər (qıfin həcminin $\frac{2}{3}$ həssəsi tutulmalıdır) ekstragent əlavə edilir və çalxalanır, əvvəlcədən qıfin ağızı tixaclar və kranı bağlanmalıdır.

Arabir qıfda yaranan artıq təzyiqi aradan qaldırmaq üçün kranı açmaq lazımdır. Bundan sonra bir qədər maye qıfda fazalara ayrırlana kimi sakit saxlanılır. Mayeler iki fazaya ayrılandan sonra tixaci çıxarılır, kranı açaraq aşağı təbəqədə olan maye süzülüb ayrılır. Üst təbəqədəki maye qıfin ağızından qəbulədiciyə süzülür.

Maddə sudan ekstraksiya edilərsə, susuzlaşdırılmış su uducu maddələrlə (cədvəl 1,2) qurudulur və ekstragentdən distillə üsulu ilə ayrılır.

4.5. ƏRİMƏ TEMPERATURUNUN TƏ'YİNİ

Bərk maddənin təmizliyini, saflığını göstərən əsas amillərdən biri onun ərimə temperaturudur. Maddənin eyni zamanda iki fazada, bərk və maye fazada, tarazlıq halında olduğu temperatura ərimə (və ya donma) temperaturu deyilir. Bu temperaturdan yuxarı temperaturda maddə yalnız maye halda ola bilər. Ərimə temperaturu hər saf maddəyə məxsus olan fiziki sabitdir və əksər hallarda bərk maddələrin saflığı bu sabitlə yoxlanılır.

Üzvi maddə o zaman saf sayılır ki, onun ərimə temperaturu dəqiqdır, yəni bu temperaturun dəyişkənliyi 1° – dən yuxarı olmur. Maddənin tərkibində qarışıqlar varsa, maddə tədricən əriyir, belə ki, temperatur bir neçə dərəcə arasında dəyişir və tam ərimə saf maddənin ərimə temperaturundan aşağı temperaturda baş verir. Beləliklə, maddənin tərkibində qarışıqlar olarsa onun ərimə temperaturu aşağı düşür.

Ərimə temperaturu tə'yin olunan maddə təmiz və quru olmalıdır. Bu maddə iri kristal halindədirsə, onu çini qabda şüşə çubuqla və ya da həvənkdə əzmək lazımdır.

Ərimə temperaturunu şəkildə göstərilən qurğuda tə'yin edirlər. Maddənin ərimə temperaturunu tə'yin etmək üçün onu şüşə kapilyar boruya doldururlar. Bu borunun bir ucu qaynaq edilməkilə bağlıdır. Kapilyarın diametri $0,8 - 1\text{ mm}$ qədər olmalıdır. Belə kapilyarlar, laboratoriya şəraitində, aşağı temperaturda əriyən, diametri $5 - 10\text{ mm}$ olan şüşə borudan hazırlanır. Boru təmiz yuyulur qurudulur və alovda qızdırılır, sonra o alovdan çıxarılır və dərhal çəkməklə lazımlı olan diametrə qədər ($0,8 - 1\text{ mm}$) uzadılır. Ali-

nan kapilyar boru uzunluğu $40 - 50\text{ mm}$ olan xırda borulara doğrulanır. Xırdalanmış kapilyarların bir ucu alovda qaynaq edilib bağlanır.

Kapilyarı doldurmaq üçün onun açıq ucu toz şəklində olan maddənin içərisinə salınır. Bu zaman maddənin bir hissəsi kapilyarın ucunda qalır, onu kapilyarın bağlı olan hissəsinə keçirmək üçün kapilyar uzunluğu $40 - 50\text{ cm}$ olan şüše borunun içərisindən yuxarıdan aşağıya buraxılır, belə ki, kapilyarın bağlı hissəsi yerə dəyir və maddə kapilyarın bağlı hissəsinə keçir. Kapilyarı maddənin hündürlüyü $4 - 5\text{ mm}$ olana qədər doldurmaq lazımdır.

İçərisində maddə olan kapilyar rezin halqa vasitəsilə termometrin civə küreçiyi olan hissəsinə bərkidilir, belə ki, maddə olan hissə kürəciklə bərabər olsun və termometre yapışsın. Bundan başqa rezin halqa kapilyara elə birləşdirilməlidir ki, maddə tam görünə bilsin. Termometr kapilyarla birlükde quru sınaq şüşənin içərisinə salınır və bərkidilir. Bu sınaq şüşəsi kolbanın içərisinə qoyulur. Kolbanın içərisinə vazelin yağı, qliserin, silikon yağı, sulfat turçusu tökülr. *Sulfat turşusu ilə isləyərkən qoruyucu eynəkdən istifadə etmək lazımdır!* İşin gedisində sulfat turşusu qaralarsa, onun içərisinə kristalik selitra atmaq lazımdır.

Beləliklə, ərimə temperaturu 10° in edilən qurğu hazırlanır və asbest torun üstündə zəif alovda qızdırılır. Maddənin ərimə temperaturu mə'lum olan halda, qızdırmanın bir qədər şiddetli aparmaq olar, belə ki, maddənin ərimə temperaturuna $20 - 10$ dərəcə qaldıqda qızdırılma elə azaldılır ki, temperatur dəqiqliğdə 1° qalxın.



Maddə ərimə temperaturuna çatdıqda sıxlaşır və tədricən maye hala keçir. Bu temperatur qeyd olunur və maddənin ərimə temperaturu sayılır. Maddə safdırsa onun tam maye hala keçməsi 0,5 – 1 dərəcə intervalında baş verir. Təmiz deyilsə maddənin ərimə temperaturu bir neçə dərəcə aşağı olur. Qarışığın miqdarı nə qədər çox olarsa, ərimə temperaturu bir o qədər aşağı düşər.

Şəkil 28. Ərimə temperaturunu etmək üçün qurğu.

Bu əməliyyatı 2-3 dəfə təkrar etmək lazımdır ki, alınan temperatur göstəriciləri bir-birindən çox fərqlənməsin.

Ərimə temperaturunu Terentyev qurğusunda da tə'yin etmək olar. Bu qurqunun köməkliyi ilə maddənin ərimə temperaturunu 5-7 dəqiqə ərzində tə'yin etmək mümkündür.

Maddə 300°C – dən yuxarı temperaturda əriyirsə, onun ərimə temperaturu metaldan hazırlanmış xüsusi qurğuda tə'yin edilir.

4.6. MADDƏNİN QAYNAMA TEMPERATURUNUN TƏ'YİNİ

Maddələrin qaynama temperaturu, əsasən onlar distillə edilərkən tə'yin olunur. Lakin maddəni distillə etmək üçün

nisbətən mürekkeb qurğular yiğilmalıdır və tədqiq olunan maddə bir qəgər çox miqdarda olmalıdır.

Az miqdarda olan maddənin qaynama temperaturunu *Sivolobov üsulu* ilə (mikroüsul) tə'yin edirlər. Bu üsulla maddənin qaynama temperaturunu az vaxtda tə'yin etmək mümkündür, lakin bu üsul ilə tə'yin olunan qaynama temperaturu bir o qədər də dəqiq deyil.



Maddənin qaynama temperaturunu mikroüsulla tə'yin etmək üçün diametri $2,5 - 3\text{ mm}$ olan nazik şüşədən hazırlanmış bir tərəfi bağlı olan boruya bir damcı maye tökülmüş. Həmin borunun içərisinə kapilyar salınır, belə ki kapilyarın bir ucu bağlı o biri açıq olan hissəsi isə mayenin içərisində olur (Şəkil). Boru termometrə rezin halqa vasitəsilə birləşdirilir, ərimə temperaturu tə'yin edilən qurğuya salınır və qızdırılır. Elə ki kapilyardan hava qabarıqları çıxmaga başlayır, qızdırma dayandırılır və termometrin göstərdiyi temperatur qeyd olunur.

Şəkil 29. *Sivolobov üsulu ilə qaynama temperaturunun tə'yini.*

Temperaturu daha dəqiq tə'yin etmək üçün kapilyardan çıxan qabarıqlar qurtarana qədər gözləmək lazımdır və bu temperatur qaynama temperaturu kimi qəbul olunur.

4.7. MADDƏNİN SIXLİĞİNİN TƏ'YİNİ

Maddənin kütləsinin həcmində olan nisbətinə onun sixlığı deyilir.

$$\rho = \frac{m}{v}$$

Bir maddənin sixlığının digər maddənin sixlığına olan nisbətinə nisbi sixlıq (d_{nis}) deyilir.

Maye və bərk halda olan maddələrin nisbi sixlığı onların sixlığının $4^{\circ}C$ temperaturda götürülmüş distillə suyunun sixlığına olan nisbəti ilə ölçülür.

$$d = \frac{\rho_1}{\rho_2}$$

Suyun və təhlil olunan maddənin kütlələri eyni temperatur və eyni həcmində ölçülərsə, onda nisbi sixlıq d_{nis} onların həmin kütlələrinin nisbətinə bərabər olur:

$$\rho_1 = m_1 / v_1 \quad \rho_2 = m_2 / v_2 \quad v_1 = v_2$$

$$d = \frac{\rho_1}{\rho_2} = \frac{m_1 v_2}{m_2 v_1} = \frac{m_1}{m_2}$$

Nisbi sixlıq temperaturdan asılıdır, temperatur artdıqda sixlıq azalır, temperatur azaldıqda sixlıq artır. Ona görə sixliği göstərdikdə mütləq onun hansı temperaturda tə'yin edil-

məsini də göstərmək lazımdır. Adətən bunu d° ₄ kimi ifadə edirlər. Burada indeks suyun $4^{\circ}C$ temperaturda olan sıxlığını ($1g/cm^3$), üstə verilən kəmiyyət isə maddənin sıxlığını hansı temperaturda ($20^{\circ}C$) ölçülməsini göstərir.

4.7.1. SIXLİĞİN PİKNOMETRLƏ ÖLÇÜLMƏSİ.

Bu üsulla sıxlığı ölçmək üçün 1 – 2 ml həcmində olan piknometr götürülür, ardıcıl olaraq aseton, spirt və efirlə təmiz yuyulur və qurudulur. Təmiz quru piknometr analitik tərəzidə çəkilir və bu rəqəm qeyd olunur.

Maddənin sıxlığını hesablamaq üçün 20° temperaturda piknometrdə götürülən maddənin kütləsini 4° temperaturda piknometrdə götürülən suyun kütləsinə bölmək lazımdır.

$$d_{nis} = \frac{m_1}{m_s}$$

d – maddənin sıxlığı;

m_1 – piknometrdə olan maddənin kütləsi;

m_s – $4^{\circ}C$ temperaturda piknometrdə olan suyun kütləsi, buna piknometrin «su ədədi» deyilir.

• Əvvəlcə piknometrin «su ədədi» təpilir. Bunun üçün balaca stekanda distillə suyu götürülür 5 – 10 dəqiqli qaynادılır, sonra 20° -yə qədər soyudulur və kapilyar qif vasitəsilə piknometrə doldurulur. Suyun həcmi piknometrin nişan xəttindən 0,3-0,5 cm yuxarı olmalıdır. Su doldurulmuş piknometr ştativə bərkidilir içərisində su olan termostata, ya da stekana salınır. Stekana termometr yerləşdirilir və suyun temperaturu sabit olaraq $20^{\circ}C$ – də saxlanılır. Piknometrdə olan suyun səviyyəsi stekanda olan suyun səviyyəsindən


əşəq olmalıdır (şəkil 30.). 20 dəqiqədən sonra piknometr də olan suyun həcmi piknometrin nişan xəttinə çatdırılır. Bunu süzgəc kağızı ilə sormaq məsləhətdir. Piknometrin boğazı və şifi içəridən qurudulur. Bundan sonra piknometri tixacla bağlanır və termostatdan çıxarılib süzgəc kağızı, ya da təmiz dəsmal ilə qurudulur, 25 – 30 dəqiqədən sonra analitik tərəzidə çekilir (m). Aşağıdakı tənasübdən 4° temperaturda piknometrdə olan suyun kütləsi (m_s) tə'yin edilir.

$$0,99823 / 1 = m/m_s$$

$0,99823$ – bir m/l suyun 20°C temperaturda kütləsi;

1 – bir m/l suyun 4° temperaturda kütləsi

Piknometrin su ədədini tə'yin edəndən sonra 20°C temperaturda həmin piknometrdə təhlil olunan maddənin kütləsi tapılır. Bunu yuxarıda göstərilən qaydada (su ədədini tə'yin edən kimi) etmək lazımdır. Əksər hallarda piknometrin su ədədi əvvəlcədən mə'lum olur, bunu laborant hesablayıb piknometrin üstündə yazar. Bu halda tələbənin işi asanlaşır və maddənin sıxlığını tapmaq üçün yalnız onun piknometrdə olan kütləsini tapıb, mə'lumsa olan hesablamalar aparmaq lazım gəlir.



Şəkil 30. Sixliğin piknometrlə ölçülməsi.

4.7.2. MADDƏNİN SIXLİĞİNIN AREOMETR VASİTƏSİLƏ ÖLÇÜLMƏSİ.

Areometrlər vasitəsilə sıxlığı asanlıqla ölçmək olar. Quru təmiz areometr mayenin içərisinə salınır və areometrin üzərində olan xətlər vasitəsilə mayenin sıxlığı tapılır. Ölçünü mütləq areometrin üstündə göstərilən temperaturda aparmaq lazımdır.

4.8. ŞÜANI SINDIRMA ƏMSALININ TƏ'YİNİ

Çox vaxt maye maddəni identifikasiya etmək üçün onun şuanı sindirma əmsalını tapmaq lazım gəlir. Maddənin şuanı sindirma əmsalını tə'yin etmək üçün Abbe və ya İRF – 22 refraktometrlərindən istifadə edilir.

Bunun üçün refraktometrin ikiqat (iki yarımkürədən ibarət olan) prizması həllədici ilə (metanol, tsikloheksan, efir) təmiz silinir, bir müddət (həllədici quruyana kimi) açıq saxlanılır və bundan sonra pipet vasitəsilə təhlil olunan maddədən bir damcı (pipetin ucu prizmaya dəyməmək şərti ilə) prizmanın üzərinə tökülr və prizmanın ikinci yarımkürəsin bağlanılır. Bundan sonra okulyara baxaraq, eyni zamanda refraktometrin sağ tərəfində olan mühərriki hərəkətə gətirərək okulyarda görünən işıqlı və tünd sahələri bölən xətti çapraz xəttin mərkəzi ilə bərabərləşdirilir. Bu zaman şkalada qeyd olunan rəqəmlər maddənin şua sindirma əmsalını göstərir. Maddənin şua sindirma əmsali temperaturdan asılıdır. Temperatur 1° qalxdıqda əmsal 0,0005 ədədi qədər azalır. Buna görə, refraktometrin temperaturunu termostat vasitəsilə 20°C – yə çatdırmaq və bundan sonra işə başlamaq lazımdır.

Hər dəfə təcrübədən sonra refraktometrin prizmalarını, həllədicilə isladılmış pambıqla təmiz silmək və qurutmaq lazımdır.

4.9. MADDƏLƏRİN QURUTMA ÜSULLARI


Maddələri sudan qurutmaq üçün müxtəlif üsullardan istifadə edilir. Bunlardan fiziki üsullarla təmizlənmə: kristallaşdırma, sublimasiya, distillə, ekstraksiya, buxarlanması üsulları ilə artıq tanışsınız. Bundan başqa maddələri qurutmaq üçün müxtəlif suuducu reagentlər tətbiq olunur, bunlar suyu öz üzərinə adsorbsiya edir, kristalohidratlar və ya su ilə kimyəvi birləşmələr əmələ gətirir. Suuducu maddələr qurudulan maddəyə qarşı tə'sirsiz olmalıdır və onunla kimyəvi birləşmələr əmələ gətirməməlidir, bundan başqa suducu maddə mümkün qədər tez tə'sir etməlidir.

Bərk maddələrin qurudulması

Bərk maddələr qurudulduğda onların tərkibində olan su otaq temperaturunda və ya qızdırmaqla buxarlanır, və ya xud 0°C – dən aşağı temperaturda soyutmaqla suyu dondurmaq olar.

Havada qurutma. Kristalik maddələri adətən havada qurudurlar. Bu məqsədlə onları şüşənin üstünə sərib havada saxlayırlar və ya süzgəc kağızının üzərindən sormaqla qurudurlar.

Qurutmanı bir qədər yüksək temperaturda quruducu şkaflarda da aparmaq olar (yüksek temperaturun maddəyə mənfi tə'siri olmamaq şərti ilə). Bərk maddələri kimyəvi suuducularla qurutmaq üçün eksikatorlardan istifadə edilir.




Vakuumda qurutma. Bərk maddələri vakuum şəraitində qurutmaq daha əlverişlidir. Bunun üçün vakuum-eksikatorlardan istifadə edilir. Burada suuducu maddə kimi kalsium-xlorid, fosfor anhidridi, kalium hidroksid, silikagel və başqaları tətbiq olunur.

Şəkil 31. Vakuum eksikatoru.

Vakuum eksikatorları hərdən partlayır, buna görə vakuumu qoşmaqdan əvvəl eksikatoru dəsmal və ya hər hansı bir parça ilə bürümək lazımdır.

Eksikatorlarda quruducu kimi fosfor anhidridi və ya sulfat turşusu tətbiq edilir. Bunlar rütubətdən başqa həllədici kimi geniş tətbiq edilən spir və ketonların buxarlarını udur. Lakin sulfat turşusundan vakuumda yüksək temperaturda istifadə etmək olmaz. Turşu xarakterli maddələrin udulması üçün eksikatorlarda kalium-hidroksid istifadə edilir.



Şekil 32. Fişer pistoleti. Bərk maddələrin yüksək temperaturda qurudulması üçün tətbiq edilir.

1-içəri şüşəsi; 2-qurğunun korpusu; 3-içərisində maye olan kolba; 4-içərisində rurdu olan kolba; 5-əks soyuducu; 6-içərisində qurudulan maddə olan şüşə qab.

Az miqdarda olan bərk maddələri Fişer pistoletində qurudmaq məsləhətdir. Bu qurğuda maddələr kolbada qaynayan mayenin buxarları ilə qızdırılır. Qurutmayı tezləşdirmək üçün adətən qurğuda aşağı təzyiq yaradılır.

Cədvəl 1

Geniş istifadə olunan suuducu maddələr və onların tətbiq sahələri

<i>Suuducu maddələr</i>	<i>Aşağıdakı maddələr üçün tətbiq olunur</i>	<i>Bu maddələr üçün tətbiq oluna bilməz</i>	<i>Qeyd</i>
P_4O_{10} – fosfor anhidridi	Turş və neytral qazlar, asetilen, karbohidrogenlər, karbohidrogenlərin halogenli törəmələri, turşu məhlulları (eksikatorlar)	Əsaslar, spirtlər, sadə efirlər, HCl, HF	Durulaşib yayılır, qazları qurutduqda «doldurucular» əlavə etmək
H_2SO_4	Turş və neytral qazlar (eksikatorlar, yuyucu şüşələr)	Doymamış birləşmələr, spirtlər, ketonlar, əsaslar, H_2S , HJ	Vakuumda və yüksək temperaturda tətbiq etmək olmaz
Natronlu əhəng, CaO , BaO	Əsasi və neytral qazlar, aminlər, spirlər, sadə efirlər	Aldehidlər, ketonlar, turş xassəli birləşmələr	Qazların qurudulmasında daha əlverişlidir

<i>Suuducu maddələr</i>	<i>Aşağıdakı maddələr üçün tətbiq olunur</i>	<i>Bu maddələr üçün tətbiq oluna bilməz</i>	<i>Qeyd</i>
NaOH, KOH	Ammonyak, aminlər, sadə efirlər, karbohidrogenlər (eksikator)	Aldehidlər, ketonlar, turş xassəli birləşmələr	Yayırlırlar
K ₂ CO ₃	Aseton, aminlər	Turş maddələr	Yayılır
Metallik natrium	Sadə efirlər, karbohidrogenlər, üçlü aminlər	Karbohidrogenlərin halogenli törəmələri (eh-tiyatlı olun partlayış baş verə bilər), spirtlər və natriumla reaksiyaya görən başqa maddələr	
CaCl ₂	Alkanlar, alkenlər, aseton, sadə efirlər, neytral qazlar, HCl (eksikator)	Spirtlər, ammonyak, aminlər	Ucuz quruducu maddədir, tərkibində xassəli birləşmələr olur

<i>Suuducu maddələr</i>	<i>Aşağıdakı maddələr üçün tətbiq olunur</i>	<i>Bu maddələr üçün tətbiq oluna bilməz</i>	<i>Qeyd</i>
$Mg(ClO_4)_2$	Qazlar, ammonyak (eksi-kator)	Tez oksidləşən üzvi maddələr	Analitik məqsədlər üçün daha əlverişlidir
Na_2SO_4 , $MgSO_4$	Mürəkkəb efirlər, müxtə-lif tə'sirə həssas olan üzvi məhlullar	Üçlü spirtlər (dehidrata-siyani asanlaşdırır)	
Silikagel	Eksikatorlarda bərk maddələr	Hidrogen flüorid	Həllədicilərin qalığılarını udur
Natrium və kalsium si-likatlar	Qazların quru-dulmasında ($100^{\circ}C$ – qə-dər) üzvi həllədicilər (eksi-kator)	Doymamış karbohidro-genlər	

Mayelərin qurudulması

Üzvi mayeləri susuzlaşdırmaq (qurutmaq) üçün onları xirdalanmış suuducu ilə ara-bir silkələməklə bir qədər saxlamaq lazımdır. Mayenin tərkibində suyun miqdarı çox olduqda qurutmanı bir neçə mərhələ ilə aparmaq məsləhətdir. Hər dəfə mayeni suuducu maddənin üzərindən süzmək (dekantasiya etmək) və yeni bir porsiya suuducu maddə atmaq. Bunu bir neçə dəfə təkrar etmək və axırda suuducu maddə

suyun tə'sirindən dəyişilməsə (kalsium-xlorid əriməsə, mis 2-sulfat rəngini dəyişməsə, fosfor anhidridi yapışmasa) demək üzvi maddə tam susuzlaşdırılıb. Maye maddələri 0°C temperaturdan aşağı temperaturadək soyutmaqla sudan ayırməq olar. Qarışq soyudulduqda su donur və bundan sonra üzvi maddə buzun üzərindən süzülür. Bu əməliyyatı bir neçə dəfə təkrar etməklə üzvi maddəni tam susuzlaşdırmaq olar. Məsələn, bu üsulla tam susuz mütləq benzol alınır.

Cədvəl 2

Mayelərin susuzlaşdırılması

Üzvi mayenin adı	Susuzlaşdırıcı maddələr
Aldehidlər	CaCl_2 , $\text{Mg}(\text{ClO}_4)_2$
Aminlər	NaOH , KOH , K_2CO_3 (CaCO_3 olmaz)
Hidrazinlər	K_2CO_3
Ketonlar	K_2CO_3 , CaCl_2 , $\text{Mg}(\text{ClO}_4)_2$
Turşular	Na_2SO_4
Nitrillər	K_2CO_3 , P_2O_5
Nitrobirləşmələr	CaCl_2 , Na_2SO_4 , $\text{Mg}(\text{ClO}_4)_2$
Əsaslar	KOH , K_2CO_3 , BaO
Spirtlər	K_2CO_3 , CuSO_4 , CaO , Na_2SO_4 , BaO
Karbohidrogenlər	CaCl_2 , Na , CaC_2 , $\text{Mg}(\text{ClO}_4)_2$, P_2O_5
Fenollar	Na_2SO_4
Sadə efirlər	CaCl_2 , Na , CaC_2 , K_2CO_3 , $\text{Mg}(\text{ClO}_4)_2$, CuSO_4
Mürəkkəb efirlər	Na_2SO_4 , CaCl_2 , $\text{Mg}(\text{ClO}_4)_2$
Halogenli törmələr	CaCl_2 , $\text{Mg}(\text{ClO}_4)_2$, P_2O_5 , H_2SO_4 , (Na olmaz)

Suuducu kimi metallik natriumu tətbiq etdikdə onu məngənədən sıxmaqla mayenin içərisinə nazik məftil kimi əlavə etmək lazımdır.


Qazların və mayelərin qurudulmasında seolitlər geniş tətbiq olunur. Seolitlərlə qurutma çox yaxşı nəticə verir. İstifadə etməkdən əvvəl seolitləri bir neçə saat $300 - 450^{\circ}\text{C}$ temperaturda közərdirlər sonra $100 - 150^{\circ}\text{C}$ - qədər soyudub ağızı qapalı qablardada saxlayırlar.

Qazların qurudulması.

Qazların qurudulma üsulları onların xassələrindən asılıdır. Onları bərk, maye suuducularla və ya dondurmaqla qurutmaq olar.

Əksər hallarda qazlar bərk suuducu maddələrlə qurudulur. Bunun, üçün suuducu kolonlardan istifadə olunur. Adətən belə kolonkalar kalsium-xlorird, fosfor anhidridi, natrium-hidroksid, kalium-hidroksid, maqnezium-perxlorat və başqa maddələrlə doldurulur. Suuducu maddənin qaz axını ilə aparılmasının qarşısını almaq üçün kolonkanın yuxarı və aşağı hissələrinə şüşə pambıq tixanır.

Maye suuducu maddələrlə qurutmaq üçün qazlar müxtəlif xüsusi şüşə qablardan keçirilir (şəkil 33.). Burada suuducu kimi əksər hallarda qatı sulfat turşusu tətbiq edilir. Belə hallarda mütləq əlavə qoruyucu qablar istifadə olunmalıdır. Qazların dərindən qurudulması üçün məsaməli arakəsmələri olan qablardan istifadə etmək daha məsləhətdir.



Şəkil 33. . Qazların qurutması və udulması üçün istifadə olunan şüşə qablar.

Aşağı temperaturda qaynayan qazları soyutmaqla qurutmaq olar. Bu məqsədlə qazı boru vasitəsilə soyuducu qabın içərisinə buraxmaq lazımdır. Bu qabın soyudulması üçün quru buzun aseton və ya spirit ilə qarışığı həmçinin maye azot istifadə edilir. Bu üsul qazların qurudulmasında ən əl-varişli üsuldur. Aşağı temperaturda qaynayan qazları soyutmaqla qurutmaq olar. Bu məqsədlə qazı boru vasitəsilə soyuducu qabın içərisinə buraxmaq lazımdır. Bu qabın soyudulması üçün quru buzun aseton və ya spirit ilə qarışığı həmçinin maye azot istifadə edilir. Bu üsul qazların qurudulmasında ən əl-varişli üsuldur.

Aşağı temperaturda qaynayan qazları soyutmaqla qurutmaq olar. Bu məqsədlə qazı boru vasitəsilə soyuducu qabın içərisinə buraxmaq lazımdır. Bu qabın soyudulması üçün quru buzun aseton və ya spirit ilə qarışığı həmçinin maye azot istifadə edilir. Bu üsul qazların qurudulmasında ən əl-varişli üsuldur.

V BÖLMƏ

ÜZVİ MADDƏLƏRİN VƏSFİ ANALİZİ

Üzvi maddələrin tərkibinə əsasən *C, H, N, S, P*, Hal daxildir və buna görə burada verilən keyfiyyət analizi həmin elementlərin ən sadə üsullarla tə'yin edilməsini göstərir. Burada bə'zi üsullar bir qədər sadələşdirilmiş halda verilir.


5.1. Karbon və hidrogen atomlarının tə'yini

Üzvi maddələrin əsas tərkib hissəsi olan karbon atomlarını karbohidrogenləri közərtdikdən sonra (qapalı qabda) kömürün alınması ilə müəyyən etmək olar. Məsələn, sınaq şüşəsinin dibinə az miqdarda təhlil olunan maddə töküb alovda ehmalca qızdırısaq, bir az vaxt keçdikdən sonra sınaq şüşəsinin dibində qara rəngli kömürün alınması müşahidə olunacaq.

Karbon və hidrogen atomlarının daha dəqiq tə'yini üzvi maddələrin oksidləşməsi nəticəsində karbon 4-oksidin və suyun alınması ilə müəyyən olunur (oksidləşdirici kimi *CuO* götürülür). Bu zaman üzvi maddənin tərkibində olan karbon atomları *CO₂* - yə , hidrogen atomları isə *H₂O* -ya qədər oksidləşir və mis 2- oksiddən sərbəst mis reduksiya olunur.

Karbon 4- oksidin varlığı əhəng və ya barit suyu ilə, suyun varlığı isə susuzlaşdırılmış mis sulfatla tə'yin olunur.

Reaktivlər: hər hansı bir üzvi maddə, mis 2- oksidin tozu, susuzlaşdırılmış mis sulfat, əhəng ya da barit suyu [$Ca(OH)_2$] və ya $Ba(OH)_2$ şəffaf inəhlulları]
İşin gedisi.




Şəkil 34. Üzvi maddələrin tərkibində karbon və hidrogen atomlarının tə'yini.


Şəkildə göstərilən kimi üç sınaq şüşəsindən ibarət qurğu yığıılır.

Tərəzidə 1 q mis 2- oksid və 0,1 q naftalin çəkilir və çini qabda qarışdırılır. Qarışiq birinci (1) sınaq şüşəsinə töküür və üzərinə yenə də 1q mis oksid əlavə olunur, sınaq şüşəsi ştativə bərkidilir və qazsaparan borusu olan tixacla bağlanılır. Qazaparan borunun ucu susuzlaşdırılmış mis sulfat $CuSO_4$ olan ikinci (2) sınaq şüşəsinə salınır. Bu sınaq şüşəsindən (2) çıxan ikinci qazaparan borunun ucu isə içərisində əhəng ya da barit suyu olan digər (3) sınaq şüşəsi nə buraxılır.

Birinci sınaq şüşəsini əvvəl zəif sonra isə qarışiq olan hissəsini bir qədər güclü alovda qızdırmaq. Sınaq şüşəsinin və qazaparan borunun divarlarında su damcıları əmələ gelir (niyə?). İkinci sınaq şüşəsində olan mis 2-sulfat isə ağ rəngdən mavi rəngə boyanır, bu da mis 2- sulfat kristalohidratlarının $CuSO_4 \cdot 5H_2O$ alınmasını göstərir.



Eyni zamanda üçüncü sınaq şüşəsində qaz qabarcıqlarının əmələ gəlməsi müşahidə olunur, əhəng suyu (barit suyu) bulanır, bu da CO_2 -nin tə'sirindən $CaCO_3$ ($BaCO_3$) alınmasını göstərir.



Bütün müşahidələri iş dəftərində ardıcıl olaraq qeyd etmək.

5.2. Halogenlərin tə'yini

Belşteyn reaksiyası.

Diametri $1-2\text{mm}$ olan mis məftilin ucunu düyünləmək və alov rəngsizləşənə qədər qızdırmaq. Bu zaman məftilin üzərində qara mis 2- oksid örtüyü əmələ kəlir. Məftil soyuyandan sonra düyünün ucu ilə təhlil olunan maddədən bir qədər götürmək və alovda yandırmaq. Maddənin tərkibində halogen atomları varsa mis halogenidlər alınır və alov parlaq yaşıllı rəngə boyanır.

Stepanov üsulu ilə halogenlərin tə'yini.

Reaktivlər: halogenli üzvi maddələr, məsələn: etilxlorid, etilbromid və başqaları, metallik natrium, qatı nitrat turşusu, 1% - li gümüş-nitrat məhlulu, xloroform, 1N sulfat turşusu, 1% - li natrium-nitrat məhlulu, xlorlu su.

İşin gedisi.

Sınaq şüşəsinə $2-3\text{ml}$ etil spirti töküb üzərinə təhlil olunan maddədən bir damcı və ya bir neçə kristal əlavə edilir. Onun da üzərinə metallik natriumdan balaca qırıntı (no-

xudun yarısı qədər) atılır və sınaq şüşəsi dərhal qazaparan borusu olan tixacla bağlanılır. Şiddətli reaksiya gedir və hidrogen ayrılır. Natrium tamamilə reaksiyaya daxil olub qurta-randan sonra qarışığın üzərinə 3 ml distillə suyu töküb, iki yerə ayırmaq.

* Ümumi olaraq halogenlərin tə'yini üçün sınaq şüşəsinə həmin məhluldan $1\text{-}2\text{ ml}$ sınaq şüşəsinə töküb üzərinə 10% nitrat turşusu məhlulu (turş mühit yaranana qədər) tökmək və bu qarışığın üzərinə bir-iki damcı gümüş-nitrat məhlulu əlavə etmək.

Analiz olunan maddənin tərkibində halogen atomları olduqda ağ və ya sarı rəngli çöküntü alınır, halogenlərin miqdarı az olduqda isə məhlul bulanır.

* Maddənin tərkibində hansı halogen atomları olmasını tə'yin etmək üçün məhluldan bir qədər ayırib üzərinə bir az sulfat turşusu və xloroform əlavə etmək və çalxalamamaq. Yod ionlarının tə'sirindən xloroform təbəqəsi *bənövşəyi* rəngə boyanır.


* Bundan sonra bromun tə'yininə keçmək olar. Məhlulda yod tapılıbsa, xloroform təbəqəsi ayrıca qif vasitəsilə ayrılır (yod tapılmayıbsa bunu etmək lazımdır) və məhlula xlorlu su və yenə də xloroform əlavə olunur. Bromun tə'sirindən xloroform təbəqəsi *qonur* rəngə boyanır.

İş zamanı müşahidə olunan bütün dəyişiklikləri iş dəftərində qeyd etməli.

5.3. Azot və kükürdün tə'yini

Üzvi maddənin tərkibində olan azot və kükürd atomlarının tə'yini bu elementlərin natriumla müvafiq sianidlər və

sulfidler əmələ gətirməsinə əsaslanır. Natrium-sianid dəmir (II) duzları ilə natrium heksasianoferrat (II) əmələ gətirir (sarı qan duzu). Bunu da üç valentli dəmirin birləşmələrinin **berlin abisi** adlanan *parlaq göy* rəngə boyanması ilə tə'yin etmək olar.



Eyni zamanda kükürd atomları natriumla qarşılıqlı tə'sirindən natrium-sulfid əmələ gətirir və bunu da qurğuşun ionlarının məhlulda qara rəngli qurğuşun-sulfid əmələ gətirməsi ilə tə'yin etmək olar.



**Metallik natriumla çox ehtiyatla işləmək lazımdır !
Təcrübəni sorucu şkafda aparmaq lazımdır!**

Reaktivlər : tərkibində azot və kükürd olan üzvi maddələr, məsələn, piridin, sulfanil turşusu və başqaları; metallik natrium, dəmir 2- sulfat, durulaşdırılmış xlorid turşusu, 10% - li qurğuşun nitratın məhlulu $Pb(NO_3)_2$, 0,5% - li təzə hazırlanmış natrium nitroprussidin məhlulu.

İşin gedışı.

Təmiz quru sınaq şüşəsinə analiz olunan maddədən 1-2 q tökmək və bir qədər (noxud boyda) metallik natrium

atmaq. Sınaq şüşəsini tutqacla ehmal tutub alovda yavaşa qızdırmaq, şiddetli reaksiya gedir (*ehtiyatlı olmaq lazımdır, təhlükəsizlik üçün cynək geyin!*) və maddə qaralandan sonra közərənə qədər qızdırmanın davam etmək.

Sınaq şüşəsini soyutmadan, isti-isti içərisində su olan çini qaba salmaq. Bu zaman sınaq şüşəsi qırılır və reaksiyadan artıq qalan natrium su ilə reaksiyaya daxil olur.

Məhlulu bir qədər qızdırıb süzgəc kağızından süzmək lazımdır. Alınan süzüntünü azot və kükürd atomlarını tə'yin etmək üçün, üç hissəyə bölmək.

* Azotun tə'yini. Birinci sınaq şüşəsinin içərisinə dəmir (II) sulfatın kristallarından 2-3 ədəd və ya onun doymuş məhlulundan bir neçə damcı əlavə edib bir dəqiqli qaynatmaq (məhlul laksusla qələvi reaksiya vermelidir) və tez soyudub turş mühit yaranana qədər üzərinə xlorid turşusu əlavə etmək.

Məhlula bir damcı Fe^{3+} duzundan əlavə etdikdə *parlaq göy rəngli «berlin abısı»* adlanan birləşmə alınır. Bəzən Fe^{3+} duzlarını əlavə etmək lazımlırmır, çünki dəmir 2-sulfatın tərkibində az miqdarda da olsa oksidləşmə nəticəsində əmələ gələn dəmirin üç valentli birləşmələri olur. Berlin abisinin alınması maddənin tərkibində azot atomlarının varlığını göstərir.

* Kükürdün tə'yini.1). Məhlulun ikinci hissəsinə durulasdırılmış natrium nitroprussidin $Na_2[Fe(CN)_5(NO)]$ məhlulundan bir-iki damcı tökmək. Bu zaman *bənövşəyi-qurmazı rəngin* alınması məhlulda natrium-sulfidin varlığını göstərir. Deməli, ilkin üzvi maddənin tərkibində kükürd atomları varmış.

2). Məhlulun digər hissəsinə qurğuşun 2-asetatın məhlulundan bir-iki damcı əlavə etmək və bu zaman qara rəngli qurğuşun 2-sulfidin (PbS) çöküntüsünün alınması kükürdün varlığını təsdiq edir.

5.4. Başqa elemenlərin tə'yini

Yuxarıda göstərilən elemenlərdən başqa üzvi birləşmələrin tərkibində fosfor P , arsen As və müxtəlif metallar da ola bilər. Bu elementlər əksər hallarda zəhərli maddələrin tərkib hissələrini təşkil edir.

Fosforun tə'yini.

Reaktivlər: fosfor tərkibli üzvi maddə, metallik sodium, qatı nitrat turşusu, ammonium-molibdatın məhlulu, susuzlaşdırılmış natrium-karbonat, natrium-peroksid.

İşin qedişi.

* **Fosforu** tə'yin etmək üçün üzvi maddəni metallik sodiumla közərtmək lazımdır. Bunu azotu tə'yin edilməsi kimi aparmaq lazımdır. Alınan ərintini suda həll edib süzmək. Məhluldan $1ml$ ayırib üzərinə $3ml$ qatı nitrat turşusu əlavə etmək və 1 dəqiqə qaynatmaq. Alınan məhlulun üzərinə iki dəfədən artıq həcmində ammonium-molibdat ($NH_4)_2MoO_4$ məhlulu əlavə etmək və $60^{\circ}C$ temperatura qədər qızdırmaq. Məhlulda fosfor birləşmələri varsa *sarı rəngli* ammonium-fosformolibdat $(NH_4)_3H_4[PMo_2O_7]_6 \downarrow$ kristalar çöküntü şəklində alınır.

• **Fosforu** başqa bir üsulla da tə'yin etmək olar. Nikel-dən hazırlanmış puta götürüb içərisinə $0,02g$ analiz edilən maddədən tökmək və bundan sonra $2g$ susuzlaşdırılmış

natrium karbonatla $3q$ natrium peroksidin qarışığını əlavə edib közərtmək. Ərintini soyutduqdan sonra suda həll etmək və üzərinə qatı nitrat turşusu əlavə etmək. Alınan məhlulda fosforu ammonium-molibdatla tə'yin etmək.




Arsenin tə'yini.

Analiz olunan maddəni metallik natriumla (yuxarıda göstərilən qaydada) közərtmək. Bu zaman güzgüyə bənzər ərinti alınarsa, deməli maddənin tərkibində arsen vardır. Bunu təsdiq etmək üçün ərintini suda həll etdikdən sonra qələvi mühiti aradan qaldırmaq üçün, alınan mehlulun üzərinə, turş mühit yaranana qədər, xlorid turşusu tökmək. Bundan sonra hidrogen sulfid qazı buraxmaq. Məhlulda arsen ionları varsa, bu zaman sarı rəngli arsen sulfidin As_2S_3 çöküntüsü alınır.

Metalların tə'yini.

Üzvi maddələrin tərkibində olan metal atomlarını tə'yin etmək üçün verilən maddəni putada közərtmək lazımdır. Bu zaman maddənin molekulunun tərkibində olan qeyri-metal atomları uçucu birləşmələr, metallar isə oksid ya da karbonatlar əmələ gətirir (qızıl, platin, gümüş sərbəst halda alınır). Putada alınan qalığı xlorid turşusunda həll etmək lazımdır. Əgər külçə alınarsa (burada gümüş, platin ya da qızıl ola bilər), onu nitrat turşusunda və ya "çar arağında" (zərhəldə) həll etmək lazımdır. Məhlulda isə təhlili kimyanın üsulları ilə kationları tə'yin etmək.

Cədvəl 3
Üzvi birləşmələrdə ən geniş yayılmış funksional qruplar

<i>Qrupun adı, hansı sinif birləşmələri əmələ gətirir</i>	<i>Quruluşu</i>
Xlor	—Cl
Brom	—Br
Vinil	 $\text{—CH}_2\text{=CH}_2$
Allil	 $\text{—CH}_2\text{—CH=CH}_2$
Etinil (alkil)	$\text{—C}\equiv\text{C—H}$
Fenil	 $\text{—C}_6\text{H}_5$
Oksi (spirtlər, fenollar)	—O—H
Efir	—O—
Peroksid	—O—O—
Merkapto (tiol)	—S—H

<i>Qrupun adı, hansı sınıf birleşmeleri temelde götürir</i>	<i>Qırılışu</i>
Metoksi	$\text{O}-\text{CH}_3$
Karbonil	$\text{C}=\text{O}$
Formil (aldehid)	$\begin{array}{c} \text{O} \\ \parallel \\ \text{C} \\ \backslash \quad / \\ \text{H} \end{array} \quad (\text{---CHO})$
Karboksil (turşu)	$\begin{array}{c} \text{O} \\ \parallel \\ \text{C} \\ \backslash \quad / \\ \text{OH} \end{array} \quad [\text{---CO}_2\text{H}; \text{---C(O)OH}]$
Alkoksikarbonil (mürəkkəb efir)	$\begin{array}{c} \text{O} \\ \parallel \\ \text{C} \\ \backslash \quad / \\ \text{O---R} \end{array} \quad [\text{---CO}_2\text{R}; \text{---C(O)OR}]$
Amino	$\begin{array}{c} \text{H} \\ \\ \text{N} : \\ \\ \text{H} \end{array} \quad (\text{---NH}_2)$
Imino	$\begin{array}{c} \text{C}=\text{N} : \\ \backslash \quad / \\ \text{H} \end{array}$
Nitril (sianid)	$\text{C}\equiv\text{N} : \quad (\text{---CN})$
Azo	$\text{---N}^{\cdot}=\text{N}^{\cdot}---$

<i>Qrupun adı, hansı sınıf birleşmeleri əmələ gətirir</i>	<i>Quruluşu</i>
Nitrozo	$\cdots \cdots$ $\text{—N=O} \quad (\text{—NO})$ $\cdots \cdots$
Azoksi	$\cdots \cdots$ $\text{—N=N}^{\oplus} \text{—}$ \mid O^{\ominus}
Nitro	$\begin{array}{c} \text{O} \\ \parallel \\ \text{—N}^{\oplus} \text{—} \\ \mid \\ \text{O}^{\ominus} \end{array} \quad (\text{—NO}_2)$
Karboksilaimid (amid)	$\begin{array}{c} \text{O} \\ \parallel \\ \text{C} \\ \diagup \quad \diagdown \\ \text{H} \quad \text{N} \\ \\ \text{C} \end{array} \quad [\text{—C(O)OH}]$

VI BÖLMƏ

KARBOHİDROGENLƏR

DOYMUŞ VƏ DOYMAMİŞ KARBOHİDROGENLƏR

Cədvəl 3

Alkanların fiziki xassələri

Formulları	Adları	Ərimə temp. °C	Qayn. temp. °C
CH ₄	metan	-183	-162
C ₂ H ₄	etan	-172	-89
C ₃ H ₈	propan	-190	-42
n-C ₄ H ₁₀	butan	-135	-0,5
izo-C ₄ H ₁₀	izobutan	-140	10
n-C ₅ H ₁₂	pentan	-132	36
izo-C ₅ H ₁₂	izopentan	-165	28
n-C ₆ H ₁₄	heksan	-95	69
n-C ₇ H ₁₆	heptan	-91	98
n-C ₈ H ₁₈	oktan	-57	126
n-C ₉ H ₂₀	nonan	-54	151
n-C ₁₀ H ₂₂	dekan	-30	174

Molekulunun tərkibində karbon və hidrogen atomları olan üzvi birləşmələrə karbohidrogenlər deyilir. Karbohidrogenlər açıq və qapalı zəncirli olur.

Açıqzəncirli karbohidrogenlər quruluşundan asılı olaraq doymuş və doymamış karbohidrogenlərə bölünür.

Alkanların, başqa sözlə doymuş karbohidrogenlərin umumi formulu C_nH_{2n+2} –dir.

Doymuş karbohidrogenlərin molekullarında karbon atomları sp^3 – hibridləşmiş haldadırlar və bütün atomlar arasında (karbon – karbon və karbon – hidrogen) yalnız σ -sigma rabitə mövcuddur. Beləliklə, doymuş karbohidrogenlərin bütün reaksiyaları $C-H$ ya da $C-C$ σ -sigma rabitələrin qırılması ilə gedir.

Doymuş karbohidrogenlərin tərkibində π rabitə yoxdur və buna görə onlar birləşmə reaksiyalara daxil olmurlar və adı şəraitdə bromlu və kalium-permanqanat məhlullarını rəngsizləşdirmirlər.

$C-H$ rabitələrinin qırılması ilə gedən reaksiyalara əvəzetmə reaksiyalar kimi baxmaq olar. Doymuş karbohidrogenlərdə əvəzetmə reaksiyaları aşağıdakı qayda üzrə gedir: hidrogen atomu üçlü karbon atomlarında daha asan əvəz olunur, ikili karbon atomlarında isə birlilərə nisbətən daha tez gedir.

$C-C$ rabitələrinin qırılması ilə gedən reaksiyalar karbohidrogen molekulunun parçalanması ilə nəticələnir və belə hallarda nisbətən kiçik molekullu birləşmələr alınır.

Adı şəraitdə alkanlara turşu, qəlevi və oksidləşdiricilər tə'sir etmir və buna görə onlara *parafinlər* də deyilir.

Doymamış karbohidrogenlərin molekullarının tərkibində σ -rabitələrdən başqa π -rabitələr də mövcuddur. π -

rabitələrin sayı və yerləşməsindən asılı olaraq doymamış karbohidrogenlər alkenlər (bir ikiqat rabitəsi olan), alkadienlər (iki ikiqat rabitəsi olan) və alkinlər (bir üçqat rabitəsi olanlar) bölünür. Bunlardan başqa tərkibində bir neçə iki və üçqat rabitələri olan doymamış karbohidrogenlərdə vardır.

Alkenlərin ümumi formulu C_nH_{2n} -dir və doymuş karbohidrogenlərə nisbətən burada iki hidrogen atomu azdır. Bunların molekullarının tərkibində bir ikiqat rabitə mövcuddır. Bunlardan biri π -, digəri isə σ -rabitədir. İkiqat rabitə ilə birləşmiş karbon atomları SP^2 hibridləşmə vəziyyətindədir.

Alkinlərin və alkadienlərin ümumi formulları eynidir C_nH_{2n-2} . Alkadienlərin molekullarının tərkibində iki ikiqat rabitə, alkinlərin isə bir üçqat rabitə vardır. Beləliklə, həm alkadienlərin həm də alkinlərin molekullarında iki π -rabitə vardır və bunlar alkenlərə nisbətən daha doymamışdır.

Doymamış karbohidrogenlərin molekullarının tərkibində bir neçə ikiqat və üçqat rabitələr ola bilər.

Bütün doymamış karbohidrogenlər birləşmə reaksiyalarda çox asan iştirak edir, bunlar da π -rabitələrin qırılması ilə gedir.

Doymamış karbohidrogenlər brom və kalium-permanqanat məhlullarını adı şəraitdə rəngsizləşdirirlər. Bu reaksiyalar doymamış karbohidrogenlərin keyfiyyət reaksiyalıdır.

Laboratoriya da karbohidrogenlərin xassələrini öyrənmək üçün fərdi maye karbohidrogenlərdən istifadə etmək məsləhətdir. Bu məqsədlə heptan, izooktan, hepten və başqa birləşmələri görmək olar. Bunlardan başqa qarışq halında olan karbohidrogenlərdən də, məsələn, benzin (ilkin neftdən


və krekinq üsulu ilə alınan), skipidar və s. istifadə etmək olar.

Karbohidrogenlərin xassələrini öyrənərkən, onların suda pis həll olmasını, halogenlərə, turşu, qələvi və oksidləşdiricilərə qarşı olan münasibətini geyd etmək lazımdır. Buna görə hər hansı təcrübəni apararkən paralel olaraq, həm doymuş həm də doymamış karbohidrogenlərlə işləmək və bunların reagentə qarşı olan münasibətini geyd etmək lazımdır. Karbohidrogenin reagentə qarşı olan münasibəti onun quruluşundan asılıdır, bu reaksiya zamanı aydın müşahidə olunur.

Doymuş və doymamış karbohidrogenlərin reaksiyalarda iştirak etməsini qaz halında olan karbohidrogenlərin də misalında göstərmək olar. Bunun üçün laboratoriyada metan, etilen və asetileni sintez yolu ilə alıb xassələrini öyrənmək olar. Belə sadə maddələrin xassələrini öyrənmək üçün bromlu su və kalium-permanqanatın məhlullarını götürmək məsləhətdir.


Başqa karbohidrogenlərdən fərqli olaraq, asetilen və tərkibində $-C\equiv CH-$ qrupu olan karbohidrogenlər əvəzətmə reaksiyalarda iştirak edir. Üçqat rabitə ilə yanaşı hidrogen atomları (və ya heç olmasa bir hidrojeni) olan asetilen sırası karbohidrogenlərin əvəzətmə reaksiyalarda iştirakı nəticəsində müxtəlif üzvi birləşmələr alınır.

- metallar ilə reaksiya nəticəsində bunların müvafiq duzları alınır.



İndi asetilenin polimerizasiyası, dəyəri ilə bağlı asprı:

Aldehid və ketonlarla reaksiyalarının nəticəsində karbohidrogen zəncirinin uzadılmasına müvəffəq olunur:



Və həndədən dərinliklə CH_3 etilgrupu $HC\equiv C-C-CH_3$ məhlul karbohidrogenlərinin tərkibindən çıxır.

LABORATORİYA-TƏCRÜBƏ İŞLƏRİ


Karbohidrogenlərin xassələri

6.1. Karbohidrogenlərin bromlaşması

Bromlu məhlul doymamış karbohidrogenlərin tə'sirindən rəngsizləşir, bu da bu karbohidrogenlərin tərkibində olan π -rabitələrin qırılması ilə gedən birləşmə reaksiyalarının baş vermesi ilə izah olunur. Belə reaksiyalar adı şəraitdə olduqca tez gedir. Birləşmə reaksiyalarının gedişini aşağıdakı sxemlə göstərmək olar:




Br Br



Birləşmə reaksiyalardan başqa əvəzətmə reaksiyalar da gedə bilər və bu halda da bromlu məhlul rəngsizləşir. Lakin əvəzətmə reaksiyaları bir qədər gec gedir, çox zaman məhlulu qızdırmaq, bə'zən də katalizatorların iştirakı lazımlı gəlir.

Əvəzətmə reaksiyaları bütün növ karbohidrogenlərdə gedə bilər, əksər hallarda üçlü karbon atomları olan karbohidrogenlərdə gedir və bu reaksiyaların nəticəsində hidrogen-bromid qazının alınması müşahidə olunur, bu da bu növ reaksiyaları birləşmə reaksiyalardan fərqləndirir.

Belə reaksiyaların gedisiñi aşağıdakı sxemlə göstərmək olar:



Bromlu məhluldan başqa xlorlu və yodlu məhlullar da götürmək olar (xlorlu məhlulun rəngi bir qədər zəif olur, buna görə rəngin dəyişməsini tə'yin etmək çətinləşir). Lakin aminlər, fenollar, bir çox ikili və üçlü spirtlər, aldehid və ketonlar, hətta tərkibində π -rabitələr olmasa belə, bromlu məhlulları rəngsizləşdirir. Buna görə doymamışlığı daha dəqiq tə'yin etmək üçün yoddan istifadə etmək daha məqsədə uyğundur. Yodun spirtdə olan məhlulundan doymamış karbohidrogenlərdə olan ikiqat rabitələrin sayını tə'yin etmək üçün istifadə edirlər. Bu üsula «yod ədədi» üsulu deyilir.

Maddələr: doymuş və doymamış fərdi maye karbohidrogenlər, krekinq (termiki və katalitiki) benzin, neftin ilkin

e'malından alınan benzin, bromlu məhlul (3% li karbondördxloriddə, xloroformda və ya susuz (buzlaşmış) asetat turşusunda hazırlanmış).

Maye halda olan karbohidrogenləri bromlaşdırmaq üçün bromun suda məhlulunu (bromlu su) götürmək məsləhət görülmür, çünki brom su ilə reaksiyaya daxil olaraq hipobromid turşusunu $HBrO$ əmələ gətirir, bunun da tə'sirindən karbohidrogenlərin oksidləşməsi gedəbilər və məhlulda gedən rəng dəyişmənin səbəbini aşdırmaq çətinləşir. Bundan başqa, maye karbohidrogenlər suda həll olmadığına görə reaksiya bir qədər gec gedir. Təcrübə üçün qaz halında olan karbohidrogenlər götürülsə, belə halda bromlu sudan istifadə etmək olar.

İşin gedisi.

Quru sınaq şüşəsinə verilən karbohidrogendən 1 ml qədər töküb üzərinə damcı-damcı bromlu məhlul əlavə etmək, lazımlı gəlse bir az çalxalamaq.

Məhlulun rəng dəyişməsini (niyə?) iş dəftərində qeyd etmək. Məhlulun rəngi dəyişməsə, onu bir as qızdırmaq.


Hansı dəyişikliklər baş verir? Bunu necə izah etmək olar? Hər iki halda rəngdəyişmə ilə bərabər sınaq şüşəsində qaz alınır mı? Niyə?

Hidrogenbromid qazı hansı reaksiya nəticəsində alınır? Hidrogenbromidi yoxlamaq üçün sınaq şüşəsinin ağızına amonyakda isladılmış şüşə çubuq yaxınlaşdırmaq lazımdır, tüstünün alınması hidrogenbromidin varlığını göstərir. Hidrogenbromidin tə'sirindən isladılmış göy laksus kağızı qırmızı rəngə boyanır.


6.2. Karbohidrogenlərin kalium-permanqanatla oksidləşməsi (Vaqner reaksiyası)

Doymamış karbohidrogenlər kalium-permanqanatın məhlulunun tə'sirindən oksidləşir və bunun nəticəsində məhlul rəngsizləşir. Doymuş karbohidrogenlərin tə'sirindən kalium-permanqanatın rəngi dəyişmir. Bu reaksiya, bromlaşma reaksiyası kimi doymamış karbohidrogenlərə qarşı çox həssasdır və az miqdarda doymamış karbohidrogenin varlığından məhlulun rəngi dərhal dəyişir. Doymamış karbohidrogenlərin miqdarı az olduqda məhlul tam rəngsizləşmir, bələ hallarda məhlul qonur rəngə boyanır.

Karbohidrogendə oksidləşmə ikiqat rabitə olan yerdən gedir və həmin karbon atomlarında hidroksil qrupları yaranır, bunun nəticəsində qlikollar alınır. Reaksiya bu sxem üzrə gedir:



Bir çox hallarda oksidləşmə qlikolların alınması ilə dayanmır, reaksiya aldehid, keton və əksər hallarda turşuların alınmasına qədər davam edir. Belə ki burada molekul ikiqat rabitə olan yerdən parçalanır. Manqan 4-oksid katalitik rol oynadığından onun miqdarı qarışqda artlıqca reaksiya get-gedə sür'ətlənir.



Məhlulda manqan 4-oksid toplandıqda onun rənginin dəyişməsini tutmaq çətinləşir. Belə halda məhlulun içərisinə bir parça süzgəc kağızı atmaq lazımdır. Bu zaman məhlul süzgəc kağızına hopur və onun rənginin dəyişməsini asanlıqla müşahidə etmək olur.

Maddələr: doymuş və doymamış fərdi maye karbohidrogenlər, ilkin neftin e'malından alınan və krekinq benzini, skipidar və başqa təbii birləşmələr, 0,5% -li kalium-permanqanatın məhlulu.

İşin gedisi.

Verilmiş maddədən $1ml$ qədər quru sınaq şüşəsinə töküb üzərinə bir o qədər də soda məhlulu və onun üzərinə çalxalaya – çalxalaya damcı – damcı kalium-permanqanat məhlulu əlavə etmək.

Məhlulun rəngi dəyişirmi? Niyə?

Cavabınızı izahlı şəkildə iş dəftərində qeyd edin.

6.3. Karbohidrogenlərin qatı sulfat turşusu ilə reaksiyası

Doymamış karbohidrogenlər adı şəraitdə qatı sulfat turşusu ilə reaksiyaya daxil olur və sulfat turşusu karbohidrogen molekuluna ikiqat rabitə olan yerədən birləşir. Doymuş karbohidrogenlər bu şəraitdə reaksiyaya daxil olmur. Bu

reaksiya ilə doymuş karbohidrogenləri doymamış karbohidrogenlərdən ayırmalı olar.

Maddələr: doymuş və doymamış maye karbohidrogenlər, benzin (krekinq və neftin ilkin e'malından alınan).

İşin gedisi.

1. Bir neçə sınaq şüşələrinə ayrı-ayrılıqlıda 1ml doymuş və doymamış karbohidrogenlərdən töküb, üzərinə bərabər həcmdə qatı sulfat turşusu əlavə etmək. Məhlulu sınaq şüşəsində möhkəm, lakin ehtiyatla, bir neçə dəqiqə çalxalamaq.

Doymamış karbohidrogen olan sınaq şüşəsində məhlul tündləşir və istiliyin ayrılması müşahidə olunur. Doymuş karbohidrogen olan sınaq şüşəsində isə heç bir dəyişiklik müşahidə olunmur.

2. Sınaq şüşəsinə doymuş və doymamış karbohidrogenlərin hərəsindən 1ml töküb qarışdırmaq və üzərinə 2ml qatı sulfat turşusu əlavə etmək. Qarışığın möhkəm çalxalamaq. Sınaq şüşəsində məhlul iki təbəqəyə ayrılır, belə ki, doymamış karbohidrogenlər sulfat turşusu ilə reaksiyaya istiliyin ayrılması ilə daxil olur və bu qarışıq alt təbəqədə qalır, doymuş karbohidrogenlər reaksiyaya daxil olmur və ikinci təbəqəni əmələ gətirir. Turşu olan təbəqə tündləşir.

3. Sınaq şüşəsinə 1ml krekinq benzini tökmək və üzərinə bir o qədər də qatı sulfat turşusu əlavə edib bir qədər çalxalamaq. Nə kimi dəyişikliklər müşahidə olunur? Bunu necə izah etmək olar?

Eyni qayda ilə sulfat turşusunun tə'sirini neftin ilkin e'malından alınan benzinə qarşı yoxlayın. Reaksiya haqda nə demək olar?

İşin gedisi. Nəticədə sulfat turşusunun tə'siri benzini qarşı yoxlayır. Neftin ilkin e'malından alınan benzinə sulfat turşusunun tə'siri benzini qarşı yoxlayır.

Bu üsulla benzin və kerosinin tərkibindən doymamış karbohidrogenləri ayırmalı olar.

4. Ayrici qıfa 10 həcmdə neft məhsulu (benzin və ya kerosin) və 1 həcmdə qatı sulfat turşusu töküb 5-10 dəqiqə çalxalamaq. Bu zaman xeyli istilik ayrılır, ona görə məhlulu övvəl asta-asta sonra isə möhkəm çalxalamaq lazımdır. Reaksiya nəticəsində bir qədər qaz alınır, həmin qazları kanar etmək məqsədilə ara bir qılıç çevirib kranı açmaq lazımdır. Qarışığın sakit buraxmaq və bir az keçdikdən sonra sulfat turşusu olan təbəqəni ayırmalı. Doymamış karbohidrogenləri tam ayırmak üçün bu əməliyyati iki-üç dəfə yenidən sulfat turşusu töküb, təkrar etmək. Bundan sonra neft məhsulunu qələvi ilə neytrallaşdırmaq, su ilə bir neçə dəfə yumaq və kolbaya süzmək. Bu üsul ilə doymamış karbohidrogenlərdən təmizlənən benzin (kerosin) susuzlaşdırılmış kalsium-xlorid ilə qurudulur və reaksiyalarda (təcrübə 6.1 – 6.4) maye doymuş karbohidrogen kimini istifadə edilə bilər. Bunlar kalium-permanqanat və brom məhlulunu rəngsizləşdirmir və onların tərkibində olan tsiklik və aromatik karbohidrogenlər təcrübəyə maneçilik etmir.

Adətən, bu üsul ilə təmizlənən benzin və kerosin rəngsiz olur. Təcrübə üçün götürülən benzin və kerosinin rəngi çox tünd olarsa, onda onları distillə etməklə rəngsiz məhsul almaq mümkündür.

6.4. Karbohidrogenlərin qatı nitrat turşusu ilə qarşılıqlı tə'siri

Qatı nitrat turşusu doymuş karbohidrogenlərlə adi şəraitdə reaksiyaya daxil olmur, bu reaksiya ancaq yüksək tem-

peraturda ($500^{\circ}C$) gedir və bu zaman müvafiq nitrobirləşmələr alınır.

Duru nitrat turşusu doymuş karbohidrogenlərlə $140^{\circ}C$ temperaturda müvafiq nitrobirləşmələrin alınmasına imkan yaradır. Bu reaksiyani ilk dəfə M.İ.Konovalov tətbiq etmiş (1888-1893 illərdə) və sonralar S.S.Namyotkin, P.P.Şorıqin və başqa alımlər tərəfindən mexanizmi öyrənilmiş.

Doymamış karbohidrogenlər nitrat turşusu ilə qatranlı birləşmələr əmələ gətirir.

Maddələr: doymuş və doymamış maye karbohidrogenlər, qatı nitrat turşusu.

İşin gedisi.

Verilmiş maddələrin hərəsindən 1ml sınaq şüşəsinə töküb üzərinə eyni həcmdə qatı nitrat turşusu əlavə etmək və ehmalca çalxalamamaq, birazdan çalxalanmayı sürətləndirmək. Nə müşahidə olunur?

Otaq temperaturunda nitrat turşusu doymuş karbohidrogenlərə tə'sir etmir və həmin sınaq şüşəsində heç bir dəyişiklik baş vermir.

Doymamış karbohidrogenlər olan sınaq şüşəsində qatı nitrat turşusunun tə'sirindən qarışq qonur rəngə boyanır, istiliyin alınması müşahidə olunur.

Karbohidrogenlərin alınması

6.5. Metanın natrium-asetatdan alınması və xassələri


Maddələr: natronlu əhəng (susuzlaşdırılmış natrium və kalsium hidroksidləri), bromlu su (açıq sarı rəngdə), ka-

lium-permanqanatın məhlulu (durulaşdırılmış, açıq çəhrayı rəngdə); susuzlaşdırılmış natrium-asetat.

Susuzlaşdırılmış natrium-asetati almaq üçün kristalik natrium asetati $CH_3COONa \cdot 3H_2O$ dəmir qabda astaca qızdırmaq (qızdırarkən duzun közərib yanmasına diqqətli olmaq lazımdır). İstiliyin tə'sirindən duz mayeləşir, sonra suyu itirərək bərkirir və sonra yenidən əriyib mayeləşir. Bundan sonra susuzlaşdırılmış duzu eksikatorda bir az soyudub (artıq dərəcə hiqroskopik olduqından havada saxlamaq olmaz) hələ iliq ikən əzmək. Susuzlaşdırılmış natrium asetati tam soyunaq qədər eksikatorda saxlamaq və sonra ağızı qapalı qaba tökmək.

Satışda olan natronlu əhəngdən istifadə edilərsə onu əvvəlcə közərdib, eksikatorda soyutmaq məsləhətdir. Laboratoriyyada natronlu əhəngi hazırlamaq üçün bir çəki nisbəti sönməmiş əhəng (kalsium-oksid) tozunu iki çəki nisbəti natrium-hidroksidin məhlulu ilə qarışdırıb buxarlandırmaq və bundan sonra közərtmək lazımdır.

Natrium-asetat və natronlu əhəngin qarşılıqlı tə'siri nticəsində metan qazı alınır. Bu üsul ilə demək olar ki, bütün doymuş karbohidrogenləri almaq olar. Reaksiya aşağıdakı sxem üzrə gedir:



İşin gedieşi.

Tərəzidə 1 çəki nisbəti susuzlaşdırılmış sodium-asetat duzu və 2 çəki nisbəti natronlu əhəng çəkib həvəngdə yaxşı qarışdırmaq. Bu qarışığı sınaq şüşəsinə töküb üfüqü vəziyyətdə ştativə bərkidib ağzını qazaparan borusu olan tixacla bağlamaq. Bundan sonra əvvəlcə zəif sonra isə bir qədər güclü alovda qızdırmaq. Qazaparan borunun ucunu ardıcılıqla içərisində bromlu su və kalium-permanqanatın məhlulu olan sınaq şüşələrinə buraxmaq.

Məhlullarda nə kimi dəyişikliklər müşahidə olunur? Məhlullar rəngsizləşirimi? Niyə? Alınan qaz hansı qazdır?


Bundan sonra reaksiya nəticəsində alınan metan qazının sınaq şüşəsinə yiğin. Bunun üçün quru sınaq şüşəsini su ilə doldurub içərisində su olan stekana çevirmək və qazaparan borunun ucunu sınaq şüşəsinə salmaq. Metan qazı sınaq şüşəsindən suyu sıxışdırıb çıxarıır. Bundan sonra həmin sınaq şüşəsinin ağızını barmaqla bağlamaq, alove yaxınlaşdırıb və barmağı dərhal çəkmək. Metan rəngsiz alovla yanır. Bundan sonra metanı qazaparan borunun ucunda yandırmaq olar. Alovun ucuna soyuq çini qab yaxınlaşdırılsa, qabın səthində hisin alınması müşahidə olmur.

6.6. Etilenin etil spirtindən alınması

Doymamış karbohidrogenləri spirlərin molekulda xili dehidratasiyası üsulu ilə almaq mümkündür. Dehidratasiya reaksiyalarında qatı sulfat turşusu və ya alüminium-oksidi katalizator kimi tətbiq olunur.

- 1. Sulfat turşusunun iştirakı ilə dehidratasiya.**

Katalizator kimi sulfat turşusu götürüldükde, reaksiya ilk mərhələdə spirt və turşu arasında gedir və aralıq məhsul kimi etilsulfat alınır. Etilsulfat qızdırıldıqda parçalanır və sulfat turşusu bərpa olmaqla alken alınır. Reaksiyanın gedisini aşağıdakı sxemlə göstərmək olar:



Maddələr: etil spirti (rektifikat), qatı sulfat turşusu, açıq sarı rəngli bromlu su, kalium-permanqanatın məhlulu.

Ləvazimat: etileni metanı sintez etdiyiniz qurğuda almaq olar. Lakin, qatı sulfat turşusu güclü oksidləşdirici olduğuna görə onun spirtlə qarışığını qızdırıldıqda etilendən başqa bir sıra məhsullar da alınır, o cümlədən SO_2 , CO_2 , CO qazları. Bunlardan SO_2 və CO_2 qazları bromlu su ilə reaksiyaya daxil olaraq onu rəngsizləşdirir, buna görə qazaparan borunun orta hissəsinə içərisində natronlu əhəng doldurulmuş şüşə boru yerləşdirmək və natronlu əhəngin hər iki tərəfini pambıqla bağlamaq lazımdır. Reaksiya nəticəsində alınan qazlar natronlu əhəngdən keçdikdə SO_2 və CO_2 udulur, etilen isə qazaparan borudan verilmiş məhlullara keçir.

İşin gedisi.

Sınaq şüşəsinə 1ml etil spirti töküb, üzərinə ehtiyatla, çalxalaya - çalxalaya 4-5ml qatı sulfat turşusu əlavə etmək. Qarışq istilənir.

Qarışığın içərisinə bir-iki ədəd cini qab qırıqları ya da şüşə kapılıyar boru atıb ağızını qazaparan borusu olan tixacla

bağlamaq. Sınaq şüşəsini statifə şaquli vəziyyətdə bərkidib, astaca qızdırmaq.


Sınaq şüşəsində olan qarışq qaralır. Qazaparan borudan çıxan etileni bromlu su və kalium-permanqanatın məhlullarından keçirmək. Nə kimi dəyişikliklər müşahidə olunur? Bu qaz xassə e'tibarı ilə metandan fərqlənirmi? Etileni qazaparan borunun ucunda yandırmaq. Etilenin hisli alovla yanması nə ilə izah olunur?

2. Alüminium-oksidinin iştirakı ilə dehidratasiya.

Etanolu alüminium-oksid-iştirakı ilə dehidratasiya etmək üçün aşağıda verilən qurğudan istifadə etmək lazımdır. Bu qurğu iki sınaq şüşəsindən ibarətdir. Sınaq şüşəsinin birinin dibinə etanolda isladılmış şüşə pambıq qoyulur. Bundan sonra vəhəmin sınaq şüşəsinin orta hissəsinə alüminium-oksid tozu töküür, belə ki alüminium-oksid şüşə pambıqa toxunmasın. Həmin sınaq şüşəsi üfiqi istiqamətdə ştativə birləşdirilir və ağızı qazaparan borusu olan tixacla bağlanılır. Qazaparan borunun ucu ikinci sınaq şüşəsinin içərisinə salınır. Bu sınaq şüşəsinə su doldurulur və içərisində su olan qaba çevrilir.

Birinci sınaq şüşəsini əvvəl hər tərəfdən sonra isə pambıq olan hissəsini ehmalca alovda qızdırmaq. Bu zaman pambıqa hopdurulan etil spirti buxarlanaraq alüminium-oksid üzərindən keçərək dehidratasiyaya uğrayır və etilen alınır.

Bu üsulla etilenin alınması daha asan və təhlükəsizdir.



Şəkil35. Etilenin etil spirtindən alüminium-oksid katalizatorunun iştirakı ilə sintezi.

6.7. Amilenlərin (pentenlərin) alınması

Maddələr: amil və ya izoamil spirti, qatı sulfat turşusu.

İşin gedisi.

Ləvazimat: yumrudib kolba, əks soyuducu, Libix soyuducusu, qəbulədici.

Yumrudib kolbaya 15 həcmidə amil spirti və 1 həcmidə qatı sulfat turşusu (belə ki bu qarışq kolbanın həcminin 2/3 hissəsindən artıq olmasın) tökmək və qızdırmaq. Kolbanın başına Libix soyuducusu ilə birləşmiş əks soyuducu taxılır və maye qaynادılır. Əks soyuducuda olan suyun temperaturu 60-80°C olmalıdır, maye qaynadiqca soyuducuya qalxır. Amil spirti və diamil efirinin buxarları soyuducuda kondensləşib kolbaya qayıdır, amilenin buxarları isə ikinci soyuducuya kecir (qismən su buxarları ilə birlikdə) və, orada kondensləşib, qəbulədicide toplanır. Buxarlanmanın qarşısını

almaq üçün qəbuledicini soyuq suda və ya buzda soyutmaq (alınan amilenlər aşağı temperaturda qaynayır). Kondensatın üst təbəqəsində toplanan mayeni ayırıb, əvvəl soda məhlulu, sonra isə su ilə yuyub içərisinə susuzlaşdırılmış sodium-sulfat atıb qurutmaq.

Bələ üsulla alınan amilenin tərkibində ikiqat rabitənin varlığını (doymamış xasələri) tə'yin etmək üçün tətbiq etmək olar. Onun tərkibi əsasən trimetiletilendən ibarətdir ($(CH_3)_2C=CHCH_3$ (qaynama temperaturu 38°C).

6.8. Amilenin polimerləşməsi

Doymamış karbohidrogenlər sulfat turşusunun iştirakı ilə polimerləşə bilir. İlk mərhələdə sulfat turşusu alkenlərlə reaksiyaya daxil olaraq, ikiqat rabitə olan yerə birləşir və müvafiq alkil sulfat turşuları əmələ gətirir. Reaksiyanı yaxşı qarışdırmaqla soyuqda aparmaq lazımdır. Birləşmə Markovnikov qaydası üzrə gedir. Alınan alkil sulfat turşuları (ümumi formulu – $ROSO_2OH$) götürülmüş sulfat turşusunda yaxşı həll olur və beləliklə qarışığın ümumi həcmi azalır.



Bu reaksiya üçün tətbiq olunan sulfat turşusu müəyyən qatılıqda olmalıdır. Belə ki, götürülmüş sulfat turşusunun qatılıqı bir gədər az olarsa, ilk mərhələdə alınan alkil sulfat turşusu ikinci alken molekulu ilə reaksiyaya daxil olmur və su ilə hidrolizə uğrayaraq müvafiq spirtlər əmələ gətirir. Reaksiyanı aparmaq üçün bir qədər qatı sulfat turşusu götürülsə, qızdırma nəticəsində sulfat turşusu karbohidrogenlərə tə'sir edib onları sulfolaşdırır və oksidləşdirir.


Göstərilən səbəblərə görə polimerləşmə üçün götürülen sulfat turşusu nə çox qatı nə də çox duru olmamalıdır,

təxminən 75% - lı olmalıdır, bu halda oksidləşmə və sulfolaşma reaksiyalarının ehtimalı minimuma enir, suyun miqdarı az olduqda hidroliz reaksiyası getmir.

Beləliklə, 75% -lı sulfat turşusu ilə alkenlər əvvəlcə alkilsulfatlar əmələ gətirir, bunlar isə qızdırıldıqda ikinci bir alken molekulunu özünə birləşdirir və bundan sonra sulfat turşusu bərpa olmaqla dimer alınır. Bu əməliyyat bir neçə dəfə təkrar olunsa (qızdırma prosesi) tri- və daha artıq alken molekullarının birləşməsi gedə bilər (polialkenlərin alınması). Sulfat turşusunun qatılığını və temperaturu tənzimləməklə polimerləşmə reaksiyasını müəyyən (məsələn, dimer) mərhələdə saxlamaq olar.

Amilenlərin əsas tərkib hissəsi olan trimetiletilenin məsalində dimerləşmə reaksiyasını aşağıdakı sxemlə göstərmək olar:





Ləvazimat: şifli, şüşə tixacla bağlanan, həcmi 30-50ml olan yumrudib uzunboğazlı kolba, su hamamı, pipetlər, sınaq şüşələri.

Maddələr: amilen (6,7 – ci təcrübə ilə alınan), qatı 75% - li sulfat turşusu, soyutmaq üçün qar və ya buz.

75% - li sulfat turşusunu hazırlamaq üçün 3ml suya 6ml qatı 94% - li ($\rho=1,84 \text{ g/sm}^3$) sulfat turşusu əlavə etmək (istiliyin ayrılması müşahidə olunur) qarışığı ehtiyatla soyutmaq. Sulfat turşusunu təcrübəni aparmaqdan 3-4 saat əvvəl hazırlamaq məsləhətdir.

İşin gedisi.

Uzun boğazlı şifli tixacla bağlanan yumrudib kolbaya (texminən 50 ml həcmində) 8ml amilen töküb, (-5)-(-10°C)

temperatura qədər soyutmaq. Soyudulmuş amilenin üzərinə 6ml soyuq 75%-li sulfat turşusu əlavə etmək və yenə də həmin temperaturda, yarım saat ərzində, çalxalamaqla soyutmaq. Çalxaladıqca arabir tixaci açmaq. Bundan sonra, qarışığı buzdan çıxarıb, yenə də 0,5-1 saat çalxalamaq.

Qarışiq əvvəlcə iki təbəqəyə ayrılır, sonra üst təbəqə tədricən azalmağa başlayır və daha sonra bircinsli, qatı məhlul alınır. Burada hansı proseslər qedir?

Qatılışmış qarışığı qaynayan su hamamında 10-15 dəqiqə qızdırmaq. Qarışiq yenidən iki təbəqəyə ayrılır. Lakin, bu dəfə qızdırıldıqda üst təbəqə amilendən fərqli olaraq buxarlanır.

Qarışığı soyudandan sonra alt təbəqədən ayırmaq. İtkinin qarşısını almaq üçün bu prosesi pipetlə etmək daha məsləhətdir. Laboratoriyyada kiçik həcmli ayrıçı qıf varsa, qarışığı həmin qıfa töküb, alt təbəqəni ayırmaq olar. Karbohidrogen olan üst təbəqəni eyni həcmdə soda məhlulu ilə neytrallaşdırmaq, yenə də alt təbəqəni atmaq və bundan sonra, su ilə 1-2 dəfə yumaq (hər dəfə alt təbəqəni ayırib, atmaq). Reaksiya nəticəsində alınan karbohidrogenləri təmiz, quru kolbaya töküb, içərisinə susuzlaşdırılmış kalsium-xlorid atmaqla qurutmaq.

Aparılan reaksiya nəticəsində əsasən amilenin dimerləri, $C_{10}H_{20}$ tərkibli desenin müxtəlif izomerləri alınır. Dimerlərdən başqa az miqdarda daha yüksək temperaturda qaynayan, amilenin trimerləri, pentadesenlər, alınır.

Bunları bir-birindən ayırmaq üçün qazaparan borusu olan tixacla təchiz olunmuş sınaq şüşəsinə (və ya az həcmli mikrokolbaya) töküb, ehtiyatla distillə etmək. Desenlər 153 - 163°C temperaturda qaynayırlar və daha yüksək temperaturda qaynayan pentadesenlərdən distillə edilib ayrılır. Desen

və pentadesenlər maye doymamış karbohidrogenlərin bütün xassələrini özündə göstərir və təcrübələrdə (təcrübə 6.1 – 6.4) tətbiq oluna bilər.

6.9. Asetilenin kalsium-karbiddən alınması və xassələri

Kalsium-karbid CaC_2 və su arasında gedən reaksiya nəticəsində $CH \equiv CH$ asetilen alınır. Reaksiya ekzotermikdir və aşağıdakı sxem üzrə gedir:



Asetilen başqa doymamış karbohidrogenlər kimi bromlu su və kalium-permanqanatın məhlulunu rəngsizləşdirir, lakin burada bu reaksiyalar iki mərhələdə gedir. Brom birləşdikdə əvvəl dibrometilen $CHBr = CHBr$, sonra isə tetrabrometan $CHBr_2 - CHBr_2$ alınır. Kalium-permanqanatla, reaksiya neytral mühitdə aparılırsa, qarışqa turşusu və CO_2 , qələvi mühitdə isə reaksiya oksalat turşusunun alınması ilə nəticələnir.

Maddələr: kalsium-karbid qırıntıları, açıq sarı rəngli bromlu su, durulaşdırılmış (açıq çəhrayı rəngli) kalium-permanqanatın məhlulu.

Ləvazimat: dibi dəlikli olan sınaq şüşəsi, qazaparan borusu olan tixac, şativ.

İşin gedisi.

Dibində dəlik olan sınaq şüşəsinə şüşə pambıq yerləşdirmək, onun üzərinə kalsium-karbid qırıntıları atmaq və üstündən yenə də

şüşə pampiq qoymaq. Belə hazırlanmış sınaq şüşəsini stativə bərkitmək. Sınaq şüşəsini qazaparan borusu olan tixacla bağlamaq. Qazaparan borunun rezin olan hissəsini sıxıcı ilə sıxmaq. Stəkana su töküb həmin sınaq şüşəsini onun içərisinə salmaq. Təcrübənin əsas mahiyyəti ondan ibarətdir ki, su kalsium-karbide toxunan kimi reaksiya başlanır. Lakin rezin boru sıxıcı ilə bağlı olan halda su sınaq şüşəsinə daxil ola bilmir və beləliklə reaksiyanın qarşısı alınır.

Sıxıcı açılan kimi su sınaq şüşəsinə daxil olur və reaksiya başlanır. Sıxıcıyı yenidən sıxanda reaksiya dayanır. Beləliklə, bu qayda ilə asetilenin alınma reaksiyasını tənzimləmək olur. Asetilenin alınma reaksiyasını sorucu şafadə aparmaq məsləhətdir.


Alınan asetileni eyni olaraq metan və etilen kimi bromlu su və kalium-permanqanat məhlullarından buraxmaq. Nə kimi dəyişikliklər müşahidə olunur? Müşahidənizi ardıcılıqla iş dəftərində qeyd edin.

Bundan sonra asetileni qazaparan borunun ucunda yanğırmak. Yenə də müşahidənizi qeyd edin, metanın və etilenin yanma reaksiyaları ilə müqayisə edin.


6.10. Metal asetilenidlərin alınması

Asetilen və tərkibində $\text{—C} \equiv \text{CH}$ qrupu olan alkin molekülləri metal və metal-oksidlərinin ammonyaklı məhlulu ilə reaksiyaya daxil olur və üçqat rabitə ilə birləşmiş karbonların yanındaki hidrogen atomları asanlıqla metal atomları ilə əvəz olunur. Bu reaksiya asetileni etilen və iki-qat rabitəleri olan başqa doymamış karbohidrojenlərdən

fərqləndirir. Gümüş oksidin ammonyaklı məhlulu ilə asetilenin reaksiyasını bu tənliklə göstərmək olar:



Həmin reaksiya mis 1-oksidin (və ya mis 1-xloridin) ammonyaklı məhlulu ilə də gedir. Ağır metalların asetilenidləri quru halda istilik və zərbdən asanlıqla partlayır. Onlar suda həll olmur, turşuların tə'sirindən asetilen və metalların müvafiq duzlarına ayrılır.



Maddələr : təcrübə 6.9 – ilə alınan asetilen, mis 1-oksidin ammonyaklı məhlulu, gümüş oksidin ammonyaklı məhlulu, etil spirti.

Gümüş oksidin ammonyaklı məhlulunu hazırlamaq üçün 0,2 -0,1 H gümüş-nitrat məhlulunun üzərinə ehmalca damcı-damcı ammonium-hidroksidin məhlulunu əlavə etmək. Gümüş oksidin çöküntüsü alınandan sonra qarışığa çöküntü həll olunanadək ammonium-hidroksidi damcı-damcı əlavə etmək. Ammonium hidroksidin son damcısından çöküntü həll olan kimi NH_4OH – in əlavə olunmasın dayandırmaq.

İşin gedisi.

Sınaq şüşəsinə 1-2ml gümüş oksidin ammonyaklı məhlulundan töküb, 6.9 – ci təcrübə ilə asetileni almaq və həmin sınaq şüşəsinin içərisinə buraxmaq. Ağ rəngli çökün-

tünün alınması müşahidə olunur. Çöküntünü süzgəc kağızından süzüb, bir neçə damcı spirt ilə yumaq. Gümüş-asetileniddən bir qədər süzgəc kağızı ilə birlikdə asbest torun üzərinə (sorucu şkafda) qoyub qızdırmaq, istiliyin tə'sirindən gümüş-asetilenid partlayır.



Təcrübədən artıq qalan gümüş-asetilenidi stekanın içərisinə qoyub durulaşdırılmış xlorid turşusu əlavə etmək.

ÇALIŞMA VƏ MƏSƏLƏLƏR

1. Aşağıdakı karbohidrogenlərin quruluş formullarını yazın:

- a) 2-metil pentan; b) 2,2-dimetilpentan;
- c) 2,2,4-trimetilpentan; d) 3,4-dimetil-4-ethylheptan;
- e) 3-metil-1-peten; f) 3-ethyl-2-peten;
- g) 2,2,5-trimetil-3-heksen; h) 2,6-dimetil-3-hepten;
- i) 2,4-pentadien; j) 2-ethyl-1,3-pentadien;
- k) 2-heksin; l) 2 – metil – 3 – heksin;
- m) 3,3-dimetil-1-butin; n) 4,4-dimetil-1-oktin

2. Aşağıda verilən karbohidrogenləri adlandırın:



- a) $\text{CH}_3-\text{CH}-\text{CH}_2-\text{CH}_3$ b) CH_3 daqidi CH_3 da qurulur
 c) C_3H_7 olur və quruluş $\text{CH}_2-\text{CH}_2-\text{CH}-\text{CH}_3$ dir
 d) 3-butin-1-ol

$$\begin{array}{c} \text{CH}_3 & \text{CH}_3 \\ | & | \\ \text{CH}_2=\text{CH}-\text{CH}-\text{CH}=\text{CH}-\text{CH}_3 \\ | & | \\ \text{CH}_3 & \text{CH}_3 \end{array}$$
- e) $\text{CH}_3-\text{CH}-\text{CH}-\text{C}\equiv\text{CH}$

$$\begin{array}{c} \text{CH}_3 \\ | \\ \text{CH}_3-\text{CH}-\text{C}\equiv\text{C}-\text{CH}_3 \end{array}$$
- f) $\text{CH}_3-\text{CH}-\text{C}\equiv\text{C}-\text{CH}_3$

$$\begin{array}{c} \text{CH}_3 \\ | \\ \text{CH}_3-\text{CH}-\text{C}\equiv\text{C}-\text{CH}_3 \end{array}$$
3. Metilyodidlə n-etyl yodidin qarışığına metallik sodiumla tə'sir edilərsə hansı karbohidrogenlər alınır?
4. 41 q susuz natrium-asetatdan neçə litr metan almaq olar?
5. Aşağıda verilən spirlərin dehidratasiyası nəticəsində hansı karbohidrogenlər alınır: 3-metil-2-butanol $\text{CH}_3\text{CH}(\text{OH})\text{CH}(\text{CH}_3)\text{CH}_3$; 2-pentanol $\text{CH}_3\text{CH}(\text{OH})\text{CH}_2\text{CH}_2\text{CH}_3$?
6. 2-brompentana qələvinin spirtli məhlulu ilə tə'sir edilərsə hansı karbohidrogenlər alınır?

7. 3,3 – dixlorpentana artıqlaması ilə götürülmüş qəlevinin spirtli məhlulu ilə tə'sir edilərsə hansı karbohidrogen alınar?
8. 2 – metilbutanın xlorlaşma və nitrolaşma reaksiyaları nəticəsində hansı birevəzli məhsullar alınır?
9. 2 – pentenin su və hidrogen-bromidlə reaksiyalarının tənliklərini yazın? Reaksiyalar hansı qayda ilə gedir?
10. C_4H_8 tərkibli karbohidrogenin quruluşunu tə'yin etmək üçün ona əvvəl ozonla tə'sir edib, sonra alınan ozonidi su ilə parçaladılar. Reaksiyanın nəticəsində yeganə məhsul kimi asetaldehid alındı. Götülülmüş karbohidrogenin quruluş formulunu və göstərilən tənlikləri yazın.
11. 25 q heksan və heksenin qarışığını bromlu məhluldan keçirdikdən sonra 12 q karbohidrogen qaldı. Qarışqda neçə faiz heksen var imiş?
12. 10 litr butan ilə butilenin qarışığına bromla tə'sir etdiqdə 48 q brom reaksiyaya daxil oldu. Qarışqda neçə faiz butan var idi?
13. Etan, etilen və asetileni qarışqdan ayırin.
14. Metilasetilenin aşağıdakı birləşmələrlə reaksiyalarının tənliklərini yazın:
- etil spirti;
 - hidrogensianid;
 - su;
 - hidrogenbromid;
 - asetaldehid.

VII BÖLMƏ

ALKİLHALOGENİDLER

Cədvəl 4

Alkilhalogenidlərin fiziki sabitləri

Alkilhalogenidlərin adları	Formülləri	Ərimə temp. ^{°C}	Qayna- ma temp. ^{°C}	Sıxlığı, q/cm ³
Etilbromid	C ₂ H ₅ Br	-119	38	1,46
Etilyodid	C ₂ H ₅ I	-109	72	1,93
Dixloretan	CH ₂ Cl—C H ₂ Cl	-35	84	1,25
Dibrometan	CH ₂ Br—C H ₂ Br	10	132	2,18
Metilyodid	CH ₃ I	-64	43	2,28
Yodoform	CHI ₃	119	sublim.	4,01
Bromoform	CHBr ₃	8	150	2,89
Xloroform	CHCl ₃	-63	61	1,49
Karbon 4-xlorid	CCl ₄	-23	77	1,59

Alkilhalogenidlər ağır, suda həll olmayan maddələrdir.


Bunların bir neçəsini laboratoriyyada sintez etmək mümkündür (təcrübə 7.1 – 7.4). Laboratoriyyada işlədilən bir neçə alkilhalogenidlərin fiziki sabitləri aşağıdakı cədvəldə verilir.

(son) LABORATORİYA-TƏCRÜBƏ İŞLƏRİ


Alkilhalogenidlərin alınması

7.1. Etilbromidin etil spirtindən alınması

Etil spirti hidrogen-bromidlə asanlıqla reaksiyaya daxil olur və hidroksil qrupu bromla əvəz olunur. Bu reaksiya soyuqda gedir.



Hidrogen-bromid reaksiya şəraitində kalium-bromid və sulfat turşusunun qarşılıqlı tə'sirindən alınır. Sulfat turşusunun bir hissəsi etil spirti ilə etil sulfat əmələ getirir, bu da hidrogen-bromidlə etilbromid verir və sulfat turşusu bərpa olunur.



Sulfat turşusu bir qədər artırılması ilə götürülür ki, reaksiyan nəticəsində alınan su udulsun və beləliklə tarazlıq etilbromidin alınması tərəfə yönəlsin. Eyni zamanda sintez olunan etilbromid distillə edilib reaksiya zonasından xaric olunur, bu da tarazlığın pozulmasına səbəb olur.

Maddələr: etil spirti (rektifikat), kalium-bromid (toz), qatı sulfat turşusu, buz və ya qar.

Ləvazimat: sınaq şüşələri, qazaparan borusu olan tixac.

İşin gedisi.

Bir qədər böyük sınaq şüşəsinə $3ml$ etil spirti töküb üzərinə yavaş-yavaş


çalxalamaqla qatı sulfat turşusu əlavə etmək. Öz-özünə istilənən qarışığın soyudandan sonra üzərinə $2ml$ su əlavə etmək, yenə də soyutmaq. Bundan sonra çalxalaya – çalxalaya üzərinə $3g$ kalium-bromid tökmək və yenə də 1-2 dəqiqə çalxalamaq. Sonra sınaq şüşəsinin ağızını qazaparan borusu olan tixacla bağlamaq və maili vəziyyətdə ştativə bərkitmək. Qazaparan borunun ucunu içərisində soyuq su və buz olan ikinci sınaq şüşəsinin içərisinə salmaq və həmin sınaq şüşəsini soyuq su və buz olan stekana qoymaq. Bu qayda ilə alınan etilbromudi distillə edib ayırmak.

Bunun üçün sınaq şüşəsində olan qarışığın zəif alovda qaynayanadək qızdırmaq. Qarışığın qaynadıqcı qəbulədiciyə damcı-damçı ağır etilbromid toplanır. Qızdırmanın 10-12 dəqiqə (etilbromidin son damcısı alınana qədər) aparmaq lazımdır. Sınaq şüşəsində kalium bromid kristalları tamamilə yox olur. *Reaksiya tamamlanandan sonra qazaparan borunun ucunu sınaq şüşəsindən çıxarmaq və sonra qızdırmanın dayandırmaq.*

Qəbulədicedidən suyu ehtiyatla süzmək və içərisinə təmiz su töküb çalxalamaq. Qarışığın sakit buraxmaq. Qarışığın iki təbəqəyə ayrılır. Alt təbəqədə olan etilbromidi ayırib, quru qaba tökmək və susuzlaşdırılmış kalsium-xloridlə quрутmaq.

Bu üsulla alınan etilbromid təcrübələrdə tətbiq oluna bilər.



Çox miqdarda etilbromid (brometan) aşağıda göstərilən qurğuda sintez edilir.



1-etal və qatı sulfat turşusu olan kolba; 2-Vürs başlığı, 3-termometr; 4-Libix soyuducusu; 5-alonj; 6-qəbulədici; 7-içərisində buz olan stəkan.

7.2. Bromoformun alınması

Aldehid və ketonlarda karbonil qrupuna yaxın olan karbon atomunun hidrogenləri asanlıqla əvəzətmə reaksiyalarında iştirak edir. Belə reaksiyalardan biri də haloform reaksiyalarıdır. Asetona (2-propanona) bromla tə'sir etdikdə alınan məhsullardan biri də tribromasetondur. Buna gələvi ilə tə'sir etdikdə bromoforma və asetat düzüna parçalanır:



Maddələr: aseton, brom, gələvi məhlulu.

İşin gedişi. Təcrübəni sorucu şkafda aparmalı!


Sınaq şüşəsinə 2ml aseton və 4ml duru qələvi məhlulu töküb qarışdırmaq və bundan sonra üzərinə 10-15 damcı (**ehtiyatlı olun!**) brom əlavə etmək. Bir qədər çalxalamaq. Qarışq isinir və bulanır.

Bromun rəngi (qonur rəng) dərhal itir və sınaq şüşəsinin dibinə ağır maye olan bromoform çökür. Bromoformu üst laydan pipet vasitəsilə ayırıb, susuzlaşdırılmış kalsium-xlorid əlavə etməklə, qurutmaq.

Alınan bromoform qələvi mühitdə qaynadıldıqda hidrolizə uğrayır və bu reaksiya xloroforma nisbətən daha tez gedir (bax, təcrübə 7.4 – 7.5).

7.3. Yodoformun alınması


Yod soyuq qələvi məhlulu ilə reaksiyaya daxil olduqda hipoyoditlər və yodidlər əmələ gətirir.




Hipoyodit turşusu (HJO) və onun duzları – hipoyoditlər qüvvətli oksidləşdiricilərdir. Və, beləliklə, spirtlərə tə'sir etdikdə onları oksidləşdirərək müvafiq oksobirləşmələrə çevirir. Belə ki, birləşmiş spirtlər oksidləşərək aldehidlər, ikili spirtlər isə ketonlar əmələ gətirir.



RCH_2OH – birləşmiş spirt, RC – aldehid, KJ – yodid, H_2O – su.



$R—CH—R_1$ – ikili spirt, $R—C—R_1$ – keton, KJ – yodid, H_2O – su.




$R—CH—R_1$ – ikili spirt, $R—C—R_1$ – keton, KJ – yodid, H_2O – su.




$R—CH—R_1$ – ikili spirt, $R—C—R_1$ – keton, KJ – yodid, H_2O – su.



$R—CH—R_1$ – ikili spirt, $R—C—R_1$ – keton, KJ – yodid, H_2O – su.



$R—CH—R_1$ – ikili spirt, $R—C—R_1$ – keton, KJ – yodid, H_2O – su.



$R—CH—R_1$ – ikili spirt, $R—C—R_1$ – keton, KJ – yodid, H_2O – su.



yanın gedisinə yuxarıda göstərilən 7.2 -ci təcrübədə baxılıb).

Maddələr: etil spirti, kristalik yod, qələvi məhlulu.

İşin gedisi.

Bir balaca kolba və ya stekana 1q yod və 1m/ etil spirti töküb çalxalamaq (yod spirtdə həll olur) və bundan sonra üzərinə 10 m/ su əlavə etmək. Spirtdə həll olan yod çökür. Bundan sonra çalxalaya-çalxalaya qələvi məhlulunu damçıdamcı tökmək və bir az ($60-70^{\circ}\text{C}$ -dək) qızdırmaq.

Əlavə olunan hər damçı qələvi yod kristalları ilə reaksiyaya daxil olur və yod tezliklə tamamilə yox olur. Eyni zamanda məhluldan açıq sarı rəngli yodoform çökür. Yod tamamilə reaksiyaya daxil olandan sonra, qarışığa qələvini artıq əlavə etmək lazım deyil.

İsti qarışıığı 5-10 dəqiqə sakit buraxmaq, bu zaman məhlul soyuyur və çöküntü tam ayrılır. Qarışq tamamilə soyuyandan sonra çöküntüdə olan yodoformu süzüb ayırmaq və süzgəç kağızında sıxmaqla qurutmaq.

Alınan yodoformu təmizləmək üçün etil spirti və ya asetondan yenidən kristallaşdırmaq.


Yodoform, xloroform və bromoform kimi qələvi mühitdə asanlıqla hidrolizə uğrayaraq qarışqa aldehidi əmələ gətirir (bax təcrübə 7.4 – 7.5).

Alkilhalogenidlərin xassələri

7.4. Alkilhalogenidlərin sulu qələvilərlə reaksiyası

Alkilhalogenidlərə qələvilərin suda məhlulu ilə tə'sir etdikdə halogen atomları hidroksil grupları ilə əvəz olunur.


Halogenidlər su ilə də reaksiyaya daxil olur, lakin bu reaksiya dönerdir. Bu reaksiyaların tənliklərini aşağıdakı kimi göstərmək olar:



Eyni alkil qrupu ilə birləşmiş müxtəlif halogenlər bu reaksiyada müxtəlif sür'ətlə iştirak edir. Belə ki, yod atomu brom atomundan, brom isə xlor atomundan daha asan əvəz olunur.



Doymuş alkilhalogenidlərdə üçlü karbonla birləşmiş halogen atomu ikilidəkindən, o isə öz növbəsində, birləşmiş halogenlərdən daha tez əvəz olunur.



Alkilhalogenidlərin spirtli qələvilərlə reaksiyasında əksər halda doymamış karbohidrogenlər alınır.

Maddələr: karbohidrogenlərin halogenli törəmələri, 1%-li gümüş-nitratın məhlulu, qələvilərin suda məhlulu (bu məhlul halogenlərin varlığını yoxlamaq üçün lazımdır).

İşin gedışı.

Təcrübənin əvvəlində üzvi birləşmələrin tərkibində hidrojenhalogenidlərin varlığını yoxlamaq lazımdır. Verilmiş maddələrdən hərəsindən ayrı-ayrılıqda $0,5\text{ ml}$ götürüb sınaq şüşərinə tökmək, üzərinə $2-3\text{ ml}$ distillə suyu əlavə etmək və möhkəm çalxalamaq. Qarışıığı sakit buraxandan sonra üst təbəqəni ayırib təmiz sınaq şüşəsinə tökmək və üzərinə bir neçə damcı gümüş-nitratın məhlulunu əlavə etmək. Məhluldan çöküntü ayrırlarsa (hidrojenhalogenidin varlığını göstərir), bu təcrübəni yenə də bir neçə dəfə təkrar etmək, hər dəfə halogen ionlarının varlığını gümüş-nitratla yoxlamaq.



Halogen ionları məhlulda olmasa (tam təmizlənəndən sonra) alkilhalogenid olan sınaq şüşəsinə $1-2\text{ ml}$ qələvi məhlulu töküb ehtiyatla çalxalamaq və zəif alovda qaynayanadək qızdırmaq. Alkilhalogenidin buxarlanması qarşısını almaq üçün qızdırmanın tədricən, çox ehtiyatla aparmaq.

Məhlulu soyutmaq, bu zaman məhlul iki laya ayrılır. Bundan sonra su və qələvi olan üst təbəqəni ayırmak, üzərinə nitrat turşusu tökmək və gümüş-nitrat məhlulunu əlavə etmək.

Çöküntünün alınmasına diqqət yetirin. Hansı alkilhalogenid daha çox çöküntü verir?


7.5. Xloroform, bromoform, yodoform və karbondördxloridin qələvilərlə reaksiyası

Qələvi mühitdə xloroform asanlıqla xlor atomlarını hidroksil qruplarına dəyişir və xlor ion kimi məhlula keçir. Reaksiya bir neçə mərhələdə gedir və nəticədə sodium-formiat duzu alınır :



Neytral mühitdə xloroform hidrolizə uğramır. Reaksiya nəticəsində alınan qarışqa turşusu ikili xassəyə malikdir. O, özünü həm turşu, həm də aldehid kimi aparır və başqa karbon turşularından fərqli olaraq gümüş-oksidin ammonyaklı məhlulundan gümüşü reduksiya edir.

Qələvi mühitdə kalium-permanqanat qarışqa turşusunu karbonat turşunadək oksidləşdirir, kalium-permanqanatın özü isə yaşıl rəngli manqanat duzlarına (MnO_4^- ionu MnO_4^{2-} ionuna çevrilir) kimi reduksiya olunur.



Belə şəraitdə karbondördxlorid xloroformdan fərqli olaraq hidrolizə uğramır.

Maddələr: xloroform, karbondördxlorid, qələvilərin suda məhlulu (duru), nitrat turşusu (duru), gümüş-nitratın məhlulu, gümüş-oksidin ammonyaklı məhlulu, kalium-permanqanatın məhlulu.

İşin gedisi.

Sınaq şüsəsinə 1-2 ml xlorofom töküb üzərinə 2-3 ml duru qələvi məhlulu əlavə etmək və ehtiyatla zəif alovda, çalxalaya-çalxalaya 1-2 dəqiqə qızdırmaq. Xloroform qaynağğa başlayanda qızdırmanın dayandırmaq və mayeni çalxalamalıqla soyuq su altında soyutmaq.

Alınan mayeni reaksiyaya daxil olmayan xloroformdan ayırib üç yerə bölmək.

1. Mayenin birinci hissəsinə turş mühit yarananadək duru nitrat turşusu əlavə etmək və üzərinə bir-iki damcı gümüş-nitratın məhlulunu tökmək. Nə müşahidə edilir? Bunu izah edin.
2. Mayenin ikinci hissəsinə bir-iki damcı gümüş-oksidin ammonyaklı məhlulundan tökmək və sınaq şüsəsini isti su olan stekana salmaq. Bir müddətdən sonra sınaq şüsəsinin divarlarında güzgüyə bənzər parlaq gümüş örtüyü nün əmələ gəlməsi müşahidə olunur ("gümüş-güzgü" reaksiyası).
3. Mayenin üçüncü hissəsinə bir-iki damcı kalium-permanqanatın məhlulundan əlavə etmək. Nə müşahidə olunur? Niyə?

7.6. Üzvi halogenidlərin gümüş-nitratın spirtdə məhlulu ilə reaksiyası

Üzvi halogenidlər gümüş-nitratın spirtli məhlulu ilə reaksiyaya daxil olduqda gümüş halogenidin çöküntüsünü əmələ getirir. Reaksiya homogen mühitdə gedir, bu da reaksiyanın gedişi üçün çox əlverişlidir. Üzvi maddənin tərkibində olan halogen atomu ONO_2 qrupu ilə əvəz olunur və bunun nəticəsində alkil nitratlar alınır.



Bu reaksiyadan başqa, eyni zamanda burada paralel bir neçə reaksiya da gedir. Halogen atomu üçlü karbon atomundan soyuqda belə ayrılır, ikili və birli karbon atomları ilə birləşmiş halogenlər isə bir qədər çətin ayrıılır və reaksiya temperaturun artması ilə sür'ətlənir. Dixloretan və xloroform bu reaksiyada çətinliklə iştirak edir. Əksinə, xlor atomu karbondördxloriddən asanlıqla ayrılır. Karbondördxlorid xlorofom və dixloretandan fərqli olaraq qələvilərin suda məhluluna qarşı davamlıdır.

Gümüş-nitratla bə'zi başqa üzvi maddələr çöküntü əmələ getirir (məsələn karbon turşuları), lakin bu çöküntülər gümüş halogenidlərdən fərqli olaraq duru nitrat turşusunda həll olur.

Maddələr: üzvi halogenidlər, gümüş-nitratın spirtdə doymuş məhlulu (təxminən 4%-li).


İşin gedişi

Təcrübəni bir neçə üzvi halogenidlərlə aparmaq məsləhətdir. Bunları əvvəlcədən yuyub (təcrübə 7.4) halogen ionlarından təmizləmək.

Quru sınaq şüşəsinə 1-2 ml gümüş-nitratın məhluludan töküb üzərinə verilmiş üzvi halogenid əlavə etmək və 1-2 dəqiqə gözləmək, çöküntü soyuqda alınmasa, məhlulu qaynayanadək qızdırmaq. Məhlul soyuyandan sonra çöküntünün alınmasını müşahidə etmək.

7.7. Halogenlərin sodiumla qoparılması

Bu reaksiya çox həssas reaksiyadır və üzvi birləşmələrdə halogen atomlarının miqdarını müəyyən etmək üçün tətbiq oluna bilər. Reaksiya spirtli məhlulda gedir. Belə ki,, sodium spirtə tə'sir etdikdə spirtlə sodium arasında gedən reaksiya nəticəsində alınan hidrogen atomu üzvi halogenidə tə'sir edərək halogen atomunu qoparır, eyni zamanda halogenid sodium etilatla reaksiyaya daxil olur. Ümumi olaraq üzvi halogeninin spirtli məhluluna sodiumla tə'sir etdikdə aşağıdakı reaksiyalar baş verir:



Bundan başqa müxtəlif polimerləşmə reaksiyaları da gedir, bunun da nəticəsində qarışq qatranlaşır və rəngi dəyişir.

Aromatik halogenidlər (halogen atomu birbaşa benzol nüvəsi ilə birləşən) bu şəraitdə halogen atomunu tam ayırmır.

Maddələr: üzvi halogenli birləşmələr, etil spirti, metallik natrium.

İşin gedisi.


Verilmiş alkilhalogeniddən 3-4 damcı sınaq şüşəsinə töküb üzərinə 2-3 damcı etil spirti əlavə etmək və bundan sonra əvvəlcədən təmizlənmiş metallik natrium (noxud boyda) atmaq. Şiddətli gedən reaksiya nəticəsində istilik ayrılır və buna görə sınaq şüşəsini soyutmaq lazımdır. Reaksiya zamanı alınan qazı sınaq şüşəsinə toplayıb alovaya yaxınlaşdırısaq partlayış xarakterli səs eşidilir, buna səbəb alınan hidrogenin hava ilə qarışığının partlayışla yanmasıdır. Sınaq şüşəsində qarışq sarımtıl rəngə boyanır və spirtdə həll olmayan natrium-xlorid çöküntüsü əmələ gəlir.

Qaz qabarcıqlarının əmələ gəlməsi qurtarandan sonra (natrium reaksiyada tam işlədilib qurtarandan sonra) qarışığa 3-4 ml su əlavə etmək, bu zaman çöküntüdə olan natrium-xlorid həll olur. Bundan sonra turş mühit yaratmaq məqsədilə qarışığa durulaşmış nitrat turşusu tökmək.

Məhlulda olan xlor (və ya başqa halogen) ionlarının varlığını yoxlamaq üçün bir neçə damcı gümüş-nitratın məhlulundan əlavə etmək. Ağ və ya sarı rəngli çöküntünün alınması müşahidə olunur.

7.8. Etilenbromiddən (1,2-dibrometandan) etilenin alınması

Qonşu karbon atomlarında olan iki halogen atomlarını (vis-dialkildihalogenid) qoparmaqla doymamış karbohidrogen almaq olar. Bu reaksiya həmin karbohidrogenlərə metallarla tə'sir etməklə gedir və adətən, doymamış karbohidrogenlər yüksək çıxımla alınır. Bu reaksiyada metal kimi sink qırıntıları götürülür. Reaksiya mühitinə bir qədər mis 2-sulfat əlavə etməklə doymamış karbohidrogenin alınmasını sürətləndirmək olar. Belə halda mis 2-sulfatdan sinkin tə'siri ilə mis reduksiya olunur və əmələ gələn $Cu-Zn$ cütü brom atomlarını özünə daha tez birləşdirir. Reaksiya bu sxemlə gedir:



Maddələr: 1,2 -bibrometan, etil spirti, metallik sink dənələri.

İşin gedisi.

Ləvazimat: qazaparan borusu olan tixacla təchiz olunmuş sınaq şüşəsi.

dənələrinə qazaparan borusu olan tixacla təchiz olunmuş sınaq şüşəsinə 1ml etilen-dibromid töküb üzərinə həmin həcmidə etil spirti əlavə etmək və 1-2 ədəd sink qırıntıları atmaq. Qarışıqı qaynayandaq qızdırmaq; sınaq şüşəsini alovdan aralaşdırından sonra

qaz qabarıqlarının alınması müşahidə olunmursa qızdırmanın yenidən təkrar etmək. 3-5 dəqiqədən sonra qazın əmələ gəlməsi müşahidə olunur və bundan sonra sınaq şüşəsini alovdan aralaşdırmaq. Alınan qazın doymamış karbohidrogen olduğunu bromlu su və kalium-permanqanatın məhlullarından keçirməklə təsdiq etmək olar.



ÇALIŞMA VƏ MƏSƏLƏLƏR

1. Aşağıda verilən birləşmələrin quruluş formullarını yazın:

- a) 1,2-dixlorbutan; b) 1,1,2,2-tetrabrompentan;
- c) 3-brom-2,5-dimetilheksan; d) 3-yod-1-propin;
- e) 1-xlor-2-metil-1,3-butadien; f) izopropilxlorid;
- g) 3-xlor-3-metil-1,4-pentadien; h) yodoform.

2. Aşağıda verilən birləşmələri adlandırın:


- a) $\text{CH}_2=\text{CH}-\text{CH}_2\text{Cl}$ b) $\text{CH}_2\text{Cl}-\text{CH}=\text{CH}-\text{CH}_3$
- c) $\text{CH}_2=\text{CHCl}$ d) $\text{CHCl}=\text{C}-\text{CH}-\text{CH}_2$



- 3. Etil spirtindən 1,2 – dixloretanı necə almaq olar?
- 4. Üzvi birləşmələrin tərkibində olan halogen atomlarını necə tə'yin etmək olar?

5. 2-xlor-2-metilbutana: a) qələvinin sulu məhlulu ilə;
b) qələvinin spirtdə olan məhlulu ilə tə'sir etdiqdə nə
alınır?

6. Aşağıdakı sxemdə göstərilən reaksiyaların tənliklərini
yazın. A,B,C maddələri hansı maddələrdir?



7. Başlangıç üzvi maddə metan olmaq və başqa üzvi birləşmələrdən istifadə etmədən hansı çevrilmələr nəticəsində xloropreni almaq olar?

8. $\text{C}_4\text{H}_8\text{Br}_2$ tərkibli birləşmələrin bütün izomerlərinin formullarını yazın və adlandırın.

9. Asetondan yodoformu hansı reaksiya ilə sintez etmək olar?

10. Metilasetilenin bromla və hidrogenbromidlə reaksiyalarının tənliklərini yazın. Alınan maddələri adlandırın.

11. Aşağıda verilən birləşmələrin propilyodidlə reaksiyalarının tənliklərini yazın:

- a) kalium hidroksidin suda məhlulu;
- b) kalium hidroksidin spirtdə məhlulu;
- c) kalium sianid;

12. Aşağıda verilən halogenli birləşmələrin hidroliz reaksiyalarını yazın: $\text{CH}_3-\text{CH}_2\text{Cl}$; $\text{CH}_3-\text{CHCl}_2$; CH_3-CCl_3 ; $\text{CH}_2\text{Cl}-\text{CH}_2\text{Cl}$

13. Verilən 1-xlorbutandan 2-xlorbutanı necə almaq olar?

14. Verilən birləşmələrin hansında hidroliz reaksiyası daha asan gedir:

- a) $\text{C}_2\text{H}_5\text{Cl}$; b) $\text{C}_2\text{H}_5\text{J}$; c) $\text{C}_2\text{H}_5\text{Br}$. Bu birləşmələri halogen atomunun əvəzolunmasının sür'ətinin azalması ilə sıraya düzün.

VIII BÖLMƏ

SPİRTLƏR. SADƏ EFİRLƏR

MİNERAL TURŞULARIN MÜRƏKKƏB EFİRLƏRİ

Molekullarının tərkibində karbohidrogen radikalı ilə birləşmiş bir və ya bir neçə hidroksil qrupları olan üzvi madələrə spirtlər deyilir. Spirtlərin molekul kütləsinin nisbətən aşağı olmasına baxmayaraq onların ilk nümayəndəsindən başlayaraq, qaynama temperaturları müvafiq alkilxloridlərdən yüksəkdir. Bu da spirtlərdə molekullar arasında hidrogen rabitəsinin yaranması ilə izah olunur.

Metil, etil və propil spirtləri su ilə tam qarışır. Bir atomlu spirtlərin molekullarının tərkibində karbon atomlarının sayı artıqca onların suda həll olması azalır.

Spirtlərin molekulunda hidroksil qruplarının sayı (atomluluğu) artıqça onların suda həll olması kəskin sür'ətdə artır. İki atomlu olan etilenqlikol və üçatomlu qliserin su-da sonsuz miqdarda həll olur.

Spirtlərin suda həll olması da spirit və su molekulları arasında hidrogen rabitələrinin əmələ gəlməsi ilə izah olunur.

Spirtlərin xassələri, əsasən onların molekullarının tərkibində olan hidroksil qruplarının xassələrindən asılıdır. Bu na görə spirtlərin reaksiyalarını üç qrupa bölünür:

- Hidroksil qrupunda olan hidrogen atomlarının iştirakı ilə gedən reaksiyalar; təcrübə 8.2-8.6, 8.11; 8.12.*
- Hidroksil qrupunun reaksiyaları; təcrübə 6.6; 8.13*
- Spirtlərin oksidləşmə reaksiyaları; təcrübə 8.7-8.10*

Cədvəl 5

Bə'zi spirtlərin və onların törəmələrinin fiziki sabitləri

Spirtlərin adları	Formulları	Ərimən tem- per. ⁰ C	Qay-nama tem- ⁰ C	Sıxlığı q/cm ³
Metil spirti	CH ₃ OH	-98	64,7	0,79
Etil spirti	C ₂ H ₅ OH	-117	78,3	0,79
Propil spirti	C ₃ H ₇ OH	-127	97,2	0,80
Butil spirti	C ₄ H ₉ OH	-89,6	117,9	0,80
Amil spirti	C ₅ H ₁₁ OH	-78,2	137,8	0,81
İzoamil spirti	CH ₃ CH(CH ₃)CH ₂ CH ₂ OH	-117	132	0,81
Etilenqlikol	CH ₂ OHCH ₂ OH	-12	197	1,11
Qliserin	CH ₂ OHCH(OH)CH ₂ OH	19	290	1,26
Mannit	CH ₂ OH(CHOH) ₄ CH ₂ OH	166	-----	1,49
Dietil efiri	C ₂ H ₅ OC ₂ H ₅	-116	35	0,71
Etilsulfat turşusu	C ₂ H ₅ OSO ₂ OH	-----	Parç.	1,32
Etilnitrit	C ₂ H ₅ ONO	-----	17	0,90

Burada verilən bə'zi təcrübələrdə spirtlərin reaksiyalarını aparmaq üçün susuz spirt götürmək lazımdır.

Təmiz spirtin tərkibində, adətən, həllolunmuş halda 5% -ə qədər su olur. Bu suyu adı distillə üsulu ilə ayırmaq qeyri mümkündür, çünki belə qarışq sabit bir temperaturda

qaynayan *azeotrop* qarışiq verir. Belə qarışqlardan suyu ayırmak üçün susuzlaşdırılmış mis 2-sulfat, kalsium-oksid və başqa bu kimi birləşmələr istifadə etmək məsləhətdir. Bunu ləri spirtə əlavə etməklə su hidratlaşmış birləşmələr əmələ gətirir və sonra distillə etməklə susuzlaşdırılmış "mütləq" spirt almaq mümkün olur.

Susuzlaşdırılmış ağ rəngli mis 2-sulfat özünə su birləşdirərək mavi rəngli olan kristalohidrat əmələ gətirir $CuSO_4 \cdot 5H_2O$ və beləliklə duzun rənginin dəyişməsi maddənin tərkibində olan suyun varlığını bir daha təsdiq edir. Lakin, yadda saxlamaq lazımdır ki, mis 2-sulfatın susuzlaşmasını çox dərin aparmaq (közərtməni uzun müddət aparmaq) məsləhət deyil. Çünkü tam susuzlaşdırılmış mis sulfat kristalohidratı çətin əmələ gəlir.

Spirti qurutmaq üçün susuzlaşdırılmış kalsium-xloriddən istifadə etmək olmaz, belə ki, kalsium-xlorid spirt ilə kristaloalkoholyatlar əmələ gətirir. Bu məqsədlə qatı sulfat turşusundan da istifadə etmək olmaz.

Spirti tam "mütləqləşdirmək" üçün onun içərisinə balaca bir sodium qırıntısı atıb və bundan sonra spirti burada alinan qələvi və alkoholyatdan qovub distillə etmək lazımdır.

LABORATORİYA-TƏCRÜBƏ İŞLƏRİ

8.1. Spirtin susuzlaşdırılması.

Mütləq spirtin alınması

Maddələr: etil spirti (rektifikat), mis sulfat tozu $CuSO_4 \cdot 5H_2O$.

İşin gedişi.


Mis-sulfat $CuSO_4 \cdot 5H_2O$ tozundan 1-2q götürüb çini qabda qızdırmaq. Qızdırmanı apardıqca tozu mis məftillə qarışdırmaq. Duzun rəngi ağarandan sonra su buxarlarının alınması müşahidə olunmur, bundan sonra qızdırmanı dayandırmaq. Alınan ağ tozu soyudub quru sınaq şüşəsinə tökmək və üzərinə 2-3ml təmiz etil spirti əlavə etmək. Sınaq şüşəsindəki qarışığın çalxalayıb qızdırandan sonra, duzun rənginin maviləşməsi müşahidə olunur.

Alınan susuz spirti sonra aparılacaq təcrübələr üçün saxlanılır.

I.Hidrogen atomunun iştirakı ilə gedən reaksiyalar

8.2. Alkoholyatların alınması və hidrolizi

Tərkibində hidroksil qrupu olan üzvi birləşmələr natriumla reaksiyaya daxil olur və bu zaman sodium hidrogeni əvəz edir. Reaksiya ekzotermikdir, lakin bu reaksiya natriumla su arasında gedən reaksiyadan zəif gedir ona görə götürülen spirt susuz olmalıdır. Sodium spirtlə aşağıdakı tənlik üzrə reaksiyaya daxil olur:



İkili və üçlü spirtlərin sodiumla reaksiyası birli spirtlərə nisbətən zəif gedir. Bərk və bir qədər özlü olan spirtləri reaksiyadan əvvəl susuz efirdə və yaxud sodium həm də hidrogenə qarşı tə'sirsiz olan həllədicidə həll etmək lazımdır. Lakin belə halda reaksiyanın sür'əti azalır.

Alınan alkoholyatlar bərk, kristalik, duza bənzər maddələrdir və su ilə reaksiya nəticəsində natrium hidroksid və spirte parçalanır.



Digər gələvi, gələvi-torpaq və alüminiumun alkoholyatlarını da bu üsulla almaq olar.

Maddələr: susuzlaşdırılmış etil spirti (7.1 – ci təcrübədə alınan), metallik natrium.

İşin gedisi.


Susuzlaşdırılmış etil spirtindən (təcrübə 7.1 alınan) 1ml quru sınaq şüşəsinə töküb içərisinə noxud boyda əvvəlcədən təmizlənmiş natrium qırıntısı (natriumun üzərində olan təbəqəni təmizləmək və kerosindən qurutmaq) əlavə etmək. Şiddətli ekzotermik reaksiya nəticəsində istiliyin ayrılması spirtin buxarlanmasına səbəb ola bilər, və buna görə sınaq şüşəsinə soyutmaq lazımdır. Alınan qazı ayrı bir sınaq şüşəsinə toplayıb alovaya yaxınlaşdırmaq, hava ilə qarışığıda olan hidrogenin partlayışla yanması nəticəsində partlayışa oxşar səs eşidilir.

Sınaq şüşəsində olan maye tədricən qatlaşır, natrium üstü alkoholyat təbəqəsi ilə örtülür. Reaksiyanın sür'əti azalır və buna görə qarışığın bir qədər qızdırmaq lazım gəlir. Reaksiya artıq tamamlanıbsa və hidrogen qazı alınmırsa, reaksiyaya daxil olmayan natriumu sınaq şüşəsindən çıxarıb natrium qırıntıları olan qaba yerləşdirmək.

Bundan sonra sınaq şüşesinə 5-6 ml su əlavə etmək və məhlulu fenolftaleinlə yoxlamaq.

Sulfat turşusunun spirtlərə tə'siri.
Təcrübə 8.3 – 8.6

Qatı sulfat turşusu ilə spirtlərə tə'sir etdikdə qarşılıqlı reaksiya nəticəsində ilk mərhələdə alkil sulfat turşusu alınır. Alkil sulfat turşusu mürəkkəb efirdir və onun alınma reaksiyası aşağıdakı tənliklə ifadə edilir:





Reaksiya döner və ekzotermikdir.

Reaksiya nəticəsində alınan alkilsulfat turşuları suda yaxşı həll olan qatı maddələrdir. Bunlar quvvətli turşulardır və bunların barium duzları (sulfat turşusundan fərqli olaraq) suda yaxşı həll olur.



Alkilsulfat turşularının suda məhlulları saxlanıldıqda hidroliz nəticəsində müvafiq spirit və sulfat turşusuna parçalanır. Adı şəraitdə hidroliz çox zəif (bir neçə gün ərzində) gedir, lakin temperaturu artırmaqla hidrolizi sür'ətləndirmək olar. Məsələn, 100°C temperaturda alkilsulfat turşusu bir neçə dəqiqə ərzində tam hidrolizə uğrayır.

Reaksiya $130\text{-}140^{\circ}\text{C}$ temperaturda aparılırsa, alkilsulfat turşusu ikinci bir spirit molekulu ilə reaksiya daxil olur və sadə efir əmələ gəlir:



Bu birləşmələr suda həll olmur və uçucudur.


Temperatur bir qədər yüksək olduqda dialkilsulfatlar alınır:



və ya spirit az olduqda reaksiya iki molekul alkilsulfat turşusundan sulfat turşusunun ayrılması ilə gedir:



Dialkilsulfatlar neytral maddələrdir, bunlardan yalnız dimetilsulfat yüksək çıxımla alınır. Əksər hallarda alkilsulfatlar yüksək temperaturda parçalanaraq doymamış karbohidrogen və sulfat turşusu əmələ gətirir.



Beləliklə, spirtlərin sulfat turşusu iştirakı ilə dehidratasiya reaksiyasını ümumi olaraq aşağıdakı tənliklə ifadə etmək olar:



Bu kimi reaksiyalar 170°C temperaturda gedir, və nəticə e'tibarı ilə sulfat turşusu burada su uducu maddə kimi iştirak edir.

Eyni zamanda qatı sulfat turşusu oksidləşdirici kimi də tə'sir edir və reaksiya zamanı SO_2 qazının alınması müşahidə olunur. Bu reaksiyalardan başqa sulfat turşusunun tə'siri ilə polimerləşmə reaksiyası da gedir. Və, beləliklə, reaksiya nəticəsində alınan məhsulların tərkibində doymamış karbohidrogenlər, sadə efirlər, polimerləşmə və oksidləşmə məhsulları olur.

İkili və üçlü spirtlər belə şəraitdə doymamış karbohidrogen əmələ gətirir, aralıq məhsul kimi alınan alkilsulfatlar davamsız olduğuna görə dərhal parçalanırlar.

8.3. Etil sulfatın alınması və onun xassələri

Etilsulfat etil spirti və sulfat turşusunun qarşılıqlı tə'siri nəticəsində $80-90^{\circ}\text{C}$ temperaturda alınır. Alınan maddəni reaksiyadan artıq qalan sulfat turşusundan ayımaq üçün qarışığa barium karbonatla tə'sir edirlər. Etilsulfatın barium duzu suda həll olub məhlulda qalır. Həmin duzun tərkibini təhlil etmək üçün:

1. Onu közərtmək (kömürləşmə – tərkibində karbon atomlarının varlığını göstərir);
2. Sulfat turşusu ilə tə'sir etmək (barium-sulfat çöküntüsü – tərkibində barium ionlarının varlığını göstərir);
3. Xlorid turşusu ilə tə'sir etmək (etilsulfatdan sulfat turşusu ayrılır və barium sulfat çökür).

Maddələr: etil spirti, qatı sulfat turşusu, barium karbonat tozu.

İşin gedişi.

Sınaq şüşəsinə 1ml etil spirti tökülür və üzərinə çalxalaya-çalxalaya, damcı-damcı 1ml qatı sulfat turşusu əlavə edilir. Bu zaman sınaq şüşəsində olan qarışq istilənir. Həmin qarışığı isti su hamamında 2-3 dəqiqə qızdırmaq.

Qarışq soyuyandan sonra onu içərisində 25 ml soyuq su olan qaba boşaltmaq və qarışdırmaqla ona az-az 5g barium karbonat əlavə etmək. Qarışq köpüklənməyə başlayır. Reaksiya tamamlanandan sonra və bütün karbon qazı çıxandan sonra qarışığı laksus kağızı ilə yoxlamaq. Qarışığın reaksiyası neytral olmalıdır. Qarışığı isti su hamamında bir qədər qızdırmaq və ayrılan mayeni süzgəc kağızından süzüb üç yerə bölmək.

1. Mayenin bir hissəsini çini qaba töküb buxarlandırmak.
Çini qabda qalan quru duzu közərtmək, kömürləşmə müşahidə olunur. Niyə?
2. Mayenin ikinci hissəsinə bir - iki damcı sulfat turşusu əlavə etmək. Dərhal turşularda həll olmayan barium-sulfat çökür.
3. Üçüncü sınaq şüşəsinə 1ml qatı xlorid turşusu əlavə etmək və qızdırmaq. Maye yavaş-yavaş bulanır və bir neçə dəqiqədən sonra barium-sulfat çöküntüsü əmələ gelir. Bu məhlul qızdırılmasa çöküntünün alınması bir neçə gündən sonra baş verir.

8.4. İzoamil spirtinin sulfat turşusu ile reaksiyası

Maddələr: izoamil spirti, qatı sulfat turşusu .

İşin gedisi.

4 ml sulfat turşusudan sinaq şüşəsinə töküb soyutmaq və üzərinə hissə-hissə 2ml izoamil spirti əlavə etmək. Hər dəfə spirt tökəndən sonra qarışığın möhkəm çalxalamamaq və buzlu suda soyutmaq. Spirti töküb qurtardıqdan sonra, qarışığın 3-5 dəqiqə sakit saxlamaq. Bircinsli iysiz maye alınır. Həmin mayeni iki hissəyə bölmək.

1. Alınan məhsulun birinci hissəsini içərisində 5-7 ml su olan sinaq şüşəsinə hissə-hissə, çalxalaya-çalxalaya tökmək və soyutmaq. Maye tamamilə suda həll olur və iysiz şottaf qarışığı alınır. Qarışığın reaksiya üçün götürülen spirtlə müqayisə edin. Spirtin özünəməxsüs kəskin iyi olmasını nəzərə alın.


Spirti turşu ilə qarışdırıldıqda bir qədər istilənməyə yol verilərsə, maye suda tam həll olmur, bulanır və diizoamil efininin iyi gəlir. Lakin qarışığın üzərində həll olmayan təbəqə əmələ gəlmir.

2. Reaksiya nəticəsində alınan maddənin ikinci hissəsini qaynayanadək 2-3 dəqiqə qızdırmaq. Mayenin rəngi dəyişir və qonur rəngli qarışık alınır. Eyni zamanda kəskin iyi olan qaz qabarıçıları ayrılır (küükürd oksidi SO_2). Mayeni soyudandan sonra içərisində su olan sinaq şüşəsinə tökmək, suda həll olmayan ikinci bir təbəqənin alınması müşahidə olunur.

8.5. Dietil efirinin alınması

Maddeler: etil spirti, qatı sulfat turşusu, natrium karbonatın doymus məhlulu.

İşin gedisi.



Şəkil36. Dietil efirinin sintezi üçün qurğu.
1-qızdırıcı; 2-içərisində etanol və sulfat turşusu olan kolba; 3-damcı qılıfı; 4-qəbulədici.


Sınaq şüşəsinə 1 ml etil spirti və 1 ml qatı sulfat turşusu tökmək. Qarışiq öyü-özünə qızır. Bundan sonra həmin qarışıçı ehtiyatla qaynayana qədər qızdırmaq. Bu halda buxarlar və iyili məhsulların alınması müşahidə olunmur. Sınaq şüşəsini alovdan uzaqlaşdırıb ehtiyatla içərisinə 5-10 damcı etil spirti əlavə etmək. Dərhal dietil efirinin iyi gəlir. Qarışıçı bir də qızdırmaq, alınan efiri sınaq şüşəsinin ağızında yandırmaq. Spirtin və efirin müxtəlif alovla yanmasını müşahidə edin. Dietil efirini sintez edib toplamaq.

Dietil efirini çox miqdarda yuxarıda göstərilən qurğuda (şəkil 36.) sintez etmək olar.

Kolbanın içərisinə 1:1 olan nisbətində qatı sulfat turşusu və etil spirti töküür. Bu qarışq 140°C temperatura qədər qızdırılır. Damcı qıfından həmin kolbaya 1 mol nisbətində etil spirti verilir. Etil spirtinin əlavə edilmə sur'əti qovulan dietil efirinin sur'ətinə bərabər olmalıdır. Sintez edilən dietil efiri Libix soyuducusunda kondensləşir və qəbuləcidi də toplanır.

8.6. Etil efirinin tərkibində olan peroksidlərin tə'yini

Uzun müddət saxlanılan etil efiri havanın və işığın tə'sirindən oksidləşir. Oksidləşmə məhsullarının tərkibində üzvi peroksidlər, hidroperoksidlər, oksobirləşmələr olur. Oksidləşmə məhsullarından biri olan oksietil peroksid suyun tə'sirindən oksietil hidroperoksid və asetaldehid əmələ gətirir.




Uzun müddət saxlanıldıqda etil efirinin tərkibində peroksidlərin miqdarı artır və belə efiri qovub distillə etdikdə (distillənin sonuna yaxın) partlayış baş verə bilər. Etil efirinin tərkibində olan peroksidləri kanar etmək məqsədilə efiri dəmir 2-sulfatın məhlulu ilə qarışdırmaq və çalxalamamaq lazımdır (məhlulda turş mühit yaratmaq üçün bir-iki damcı sulfat turşusu əlavə etmək). Efirin tərkibində olan peroksidlər dəmir (II) duzlarını oksidləşdirərək dəmir (III) duzlarına çevirir.

Bu reaksiyaya əsaslanaraq, etil efirinin tərkibində peroksidlərin varlığını tə'yin etmək olar. Lakin dəmir (II) duzları havada qaldıqda oksigenin tə'sirindən dəmir (III) duzlarına çevirilir və beləliklə, bu duzlar ammonium rodanidlə dəmir (III) duzlarına məxsus olan keyfiyyət reaksiyasını verir (suda həll olan al qırmızı rəngli dəmir 3-rodanid əmələ gətirir). Buna görə, peroksidləri tə'yin etmək məqsədilə ikiqat duz dəmirammonium-sulfatdan - "Mor duzundan"

$FeSO_4 \bullet (NH_4)_2SO_4 \bullet 6H_2O$, istifadə etmək məsləhətdir. Bu duz oksidləşməyə qarşı daha davamlıdır və saxlanıldıqda tərkibini dəyişmir.

Üzvi peroksidlər güclü oksidləşdiricidir və yodu hidrogen-yodiddən (kalium yodidin turş məhlulundan) çıxarır:



Yod efidə yaxşı həll olur və efir təbəqəsində toplanaraq onun rəngini dəyişir.

Beləliklə, etil efirinin tərkibində peroksidlərin varlığını hidrogen-yodid və «Mor duzu» ilə yoxlamaq olar.

Efirin tərkibində olan aldehidlərin varlığını isə fuksin sulfit turşusu ilə tə'yin etmək olar (geniş izahatla təcrübə 9.9 bax).

Maddələr: etil efiri (təmiz, narkoz üçün), təmizlənməmiş və ya uzun müddət saxlanılan etil efiri, təzə hazırlanmış 2% -li "Mor duzu" $FeSO_4(NH_4)_2SO_4 \cdot 6H_2O$ məhlulu, kalium və ya ammonium-rodanidin 2% -li məhlulu, natrium tiosulfatin duru məhlulu.

İşin gedişi.

Təcrübəni paralel olaraq hər iki efirlə aparmaq məsləhətdir.

A. Kalium yodid məhlulundan $1ml$ götürüb üzərinə 2-3 damcı sulfat turşusu əlavə etmək. Mayenin rəngi sariya çalarsa, məhlul rəngsizləşənə kimi üzərinə damcı-damcı natrium-tiosulfat məhlulu əlavə etmək. Rəngsiz məhlulu iki hissəyə bölmək və hərəsinə ayrı-ayrılıqlıda verilmiş efirlərdən bir az əlavə edib çalxalamaq.

Efir təbəqəsi tam ayrılanadək gözləmək.

Sınaq şüselərində hansı dəyişikliklər baş verir? Müşahidələrinizi iş dəftərində qeyd edin.



B. İki sınaq şüşəsi götürüb, hərəsinə 1ml təzə hazırlanmış «Mor duzu» məhlulundan töküb üzərinə bir-iki damcı ammonium-rodanid (kalium-rodanid) məhlulu əlavə etmək, alınan qarışq rəngsiz olmalıdır. Bundan sonra məhlulun üzərinə verilmiş efirlərdən 1ml (hər sınaq şüşəsinə ayrıraqda) əlavə etmək, möhkəm çalxalamaq və bir müddət səkit buraxmaq.

Sınaq şüşələrində hansı dəyişikliklər baş verir?


Spirtlərin oksidləşməsi.

Təcrübə 8.7 – 8.10


Spirtlər oksidləşərək müvafiq aldehid, keton və türşülərə çevrilir. Oksidləşdirici kimi kalium-permanqanat, kalium-dixromat götürürlə biler. Oksidləşmə neytral mühitdə aparıllarsa, birli spirtlər aldehidlərə, ikili spirtlər ketonlara (təcrübə 8.7 – 8.8) çevrilir.




Reaksiya turş mühitdə aparılırsa (təcrübə 8.7; 8.9), birli spirlər müvafiq turşular əmələ gətirir:




Dixromatlar turş mühitdə quvvətli oksidləşdiricidir və Cr^{+6} -dan Cr^{+3} keçir, bu da məhlulun *narincı rəngdən* ($Cr_2O_7^{2-}$ ionlarına məxsus olan rəng) *yaşıl rəngə* (Cr^{3+} duzlarına məxsus olan rəng) çevrilmesilə müşahidə olunur.



Kalium-permanqanatla neytral mühitdə oksidləşdiridikdə məhlul *moruğu rəngdən* (MnO_4^- ionlarına məxsus olan rəng) *qonur rəngə* (MnO_2 çöküntüsü) boyanır:



Kalium-permanqanat turş mühitdə daha quvvətli oksidləşdiricidir və məhlul tam rəngsizləşir (Mn^{2+} duzları alınır):



Bu reaksiya otaq temperaturunda aparıllarsa oksidləşmə yalnız aldehidlərin alınması ilə nəticələnir, qızdırıldıqda isə müvafiq turşular alınır.

8.7. Etil spirtinin xrom qarışığı ilə oksidləşməsi

Maddələr: etil spirti , 5% -li kalium-dixromatın məhlulu, duru sulfat turşusu, kalium-dixromatın tozu, qatı sulfat turşusu.

İşin gedisi.

1. Sınaq şüşəsinə $2ml$ kalium-dixromatın məhlulu və $1ml$ duru sulfat turşusu tökülr. Bu qarışığın üzərinə $0,5ml$ etil spirti əlavə edilir. Alınan qarışığı astaca qızdırılır. Qarışığın rəngi dəyişilir və sınaq şüşəsindən sirkə aldehidinin iyi gəlir.
2. $0,5ml$ qatı sulfat turşusunun üzərinə bir o qədər də etil spirti əlavə etmək və bundan sonra $0,5g$ kalium-dixromat tozunu töküb, çalxalamaq. Qarışığın üzərinə $0,5ml$ su əlavə edib qızdırmaq. Bu zaman qarışığın rənginin dəyişilməsi müşahidə olunur, spirt turşuya qədər oksidləşir və sınaq şüşəsindən sirkə turşusunun kəskin iyi gəlir.

8.8. İzoamil spirtinin xrom qarışığı ilə oksidləşməsi

Maddələr: izoamil spirti, kalium-dixromatın tozu, qatı sulfat turşusu.

İşin gedisi.

Sınaq şüşəsinə 6 damcı qatı sulfat turşusu və 3 damcı izoamil spirti töküb üzərinə 0,5 q xirdalanmış kalium-dixromatın tozunu əlavə etmək və çalxalamaq. Çalxalayandan sonra 0,5ml su əlavə etmək və qızdırmaq. Dərhal məhlulun rənginin dəyişməsi müşahidə olunur və izovalerian aldehidinin iyi gəlir. Qızdırılma bir qədər çox aparıllarsa alınan aldehid izovalerian turşusunadək oksidləşir və sınaq şüşəsindən həmin turşunun iyi (qaxsımsış pendir iyi) gəlir.

8.9. Etil spirtinin kalium-permanqanatla oksidləşməsi

Maddələr: etil spirti, kalium-permanqanatın kristalları, duru sulfat turşusu.

İşin gedisi.

Təcrübə nəticəsində alınan asetat turşusunu qovub ayırməq lazıim gələrsə, sınaq şüşəsinə qazaparan borusu olan tixac taxmaq lazımdır.

Sınaq şüşəsinə 0,5q kalium-permanqanatın kristalları, 3ml su və 0,5ml etil spirti töküür və zəif alovda qızdırılır.

Qarışıqda şiddətli reaksiya başlanır və buna görə sınaq şüşəsini soyuq su ilə soyutmaq lazımdır. Reaksiyanın sür'əti azalandan sonra, qarışıqlı yenidən qaynayanadək qızdırmaq və 1-2 dəqiqə qaynatmaq. Bundan sonra qarışığa 3ml duru sulfat turşusu əlavə etmək, xırda kapılıyar süxə boru qırıntıları (və ya çini qab qırıntıları) atmaq, sınaq şüşəsinin ağızına qazaparan borusu olan tixac taxıb qızdırmaq. Qazaparan borunun ucunu qəbul ediciyə (ikinci bir sınaq şüşəsinə) salmaq

və reaksiya nəticəsində alınan asetat turşusunu qovub, toplamaq.

Alınan maddənin iyinin varlığını qeyd etmək, laksus kağızı ilə turş reaksiyasını yoxlamaq və dəmir 3-xloridlə (təcrübə 10.3) asetat turşusuna məxsus olan xarakterik reaksiyanı aparmaq.

8.10. Etil spirti ilə qarşıqda olan metil spirtinin tə'yini

Etil və metil spirtləri bir-birindən az fərqlənən maddələrdir, onların iyi də çox oxşardır. *Metil spirti artıq dərəcədə zəhərlidir və onun etil spirtində cüzi miqdarda belə qarşıqda olması ölümə səbəb ola bilər! Buna görə bu spirtləri bir-birindən fərqləndirən reaksiyaları bilmək lazımdır!*

Turş mühitdə bütün spirtlər kalium-permanqanatın tə'sirindən yalnız aldehidlərə qədər (ikili spirtlər ketonlara qədər) oksidləşir. Aldehidlər fuksinsulfit turşusunun rəngini boyayır, lakin turş mühitdə fuksinsulfit turşusunun rəngi aldehidlərdə dəyişmir, bu şəraitdə onun rəngi yalnız formaldehid olan məhlulun tə'sirindən dəyişir. Və, beləliklə, təmiz etil spirtini metil spirtindən və metil spirti olan qarşıqdan fərqləndirmək olar.

Maddələr: etil spirti, metil spirti, tərkibində 3-5% -li metil spirti olan etil spirti, kalium-permanqanatın məhlulu, natrium və ya kalium sulfit, hidrosulfit (Na_2SO_3 , $NaHSO_3$ məhlulu və ya quru duzu), fuksinsulfit turşusunun məhlulu,

İşin gedişi.

Təcrübəni ayrı-ayrılıqda üç sınaq şüşələrində aparmaq lazımdır, onlardan birində təmiz etil, ikincisində metil və üçüncüsündə etil və metil spirtlərinin qarışığı götürülür.

3-5 damcı verilmiş maddənin üzərinə 1ml duru sulfat turşusu və 3ml kalium-permanqanatın məhlulunu töküb çalxalamaq, 3-5 dəqiqədən sonra yenə də 2ml sulfat turşusu əlavə etmək. Məhlul rəngsizləşməsə, kalium-permanqanatın rəngi qalsa bir qədər (məhlul rəngsizləşənədək) sulfit və ya hidrosulfit duzu əlavə etmək. Bundan sonra məhlulun üzərinə 5ml fuksinsulfit turşusu əlavə etmək. 5-10 dəqiqə keçidkən sonra məhlulların rənglərini müqayisə edin.

Coxatomlu spirtlərin reaksiyaları

Təcrübə 8.11 – 8.13



İki və daha çox hidroksil qrupları olan spirtlərə çox atomlu spirtlər deyilir. Bu spirtlərin ümumi xassələri biraotmlu spirtlər kimiidir, lakin burada reaksiyalar hidroksil qruplarının sayından asılı olaraq bir neçə mərhələdə gedir.

Hidroksil qruplarının sayı artıqca, həmin qrupların hidrogen atomunun ionlaşma dərəcəsi artır. ***Coxatomlu spirtlərin turşuluq xassəsi biraotmlu spirtlərdən bir qədər artıqdır.*** Bunların turşuluq xassələri indikatorlarla tə'yin olunmasada, onlar daha asan, nəinki qələvi metallarla, hətta bir çox metalların hidroksidləri ilə reaksiyaya daxil olur və müvafiq duzlar əmələ getirir. Coxatomlu spirtlər mis hidroksidlə suda həll olan alkoholyatlar əmələ getirir. Bu bir-

ləşmələr tünd abi və ya bənövşəyi rəngli olur, bu da kompleks birləşmələrin alınması ilə izah olunur. Həmin kompleks birləşmələr qələvilərə qarşı davamlıdır, lakin turşuların tə'sirindən parçalanaraq müvafiq spirt və götürülmüş turşunun duzunu əmələ gətirir. Belə halda məhlulun rəngi tam itir, ya da zəifləyir. Biratomlu spirtlərdə, suda olduğu kimi, mis hidroksid çökür və çöküntünün üzərində məhlul şəffaf qalır.

Kristalik natrium tetraboratı $Na_2B_2O_7 \cdot 10H_2O$ (boraks) suda həll etdikdə qələvi mühitli məhlul alınır, bu da boraksın zəif turşu və quvvətli əsasdan əmələ gələn duzunun hidrolizə uğraması ilə izah olunur. Məhlulda hidroliz nəticəsində alınan bir neçə ion və molekullardan başqa ortoborat turşusu da H_3BO_3 vardır. Ortobrat turşusu spirtlərlə mürəkkəb efirlər əmələ gətirir. Lakin, reaksiyada coxatomlu spirtlər iştirak etdikdə çox davamlı tsiklik efirlər alınır. Bu efirlərin alınmasında iki molekul spirtdən üç hidroksil qrupu və bir molekul ortoborat turşusu iştirak edir, reaksiya üç mol süyun ayrılması ilə gedir. Yaxınlıqda yerləşən dördüncü hidroksil qrupundan hidrogen ionu ayrılır və oksigen atomu özünün bir cüt elektronu vasitəsilə borla bir rabitə də əmələ gətirir. Beləliklə, bor atomu mərkəzdə yerləşərək dörd rabitə ilə iki tsiklik efiri birləşdirir. Belə efir molekulunda bor atomunun koordinasiya ədədi dördə bərabərdir. Belə kompleks birləşmələr quvvətli turşulardır, bu da hidrogen ionunun ayrılması ilə izah olunur.

Molekulun tərkibində qonşu karbon atomlarında sis-vəziyyətdə yerləşmiş iki hidroksil qrupu olan bütün birləşmələr ortoborat turşusu ilə turş xassəli kompleks birləşmələr əmələ gətirir.



8.11. Çoxatomlu spirlərin mis 2-hidroksidle reaksiyası.

Maddələr: qliserin, etil spirti, etilenqlikol, mannit, mis 2-sulfatın məhlulu, natrium hidroksidin məhlulu, duru xlorid turşusu.

İşin gedisi.

Təcrübəni verilmiş spirlərlə ayrı-ayrılıqda aparmaq lazımdır.

Sınaq şüşəsinə bir az mis sulfatın duru məhlulundan bir qədər töküb üzərinə bir o qədər də natrium-hidroksidin məhlulunu əlavə etmək. Alınan mis2-hidroksidin cöküntüsünü süzgəc kağızından süzmək.

Süzgəc kağızında olan mis 2-hidrosiddən (cöküntidən) şüşə çubuqla bir az götürüb ayrı-ayrı sınaq şüşələrinə tökmək, bundan sonra buraya $0,5ml$ su və verilmiş spirlərdən $1ml$, ya da $0,2g$ əlavə etmək. Sınaq şüşələrinin birinə müqayisə üçün, spirt əlavə etməmək. Sınaq şüşələrində olan qarışıığı çalxalamaq və rənglərinin dəyişməsini qeyd etmək.

Hansi sınaq şüşələrində məhlulun rəngi dəyişmədi? Niye? Bundan sonra sınaq şüşələrinə bir qəgər artıq miqdarda götürülmüş duru xlorid turşusu əlavə etmək. Bütün müşahidələrinizi iş dəftərində izahai qeyd etmək.

8.12. Spirtlərin boraksla kompleks əmələ gətirməsi

Maddələr: etil spirti, qliserin, etilenqlikol, mannit, boraks (kristalik natrium tetraborat $Na_2B_4O_7 \cdot 10H_2O$), qələvi məhlulu.

İşin gedisi.

Təcrübəni müqayisə üçün verilmiş spirtlərdən hər biri ilə ayrılıqda aparmalı.


Bir sınaq şüşəsinə 1q kristalik boraks və 15ml su töküb möhkəm çalxalamaq. Doymuş məhlul alınır və həll olunmayan boraksın bir hissəsi sınaq şüşəsinin dibinə çökür, həmin qarışığa 1-2 damcı fenolftalein məhlulu əlavə etmək. Məhlul moruğu rəngə boyanır. Niye?

Bir neçə sınaq şüşələrinə 7-8 damcı verilmiş spirtlərdən və $2-3\text{ml}$ su töküb çalxalamaq. Həmin sınaq şüşələrinə 1 damcı fenolftalein və 1 damcı durulaşmış qələvi məhlulu əlavə etmək. Sınaq şüşələrində olan məhlullar moruğu rəngə boyanır. Bu sınaq şüşələrinə rəngli boraks məhluldan bir qədər əlavə etmək. Bə'zi sınaq şüşələrində məhlul rəngsizləşir. Hansı sınaq şüşələrdə məhlul rəngsizləşir? Məhlulun rəngsizləşməsinin səbəbi ondan ibarətdir ki, burada artıq turş mühit yaranıb.

8.13. Qliserinin dehidratasiyası


Qliserin molekulunda üç hidronksil qruplarının mövcudlığı onun dehidratasiyası nəticəsində bir sıra müxtəlif birləşmələrin alınmasına səbəb olur. Bu birləşmələrdən biri də doymamış aldehid – akroleindir.

Bu reaksiya zamanı aralıq məhsul kimi doymamış spirt – enol alınır. Enol molekulunda karbon atomlarından biri həm ikiqat rabitə, həm də hidroksil qrupu daşıyır, belə maddələr davamsız olduğundan dərhal öz tautomer formasına keçir bu zaman hidroksil qrupu karbonil qrupuna çevrilir.



Beləliklə doymamış spirt aldehidə – akroleinə çevrilir. Qliserinin dehidratasiyası üçün sulfat turşusu əvəzinə natrium hidrosulfat və ya hidrofosfat götürülür bu da reaksiyanın gedisini bir qədər asanlaşdırır (qatranların və yan məhsulların alınmasının qarşısı alınır).

Reaksiyanın mexanizmi sulfat turşusu ilə gedən reaksiya kimidir (etilenin etil spirtində alınması kimi) və aralıq maddə kimi qliserinsulfat turşusunun duzu alınır:



Bu maddənin parçalanması nəticəsində doymamış birleşmə alınır və natrium-hidrosulfat bərpa olunur.

Maddələr: qliserin, natrium və ya kalium hidrosulfat duzu.

Laboratoriyada hidrosulfat duzları olmasa, onları reaksiya zamanı hazırlamaq mümkündür. Bunun üçün quru sınaq şüşəsinə 0,6 q natrium və ya kalium sulfatın tozunu töküb üzərinə 5-6 damcı qatı sulfat turşusu əlavə etmək lazımdır.

İşin gedisi.

Quru sınaq şüşəsinə bir – iki damcı qliserin töküb üzərinə 1 q natrium hidrosulfat əlavə etmək. Qarışığı çalxalamayaq və ehmalca qızdırmaq. Məhluldan gələn kəskin iy akroleinin alınmasını bildirir.

ÇALIŞMA VƏ MƏSƏLƏLƏR

1. Aşağıdakı birləşmələrin quruluş formullarını yazın:
 - a) b) 2-metil -2-pentanol; c) 2,3-dimetil-2-butanol; d) 2,2-dimetil-3-pentanol; e) 4-xlor-2-pentanol;
 - f) g) 2,3-dimetil-2-heksanol; h) 2-metil-2,3-butandiol;
 - i) j) 2,2-dimetil-4-hepten-2-ol; k) 1,3,5-heksantriol.

2. Aşağıdakı birləşmələri adlandırın:
 - a) $\begin{array}{ccccccc} \text{CH}_3 & -\text{CH} & -\text{CH} & -\text{CH}_3 \\ | & & | & & & & \\ \text{OH} & \text{CH}_3 & & & & & \end{array}$; b)
 - $\begin{array}{ccccc} \text{CH}_3 & -\text{CH} & -\text{CH} & -\text{CH}_2 & -\text{CH}_2 \\ | & & | & & | \\ \text{CH}_3 & \text{CH}_3 & & \text{CH}_3 & \text{OH} \\ & & & & | \\ & & & & \text{CH}_3 \end{array}$
 - c) $\begin{array}{c} \text{CH}_3 \\ | \\ \text{CH}_3-\text{C}-\text{OH} \end{array}$ d) $\begin{array}{ccccc} \text{CH}_3 & -\text{CH} & -\text{CH} & -\text{CH}_2 & -\text{CH}_2 \\ | & & | & & | \\ \text{CH}_3 & \text{OH} & & & \text{OH} \end{array}$
 - e) $\text{CH}_2=\text{CH}-\text{CH}_2\text{OH}$ f) $\text{CH}_2=\text{CH}-\text{CH}_2-\text{CH}_2-\text{OH}$
 - g) $\text{CH}\equiv\text{C}-\text{CH}_2\text{OH}$ h) $\begin{array}{ccccc} \text{CH}_2=\text{C} & -\text{CH} & -\text{CH}_2 & -\text{CH}_3 \\ | & | & & \\ \text{CH}_3 & \text{OH} & & \end{array}$

3. $\text{C}_4\text{H}_9\text{OH}$ tərkibli bütün spirtlərin izomerlərinin quruluş formullarını yazın və onları adlandırın.


4. $\text{C}_4\text{H}_{10}\text{O}$ tərkibli bütün sadə efirlərin izomerlərinin quruluş formullarını yazın və adlandırın.

5. 1,4-dibrombutanın qələvi mühitdə hidrolizi nəticəsində alınan spirtin formulunu yazın.
6. 2-metil-2-pentenin hidratasiyası nəticəsində alınan spirtin formulunu yazın.
7. Aseton $\text{CH}_3\text{---CO---CH}_3$ və metiletiketonun $\text{CH}_3\text{---CO---C}_2\text{H}_5$ reduksiyası nəticəsində hansı spirlər alınır?
8. Etil spirtinin müxtəlif şəraitlərdə sulfat turşusu ilə reaksiyası nəticəsində hansı birləşmələr alınır?
9. 1-butanolun molekuldaxili və molekullar arası dehidratasiya reaksiyalarının tənliklərini yazın. Reaksiyalar nəticəsində hansı birləşmələr alınır. Reaksiyaları hansı şəraitdə aparmaq lazımdır.
10. 1-butanoldan heç bir reaktiv sərf etmədən 2-butanolu necə almaq olar?
11. Qlicerindən hansı partlayıcı maddə alınır? Bu maddənin alınma reaksiyasını yazın.
12. Etil spirtindən dietil efirinin alınması mexanizmini yazın və izah edin.
13. Etil spirtinin tərkibində olan metil spirtinin varlığını hansı reaksiyalarla tə'yin etmək olar.

IX BÖLMƏ

OKSOBİRLƏŞMƏLƏR ALDEHİD VƏ KETONLAR

Aldehid və ketonların tərkibində olan oksigen atomu karbon atomu ilə ikiqat rabiṭə vasitəsilə birləşir. Belə bir qrupa karbonil qrupu deyilir:



Molekulun tərkibində karbonil qrupu olan birləşmələrə oksobirləşmələr deyilir.

Aldehidlərin laboratoriya şəraitində kimyəvi reaksiyalarını öyrənmək üçün qarışqa (formaldehid), asetaldehid və akril aldehidindən (akrolein) istifadə etmək məsləhətdir. Ketonların xassələrini öyrənmək üçün aseton və metiletilketondan istifadə edilir.

Formaldehidin 30-40% məhlulu (süxlüyü $1,09 \text{ g/sm}^3$) formalin adı ilə satışa buraxılır.

Cədvəl 6

Bə'zi aldehid və ketonların fiziki sabitləri

Adları	Formulları	Ərimə tem. °C	Qay- nama tem. ° C	Sıx- lığı q/sm ³
Qarışqa aldehidi (formaldehid)	O // H—C \ H	-92	-20	—
Sirkə aldehidi (asetaldehid)	O // CH ₃ —C \ H	-124	21	0,78
Akril aldehidi (akrolein)	O // CH ₂ =CH—C \ H	-88	52	0,84
Aseton (di-metilketon)	CH ₃ —C—CH ₃ O	-95	56	0,79
Butanon (metiletil keton)	CH ₃ C CH ₂ CH ₃ O	-86,4	79,6	0,77

Texniki formalinin tərkibində adatən metil spirti və qarışqa turşusunun qarışığı olur və buna görə məhlul turş reaksiya verir. Formalinin tərkibində olan formaldehid uzun müddət saxlanıldıqda, polimerləşir və buna görə məhlulda ağ rəngli "paroform" adlı (*HCHO*) , çöküntü əmələ gəlir və məhlulda formaldehidin miqdarı azalır. Məhlulu qatlaşdırmaq üçün paroformu (çöküntünü) həll etmək lazımdır. Çöküntünü həll etmək üçün məhlula 0,5-1% -ə qədər (məhlulun ümumi kütləsinə görə) qatı sulfat turşusu əlavə etmək və kolbanı əks soyuducu ilə birləşdirmək. Məhlulu yavaş-yavaş qaynatmaq, 10-20 dəqiqədən sonra çöküntü tam həll olur. Məhlulun qatılığını bir qədər də artırmaq lazımlı gələrsə, hər dəfə paroform əlavə edib qaynatmaq lazımdır. Beleliklə, məhlulun qatılığını 40% - dan da yuxarı qaldırmaq mümkün olur.

Bu üsulla hazırlanan formaldehidin məhlulunda sulfat turşusu var və bu da turş mühit yaratlığına görə bə'zi reaksiyaların gedişinə maneçilik törədir.

Formalinin məhlulunda neytral mühit yaratmaq üçün məhlula bir qədər qələvi əlavə etmək lazımdır (indikator kimi fenolftalein götürmək olar).

Sadə aldehid və ketonlar suda yaxşı həll olur; lakin karbohidrogen radikalının tərkibində olan karbon atomlarının sayı artıraqca oksobirləşmələrin suda həll olması azalır.

Laboratoriyyada təcrübə apararkən tələbələr formaldehid, asetaldehyd, akrolein və başqa aldehid və ketonları sintez edə bilərlər (təcrübə 9.1 – 9.5). Bu reaksiyaların bir nəçəsi ilə artıq tanışsınız (təcrübə 8.7 – 8.10, 8.13).

Oksobirləşmələrin kimyəvi reaksiyalarını dörd qrupa bölmək olar:

I. Karbonil qrupuna birləşmə reaksiyaları, təcrübə 9.6 – 9.9.

II. Karbonil qrupunun əvəz olunması, təcrübə 9.10 – 9.13.

III. α- karbon atomunda yerləşən hidrogen atomlarının əvəz onunması, təcrübə 9.14 – 9.16.

IV. Oksidləşmə reaksiyaları, təcrübə 9.17 – 9.18.

LABORATORİYA-TƏCRÜBƏ İŞLƏRİ

Aldehidlərin laboratoriya da alınma üsulları

Laboratoriya şəraitində aldehidləri müxtəlif üsullarla almaq olar. Əksər hələrdə aldehidləri la-


boratoriyyada spirtlərdən alırlar. Bu reaksiyalardan bə'ziləri ilə tanışınız (8.7 – 8.10 təcrübələr).

9.1. Sirkə aldehidinin etil spirtinin

oksidləşməsilə alınması

Etil spirtinin kalium-dixromatla oksidləşmə reaksiyası təcrübə 8.7 işlənilib. Oksidləşmə nəticəsində alınan maddələrin tərkibində əsas məhsul kimi alınan sirkə aldehidindən başqa sirkə turşusu, reaksiyaya daxil olmayan etil spirti və asetal vardır. Asetal spirt və aldehid arasında gedən reaksiya nəticəsində alınır.

Bunlardan başqa spirtin oksidləşməsi nəticəsində bir neçə müxtəlif maddələr də, məsələn, etilsulfat, etilasetat, paraldehid, kükürd (IV) və karbon (IV) oksidləri və s. alınır.



Maddələr: etil spirti, kalium-dixromatın tozu, durulashdırılmış sulfat turşusu.

Levazimat: qazaparan borusu olan sınaq şüshesi və ya qazaparan borusu olan tixacla təchiz olmuş sınaq şüshesi.

İşin gedişi.

Qazaparan borusu olan sınaq şüshesinə $0,5g$ kalium-dixromatın tozundan töküb üzərinə $2ml$

duru sulfat turşusu və $2ml$ spirt əlavə etmək. Qarışığın çalxalayandan sonra rənginin dəyişməsi və istilənməsi müşahidə olunur.


Sınaq şüshesini tixacla bağlamaq və qazaparan boru ilə birləşdirmək. Qazaparan borunun ucu, içərisində $2ml$ soyuq su olan ikinci sınaq şüshesinin (qəbuledicinin) dibinə salınır. Həmin qəbuledicini içərisində soyuq su olan stekana qoymaq.

Bundan sonra qarışığın ehmalca qızdırmaq, qızdırmanın elə tənzimləmək lazımdır ki, qarışq hər tərəflə eyni qaydada qaynasın və maddə sınaq şüshesindən atılmasın. Qarışq 2-3 dəqiqə qaynayandan sonra onun həcmi iki dəfə artır. Bundan sonra qazaparan borunun ucunu qəbuledicidən çıxarıb, qızdırmanı dayandırmaq.

Qəbuledicidə olan məhluldan sirkə aldehidinin iyi gəlir. Alınan sirkə aldehidini sonrakı reaksiyalarda tətbiq etmək olar.

9.2. Mis katalizatorunun iştirakı ilə spirtin dehidrogenləşməsi (oksidləşməsi)

Spirtlər, metal katalizatorlarının iştirakı ilə özlərindən iki hidrogen atomunu qoparmaqla müvafiq aldehidlər əmələ gətirir. Bu reaksiyalara oksidləşmə reaksiyası kimi də baxmaq olar.



Bu reaksiya dönərdir və eyni zamanda aldehidlərə hidrogen birləşərək müvafiq spirtlər alınır. Reaksiya mühitin-dən spire nisbətən daha uçucu olan hidrogen və aldehid molekullarını kənarlaşdırmaqla, reaksiyanın tarazlığını pozub, onu aldehidin alınması tərəfə yönəltmək olar.

Bu reaksiyaya bir çox metallar katalitik tə'sir edir və katalizatordan asılı olaraq reaksiya müxtəlif temperaturda gedir. Məsələn, platin katalizatorunun iştirakı ilə tarazlıq otaq temperaturunda, mis katalizatoru götürüldükdə isə tarazlıq $300-350^{\circ}\text{C}$ temperaturda yaranır. Bu şəraitdə alınan hidrogen və aldehiddən başqa, həmçinin bir qədər karbon turşusu və karbon oksidləri də yan məhsul kimi alınır.

Maddələr: metil spirti, etil spirti, mis məftil.

İşin gedisi.

Təcrübəni eyni zamanda metil və etil spirti ilə də aparmaq məsləhətdir.

Sınaq şüşəsinin ağızını bağlamaq üçün mantar tixac seçilir. Mis məftildən spiral hazırlamaq lazımdır. Spiral elə hazırlanır ki, o həm çox sıx olsun və sinaq şüşəsini divarlarına kimi tutsun, hündürlüyü 4-5 sm olsun.


Sınaq şüşəsinə 3ml spirt tökmək və 2ml su əlavə etmək. Mis məftildən hazırlanmış spirala tutqacla tutub alovda közərənə qədər qızdırmaq. Mis məftilin üstündə qara örtük əmələ gəlir. Bundan sonra közərmiş məftili dərhal sinaq şüşəsinin içərisinə atmaq və ağızını mantar tixacla bağlamaq (tixacı möhkəm bağlamaq lazım deyil). Şiddətli reaksiya başlayır, spirt qaynayır və sinaq şüşəsindən aldehidin iyi gəlir, eyni zamanda, mis məftilinin rəngi qızarır. Bu əməliyyatı bir neçə dəfə təkrar etməklə alınan aldehidin miqdarnı artırmaq mümkün olur.

Spirtin qaynamağı qurtarandan sonra, sinaq şüşəsinin ağızını tixacla möhkəm bağlamaq və içərisində soyuq su olan stəkanda soyutmaq. Mis məftilini ikinci sinaq şüşəsində az miqdarda soyuq su ilə yumaq və alınan aldehidi həmin sinaq şüşəsinə tökmək.


Bu üsül ilə alınan aldehid (metil spirtindən – qarışqa aldehidi, etil spirtindən – sirkə aldehidi) aldehidlərə məxsus olan bütün reaksiyaları verir. Müqayisə üçün həmin reaksiyaları spirlərlə də aparmaq məsləhətdir.

9.3. Asetilendən sirkə aldehydinin alınması

Asetilen və onun homoloqları civə (II) katalizatorlarının iştirakı ilə hidratisiya olunur və nəticədə asetilendən sirkə aldehydi, asetilenin homoloqlarından isə ketonlar alınır. Bu reaksiya bəzən Kuçerov reaksiyası da adlanır. Reaksiyanı ümumi olaraq aşağıdakı sxemlə göstərmək olar:



Asetilen bu şəraitdə istiliyin ayrılması ilə reaksiyaya daxil olur və asetaldehid əmələ gətirir. Reaksiya turş mühitdə gedir. Reaksiya zamanı aralıq məhsul olaraq vinil spirti alınır. Vinil spirti izomerləşərək asetaldehidə çevrilir.



Reaksiya nəticəsində asetaldehiddən başqa az miqdarda aseton, kroton aldehydi, diasetil, asetat turşusu alınır.

Bu üsul sənayedə asetaldehidin alınması üçün geniş tətbiq olunur. Asetilenin homoloqlarına birləşmə **Markovnikov qaydası üzrə gedir** və nəticədə ketonlar alınır.

İkiqat rabitəsi olan karbohidrogenlər bu şəraitdə hidratasiya olmurlar.

Maddələr: kalsium-karbid, civə 2- oksidi, qatı sulfat turşusu

İşə hazırlıq: asetileni almaq üçün qazaparan borusu olan kolba və ya sinaq şüşəsi götürmək lazımdır. Kolbanı (sinaq şüşəsini) tixacla bağlamaq, tixacı damcı qífı ilə birləşdirmək.

Qazaparan borunun ucunu qazaparan borusu olan ikinci kolbanın (və ya sinaq şüşəsinin) içərisinə dibinə kimi salmaq

Birinci kolbada alınan asetilen ikinci kolbaya verilir və burada hidratasiya nəticəsində asetaldehid alınır. İkinci kolbada alınan uçucu maddələri toplamaq üçün bu kolbanın qazaparan borusunu qəbulədicinin içərisinə salmaq.

Qəbulədicini qar və ya buzla soyutmaq.

İşin gedisi.

Birinci kolbanın içərisinə $3-5\text{ g}$ kalsium-karbid atmaq, və damcı qífı ilə birləşdirilmiş tixacla möhkəm bağlamaq. Damcı qífının içərisinə su tökmək.

İkinci kolbaya $0,2\text{ g}$ civə 2 – oksid töküb üzərinə 4 ml su və 2 ml qatı sulfat turşusu əlavə etmək. Qarışıqlığı çalxalanıyan kimi civə oksidinin çox hissəsi həll olur. Bundan sonra bu kolbanı isti su hamamına yerləşdirmək.

Damcı qífının kranını açmaqla birinci kolbaya (sinaq şüşəsinə) su vermək. Bu zaman kalsium-karbid su ilə reaksiyaya daxil olur və nəticədə alınan asetilen qazaparan boru ilə ikinci kolbaya keçir. Suyun vermə sur'ətini elə tənzimləmək lazımdır ki, ikinci kolbaya 1-2 saniyədə bir qaz qabarıcıq keçsin. Belə olan halda ikinci kolbada olan qarışq qəbulədiciyi keçmir.

Reaksiyanı 10-15 dəqiqə ərzində aparmaq. Bundan sonra damcı qifinin kranını bağlamaq və dərhal qazaparan borunu qəbuledicidən çıxarmaq. Qəbuledicidə toplanan maye asetaldehidə məxsus olan bütün reaksiyalara malikdir.

9.4. Akroleinin qliserindən alınması

Akrolenin alınma reaksiyasına spirtlərin xassələri ilə tanış olduqda baxılmışdır (təcrübə 8.13.).

Maddələr: qliserin, kalium və ya natrium-hidrosulfatın tozu.

İşin gedişi. Təcrübəni sorucu şkafda aparmaq lazımdır.

Qazaparan borusu olan sınaq şüşəsinə 3ml qliserin və 3g natrium-hidrosulfat duzu tökmək, ağızını tixacla bağlamaq və biq qədər maili istiqamətdə ştativə bərkitmək. Qazaparan borunun ucunu ikinci sınaq şüşəsinin (qəbuledicinin) içərisinə salmaq. Qəbuledicinin içərinə $2-3\text{ ml}$ soyuq su töküb içərisində buz olan stekana salmaq. Qliserin və hidrosulfat duzu olan sınaq şüşəsini qızdırmaq. Bu zaman ağ dumانının alınması müşahidə olunur. Dumanın alınması qurtaran kimi qızdırmağı dayandırmaq və dərhal qazaparan borunu qəbuledicidən çıxarmaq. Reaksiya aparılan sınaq şüşəsini soyuyana kimi sorucu şkafda saxlamaq. Soyuyandan sonra həmin sınaq şüşəsini kalium-permanqanatın qələvi məhlulu ilə yumaq.


Qəbuledicidə toplanan akroleini bir neçə hissəyə bölüb aldehid və doymamış karbohidrogenlərə aid olan reaksiyaları aparmaq (təcrübə 9.6 – 9.18).

Ketonların alınması

9.5. Asetonun alınması

Aseton ketonların en sadə nümayendəsidir. Ketonlar aldehidlər kimi, spirtlərin oksidləşməsi ilə alınır, lakin ketonların alınması üçün ikili spirti oksidləşdirmək lazımdır.

Ketonları başqa üsulla karbon turşularının **kalsium** duzlarını yüksək temperaturda parçalamaqla almaq olar:



Bu reaksiya ümumi xarakter daşıyır. Eyni karbon turşusundan alınan duzlar parçalanaraq simmetrik keton əmələ gətirir ($R=R_1$), müxtəlif turşuların duzlarının parçalanması nəticəsində karbon turşusunun tərkibində müxtəlif karbo-hidrogen radikalları olan halda ($R \neq R_1$) qeyri-simmetrik ketonlar alınır. Radikalların biri hidrogen atomu olduğunda ($R=H$), yəni duz qarışqa turşusunun duzu olan halda, aldehid də alınır. İkiəsaslı turşuların duzlarının qızdırılması nəticəsində qapalı zəncirli ketonlar alınır.

Karbon turşularının başka metalların, əsasən barium, torium duzlarının parçalanma reaksiyası kenonların daha yüksək çıxımı ilə gedir.

Karbon turşularının duzlarının parçalanması nəticəsin-də alınan əsas məhsul – keton müxtəlif yan məhsullarla qarışqda olur: CH_4 , CO , CO_2 , C_2H_4 , H_2 , C_2H_2 və s. Bu üsulla alınan asetonun tərkibində kömür və asetonun yüksək temperaturda parçalanması nəticəsində alınan müxtəlif birləşmə-lər də olur. Bunlardan asetonu təmizləmək üçün onu potaşın doymuş məhlulundan « duzlaşdırmaq » - la alırlar.

Maddələr: susuz kalsium-asetat tozu.

Susuz kalsium-asetati hazırlamaq üçün onun kri-stalik $(CH_3COO)_2Ca \cdot 2H_2O$ duzunu $120 - 130^{\circ}C$ qızdırmaqla susuzlaşdırıb sonra əzmək lazımdır.

İşin gedişi. Qazaparan borusu olan sinaq şüşəsinə 4 – 5 q quru kalsium-asetat duzu tökmək.

Sınaq şüşəsini ştativə üfqı vəziyyətdə elə birləşdirmək ki, sinaq şüşəsinin dibi bir azca boğazından hündür olsun. Sınaq şüşəsini yavaşça silkələyib içərisində olan duzla sinaq şüşəsinin divarları arasında balaca məsafə yaratmaq. Qazaparan borunun ucunu içərisində 2 ml soyuq su olan ikinci bir sinaq şüşəsinin (qəbuledicinin) dibinə salmaq. Qəbuledicini soyuq su olan stekana yerləşdirmək.

Kalsium-asetat olan sinaq şüşəsini ehmal əvvəlcə zəif alovda, bir az sonra duz közərənə qədər şiddətli alovda qızdırmaq. Sınaq şüşəsində olan duz qaralmağa başlayır və parçalanma nəticəsində alınan uçucu maddələr qazaparan boru ilə qəbulediciyə toplanır. Qəbuledicidə olan mayenin həcmi

iki dəfə artdıqda qızdırmanı dayandırmaq və dərhal qazaparan borunu qəbuledicinin içərisində çıxarmaq.

Qəbuledicidə toplanan maye kəskin iyi, sarımtıl rəngli olur və asetona məxsus olan bütün reaksiyaları verir. Maye bir qədər bulanlıq olsa onu süzgəc kağızından süzmək.


Reaksiya aparılan sınaq şüşəsi soyuyandan sonra onun içərisinə $2 - 3\text{ml}$ xlorid turşusu tökmək. Sınaq şüşəsində CO_2 qazının alınması nəticəsində köpüklənmə baş verir.

Oksobirləşmələrin xassələri

I. Karbonil qrupuna birləşmə reaksiyaları

9.6. Formaldehidin polimerləşməsi

Formaldehid sulu məhlulda əsasən hidratlaşmış $\text{CH}_2(\text{OH})_2$ formadadır. Buna görə formalini distillə etməklə formaldehidi məhluldan ayırmak mümkün deyil. Məhlulu qaynatdıqda su ilə bərabər formaldehidin də bir hissəsi buxarlanır. Onun çox hissəsi isə suyu itirərək polimerləşir və uzun zəncirli molekullar əmələ gətirir:



Zəncirin başlarında OH qrupları yerləşir. Bu üsulla alınan polimer toz halındadır və «paroformaldehid» adlanır. Paroformaldehid suda həll olur, isti suda isə daha yaxşı həll olur. Suda həll olduqda paroformaldehiddən yenidən forma-

lin alınır. Formaldehidin hidratına $CH_2(OH)_2$ qatı sulfat turşusu ilə tə'sir etdikdə polimerləşmə daha dərin gedir və alınan polimerin molekulunun tərkibində yüzdən artıq monomer molekulları birləşmiş haldadır. Belə polimerlər suda həll olmur.

Polimerləşmə bir qədər də dərin aparılırsa, alınan makromolekulun tərkibində monomerlərin sayı daha da artır və belə polimerlər qiymətli plastik kütlə kimi tətbiq olunur.

Formaldehiddən alınan polimerlər yüksək temperaturda depolimerləşərək parçalanıb formaldehid əmələ gətirir. Alınan formaldehid kəskin iyi qazdır, soyuduqda yenidən polimerləşir və qabın divarlarına çökür.

Maddələr: texniki formalin, qatı sulfat turşusu.

İşin gedişi. Təcrübəni sorucu şkafda aparmaq.

1. Saat şüşəsini tərəzidə çəkmək və çekisini qeyd etmək. Şüşənin üzərinə $3ml$ formalin tökmək və su hamamında qızdırmaq. Şüşənin üstündə olan maye tam buxarlandıqdan sonra şüşəni su hamamından götürüb qurutmaq və yenə də çəkmək.
2. Sınaq şüşəsinə $3ml$ formalin töküb üzərinə $1ml$ qatı sulfat turşusu əlavə etmək. Sınaq şüşəsini soyuq su ilə soyutmaq və çalxalamamaq. Ağ rəngli çöküntünün alınması müşahidə olunur. 20-30 dəqiqlikdən sonra qarışqa $5ml$ su əlavə etmək və çöküntünü Büxner qifindan süzmək. Çöküntünü qifin üstündə yumaq, süzgəc kağızının arasında sixib qurutmaq. Bundan sonra çöküntünü çəkmək.
3. Birinci və ikinci təcrübələrdən alınan polimerlərin isti və soyuq suda həll olmasını müqayisə etmək.
4. Quru sınaq şüşələrinə ayrılıqda hər polimerdən bir qədər tökmək və qızdırmaq. Polimerlərin parçalanmasını mü-


şahid etmek. Bu zaman sınaq şüşesinin divarlarında sublimasiya olunmuş polimer toplanır.

9.7. Asetonun sodium-hidrosulfitlə reaksiyası

Karbonil qrupu ilə birləşmiş metil radikalı olan aldehid və ketonlar sodium-hidrosulfitlə (sodium-bisulfitlə) asanlıqla istiliyin ayrılaşımı ilə gedən birləşmə reaksiyalara daxil olaraq kristalik bisulfit birləşmələr - α -oksisulfoturşuların düzlərini verir.

Bisulfit birləşmələri məhlulda yaxşı həll olur və onları əmələ gətirən maddələrlə tarazlıqdə qalırlar. Bu səbəbə, məhlula turşu və ya qələvi əlavə etdikdə (sodium-hidrosulfit onlarla reaksiyaya daxil olur), bisulfit birləşmələri parçalanaraq müvafiq aldehid və ketonlar verir. Bisulfit birləşmələr istiliyə qarşı da davamsızdır və qızdırıldıqdə parçalanır.


Sodium-hidrosulfitlə aseton aşağıdakı sxem üzrə reaksiyaya daxil olur:



Aldehid və ketonların bisulfit birləşmələrinin əmələ gətirməsi əksər hallarda onların qarışqlardan çökdürüb təmizlənməsi üçün tətbiq olunur.

Yüksəkmolekullu aldehid və ketonlar bisulfitlə əmələ gətirmir. Əksinə molekulunun tərkibində CH_3-CO-

grupu olan oksobirleşmələr, hətta orta sulfit duzları ilə reaksiyaya daxil olurlar:



Natrium-hidrosulfitin və eləcə də bisulfit birləşələrinin məhlulları fenolftaleinə qarşı neytraldır. Lakin asetonun natrium-sulfitlə reaksiyası nəticəsində alınan məhlul qəlevi reaksiya verir, bu da reaksiyanın gedişinə nəzarət etməsinə köməklik göstərir, *həm də suyun tərkibində olan asetonun təyin edilməsinə imkan yaradır (təcrübə 9.8).*

Maddələr: aseton (təmiz), natrium-hidrosulfitin (bisulfitin) doymuş məhlulu.

Natrium-hidrosulfitin (natrium-bisulfitin) doymuş məhlulunu hazırlamaq üçün quru natrium-hidrokarbonatın, ya da kristalik sodanın ($Na_2CO_3 \cdot 10H_2O$) üstündə nazik təbəqə alınana kimi su əlavə etmək və qarışqdan, kristalar tam həll olunan kimi, SO_2 qazı keçirmək lazımdır. Alınan məhlul açıq yaşıł rəngli olur. Natrium-bisulfitin məhlulunu natrium-metasulfitin $Na_2S_2O_5$ doymuş məhlulu ilə əvəz etmek olar (bu duz havada çox qalmayıbsa).

İşin gedişi.

Sınaq şüşəsinə 2ml aseton tökmək və üzərinə $3 - 4\text{ ml}$ sodium-hidrosulfitin məhlulunu əlavə etmək. Qarışq bir qədər özü – özünə qızır, onu buzla soyutmaq və sınaq şüşəsinin divarlarını içəridən şüşə çubuqla sürtmək.

Bir az keçidikdən sonra bisulfit birləşməsinin ağ kristal şəklində çökməsi müşahidə olunur. Kristalları vakuum sorucuda süzüb qurutmaq.

◆ Alınan maddənin bir hissəsini sınaq şüşəsinə töküb üzərinə xlorid turşusu əlavə etmək və qızdırmaq. Qazın alınması müşahidə olunur.

◆ Bisulfit birləşməsinin ikinci hissəsinə qələvi məhlulu əlavə etmək və qızdırmaq. Alınan buxarların iyli olmasını qeyd etmək. Və bundan sonra həmin buxarları qazaparan borunun ucunda yandırmaq.

9.8. Asetonun sodium-sulfitlə reaksiyası

Maddələr: təmiz aseton, sodium-sulfitin $5 - 10\%$ -lı məhlulu, duru sulfat turşusu.

İşin gedişi.

1ml sodium-sulfit məhlulunun üzərinə 1 damcı fenolftalein məhlulu əlavə etmək, məhlul çəhrayı rəngə boyansa üzərinə, məhlul rəngsizləşənə kimi, damcı-damcı duru turşu əlavə etmək (turşunu artıqlaması ilə tökmək olmaz).


İkinci sınaq şüşəsinə 1ml su və 1 damcı fenolftalein tökmək. Bundan sonra hər sınaq şüşəsinə $1 - 2$ damcı aseton əlavə etmək. Sulfit məhlulu olan sınaq şüşəsində qarışq qırmızı rəngə boyanır, bu da məhlulda hidroksil qruplarının varlığını göstərir.

Aşarıda təcrübəni izah edin. Bu reaksiya ilə suyun tərkibində asetonun varlığını tə'yin etmək olar.


9.9. Aldehidlərin fuksinsulfit turşusu ilə reaksiyası

Aldehiləri tə'yin etmək üçün fuksinsulfit turşusundan istifadə olunur.


Fuksin (rozalin) trifenilmetanın törəməsidir və onun quruluşunu aşağıdakı formulla göstərmək olar:



Fuksinin rəngi onun xinoid quruluşlu olması ilə izah olunur. Fuksin iki molekul sulfit turşusu birləşdirməklə fuksinsulfit turşusu əmələ gətirir və xinoid quruluşunu itirir, buna görə rəngsizləşir.



Fuksinsulfit turşusuna aldehid birləşdikdə xinoid qrupu olan yeni birləşmələr əmələ gətirir və buna görə maddə fuksin kimi boyanır, lakin bu dəfə alınan maddənin rəngi bir qədər göyə çalır.



Bu birləşmələr bir müddət qaldıqda rəngini itirir, çünkü məhlulda olan sulfit turşusu ilə reaksiyaya daxil olur və yenidən fuksinsulfit turşusunu əmələ gətirir, aldehid isə sulfit turşusu ilə bisulfit birləşməsi əmələ gətirir.

Fuksinə və fuksinsulfit-turşusu ilə aldehidlərin törəmələrinə artıq miqdarda götürülmüş quvvətli turşularla tə'sir etdikdə onlar rəngsizləşir.

Başqa aldehidlərdən fərqli olaraq fuksinsulfit turşusu ilə formaldehidin törəməsi quvvətli turşuların tə'sirinə qarşı davamlıdır və rəngini itirmir, lakin maddənin rəngi daha da göy rəngə çalır. Beləliklə, turş mühitdə fuksinsulfit turşusunun aldehidlərlə rəngli reaksiyaların əmələ gətirməsi ilə formaldehidi başqa aldehidlərdən fərqləndirmək olar.

Fuksinsulfit-turşusu ilə aldehidlərin reaksiyası çox həssas reaksiyadır, ketonlar bu reaksiyanı vermir, lakin onlardan bə'ziləri sulfit turşusunu özüne birləşdirir və beləliklə fuksin bərpa olunaraq maddəni açıq çəhrayı rəngə boyayır.

Fuksinsulfit turşusunun rəngsiz məhlulu bir qədər qaldıqda, qızdırıldıqda, qələvi məhlulunda və ya hidroliz nəticəsində qələvi mühit yaradan duzların, aminlərin və ümumiyyətlə SO_2 ilə reaksiyaya daxil olan bütün birləşmələrin tə'sirindən rənglənir, buna səbəb sulfit turşusunun qoparılması və fuksinin bərpa olunmasıdır.

Fuksinsulfit turşusu ilə reaksiya aldehidlərin keyfiyyət reaksiyalarından biridir.

Maddələr: qarışqa aldehidi (təcrübə 9.2 alınan məhlulu), sirkə aldehidi (təcrübə 9.1, 9.2 alınan məhlulu), fuksinsulfit turşusu (məhlulu), qatı xlorid turşusu, duru sulfat turşusu.

Fuksinsulfit-turşusunu hazırlamaq üçün 0,2 q fuksini 200 ml suda həll etmək və üzərinə SO_2 -nin doymuş məhlulundan (və ya 2 q natrium-hidrosulfit və 2ml qatı xlorid turşusu) əlavə etmək. Qarışıqlığı 10 – 15 dəqiqə saxlayandan sonra rəngsizləşməsə, içərisinə bir qədər aktivləşmiş kömür əlavə etmək, rəngsizləşənə qədər çalxalamaq və sonra süzmək. Reaktivin möhkəm ağızı bağlı qabda qaranlıqda saxlamaq. Reaktivin tərkibində nə qədər sulfit turşusu az olarsa bir o qədər əlverişlidir.

İşin gedişi.

İki sinaq şüşesinə hərəsinə 1ml , fuksinsulfit turşusunun rəngsiz məhlulundan tökmək. Birinci sinaq şüşesinə bir iki damcı formaldehid, ikincisinə isə bir o qədər asetaldehid əlavə etmək.


Bir müddət keçəndən sonra məhlular boyanır. Məhluların rəngini qeyd etmək. Bundan sonra hər sinaq şüşesinə $0,5\text{ml}$ qatı xlorid və ya duru sulfat turşusu əlavə etmək. Məhlulların rənginin dəyişməsini qeyd edin.

5 – 10 dəqiqdən sonra məhlulların rəngi dəyişirmi? Bunu necə izah etmək olar.

II Karbonil qrupunun əvəzolunma reaksiyaları


9.10. Urotropinin alınması

Aldehidlərin ammonyak və ammonyakin törəmələri ilə (NH_2OH , NH_2-NH_2) qarşılıqlı tə'siri nəticəsində əvvəl karbonil qrupunun ikiqat rabitəsinə birləşmə reaksiyası gedir:



Sonra isə birləşmə reaksiyası nəticəsində alınan məhsuldan bir su molekulu ayrılır. Buna görə belə reaksiyalar birləşmə – qoparma reaksiyaları adlanır və alınan məhsula karbonil qrupunun əvəzolunması məhsulu kimi baxmaq olar.

Formaldehid və ammonyakın birləşmə məhsulundan suyun qoparılması nəticəsində qapalı zəncirli $C_6H_{12}N_4$ heksametilentetramin – urotropin alınır. Urotropinin molekulu bir qədər mürəkkəb quruluşdadır. Onun sadələşmiş formada müstəviyə olan proyeksiyasını aşağıdakı kimi göstərmək olar:



Formaldehidin polimerləri də ammonyakla qarşılıqlı tə'sirindən urotropin əmələ gətirir. Başqa aldehidlərə ammonyakla tə'sir etdikdə, həm urotropinə bənzər tetraminlər, həm də başqa azotlu birləşmələr əmələ gelir. Urotropinin sintezi zamanı başqa müxtəlif birləşmələr də alınır, lakin bunların miqdarı çox azdır.

Urotropinin alınması reaksiyası dönerdir, lakin bu şəraitdə tarazlıq sağ tərəfə yönəlmüşdir:



Maddələr: texniki formalin, ammonyakın qatı məhlulu.
İşin gedisi.

Çini qaba 5 – 7 ml formalin töküb tərəzidə çəkmək. Bundan sonra üzərinə qarışdırıa – qarışdırıa ammonyakın qatı məhlulundan əlavə etmək. Ammonyakın miqdarı o qədər olmalıdır ki, daimə qarışıqdan ammonyakın kəskin iyi gəlsin. Qarışq bir az qızır. Həmin məhlulu asbest torun üstündə qarışdırıa – qarışdırıa ehmal buxarlaşdırmaq. Məhlulun həcmi xeyli azalandan sonra, buxarlaşdırmanı su hamamında bərk kristalik maddə alınana kimi tamamlamaq. İçərisində bərk madde alınan çini qabı bir də tərəzidə çəkmək. Urotropin yüksək çıxımla alınır (hesablaması götürülmüş formalinə görə aparmaq). Alınan urotropinin miqdarı əsasında götürülmüş formalinin tərkibində olan formaldehydin miqdarını hesablamaq olar.

Urotropini 80 – 90% -lı spirtdən kristallaşdırmaqla saflaşdırmaq olar. Aşağıda aparılan təcrübədə saflaşdırılmamış urotropindən istifadə etmək olar.

9.11. Urotropinin xassələri.

Urotropini turşularla qızdırıldıqda parçalanır, belə ki, ammonyak turşu ilə birləşərək duz əmələ getirir, formaldehyd isə buxarlanır. Urotropin qəlevi mühitdə qızdırıldıqda da parçalanır və ammonyak ayrılır. Beləliklə, hər iki halda, yəni həm turşu və həm də qəlevilərin tə'sirindən urotropin hidrolizə uğrayır.

Urotropin quruluş e'tibarilə amindir və üçlü aminlərə məxsus olan bütün reaksiyalarda iştirak edir. Belə ki, urotro-

pinin azot atomu özünə halogen, turşu, duz birləşdirərək kompleks birləşmələr əmələ gətirir.

Urotropin aldehidlərə məxsus olan reaksiyalarda iştirak etmir və gümüş oksidin ammonyaklı məhlulundan gümüşü reduksiya etmir ("gümüş-güzgü" reaksiyasını vermir). Lakin gümüş-nitratla ağ rəngli kompleks birləşmə $C_6H_{12}N_4AgNO_3$ əmələ gətirir. Bu çöküntü urotropinin artıqlaması ilə götürülmüş məhlulunda həll olur, buna səbəb yeni kompleks birləşmənin əmələ gəlməsidir.

Urotropini qızdırıldıqda o, parçalanmadan sublimasiya edir (az miqdarda ammonyak ayırmaqla).

Maddələr: urotropin, duru sulfat turşusu, qələvi məhlulu, gümüş-nitrat məhlulu.

İşin gedisi.

1. 0,2 – 0,5 q urotropin götürüb üzərinə 1ml duru sulfat turşusu əlavə etmək. Qarışıqlı qızdırmaq. Bu zaman aldehidə məxsus olan kəskin iy gəlir. Bundan sonra məhlulu soyutmaq, üzərinə 1ml qatı qələvi məhlulu əlavə etmək və yenə də qaynayana kimi qızdırmaq. Alınan buxarlar dan ammonyak iyi gəlir. Ammonyakın varlığını isladılmış qırmızı laksus kağızı ilə yoxlamaq.
2. Sınaq şüşəsinə 0,2 – 0,5 q urotropin və 2 – 3 ml su tökmək. Urotropin suda tam həll olur. Məhlulu iki hissəyə bölmək. Məhlulun bir hissəsinə bir neçə damcı gümüş-nitrat məhlulu tökmək. Nə müşahidə olunur? Bundan sonra həmin sinaq şüşəsinə məhlulun ikinci hissəsini əlavə etmək. Nə kimi dəyişikliklər baş verdi?
3. Quru sinaq şüşəsinə bir qədər urotropindən töküb qızdırmaq. Nə müşahidə olunur? Parçalanma nəticəsində iyi maddələr alınır mı?


9.12. Asetonun hidroksilaminlə reaksiyası. Asetonoksimin alınması

Aldehid və ketonlar hidroksilaminlə reaksiyaya daxil olduqda oksim əmələ gətirir və su ayrılır. Bu reaksiyanın sxemi asetonun misalında aşağıda verilir:



aseton hidroksilamin asetonoksim

Laboratoriyyada hidroksilamini hidroksilaminin hidrochloridinə soda ilə tə'sir etməklə almaq olar. Hidroksilamin (ərimə temper. $33^{\circ}C$) suda yaxşı həll olur.



Alınan karbon 4-oksid qismən ayrılır, bir hissəsi isə hidroksilaminlə birləşərək çox davamsız olan duz əmələ gətirir. Hidroksilamin asetonla reaksiyaya daxil olduqda karbon qazı məhluldan ayrılır.

Oksimlərin çoxu kristalik maddələrdir və ərimə temperaturları ilə kəskin suretdə fərqlənirlər. Buna görə aldehid və ketonların oksimlərini sintez edib onları alınan oksimlərinin ərimə temperaturu ilə identifikasiya etmək mümkündür.

Maddələr: təmiz aseton, hidroksilamin xlorid, susuz natrium karbonat tozu.


İşin gedişi.

Bir böyük sınaq şüşəsinə 7 q su tökmək, içərisində 2 q hidroksilamin-hidroxlorid və $1,5\text{ q}$ susuzlaşdırılmış soda həll etmək. Bu zaman karbon qazının şiddətlə ayrılması müşahidə olunur. Alınan məhlulu buzda soyutmaq və sonra onun üstünə çalxalamaqla $1,5\text{ ml}$ aseton əlavə etmək. Məhlul öz – özünə istilenir, çoxlu karbon qazı ayrılır və ağ rəngli asetonoksim çöküntüsü əmələ gəlir. Qarışığın bir neçə dəqiqə də soyutmaq. Sonra çöküntünü sormaqla Büxner qıfından süzmək, qıfin üstündən götürmədən çöküntünü $2 - 3$ damcı soyuq spirtlə yumaq və süzgəc kağızında qurutmaq.

Alınan asetonoksimin özünəməxsus iyi var. O, suda, spirtdə, efirdə yaxşı həll olur. Qarışığın dərin soyutduqda asetonoksimin həll olması kəskin sür'ətdə azalır və çıxmı artır. Reaksiya nəticəsində 1 q asetonoksim alınır. Asetonoksimin ərimə temperaturu 60°C -dir.


9.13. Asetonun fosfor 5-xloridlə reaksiyası

Aldehid və ketonlar asanlıqla fosfor (V) xloridlə reaksiyaya daxil olur, belə ki, karbonil qrupunun oksigen atomu iki xlor atomu ilə əvəz olunur və reaksiya nəticəsində *hemidixlor birləşmələr* əmələ gəlir. Asetondan bu reaksiya nəticəsində 2,2-dixlorpropan alınır.



CH₃ əsasında 2,2-dixlorpropanın kimyəvi quruluşu *CH₃CCl₂*dir.

Reaksiya nəticəsində alınan fosfor 5-xloroksid $POCl_3$ suda həll olmur, lakin su ilə hidrolizə uğrayaraq ortofosfat turşusu əmələ gətirir.



Alınan turşular suda yaxşı həll olur, fosfor 5-xloridin reaksiyadan artıq qalan hissesi də su ilə ortofosfat və xlorid turşusu əmələ gətirir. Beləliklə, asetonla fosfor 5-xloridin qarşılıqlı tə'sirindən əsas məhsul olan 2,2 – dixlorpropandan başqa, bütün götürülən və alınan maddələrin hamısı suda yaxşı həll olur.

Maddələr: təmiz aseton, fosfor 5-xloridin tozu, qələvi məhlulu.

İşin gedisi. *Təcrübəni sorucu şkafda aparmaq lazımdır.*

Bir böyük sınaq şüşəsinə $3ml$ aseton tökmək və üzərinə ehmalca az – az $10g$ fosfor 5-xlorid əlavə etmək. Sınaq şüşəsini dayanmadan çalxalamaq və buzun içərisində soyutmaq. Fosfor 5-xlorid yavaş – yavaş həll olur və tamamilə həll olub qurtarandan sonra, alınan sarı rəngli mayeni buz ilə qarışığı $25ml$ su olan kolbaya və ya stekana tökmək. Qarışığın çox hissəsi suda istiliyin ayrılması ilə həll olur və qabın dibinə suda həll olmayan ağır maye çökür.

Qarışığın bir neçə dəqiqə çalxalamaq və bundan sonra sakit buraxmaq. Üst təbəqənin çox hissəsini yavaşça süzüb atmaq, altda qalan ağır, suda həll olmayan 2,2 – dixlorpropanı ehtiyatla pipet vasitəsilə götürüb içərisində $3 – 4ml$ su olan sınaq şüşəsinə tökmək. Həmin sınaq şüşəsinə $0,5 – 1ml$ durulaşdırılmış qələvi məhlulu əlavə etməklə orda olan turşuları neytrallaşdırmaq. Üst təbəqəni yenə də süzmək və


2,2 – dixlorpropanı bir – iki dəfə su ilə yumaq və susuzlaşdırılmış kalsium-xloridlə qurutmaq.

Təmizlənmiş 2,2-dixlopropanın xloroformu xatırladan iyi var, qaynama temperaturu 70°C , sıxlığı $1,1 \text{ g/sm}^3$ - dir.

III. α -karbon atomunda əvəzətmə reaksiyalar

9.14. Asetaldehidin qəlevi mühitdə kondensləşməsi


Qəlevi mühitdə iki molekul aldehidin qarşılıqlı tə'sirindən əvvəl aldol (aldehid-spirit), sonra isə bir molekul su ayrılaraq doymamış aldehid – kroton aldehidi alınır:



Reaksiya nəticəsində alınan doymamış kroton aldehidinin özünəməxsus kəskin iyi vardır.

Qələvinin miqdarı bir qədər çox olduqda aldehid molekullarının bir neçəsi reaksiyaya daxil olur və nəticədə yüksəkmolekullu boyalı qatranlar alınır. Beləliklə, qələvi mühitdə bir çox doymuş aldehidlər kondensləşir, belə kondensləşməyə *aldol və kroton kondensləşməsi* deyilir.

Ən sadə aldehid olan – qarışqa aldehidi belə şəraitdə kondensləşmir. Qələvi mühitdə qarışqa aldehidindən gözlənilən qlikol aldehidi $CH_2(OH)CHO$ əvəzinə metil spiriti və qarışqa turşusunun duzu alınır:



Bir qədər əlverişli şəraitdə, məssələn kalsium-hidroksidin iştirakı ilə, altı molekul qarışqa aldehidi kondensləşərək şəkərə bənzər birləşmələr əmələ gətirir (Butlerov A.M. 1859 il).

Göstərilən şəraitdə ketonların qatranlaşması getmir. Lakin halogen əvəzli və oksiketonlar qələvi mühitdə asanlıqla kondensləşib qatranlar əmələ gətirir.


Maddələr: asetaldehid (sirkə aldehidi), durulaşmış qələvi məhlulu.

İşin gedisi.

1 – 2 ml asetaldehid məhlulunun üzərinə 1 ml durulaşdırılmış qələvi məhlulu tökmək və qarışığı qaynayana qədər ehtiyatla qızdırmaq. Maye tədricən sarılır, sonra qonur rəngə boyanır, kəskin iyi maddələr alınır. Sınaq şüşəsinin dibində qatı «aldehid qatranı» toplanır.

9.15. Asetonun bromla reaksiyası

Aldehid və ketonlar bir çox reaksiyalarda öz tautomer – enol formalarında iştirak edirlər. Bu reaksiyanı asetonun misalında göstərmək olar. Brom enolla reaksiyaya daxil olub ikiqat rabitəyə birləşir, bundan sonra hidrogen-bromid ayrılır və bromaseton alınır:



Təcrübə nəticəsində alınan monobromaseton (qaynama tem. $138^{\circ}C$) $CH_3-CO-CH_2Br$ həllədici olan karbon 4-xloriddən (qaynama tem. $77^{\circ}C$) bir qədər gec buخارlanır. Bromasetonun gözyaşardıcı xassəsi artıq havanın 1litrdə 0,0015mq olduqda hiss olunur.

Asetonla xlor da brom kimi reaksiya verir.

Bir qədər mürekkeb aldehid və ketonlar halogenlərlə reaksiyaya daxil olduqda karbonil qrupuna yaxın olan karbon atomunun (α -karbon atomu) hidrogenləri əvəz olunur. Halogenin miqdarı çox olduqda ikinci və üçüncü hidrogen atomları da (əgər belələri varsa) əvəz olunur. Halogen əvəzli ketonlar, adətən gözyaşardıcı maddələrdir.

Maddələr: təmiz aseton, bromun karbondördxloriddə məhlulu.

İşin gedisi. Təcrübəni sorucu şkafda aparmaq lazımdır !

Quru sınaq şüşəsinə 0,5 ml brom məhlulu tökmək və üzərinə bir damcı aseton əlavə etmək. Ehtiyatla məhlulu qarışdırmaq. Məhlul rəngsizləşir və hidrogen-bromidin alınması müşahidə olunur. Alınan mayedən bir az süzgəc kağızının üzərinə tökmək və tam buxarlanana qədər gözləmək. Maye buxarlandıqdan sonra bromasetonun kəskin iyi duyulur və gözyaşardıcı xassəsi hiss olunur.

9.16. Aldehid və ketonların yodoform reaksiyası

Molekulunun tərkibində CH_3-CO- qrupu olan aldehid və ketonlar asanlıqla, hətta soyuqda belə yodla reaksiyaya daxil olub yodoform əmələ getirir. *Yodoformun suda cüzi miqdarda həll olması, suda olduqca az miqdarda olan aldehid və ketonların tapılmasına imkan yaradır, məsələn, yodoform reaksiyası ilə suda olan 0,04% asetonu tə'yin etmək olar.*

Qarışqa aldehidi yodoform əmələ getirmir, çünki onun molekulunun tərkibində yodoformu verən atom qrupları yoxdur və göstərilən reaksiya şəraitində o, oksidləşərək, qarışqa turşusuna çevrilir.

Maddələr: laboratoriyyada aparılan təcrübələr nəticəsində alınan qarışqa, sirkə aldehidləri və aseton (təcrübə 9.1–9.5), və başqa kimyəvi təmiz aldehidlər və aseton.

İşin gedisi.


Sınaq şüşəsinə $1 - 2\text{ml}$ tədqiq olunan maddənin məhlulundan tökmək və üzərinə 1ml yod məhlulu əlavə etmək. Bundan sonra qarışq rəngsizləşənə qədər, bir neçə damcı qəlevi məhlulu əlavə etmək. Sarı rəngli yodoform çöküntüsünün alınması müşahidə olunur (bə'zən çöküntünün alınması bir qədər gec baş verir).

IV. Aldehidlərin oksidləşmə reaksiyaları.

9.17. Aldehidlərin mis 2-hidroksidlə reaksiyası

Aldehidlər asanlıqla oksidləşərək müvafiq turşulara çevrilir və demək onlar quvvətli reduksiya edicidirlər. Qəlevi məhlullarda onlar iki valentli mis oksidi və hidroksidi bir valentli birləşmələrə və bə'zən hətta sərbəst misə qədər reduksiya edirlər.

Mis 2-hidroksid mis 2-sulfatla qəlevinin qarşılıqlı tə'sirindən alınır. Qızdırıldıqda mis hidroksid Cu(OH)_2 parçalanaraq mis oksid CuO emələ getirir. Beləliklə, təcrübə zamanı gedən reaksiyaları aşağıdakı sxemlərlə göstərmək olar:



Burada alınan misin bütün birləşmələri qələvilərdə pis həll olduqlarına görə müxtəlif rəngli çöküntülər verirlər. Beləliklə, aldehidlərin oksidləşmə-reaksiyalarının gedisini çöküntülərin rənginin dəyişməsile müşahidə etmək olar.

Bu reaksiyada qarışqa aldehidi özünü bir qədər başqa cür aparır. Həm, başqa aldehidlər kimi o, oksidləşərək qarışqa turşusuna çevrilir, həm də katalizatorların (Cu_2O) iştirakı ilə qələvilərlə aşağıdakı sxem üzrə reaksiyaya daxil olur:



Alınan hidrogen metalları oksidlərindən reduksiya edir.

Maddələr: 9.1 – ci təcrübədə alınan asetaldehid, 9.2 – ci təcrübədə alınan qarışqa aldehidi, qələvi məhlulu, mis 2-sulfatın məhlulu.


İşin gedisi.

Götürülən $1ml$ aldehidin üzərine $0,5ml$ qədər qələvi məhlulu töküür və onun da üzərinə çöküntü alınana qə-

dər damcı-damcı mis 2-sulfatın məhlulu əlavə olunur. Alinan qarışıq qaynayana kimi qızdırmaq. Çöküntünün rənginin dəyişməsinə fikir verin.

9.18. Aldehidlərin gümüş birləşmələrini reduksiya etməsi


Gümüş duzlarının qələvilərlə reaksiyası nəticəsində alınan gümüş-oksidi ammonyak məhlulunda kompleks birləşmələr əmələ gətirərək həll olur.



Aldehidlər gümüş birləşmələri ilə reaksiyaya daxil olunduqda, gümüşü reduksiya edir, özləri turşulara qədər oksidləşirlər. Belə reaksiyalara, adətən gümüş-oksidinin ammonyaklı məhlulu götürülür. Gümüş-oksidinin ammonyaklı məhlulunu az miqdarda, təcrübəni aparan günü hazırlamaq məsləhətdir. Bu məhlul uzun müddət saxlanıldıqda qara rəngli, asanlıqla, hətta nəm halda partlayan gümüş-nitrid Ag_3N çöküntüsü verir.

Bu reaksiya aldehidlərin keyfiyyət reaksiyalarından biridir.

Reaksiyanı sürətləndirmək üçün qarışqa bir qədər qələvi məhlulu əlavə olunur. Beləliklə, aldehidlər qələvi məhlulda mis və gümüş birləşmələrini reduksiya edir, özləri isə bu zaman oksidləşir; ketonların oksidleşməsi bir qədər aldehidlərdən fərqlənir.



Maddələr: qələvi məhlulu, asetaldehid, qarışqa aldehidi, gümüş oksidin-ammonyaklı məhlulu.

Gümüş oksidin ammonyaklı məhlulunu hazırlamaq üçün gümüş-nitratın məhlulunun üzərinə, çöküntü alınana kimi, ammonyakın suda məhlulu əlavə edilir, bundan sonra ammonyakın məhlulunu ehtiyatla, damcı-damcı əlavə etmək və ammonyak məhlulunun son damcısından çöküntü həll olan kimi məhlulun əlavə edilməsini dayandırmaq.

İşin gedisi.

İki sınaq şüşəsi götürüb hər birinə 1ml verilmiş aldehid tökmək və üzərinə bir o qədər də gümüş-oksidin ammonyaklı məhlulundan əlavə etmək. Sonra sınaq şüşələrindən birinə 2 – 3 damcı qələvi məhlulu əlavə etmək. Sınaq şüşələrini şativə qoyub bir az gözləmək.

Hansı sınaq şüşəsində dəyişiklik daha tez baş verir? Gümüşün alınması müşahidə olunmursa, sınaq şüşələrini isti su hamamında $50 - 60^\circ\text{C}$ bir – iki dəqiqə qızdırmaq.

Sınaq şüşəsinin divarlarında güzgүyə benzər gümüş təbəqəsi almaq üçün təcrübədən qabaq sınaq şüşəsini isti qələvi məhlulu ilə təmiz yuyub, distillə suyu ilə yaxalamaq lazımdır.

Təcrübəni qurtarandan sonra gümüş oksidin ammon-yaklı məhlulu olan sınaq şüşələrini dərhal yumaq, çöküntü və «güzgü» olan sınaq şüşələrinə nitrat turşusu tökmək.

ÇALIŞMA VƏ MƏSƏLƏLƏR

1. Aşağıdakı aldehid və ketonların quruluş formullarını yazın:

- a) 3-metilpentanal; b) 2,3-dimetilbutanal, c) 4-oksibutanal, d) 2,2,3-trimetilheptan-4-on, e) 2-hepten-4-on, f) 1,1,1-triklorpropanon.

2. Aşağıdakı birləşmələri adlandırın:

- a) $\begin{array}{c} \text{O} \\ // \\ \text{CH}_3-\text{CH}-\text{C} \\ | \quad \backslash \\ \text{CH}_3 \quad \text{H} \end{array}$ b) $\begin{array}{c} \text{O} \\ // \\ \text{CH}_3-\text{CH}-\text{CH}_2-\text{C} \\ | \quad \backslash \\ \text{CH}_3 \quad \text{H} \end{array}$
- c) $\begin{array}{c} \text{O} \\ // \\ \text{CH}_3-\text{CH}-\text{CH}_2-\text{C} \\ | \quad \backslash \\ \text{Cl} \quad \text{H} \end{array}$ d) $\begin{array}{c} \text{O} \\ // \\ \text{CH}_3-\text{C}-\text{CH}=\text{CH}-\text{C} \\ | \quad \backslash \\ \text{H} \quad \text{H} \end{array}$
- e) $\begin{array}{c} \text{O} \\ // \\ \text{CH}_3-\text{C}-\text{CH}_2-\text{CH}_2-\text{CH}-\text{CH}_3 \\ | \quad \backslash \\ \text{CH}_3 \quad \text{CH}_3 \end{array}$



3. C_5H_{10} tərkibli aldehid və ketonların quruluş formullarını yazın.
4. C_4H_8 tərkibli karbohidrogenin ozonlaşması nəticəsində qarışqa aldehydi və aseton alındı. Götürülən karbohidrogenin adını, quruluş formulunu və reaksiyanın tənliyini yazın.
5. 100g asetaldehydi almaq üçün neçə litr 70% - li asetilen götürmək lazımdır?
6. 87g propion aldehydinin oksidləşməsi nəticəsində neçə qram propion turşusu almaq olar? Çıxım 85%.
7. Asetonun aşağıdakı birləşmələrlə reaksiyalarının tənliklərini yazın:
a) sodium bisulfite; b) asetilen; c) ammonium;
d) fosfor-3-bromid.
8. Metiletiketonun aşağıdakılardan reaksiyaların tənliklərini yazın:
a) hidrogen, b) hidrogenbromid, c) hidrogensianid,
d) su, e) ammonium.
9. Propion aldehydini və asetonu hansı reaksiyalarla bir-birindən fərqləndirmək olar?
10. Aldol və kroton kondensasiyalarının reaksiyalarının sxemlerini aşağıdakı birləşmələr üçün yazın:
a) asetaldehyd; b) propion aldehydi; c) aseton.
11. Aseton və asetaldehydin qarışığından asetaldehydi necə tə'yin etmək olar?
12. C_3H_6O tərkibli iki maddələrdən a) biri hidrojenlə reduksiya olunduqda ikili spiritə çevrilir və gümüş-oksidin ammoniyaklı məhlulundan gümüşü reduksiya etmir; b) ikincisi hidrojenlə reduksiya olunduqda birli spiritə çevrilir və gümüş-oksidin ammoniyaklı məhlulun-

dan gümüşü reduksiya edir. Bu hansı maddelerdir? Adları çəkilən reaksiyaların tənliklərini yazın.

13. Asetonu su məhlulunda necə tə'yin etmək olar?


14. Qliserini və asetaldehydi hansı bir maddə ilə tə'yin etmək olar? Cavabınızı tənliklərə izah edin.

15. Aşağıda verilən reaksiyaların sxemlərində A, B, C D J maddələrin formullarını yazın:



16. Propion aldehidindən 1,1-dixlor propanı hansı reaksiya nəticəsində almaq olar?

17. Urotropindən hansı partlayıcı maddə alınır?




X BÖLMƏ

KARBON TURŞULARI VƏ ONLARIN TÖRƏMƏLƏRİ OKSİTURŞULAR

Laboratoriya təcrübələrini aparmaq üçün müxtəlif karbon turşularından, onların efsirlərindən və duzlarından istifadə edilir. Bunlardan bə'zilərinin fiziki sabitləri aşağıdakı cədvəldə verilir.

Karbon turşularının molekul tərkibində funksional qrup kimi karboksil qrupu vardır və onların reaksiyaları bu qrupun iştirakı ilə gedir.



Turşuların əsaslığı karboksil qruplarının sayından asılıdır. Oksitürşuların tərkibində karboksil qruplarından başqa hidroksil qrupları da mövcuddur, ona görə bunlar reaksiyalarda özlerini həm turşu, həm də spirt kimi aparır. Laboratoriyyada təcrübə işlərini aparmaq üçün birəsaslı turşulardan

sirkə və qarışqa, ikiəsashı turşulardan oksalat (turşəng) və kəhrəba, oksitürşulardan süd turşularını götürmək olar.

Cədvəl 7

Bəzi karbon turşuları və oksitürşuların fiziki sabitləri


Adları	Formulları	Əri-mə temp. °C	Qayn. temp. °C	Sıxlığı q / sm ³
Qarışqa	HCOOH	8	101	1,22
Sirkə (asetat)	CH ₃ COOH	17	118	1,05
Stearin	C ₁₇ H ₃₅ COOH	70	—	0,94
Trixlo-rasetat	CCl ₃ COOH	58	196	1,62
Oksalat	HOOC-COOH 2H ₂ O	101	—	—
Kəhrəba	HOOCCH ₂ CH ₂ COOH	185	235	—
Olein	C ₁₇ H ₃₃ COOH	16	—	0,89
Fumar	Trans-HOOCCH=CHCOOH	- 300	—	1,63
Süd	CH ₃ CH(OH)COOH	18	—	1,24
Limon	HOOCCH ₂ C(OH)(COOH) CH ₂ COOH	153	—	1,54

Qarışqa, asetat və süd turşuları olduqca hiqroskopik dirlər və yalnız susuzlaşdırılmış halda kristalaşırlar. Turşuların xassələrinə aid olan reaksiyaları apararkən, eyni zamanda paralel olaraq bir neçə turşudan istifadə etmək


məqsədə uyğundur. Belə olduqda onların xassələrinin quruluşlarından asılılığı daha aydın görünür.

Karbon turşuları aşağıdakı törəmələr əmələ gətirir:

1. **Duzlar.** Karbon turşuları müxtəlif metallar və ammoniumla müvafiq duzlar əmələ gətirir. Karbon turşularının qələvi metal və ammoniumun duzları suda yaxşı həll olur. Lakin başqa metalların duzlarının həll olması karbon turşularının molekulunda karbon atomlarının sayı artıqca azalır.



2. **Mürəkkəb efirlər.** Mürəkkəb efirlərə karbon turşusunun molekulunda olan hidroksil qrupunun hidrogen atomunun alkil radikalı ilə əvəz olunmuş törəməsi kimi baxmaq olar.




Laboratoriyada mürəkkəb efirlərdən sirkə turşusunun efirlərini sintez etmək məsləhətdir. Onlardan bə'zilərinin fiziki sabitləri aşağıdakı cədvəldə verilir:

Cədvəl 8

Bə'zi asetat efirlərinin fiziki sabitləri


Adları	Formulları	Qaynama temp. $^{\circ}\text{C}$	Sıxlığı q/sm^3
Etilasetat	$\text{CH}_3\text{COOC}_2\text{H}_5$	77	0,90
Butilasetat	$\text{CH}_3\text{COOC}_4\text{H}_9$		
İzoamilasetat	$\text{CH}_3\text{COOC}_5\text{H}_{11}$	145	0,87

3. **Anhidridlər.** İki molekul karbon turşusundan bir molekul suyun ayrılması nəticəsində alınan məhsula anhidrid deyilir. Anhidridlərin molekulu eyni turşu ve ya iki müxtəlif turşu qalıqlarından ibarət ola bilər.



Asetanhidrid


4. **Halogenanhidridlər.** Bunlara turşu molekulunda hidroksil qrupunun halogen atomuna əvəz olunmuş məhsulu kimi baxmaq olar:



Asetat turşusunun xloranhidridi

Amidlerin oda sıcaklığında hidrolizini sağlayan enzimler var.

5. Amidler. Amidlerin molekulunda turşu molekulunda olan hidroksil grubu $-NH_2$ grubu ile əvəz olunmuş haldadır. Amidleri karbon turşusunun ammonium duzlarını qızdırmaqla almaq olar.




Asetamid formamid

6. Nitrillər. Amidlerin daha yüksək temperaturda susuzlaşdırılması nəticəsində nitrillər alınır. Nitrillərin su ilə reaksiyası nəticəsində karbon turşuları alınır.



Karbon turşularının törəmələri hidroliz reaksiyası nəticəsində müvafiq turşu əmələ gətirir.



1. Ammonium duzu 2. Mürəkkəb efir 3. Anhidrid

O

O

R—C

R—C

R—C≡N

Cl

NH₂

4. Xloranhidrid

5. Amid

6. Nitril

Nitriller ve aminlər hidrogenlə reduksiya olduqda müvafiq aminlərə çevrilir. Aminlərdən laboratoriyyada asetamidi ammonium-asetatı qızdırmaqla almaq olar.

LABORATORİYA-TƏCRÜBƏ İSLƏRİ

Karbon turşularının xassələri

10.1. Müxtəlif turşuların suda həll olması

Molekulunda altı karbon atomundan az olan bireşaslı karbon turşuları suda yaxşı həll olurlar. Qarışqa, sirkə (asetat), propion və normal yağı turşuları isə suda sonsuz miqdarda həll olurlar.

Molekulunda karbon atomlarının (hidrofob qruplarının) sayı artıqca turşuların həll olması azalır, əksinə karboksil, hidroksil qruplarının (hidrofil qrupların) sayı artıqca, həll olma da artır. Üzvi turşular qəlevilərdə yaxşı həll olur və bu zaman müvafiq duzlar əmələ gətirir.

Maddələr: müxtəlif karbon turşuları (qarışqa, sirkə, triklorisirkə, oksalat, süd və s.)

İşin gedişi.

Sınaq şüşelerinin verilmiş karbon turşularından bir iki damcı ya da bir-iki kristal tökmek, üzerinə $1 - 2 \text{ ml}$ su əlavə etmək və çalxalamaq, turşu soyuq suda həll olmasa qarışığın bir az qızdırmaq.

İsti qarışıqları soyutduqdan sonra bə'zi sınaq şüşelerində turşunun çökməsi müşahidə olunur (hansı məhluldan).

Hazırlanan turşu məhlullarını sonrakı təcrübələr üçün saxlamaq.

Suda pis həll olan turşu məhlulunu çalxalamaq, ondan bir az təmiz sınaq şüşəsinə tökmək, üzerinə $2 - 3$ damcı duru qələvi məhlulu əlavə etmək və yenə də çalxalamaq, turşuların həll olması müşahidə olunur.

Bunu necə izah etmək olar?

10.2. Turşuların duzlarına başqa turşuların tə'siri

Quvvətli turşular zəif turşuları öz duzlarından çıxarırlar. Bunu, qazların (CO_2) və ya suda az həll olan turşuların alınması ilə gedən reaksiyalarda müşahidə etmək olar.

Maddələr: sirkə (asetat) turşusu, oksalat turşusu (döymüş məhlulu), natrium-asetat, natrium-hidrokarbonat duzu, natrium-suksinat (kəhrəba turşusunun) duzu.

Natrium-suksinatı hazırlamaq üçün 1g kəhrəba turşusunu 3ml suda həll etmək və turşu tam həll olunana qədər üzərinə damcı-damcı qatı natrium-hidroksid məhlulu əlavə etmək.


İşin gedisi.

Sınaq şüşələrinə bir qədər verilmiş duzlardan tökmək və hər birinə ayrılıqda bir-iki damcı asetat turşusu əlavə etmək. Sınaq şüşələrində baş verən dəyişiklikləri izləyin. Karbonat turşusunun öz duzundan çıxarılması karbon qazının, kəhrəba turşusunun isə çıxarılması bir neçə dəqiqədən sonra (5 – 10) çöküntünün alınması ilə müəyyən edilir.

Bu təcrübəni oksalat və sulfat turşuları ilə də aparmaq məsləhətdir. Bu halda duzların parçalanma sür'ətinin götürülmüş müxtəlif turşuların quvvətliliyindən asılılığı daha aydın müşahidə olunur.

10.3. Dəmir 3-asetat duzunun alınması və hidrolizi

Natrium-asetata dəmir 3-xloridlə tə'sir etdikdə əvvəlcə mübadilə reaksiyası nəticəsində dəmir 3-asetat alınır. Sonra dəmir 3-asetat hidrolizə uğrayır, əsası dəmir 3-heksaasetat xlorid $[Fe_3(OH)_2(CH_3COO)_6]Cl$ əmələ gəlir, bu da məhlulu qırmızı-qonur rəngə boyayır. Məhlulu qaynatdıqda hidroliz daha dərin gedir və suda həll olmayan əsası dəmir 3-asetat çöküntüsü verir:



Çox zaman məhluldan ob Fe^{+3} ionlarını kənar etmək üçün bu reaksiyadan istifadə edirlər.

Qarışqa və propion turşuları da dəmir-3-xloridlə reaksiyaya daxil olduqda çöküntü əmələ gətirir.

Çoxatomlu spirtlər və oksitürşular dəmir 3-xloridlə daha davamlı kompleks birləşmələr əmələ gətirir.

Maddələr: sodium-asetatin kristalları, dəmir 3-xloridin məhlulu, 2% - lı kalium-heksasianoferratin (II) məhlulu (sarı qan duzu).

İşin gedisi.

0,1 – 0,2 q sodium-asetat duzu götürüb 2 – 3 ml suda həll etmək və üzərinə çalxalamalı 5 – 6 damcı dəmir 3-xloridin məhlulunu əlavə etmək. Məhlul şəffaf qalır, lakin qonur rəngə boyanır. Bundan sonra məhlulu 2 – 3 dəqiqə qaynatmaq, **qırmızı-qonur rəngli** çöküntünün alınması müşahidə olunur. Məhlulu soyutmaq və bir qədər sakit buraxmaq. Çöküntü tam ayrıldan sonra, məhluldan ehmalca pipet vasitəsilə bir az götürüb təmiz sınaq şüşəsinə tökmək və üzərinə 1-2 damcı sarı qan duzu məhlulundan (Fe^{+3} ionlarına olan reaktiv) əlavə etmək.

Təcrübəni asetat turşusunun suda məhlulu ilə də aparmaq olar, lakin bu halda əvvəlcə turş məhlul qəlevi ilə neytrallaşdırılır və sonra dəmir xlorid əlavə edilir.

10.4. Oksitürşuların dəmir 3-xloridlə reaksiyası

Bə'zi karbon turşularına dəmir 3-xlorid tə'sir etdikdə rəngli kolloid məhlulun alınması və ya əsasi duz çöküntülərinin əmələ gəlməsi müşahidə olunur. Bu çöküntülər üç valentli dəmir duzlarının hidrolizi nəticəsində alınır. Odur ki,

hidroliz və eləcə də çökmə prosesini sürətləndirmek üçün məhlulu qaynatmaq və karbon turşusunu əvvəlcədən neytrallaşdırmaq lazımdır.

Asetat turşusu $FeCl_3$ – lə qaynadıldıqda qonur rəngli çöküntü verir. Lakin bu reaksiya α -oksitürşular üçün daha xarakterikdir və əvvəlcədən neytrallaşdırılmamış oksitürşular dəmir 3-xloridlə parlaq sarı rəngə boyanmış məhlul əmələ getirir. Bu da dəmirin daha davamlı kompleks birləşmələrinin alınması ilə izah olunur.

Reaksiyada götürülən $FeCl_3$ məhlulunun rəngi qonuru-sarı olduğuna və bunun da oksitürşularla reaksiya zamanı rəng dəyişmənin müşahidə edilməsində çətinlik törətdiyinə görə, dəmir 3-xlorid məhlulu əvəzinə əvvəlcədən hazırlanmış bənövşəyi rəngli dəmir fenolyat götürmək məsləhətdir. Bu kompleks birləşmədən α -oksitürşular fenolu çıxararaq daha davamlı kompleks birləşmə əmələ getirir və məhlul bənövşəyi rəngdən sarı rəngə çevrilir.

Maddələr: müxtəlif üzvi turşular (asetat, oksalat, limon, süd), dəmir 3-xloridin məhlulu. Təcrübəni aparmaqdan əvvəl dəmir xloridin məhluluna fenolun doymuş məhlulundan bir iki damcı əlavə etmək.

İşin gedişi. Təcrübəni turşuların məhlulları ilə aparmaq lazımdır.

Verilmiş turşuların məhlullarının hərəsindən 1 – 2 ml götürüb sınaq şüşələrinə tökmək və üzərinə 2 – 3 damcı dəmirfenolyatın məhlulundan əlavə etmək. Oksitürşular olan məhlullarda bənövşəyi rəng parlaq sarı rəngə çevrilir.

10.5. Üzvi turşuların oksidləşməsi

Birəsaslı doymuş normal quruluşlu üzvi turşular (qarışqa turşusundan başqa) oksidləşdiricilərə qarşı davamlıdır. Asetat turşusunun tərkibində qarışqlar olduqda kalium-permanqanat məhlulunun rəngini bir az dəyişə bilər. Qarışqa turşusunun molekulunda aldehid qrupu olduğundan o, asanlıqla oksidləşərək karbonat turşusuna çevrilir.

İkiəsaslı turşulardan oksalat və malon turşuları turş mühitdə asanlıqla oksidləşirlər. Oksalat turşusu asanlıqla qarışqa turşusuna çevrilir və bu zaman karbon qazı ayrılır. İlk mərhələdə soyuqda oksidləşmə bir qədər zəif gedir, qarışqada katalizator kimi tə'sir edən Mn^{+2} ionları artdıqda reaksiya sür'ətlənir. Başqa ikiəsaslı turşular oksidləşdiricilərə qarşı nisbətən davamlıdır.

Oksiturşuların tərkibində hidrokso - qruplarının sayı artıqca onların oksidləşmə sür'əti artır. Burada da ikivalentli manqan ionlarının qatılığının artması reaksiyanı sür'ətləndirir.

Doymamış turşular kalium-permanqanatın tə'sirindən asanlıqla oksidləşirlər və burada ikiqat rəbitə olan yerdən hətta parçalanma da gedir.

Kalium-permanqanatın iştirakı ilə oksidləşmə reaksiyaları turş mühitdə daha asan gedir. Məsələn, oksalat turşusu qələvi mühitdə kalium-permanqanata qarşı davamlıdır.


Maddələr: müxtəlif üzvi turşular (qarışqa, asetat, oksalat və s.) kalium-permanqanatın məhlulu, duru sulfat turşusu.

İşin gedişi.

Verilmiş üzvi turşuların suda məhlulları hazırlanır (təcrübə 10.1). Alınan məhlulların üzərinə hərəsinə 1ml duru sulfat turşusu və damcı-damcı kalium-permanqanatın məhlulunu əlavə etmək. Oksidləşmə reaksiyalarının sür'əti məhlulların rənginin dəyişilməsindən aydın görünür. Bə'zi məhlullar dərhal, bə'ziləri isə bir neçə dəqiqədən sonra rəngini dəyişir.

10.6. Qarışqa turşusunun oksidləşməsi

Qarışqa turşusu kalium-permanqanat məhlulunun təsirindən oksidləşərək karbonat turşusuna çevrilir, bu da karbon qazına və suya parçalanır.



Maddələr: qarışqa turşusu, əhəng ya da barit suyu, kalium-permanqanatın məhlulu, sulfat turşusunun məhlulu.

İşin gedişi.


Qazaparan borusu olan sınaq şüşəsinə $0,5 - 1\text{ml}$ qarışqa turşusu, 1ml duru sulfat turşusu və $1 - 2\text{ml}$ kalium-permanqanatın məhlulu tökmək. Qarışığı qaynayanadək ehtiyatla qızdırmaq, qazaparan borunun ucunu içərisində $1 - 2\text{ml}$

2ml əhəng (barit) suyu olan ikinci sınaq şüşəsinin dibinə salmaq.

Birinci sınaq şüşəsində olan kalium-permanqanatın məhlulu rəngsizləşir, ikinci sınaq şüşəsində isə məhlul bulaır və çöküntünün alınması müşahidə olunur.

10.7. Süd turşusunun turş mühitdə oksidləşməsi

Süd turşusu turş mühitdə qızdırıldığda asanlıqla parçalanaraq qarışqa turşusu və asetaldehid əmələ gətirir:



α-oksitürşular, adətən qarışqa turşusu və aldehydlərə parçalanır. Qarışqa turşusu qatı sulfat turşusunun iştirakı ilə parçalanaraq karbon 2-oksid, asetaldehid isə polimerləşərək, paraldehid əmələ gətirir.

Turş mühitdə parçalanma nəticəsində əvvəlcə alınan qarışqa turşusu kalium-permanqanatın tə'sirindən oksidləşərək karbon 4-oksidə çevrilir (təcrübə 10.6), reaksiyada duru sulfat turşusu iştirak etdikdə isə alınan asetaldehid qismən distillə olunur və qəbuledicidə toplanır.

Qələvi mühitdə süd turşusu kalium-permanqanatla oksidləşərək pirozüm turşusu əmələ gətirir. $CH_3COCOOH$ bu reaksiyada karbon-karbon arasındaki rabitə qırılır.

Maddələr: süd turşusu, duru sulfat turşusu, kalium-permanqanatın məhlulu.


İşin gedisi.

Qazaparan borusu olan sınaq şüşəsinə $0,5 - 1ml$ süd turşusu tökmək, üzərinə bir o qədər də duru sulfat turşusu və $1 - 2ml$ kalium-permanqanatın məhlulundan əlavə etmək. Sınaq şüşəsini bir qədər maili vəziyyətdə ştativə bərkitmək, qazaparan borunun ucunu içərisinə $1 - 2ml$ su olan ikinci sınaq şüşəsinə-qəbulediciyə salmaq. Qarışıqlı ehtiyatla qızdırmaq. Məhlul rəngsizləşir, qazaparan borunun ucundan çıxan qaz suya keçir və qəbuledicidə toplanır. Bundan sonra qızdırmanın dayandırmaq və dərhal qazaparan borunun ucunu qəbuledicidən çıxarmaq.

Qəbuledicidə toplanan məhluldan asetaldehydə məxsus olan kəskin iy gəlir və həmin maddə asetaldehidin bütün reaksiyalarını göstərir.

10.8. Qarışqa turşusunun qatı sulfat turşusunun tə'sirindən parçalanması

Qatı sulfat turşusu qarışqa turşusundan bir molekul su qoparır və karbon (II) oksid ayırır:



Maddələr: susuzlaşdırılmış qarışqa turşusu və ya quru natirum-formiat toz halında, qatı sulfat turşusu.

İşin gedisi.

Qazaparan borusu olan sınaq şüşəsində ehtiyatla 1ml qatı sulfat turşusu ilə $0,5\text{ml}$ qarışqa turşusunu və ya 1g onun duzunu qarışdırmaq. Adi şəraitdə gedən reaksiya nəticəsində (lazım gələcək az qızdırmaq) karbon 2-oksidi qazı alınır. Alınan qazı yandırmaq.

Otaqda dəm qazının toplanmasının qarşısını almaq üçün alınan karbon 2-oksidi qazaparan borunun ucunda reaksiya tamamlana qədər yandırılmalıdır.

10.9. Süd turşusunun qatı sulfat turşusunun tə'sirindən parçalanması

Maddələr: süd turşusu, qatı sulfat turşusu.

İşin gedisi.


Qazaparan borusu olan sınaq şüşəsində eyni həcmdə götürülen süd turşusu və qatı sulfat turşusunu ehtiyatla qarışdırıb qızdırmaq. Alınan karbon 2-oksidi qazaparan borunun ucunda yandırmaq.

Eterifikasiya reaksiyaları

10.10. Mürəkkəb efirlərin alınması və hidrolizi

Spirt və turşu arasında gedən reaksiyalara eterifikasiya reaksiyaları deyilir. Eterifikasiya reaksiyası döner reaksiyadır

belə ki reaksiya nəticəsində alınan mürəkkəb efir eyni zamanda götürülmüş spirt və turşuya parcalanır.



Hər iki reaksiya turşu katalizatorlarının iştirakı ilə gedir. Adətən, belə katalizator kimi sulfat turşusu götürülür.

Alınan mürəkkəb efirin suda həll olması götürülən turşu və spirtin suda həll olmasına nisbətən azdır, bu da alınan efirin tərkibində hidroksil qruplarının olmaması ilə izah olunur. Məhlula duzların əlavə edilməsi ilə efirlərin həll olmasını daha da azaltmaq mümkün olur. Bu prosesə duzlaşma deyilir.

Maddələr: etil spirti, izopropil spirti, susuzlaşdırılmış asetat turşusu, natrium-xloridin doymuş məhlulu, qatı sulfat turşusu, qatı qələvi məhlulu.

İşin gedişi.

- İki sınaq şüşəsi götürüb hər birinə ayrılıqda 2ml spirt tökmək və üzərinə 2ml susuzlaşdırılmış asetat turşusunu əlavə etmək. Sınaq şüşələrindən birinə $0,5\text{ml}$ qatı sulfat turşusu əlavə etmək. Sınaq şüşələrini çalxalamaq və bundan sonra içərisində isti su olan ($60 - 70^\circ\text{C}$) stekanda 10 dəqiqə saxlamaq, belə ki sınaq şüşələrində olan maye qaynamasın.

- 10 dəqiqədən sonra sınaq şüşələrini soyuq suda soyutmaq və hərəsinə $2ml$ su əlavə etmək. Bu zaman sınaq şüşələrində alınan efirə məxsus olan qoxu gəlir və efir təbəqəsinin ayrılması müşahidə olunur, lakin sınaq şüşələrindən birində (hansında?) efir təbəqəsinin bir qədər böyük olması gözə çarır. Bundan sonra sınaq şüşələrinə $3ml$ xorək duzunun doymuş məhlulundan əlavə etmək və üst efir təbəqəsinin həcminin artmasını izləmək.
2. Üç quru sınaq şüşəsi götürmək və hər birinə eyni miqdarda alınmış mürəkkəb efirdən pipetlə götürüb tökmək. Bundan sonra birinci sınaq şüşəsinə $1ml$ su, ikincisinə $1 - 2$ damcı sulfat turşusu, üçüncüsünə isə $1 - 2$ damcı qatı qələvi məhlulu əlavə etmək. Sınaq şüşələrini isti su hamamında ($60 - 70^{\circ}\text{C}$) qızdırmaq və efirin həcminin sınaq şüşələrində müxtəlif sürətlə azalmasını müşahidə etmək.

10.11. Etilasetatin alınması

Maddələr: etil spirti, susuzlaşdırılmış asetat turşusu, qatı sulfat turşusu.

İşin gedisi.

Böyük bir sınaq şüşəsi götürüb içərisinə $4ml$ spirti, $5ml$ susuzlaşdırılmış asetat turşusu, $0,5ml$ qatı sulfat turşusu tökmək. Sonra qaynama təkanlarının qarşısını almaq məqsədilə sınaq şüşəsinə bir-iki ədəd şüşə kapillyar və ya çini qab qırıntıları atmaq. Sınaq şüşəsini hava soyuducusu ilə (şaquli istiqamətdə) birləşmiş tixacla bağlamaq və şativə bərkitmək və 30 dəqiqə ərzində isti su hamamında ($70 -$

80°C) qızdırmaq. Bundan sonra soyuducunu üfiqi istiqaməli soyuducu ilə dəyişmək, həmin soyuducunun ucunu soyuq su ilə soyudulan qəbulədiciyə salmaq.

Sınaq şüşəsini isti su hamamında qızdırmaqla maddələri distillə edib qəbulədiciyə toplamaq. Qəbulədicidə toplanan mayeni 10% - li soda məhlulu ilə yumaq, alt təbəqəni pipetlə ayırib atmaq. Üst təbəqədə qalan efiri kalsium-xlorid və ya sodium-sulfatla qurutmaq. Qurudulmuş mayeni təkrar distillə etməklə təmiz etilasetat efirini almaq.

10.12. İzoamilasetatin (izopentilasetatin) alınması

Maddələr: izoamil spirti, susuzlaşdırılmış asetat turşusu, qatı sulfat turşusu.



İşin gedisi.

Böyük bir sınaq şüşəsində 5ml izoamil (izopentil) spirti ilə 3ml susuzlaşdırılmış asetat turşusunu qarışdırmaq və üzərinə 2ml qatı sulfat turşusu əlavə etmək. Qarışqı bir qədər istilənir, bundan sonra sınaq şüşəsini isti su hamamında 20 dəqiqə qızdırmaq bu zaman maye tündləşir. Sınaq şüşəsini soyutduqdan sonra onun içərisindəki mayeni buz ilə qarışqda olan 20ml suya tökmək. Alınan efir suyun səthində toplanır. Efir təbəqesini sudan ayırib soda məhlulu ilə yumaq və susuzlaşdırılmış kalsium-xloridlə (maqnezium-xloridlə, sodium-sulfatla) qurutmaq. Qurudulmuş efiri distillə edib toplamaq.

AMİDLƏR VƏ ONLARIN XASSƏLƏRİ


10.13. Asetamidin alınması

Karbon turşularının ammonium duzları qızdırıldıqda parçalanır. Parçalanma reaksiyası iki yolla gedə bilər:




Reaksiya gedən mühitə turşu əlavə etdikdə tarazlıq amidin alınması tərəfə yönəlir və suyun ayrılması müşahidə olunur. Suyun ayrılması çox çətin gedir. Ayrılan suyu distillə edib qovmaqla tarazlığı amidin alınması tərəfə yönəltmək olar. Lakin su ilə yanaşı müəyyən miqdarda karbonat turşusu da qovulur və bu səbəbdən qovmanın yüksək sür'ətlə aparımaq olmaz.

Ammonium-asetatın əvəzinə ammonium-karbonat da götürmək olar. Bu halda ammonium-karbonat asetat turşusu ilə reaksiyaya girir və nəticədə ammonium-asetat əmələ gətirir və su ayrılır.



Bundan başqa, ammonium-karbonat kristalohidrat həlindadır və özünə bir molekul su birləşdirir: $(NH_4)_2CO_3 \bullet H_2O$.

Reaksiyanın sxemini cəm halda aşağıdakı kimi göstərmək olar:



Beləliklə, asetamidin alınmasında ammonium-asetat əvəzinə ammonium-karbonat götürülərsə, suyun miqdarı artır və reaksiya bir qədər zəif gedər.

Maddələr: ammonium-asetat və ya ammonium-karbonat, susuzlaşdırılmış asetat turşusu.

Ammonium-asetat olmasa, kolbaya 10 ml susuz asetat turşusu tökmək, qaynayana kimi qızdırmaq və üzərinə həvəngdə xırdalanmış ammonium-karbonat duzunu hissə-hissə əlavə etmək. Qızdırmağı çalxalamaqla homogen karışışq alınana qədər davam etmək. Bundan sonra kolbaya qaynadıcı daş atmaq.


Təcrübəni aparmaq üçün aşağıdakı şəkildə göstərilən qurğunu yığmaq lazımdır.

İşin gedişi.

50 ml həcmində olan yumrudib kolbaya 10 g ($0,13\text{ mol}$) ammonium-asetat tökmək, üzərinə 7 ml ($0,11\text{ mol}$) susuz asetat turşusu əlavə edib qaynadıcı daş atmaq.

Kolbanın ağızına uzunluğu $25 - 30\text{ sm}$ olan defleq-mator taxılır. Defleqmatorun ucu üfqı vəziyyətdə soyuducu ilə birləşdirilir. Qovulan maddələr alonj vasitəsilə qəbulədiciyə toplanır. Distillə olunan maddələr defleqmatorun yu-

xarı hissəsinə qalxmasını asanlaşdırmaq üçün, defleqmatoru və kolbanı asbestdən hazırlanmış liflə örtmək məsləhətdir.



Şəkil 37. Asetamidin sintezi.

Kolbanı içərisində olan maddə qaynayaq kimi qızdırmaq lazımdır. Termometrin göstəricisi $105 - 110^{\circ}\text{C}$ temperaturu göstərəndə qəbulədiciyə damcı-damcı maddə sözülür. Bu su ilə asetat turşusunun qarışığıdır. Distilləni elə tənzimləmək lazımdır ki, 1 – 1,5 saat ərzində 10 ml qəbulədiciyə su toplansın.

Kolbada olan qarışığı buxarların temperaturu $135 - 140^{\circ}\text{C}$ olana qədər bir az da qızdırmaq lazımdır. Bundan sonra qızdırmağı dayandırmaq. Kolbanı bir az soyutmaq.

Kolbanın içerisinde olan mayeni yan borusu olan başka bir kolbaya boşaltmaq, ağızını termometrlə birləşdirilmiş tixacla bağlamaq və soyuducu ilə birləşdirmədən distillə etmək. 190°C temperatura qədər qovulan maddəni ayırmaq və əsas məhsulu $190 - 225^{\circ}\text{C}$ temperaturda distillə edib toplamaq. Qovulan maddə soyudulduqda kristalaşır. Alınan asetamidi benzoldan yenidən kristallaşdırmaqla saflaşdırmaq olar. Asetamid hiqroskopikdir və onu ağızı qapalı qablarda saxlamaq lazımdır.


10.14. Asetamidin reaksiyaları

Asetamid suda yaxşı həll olur, spirtdə həll olması bir qədər aşağıdır. Efirdə isə heç həll olmur. Asetamidin suda məhlulu neytraldır. Asetamid və başqa amidlər turş və qəleivi mühitdə qaynadıldıqda hidrolizə uğrayır:




Turşuların iştirakı ilə gedən hidroliz prosesi zamanı ammonyakin turşu ilə, qəlevilərin iştirakı ilə gedən hidroliz reaksiyası nəticəsində karbon turşusunun qəlevi ilə duzun əmələ gətirməsi dönerliyin qarşısını alır və tarazlıq sağ tərəfə yönəlir.

Doymuş turşuların amidləri hidroksilaminin duzları ilə reaksiyaya daxil olaraq NH_2 qrupunu $NHOH$ qrupuna əvəz edir:



Reaksiya nəticəsində alınan hidroksam turşusu üçvalentli dəmir birləşmələri ilə boyalı kompleks birləşmələr verir, bu da hidroksam turşusunun aşkar edilməsinə imkan yaradır.

Asetamid molekulunda NH_2 qrupunun hidrogen atomları müxtəlif metallarla əvəz olunur. Məsələn, civə 2-oksidi ilə asetamid reaksiyaya daxil olduqda suda yaxşı həll olan $(\text{CH}_3\text{CONH})_2\text{Hg}$ tərkibli birləşmə əmələ gətirir. Həmin duzun məhluluna qələvi ilə tə'sir etdikdə civə 2-oksidi çöküntüsü əmələ gəlmir. Demək həmin birləşmədə civə ion şəklində deyil. Qələvi mühitdə qaynadıldıqda hidroliz reaksiyası nəticəsində suda və qələvidə həll olmayan merkuramid asetat birləşməsi alınır:



Maddələr: 10.13 – cü təcrübədə alınan asetamid, civə 2-oksid (toz halında), hidrosilamin xloridi, turşu və qələvi məhlulu.

İşin gedisi.

0,5 – 1 q asetamidi 5 – 7 ml suda həll etmək, alınan məhlulu laksus kağızı ilə yoxlayıb dörd hissəyə bölmək.

A. Asetamidin bir hissəsinə qələvi məhlulu əlavə edib qaynatmaq. Alınan maddənin iyi olmasına fikir verin.

B. Asetamidin ikinci hissəsinə duru turşu məhlulu əlavə etmək və qaynatmaq. Yenə də kəskin iyi maddə alınır, lakin bu reaksiyada alınan maddənin iyi başqadır.

Hər iki reaksiya nəticəsində hansı proseslər gedir? Birinci reaksiyada nə alınır? İkinci reaksiyada nə alınır?

C. Asetamid məhlulunun üçüncü hissəsinə 1 ml hidroksilamin duzunun məhlulundan əlavə etmək. Alınan qarışığı iki hissəyə bölmək. Birinci hissəni $2 - 3$ dəqiqə qaynatmaq və sonra soyutmaq. Bundan sonra hər iki sınaq şüşəsinə bir neçə damcı dəmir -3-xlorid məhlulu əlavə etmək. Sınaq şüşəsinin birində rəngli maddənin alınması müşahidə olunur.

D. Asetamid məhlulunun dördüncü hissəsinə civə 2-oksidi əlavə etmək və çalxalamaq. Civə 2-oksidi məhlulda həll olur. Bundan sonra qələvi mühit alınana qədər duru qələvi məhlulundan əlavə etmək və aq rəngli çöküntü alınanadək qızdırmaq.

İnteqarlı əmək (C)

İnteqarlı əmək (D)

ÇALIŞMA VƏ MƏSƏLƏLƏR

1. Aşağıda adları verilən maddələrin formullarını yazın:

- (a) yağ turşusu; (b) vinilasetat; (c) etilformiat;
- (d) ammonium-asetat; (e) formamid; (f) asetamid;
- (g) α -xlor propion turşusu; (h) α -oksi(propion turşusu; (i) asetonitril; (j) propion turşusunun xloranhidridi; (k) sodium-formiat.

2. Aşağıdakı maddələrin hidrolizi nəticəsində hansı birləşmələr alınır:

- (a) asetamid; (b) asetonitril; (c) etilasetat; (d) formamid; (e) metilbutirat.

3. Hansı birliyi spirtlərin oksidləşməsi nəticəsində aşağıdakı turşular alınır:

- (a) Propion turşusu; (b) yaq turşusu; qarışqa turşusu;
- (c) 3-metilheksan turşusu; (d) izoyaq turşusu.

4. Aşağıdaki çevrilmeləri hansı reaksiyalarla həyata keçirmək olar. Müvafiq reaksiyaların tənliklərini yazın və onların aparma şəraitini göstərin.
- $$C_2H_4 \rightarrow C_2H_5OH \rightarrow C_2H_5Br \rightarrow C_2H_5CN \rightarrow CH_3—CH_2—COOH$$
5. Aşağıdakı turşuların *kalsium duzlarının qarışığılarının* quru distilləsi nəticəsində hansı birləşmələr alınır:
- Qarışqa və asetat;
 - propion və asetat;
 - yağ və asetat;
 - yağ və qarışqa.
6. Eterifikasiya reaksiyası necə gedir. Bu reaksiyanın əsas xüsusiyyəti nədən ibarətdir. Propil asetati bir neçə mə'lum olan üsulla alın.
7. Başqa üzvi maddə tətbiq etmədən metandan etil-asetati sintez etmək üçün hansı reaksiyaları aparmaq lazımdır. Müvafiq reaksiyaların tənliklərini yazın. Reaksiyaların getmə şəraitini göstərin.
8. Sabunlaşma nəyə deyilir? Misal olaraq bir neçə reaksiyaların tənliklərini yazın.
9. Asetamidi bir neçə üsulla alın. Bu üsullardan hansıları laboratoriya, hansıları isə sənaye üsullarıdır?
10. Qarışqa turşusunu başqa karbon turşularından fərqləndirən xassələr hansılardır? Cavabınızı tənliklərlə izah edin.
11. Asetilen və qeyri-üzvi maddələrdən asetat turşusunun xloranhidridini $CH_3—COCl$ necə almaq olar?

XI BÖLMƏ

AROMATİK KARBOHİDROGENLƏR. AROMATİK KARBOHİDROGENLƏRİN HALOGENLİ-, SULFO- VƏ NİTROBİRLƏŞMƏLƏRİ

Laboratoriyada aromatik karbohidrogenlərin nümayəndələri kimi benzol, toluol, ksilollar, izopropilbenzol (kumol) və başqalarından istifadə etmək olar. Laboratoriya şəraitində benzolu benzoy turşusundan (natrium-benzoatdan), başqalarını isə alkilləşmə reaksiyası ilə sintez etmək mümkündür.

Aromatik karbohidrogenlərin törəmələrindən xlorbenzolu, nitrobenzolu, brombenozlu göstərmək olar. Bunlardan bə'ziləri laboratoriyada hazır vəziyyətdə olur, bə'zilərini isə təcrübə nəticəsində almaq olar.

Aromatik karbohidrogenlərlə laboratoriyada iş zamanı hədsiz dərəcədə diqqətli olmaq lazımdır, bu sırada birləşmələr uçucu, tez alışib yanan, toksik və kanserogen xassəlidir. Və buna görə burada verilən, demək olar ki, bütün təcrübələri sorucu şafda aparmaq lazımdır.

Aromatik karbohidrogenlər doymuş karbohidrogenlərə nisbətən daha asan əvəzətmə reaksiyalarında iştirak edir, lakin bunlara birləşmə reaksiyaları doymamışlara nisbətən bir qədər çətin gedir. Buna görə onların xassələrini göstərən reaksiyaları iki yerə bölmək olar:

Gödvəl 9 Aromatik karbohidrogenlərin və onların bəzi törə mələrinin xarakteristikası

Adı	Formulu	Əri-mət. t.°C	Qay. t.°C	Sıxlığı q/cm ³
Benzol		6	80	0,88
Toluol		-95	110	0,87
p-Ksilol		-33	144	0,91
Xlorbenzol		-45	132	1,11
Brombenzol		-31	156	1,50
Benzilxlorid		-39	179	1,10
Nitrobenzol		6	211	1,20

1. Nüvəyə birləşmiş olan karbohidrogen zəncirinin (alkil qrupunun) reaksiyaları, təcrübə 11.2.
2. Benzol nüvəsinin reaksiyaları, bunlar da nüvəyə birləşmə (təcrübə 11.2) və əvəzətmə reaksiyalarına ayrıılır, təcrübə 11.3 – 11.6.

1. Alkilbenzol molekullarında yan zəncirdə (**alkil radikalına**) əvəzətmə reaksiyaları istiliyin və işığın tə'siri ilə gedir və ilk mərhələdə nüvəyə yaxın olan α -karbon atomuna birləşmiş hidrogen atomları əvəz olunur. Reaksiya çox həssasdır, mühitdə cüzi miqdarda belə metalların varlığı reaksiyanın istiqamətini dəyişir və əvəzətmə benzol nüvəsinə yönəlir.

2. Benzol nüvəsində əvəzətmə reaksiyaları aşağıdakılara ayrılır:

- a) **Halogenlərlə əvəzətmə.** Bu reaksiyalar katalizatorların iştirakı ilə və bir qədər qızdırılmaqla gedir. Adətən, katalizator kimi burada dəmir 3- və alüminiumun halogenidləri tətbiq olunur. Sintez zamanı reaksiyaya aromatik karbohidrogen, halogen və bir qədər dəmir və ya alüminium qırıntıları götürülür. Reaksiya mühitində bu metallar halogenlə birləşərək müvafiq halogenidlər əmələ gətirir, bunlar isə katalitik rol oynayaraq benzol nüvəsində hidrogen atomlarının əvəz olunmasını sür'ətləndirir (təcrübə 11.3).
- b) **Sulfolaşma reaksiyası.** Benzol nüvəsində hidrogen atomlarını sulfoqrupla əvəz etmək üçün sulfolaşdırıcı maddələrdən istifadə olunur. Bunlardan qatı sulfat turşusunu, oleumu və SO_3^- -ü göstərmək olar. Sulfolaşma reaksiyası

çox sür'ətlə gedir, lakin mühitdə suyun miqdarı artdıqca reaksiyanın sür'əti azalır və buna görə sulfat turşusu ilə sulfolaşmanın nəticəsində, başqa sulfolaşdırıcıılara nisbətən, alınan sulfoturşunun çıxımı aşağıdır. Sulfolaşma reaksiyası döner reaksiyadır və temperatur artdıqca ($60 - 80^{\circ}\text{C}$ yuxarı) reaksiya eks istiqamətdə gedir (desulfolaşma). Yüksək temperaturda aparılan reaksiya nəticəsində qatraklı maddələrin alınması artır.

- c) **Nitrolaşma reaksiyası.** Aromatik karbohidrogenlərin nitrolaşması nitrolaşdırıcı qarşıq ilə aparılır:



Reaksiya qızdırılmaqla gedir.

- d) **Alkilleşmə reaksiyası.** Aromatik karbohidrogenlərin hidrojen atomlarını alkil (Alk) radikalları ilə əvəz etmək üçün müxtəlif alkilleşdiricilədən istifadə edilir: alkilhalogenidlər, doymamış karbohidrogenlər, spirtlər. Reaksiya nəticəsində aromatik karbohidrogenlərin müxtəlif izomerləri alınır. Bu reaksiyalar Fridel – Krafts katalizatorları ilə (AlCl_3 , BF_3 , TiCl_4 və başqaları) sür'ətlənir. Azərbaycanda görkəmli kimyaçı-alim Y. Məmmədəliyevin rəhbərliyi ilə ikinci dünya müharibəsində yanacağın artırılması məqsədilə aromatik karbohidrogenlərin spirtlərlə alkilleşmə reaksiyası yüksək çıxımla həyata keçirilmişdir. Bu və bir neçə başqa elmi nailiyyətlərinə görə Y. Məmmədəliyev həmkarları ilə Dövlət mükafatına layiq görülmüşdür.

- e) **Asilleşmə reaksiyası.** Asilleşmə reaksiyası nəticəsində benzol nüvəsinə asil qrupu ($\text{R}-\text{CO}$) yeridilir. Bu reak-



siya da alkilleşmə reaksiyası kimi Fridel – Krafts katalizatorları iştirakı ilə gedir.

Benzol nüvəsində əvəzətmə reaksiyalar *elektrofil məxanizmi* ilə gedir və buna görə bu reaksiyalar *elektrofil əvəzətmə reaksiyaları adlanır*.

LABORATORİYA-TƏCRÜBƏ İŞLƏRİ

11.1. Benzolun benzoy turşusundan alınması

Karbon turşularının duzlarını qəlevilərlə qızdırıldıqda dekarboksilləşmə hadisəsi baş verir, nəticədə karboksil qrupundan karbon qazı ayrılır və karbohidrogen əmələ gelir. Belə reaksiyalar olduqca asan gedir və bu üsulla laboratoriyaada həm doymuş (təcrübə 6.5), həm də aromatik karbohidrogenləri almaq olar.



Maddələr: benzoy turşusu (və ya sodium benzoat), natronlu əhəng (natronlu əhəng uzun müddət saxlanılırsa, onu közərtməklə susuzlaşdırmaq).

İşin gedisi.

Tərəzidə 5q benzoy turşusu (və ya 6q sodium benzoat) və 10q natronlu əhəng çəkib həvəngdə yaxşı-yaxşı karışdırmaq. Sonra həmin qarışığı böyük bir sınaq şüşəsinə tökmək, sınaq şüşəsinin ağızını qazaparan borusu olan tixaclarla

bağlamaq ve maili vəziyyətdə ştativə bərkitmək. Qazaparan borunun ucunu ikinci sınaq şüşəsinin (qəbuledicinin) içərisinə salmaq. Qəbuledicini buz ilə soyuq su olan stekanın içərisinə salmaq.

Qarışq olan sınaq şüşəsini əvvəl zəif, sonra isə bir qədər quvvətli alovda qızdırmaq. Reaksiyanın gedişilə qarışıqın rəngi tündləşir. Qarışığın rəngi tam tündləşəndən sonra qızdırmanın dayandırmaq və qazaparan borunun ucunu qəbuledicinin içərisindən çıxarmaq. *Diqqətlə fikir vermək lazımdır ki, alınan benzol kristalaşıb qazaparan borunun ucunu tutmasın*. Qəbuledicidə toplanan maye iki təbəqədən ibarətdir, bunlardan üst layda olan benzolu ayırmak, kalsium-xloridlə qurutmaq və distillə etmək lazımdır.


Alkilbenzolların yan zəncirdə yerləşən hidrogen atomlarının əvəzolunması. Nüvəyə birləşmə reaksiyaları.

11.2. Aromatik karbohidrogenlərin katalizator olmadan bromla reaksiyaları

Benzol və onun homoloqları şəraitdə asılı olaraq halogenlərlə müxtəlif birləşmələr əmələ gətirir. Belə ki, brom və ya xlor atomları aromatik karbohidrogenlərin nüvədə və ya yan zəncirdə yerləşən hidrogen atomlarını əvəz edə bilər və yaxud da nüvəyə birləşmə reaksiyalarında iştirak edə bilər. Reaksiyanın gedisi həm aromatik karbohidrogenin quruluşundan, həm də şəraitdən asılıdır.

A). Aromatik karbohidrogenlerin katalizatorsuz halogenlərlə reaksiyası nəticəsində (hətta qaynadıldıdında) nüvəyə əvəzətmə getmir, bu zaman yalnız yan zəncirdə yerləşən hidrogen atomları halogen atomları ilə əvəz olunur. Reaksiyanın gedişi *temperatur və işıqın* (günəş şularının) tə'sirindən asılıdır, lakin bu amillərin əvəzətmə *reaksiyasının istiqamətinə heç bir tə'siri yoxdur və katalizator olmadan reaksiyanı nüvəyə tərəf yönəltmək mümkün olmur.*

Bu şəraitdə bromun toluolla reaksiyası nəticəsində benzilbromid alınır:



Benzolun digər homoloqlarında hidrogen atomu ilk mərhələdə nüvəyə yaxın olan karbon atomunda (α -karbon atomu) əvəz olunur. Yan zəncirdə yerləşən birinci hidrogen atomu nisbətən asan əvəz olunur, sonrakı hidrogen atomlarının əvəzəlməsi bir qədər çətinləşir. Belə reaksiyaların nəticəsində alınan məhsulların olduqca *kəskin iyi var və onlar gözyaşardıcı* tə'sirə malikdirlər.

B). Benzol nüvəsində katalizator olmadan günəş şularının tə'sirindən hidrogen atomları xlor və bromla əvəz olunmur və burada nüvəyə birləşmə reaksiyası baş verir. Belə ki, benzol nüvəsinə üç halogen molekulu birləşərək heksaxlortsikloheksan və ya heksabromtsikloheksan əmələ gəlir. Lakin burada aparılan təcrübə şəraitində birləşmə reaksiyası olduqca çətin gedir və elektrik lampası ilə şüalanma nəticə-

sində eksərən alkil radikalında yerləşən hidrogen atomlarının əvezolunması müşahidə olunur, bunu da hidrogen-bromidin alınması ilə təsdiq etmək olar.

Maddələr: benzol, toluol, ksilol, etilbenzol, bromun karbondördxloriddə məhlulu.

İşin gedisi. Təcrübəni sorucu şkafda aparmalı.

A. Bromlaşma reaksiyasına temperaturun tə'siri.

Sınaq şüşələrinə hər birinə ayrılıqda 1ml verilmiş aromatik karbohidrogenlərdən (benzol, toluol, ksilol və s.) tökmək. Bundan sonra hər sınaq şüşəsinə 1ml brom məhlulu əlavə etmək. Mayeləri çalxalaşdırmaq və hər birini iki hissəyə ayırbətəmiz sınaq şüşələrinə tökmək. Bunlardan birini şativdə saxlamaq, ikincisini isə qaynayana kimi qızdırmaq və sonra şativdə qoymaq.

Reaksiyanın gedisi bromun rəngininitməsi və hidrogen-bromidin alınması ilə qeyd olunur. Hidrogen-bromid qazının alınmasını yoxlamaq üçün sınaq şüşəsinin ağızına qatı ammonium-hidroksid mehlulunda isladılmış şüşə çubuq yaxınlaşdırmaq lazımdır, tüstünün əmələ gəlməsi HBr varlığını göstərir. Sınaq şüşəsinin ağızına isladılmış göy lakmus kağızı yaxınlaşdırıllarsa o, hidrogen-bromidin tə'sirindən qırmızı rəngə boyanar. Hansı sınaq şüşələrində belə dəyişikliklər müşahidə olunur? Hansı şəraitdə reaksiya daha sürətlə gedir? Hansı sınaq şüşəsində heç bir dəyişiklik baş vermir?

B. Bromlaşmaya işığın tə'siri. Üç sınaq şüşəsi götürüb və hər birinə ayrılıqda 5ml benzol, toluol, ksilol (etilbenzol) tökmək və üzərinə 1ml bromlu məhlul əlavə etmək. Məhlulları iki hissəyə bölmək, onlardan birini qara kağıza bükəmkə və şativdə saxlamaq, ikinci hissəsini isə gü-

nəş şüaları və ya elektrik lampasına (60vt artıq olmasın) yaxın ($2 - 3\text{sm}$ məsafədə) yerləşdirmək. Təcrübənin başlama vaxtını qeyd etmək. Bir neçə dəqiqədən sonra işıq şüaları altında yerləşən sınaq şüşələrində brom məhlulu rəngsizləşir (rəngsizləşmə sınaq şüşələrinin birində bir qədər tez baş verir). Bu sınaq şüşələrində hidrogen-bromidin alınması müşahidə olunur. Vaxtı qeyd edib sınaq, şüşələrini işıqdan uzaqlaşdırmaq. Sınaq şüşələrinin birində (hansında?) məhlulun rəngsizləşməsi olduqca gec baş verir.

Süzgəc kağızını alınan məhlullarda isladıb ehtiyatla iyləmək. Bə'zi sınaq şüşələrində əmələ gələn maddələrin kəskin iyi var və onlar gözyaşardıcı tə'sirə malikdir. Hansı sınaq şüşələridə belə xassəli maddələr alınır? Cavabları tənliklərle izah edin.

Benzol nüvəsində əvəzətmə reaksiyaları: bromlaşma, sulfolaşma, nitrolaşma, alkilleşmə reaksiyaları

11.3. Aromatik karbohidrojenlərin halogenlərə reaksiyalarına katalizatorların tə'siri


Bromla əvəzətmə

Benzol nüvəsində yerləşən hidrogen atomları yalnız katalizatorların iştirakı ilə əvəz oluna bilər və bu reaksiya benzolun homoloqlarında daha tez gedir. Məsələn, otaq tem-


peraturunda benzol, demək olar ki, heç bromlaşmır, toluolen isə nüvəyə bromlaşma reaksiyası böyük sür'ətlə gedir.

Götürülən dəmir və alüminium reaksiyaya mühitində bromla birləşərək, müvafiq bromidler əmələ gətirir $FeBr_3$, $AlBr_3$ və məhz bu birləşmələr benzol nüvəsində gedən əvəzətmə reaksiyalarında katalitik rol oynayır.

Bu şəraitdə bromlaşma nəticəsində benzoldan brombenzol (qaynama temp. $156^{\circ}C$) və az miqdarda dibrombenzolun müxtəlif izomerləri alınır (p-izomerlərin miqdarı baş-qalarından artıq olur). Bromun bir qədər artıq götürülməsi bibrombenzolların və benzol həlqəsində bir neçə brom atomları olan maddələrin alınmasını artırır. Əksinə benzolun miqdarnı artırıqda reaksiya brombenzolun yüksək çıxımı ilə gedir, çünki dibrombenzolların və qatranlı maddələrin miqdarı azalır.



Benzolun homoloqlarında əvəzətmə eksərən *ortho*- və *para*- vəziyyətlərə gedir, belə ki toluoldan *o*-bromtoluol (qaynama temp. $182^{\circ}C$) və *p*-bromtoluol (qaynama temp. $184^{\circ}C$) alınır:





p-bromtoluol

Reaksiya nəticəsində alınan bromlu maddələrin alkil radikalında əvəzedilmiş maddələrdən fərqli olaraq (təcrübə 11.2 – 11.3) kəskin iyi yoxdur və onlar gözyaşardıcı xassəyə malik deyil.

Maddələr: bromun karbon-4-xloriddə məhlulu, benzol, toluol, dəmir qırıntıları, kristalik yod, alüminium məftili (təcrübədən əvvəl amalqama etməklə aktivləşdirilmiş).

Alüminium məftilini amalqamalaşdırmaq üçün onun səthini qasımaqla təmizləyib, 1dəqiqə civə xloridin doymuş məhlulunda saxlamaq. Bundan sonra ardıcıl olaraq su, spirt və benzolda yaxalamaq və dərhal tətbiq etmək.

İşin gedisi. Təcrübəni sorucu şkafda aparmalı.

Müqayisə üçün, paralel olaraq, təcrübəni benzol və toluol ilə aparmaq. Sınaq şüşəsinə $3ml$ benzol töküb, həmin həcmidə bromun karbon 4-xloriddə olan məhlulu əlavə etmək və qarışdırmaq bundan sonra qarışığı, bərabər həcmdə olan, dörd hissəyə bölmək. Bunların birinə bir – iki ədəd kristalik yod, ikincisinə alüminium qırıntısı, üçüncüsünə isə dəmir qırıntıları atmaq. Dördüncü hissəyə katalizator əlavə edilmir.

Həmin təcrübəni toluolla da aparmaq.

Hansı sınaq şüsəsində bromlaşma reaksiyası daha intensiv gedir? Karbohidrogenlərdən benzol və ya toluolla brom daha tez reaksiyaya daxil olur? Reaksiyanın sür'ətinə hansı katalizator daha çox tə'sir edir?

Tərkibində benzol olan qarışqlarda heç bir dəyişikliklər müşahidə olunmır və, buna görə bu qarışqları qaynayanadək qızdırmaq (su hamamında qızdırmaq məsləhətdir) və bundan sonra yenə də şativə qoymaq. Dəmir və alüminium katalizatorları olan sınaq şüsələrində reaksiyanın gedişi aydın müşahidə olunur, lakin toluol olan qarışqlarda reaksiya daha şiddetli gedir.

11.4. Brombenzolun alınması

Maddələr: benzol, brom, dəmir qırıntıları.

İşin gedişi. Təcrübəni sorucu şafadə aparmaq.

İşə hazırlıq. Qazaparan borusu olan tixacla təchiz olunmuş sınaq şüsəsi hazırlamaq. Qazaparan borunun ucuna, düz bucaqla aşağı istiqamətlənmiş, içərisində natronlu əhəng olan $10 - 15\text{ sm}$ uzunluğunda, 1 sm diametri olan şüse boru birləşdirmək. Şüse borunun içərisində olan natronlu əhəngin hər iki tərəfini pambıqla bağlamaq.

Sınaq şüsəsinə 5 ml benzol, 1 g dəmir qırıntıları və pipetlə ölçülümiş 2 ml brom tökmək. Sınaq şüsəsinin ağzını dərhal tixacla bağlamaq və şativə bərkitmək. Qarışqda reaksiya başlayır və çox sakit gedir, qaz qabarcılarının alınması müşahidə olunur, lakin qarışq qızdırır. Alınan hidrogen-bro-

mid natronlu əhenglə udulur, burada istiliyin ayrılması müşahidə olunur və əhengin rəngi saralır. 10 – 15 dəqiqədən sonra qaz qabarcıqlarının alınması qurtarır, mayenin səthində brom məxsus olan qonur rəng itir. Bundan sonra sinaq şüşəsini isti su hamamında ($60 - 70^{\circ}\text{C}$) bir nəçə dəqiqə qızdırmaq və sonra qarışığı soyuq su ilə soyutmaq və bundan sonra cihazı sökmək.


Reaksiya nəticəsində alınan qırmızı rəngli yağabenzer mayeni təmiz sinaq şüşəsinə süzmək, əvvəlcə soda məhlulu ilə çalxalamaq, sonra isə iki dəfə su ilə yumaq. Brombenzol sudan ağır mayedir və yuyulduğda alt təbəqədə qalır, onu pipetlə ayırib təmiz sinaq şüşəsinə keçirmək və susuzlaşdırılmış kalsium-xloridlə qurutmaq, qurutmanın tezləşdirmək üçün sinaq şüşəsini isti suda qızdırmaq, bu zaman maye şəffaflaşır.

Rəngli mayeni qazaparan borusu olan təmiz sinaq şüşəsinə tökmək, hava soyuducusu ilə birləşdirmək, «qaynacı» daş atmaq və distillə etməklə fraksiyalara ayırmak. 140°C -yə qədər toplanan fraksiyanı atmaq (burada reaksiyaya daxil ollmayan benzol vardır) və $140 - 160^{\circ}\text{C}$ toplanan fraksiya brombenzol olan fraksiyadır. Sinaq şüşəsində qalan mayeni saat şüşəsinin üzərinə tökmək. Maye soyuyandan sonra kristalaşır, bu dibrombenzolun kristallarıdır. Burada alınan dibrombenzolların tərkibində otaq temperaturunda kristal halda olan *para-dibrombenzol* çoxluq təşkil edir. Bunu dibrombenzolların ərimə temperaturlarından aydın görmək olur: *orto*-izomer $+6^{\circ}\text{C}$; *meta*-izomer (-7°C); *para*-izomer $+87^{\circ}\text{C}$. Kristalları süzgəc kağızının arasında sixmaqla qurutmaq lazımdır. Dibrombenzolu az miqdarda götürülmüş spirtdən kristallaşdırmaqla təmizləmək olar.

140 – 160°C – da toplanan fraksiyani distille etməklə təmiz brombenzolu (155 – 156°C) almaq olar.

11.5. Aromatik karbohidrogenlərin sulfolaşması

Doymuş karbohidrogenlərdən fərqli olaraq aromatik karbohidrogenlər qatı sulfat turşusunun tə'sirində asanlıqla sulfolaşır və reaksiyanın nəticəsində müvafiq karbohidrogenlərin sulfoturşuları alınır. Bu reaksiya benzolun homoloqlarında daha asan gedir, məsələn, meta-ksilol 5 – 10 dəqiqəyə sulfolaşırsa, toluolun sulfolaşması bir qədər zəif gedir, benzol isə çox gec sulfolaşır. Alkilbenzolların sulfolaşması nəticəsində alınan məhsulların tərkibində *ortho*- və *para*- izomerlər çoxluq təşkil edir.



Maddələr: benzol, toluol, ksilol, qatı sulfat turşusu.

İşin gedisi.
Sınaq şüşələrinə verilmiş karbohidrogenlərdən 1ml tökmək və hər birinə 4ml qatı sulfat turşusu əlavə etmək.

Bundan sonra sınaq şüşələrini çalxalamaqla isti su hamamında 80°C temperaturda qızdırmaq. Benzolun buxarlanması qarşısını almaq üçün, benzol olan sınaq şüşəsini bir qədər ehtiyatla qızdırmaq lazımdır (qaynama temp. 80°C). Reaksiyanın gedişi ilə karbohidrogenlər həll olur. Müxtəlif karbohidrogenlərin həll olma vaxtını qeyd etməli. Karbohidrogenlər tam həll olduqdan sonra sınaq şüşələrini soyutmaq və qarışığı içərisində $10 - 15\text{ml}$ soyuq su olan stekana tökmək. Bütün müşahidələr dəftərdə qeyd olunmalıdır.

11.6. Aromatik karbohidrogenlərin nitrolaşması

Qatı nitrat turşusu aromatik karbohidrogenlərlə nisbətən çətin reaksiyaya girir və burada benzol həlqəsinə nitrolaşma ilə yanaşı, eyni zamanda, onların yan zəncirdə yerləşən alkil qruplarını oksidləşdirir.

Aromatik karbohidrogenlərin nitrolaşması nitrolaşdırıcı qarışığıla (qatı nitrat və sulfat turşularının qarışığı) daha asan gedir. Nitrolaşma reaksiyası da bromlaşma və sulfolaşma reaksiyaları kimi alkilbenzollarda, benzolun özüne nisbətən, daha asan gedir. Toluolun (və başqa birəvezli alkilbenzolların) nitrolaşması nəticəsində əsasən *ortho-* və *para-nitrotoluollar* alınır. Benzolun və alkilbenzolların mononitrobirləşmələri özünəməxsus olan acı badam qoxuludur.

Maddələr: benzol, toluol, ksilol, qatı nitrat turşusu, qatı sulfat turşusu.

1. Aromatik karbohidrogenlərin qatı nitrat turşusu ilə reaksiyası.

İşin gedisi. Təcrübəni sorucu şkafda aparmaq.

Sınaq şüşələrinin hər birinə $2ml$ qatı nitrat turşusu tökmək və üzərinə verilmiş karbohidrogendən $5 - 6$ damcı əlavə etmək. Qarışıqları çalxalamaq, bu zaman emulsiya alınır, lakin tezliklə dağılır. Bundan sonra sınaq şüşələrini çalxalamaqla qaynayana kimi qızdırmaq, burada gedən prosesləri diqqətlə izləmək lazımdır. Qarışıqları $5 - 10$ dəqiqə qızdırandan sonra soyutmaq və üzərinə $5 - 6ml$ soyuq su əlavə etmək. Hansı sınaq şüşələrində reaksiya gedir? Reaksiya nəticəsində alınan maddələrin özünə məxsus olan iyinə diqqət verin.


2. Benzolun nitrolaşdırıcı qarışıqla nitrolaşması.

İşin gedisi.

Böyük bir sınaq şüşəsində və ya balaca kolbada $1,5ml$ qatı nitrat turşusu ilə $2ml$ qatı sulfat turşusunu qarışdırmaq. Öz-özüne istilənən qarışığın soyutmaq və bundan sonra üzərinə damçı-damçı $1ml$ benzol əlavə etmək, hər dəfə qarışığın çalxalamaqla soyutmaq. Benzolu əlavə edib qurtarandan sonra qarışığın $5 - 6$ dəqiqən su hamamında ($60^{\circ}C$) qızdırmaq. Sonra qarışığın içərisində $20 - 30ml$ soyuq su olan stekana tökmək və bir az çalxalamaq. Stekanın dibinə sarı rəngli, bir qədər bulanıq nitrobenzol çökür.

Nitrobenzolu ayrıçı qif vasitəsilə ayırmak, əvvəl soda sonra isə su ilə neytral mühid alınana qədər yumaq. Yuyulmuş və neytrallaşdırılmış nitrobenzolun içərisinə kalsium-xlorid əlavə etməklə qurutmaq. Bu qayda ilə alınmış nitrobenzolun tərkibində bir qədər reaksiyaya daxil olmayan benzol olur. Maddəni distillə etməklə benzoldan ayırmak olar.

Alınan nitrobenzol anilinin (təcrübə 13.1.) alınmasında istifadə oluna bilər.



*Səkil 38. Nitrobenzolu sintez etmək üçün qurğu.
1- su həmami; 2- İçerisində nitrolaşdırıcı qarışq və benzol olan kolba; 3 – əks soyuducu. Soyuducuda ruagentlərin buxarları kondensləşərək kolbaya qayıdır və beləliklə onlar qaynayarkən itki vermir.*


3. Toluolun nitrolaşdırıcı qarışıqla nitrolaşması.

İşin gedisi.

Sınaq şüşəsinə $1,5\text{ml}$ qatı nitrat və 2ml qatı sulfat turşusu tökmək və qarışdırmaqla nitrolaşdırıcı qarışq hazırlamaq (təcrübəni benzolun nitrolaşması kimi aparmaq). Bundan sonra qarışığı soyudub, üzərinə damcı-damcı, çalxalamaqla 1ml toluol əlavə etmək. Toluolun nitrolaşması benzola nisbətən daha tez gedir. Reaksiya tamamlanandan sonra ($3-5$ dəqiqədən) qarışığı soyuq su olan stekana tökmək. Ağır, sarı rəngli nitrotoluolun çökməsi müşahidə olunur. Toluolun nitrolaşması nəticəsində alınan məhsulun tərkibində nitrotoluolun izomerləri vardır. Bu reaksiyada nitrotoluolun hansı izomerlərinin alınması dava əlverişlidir? Niyə?

11.7. Aromatik karbohidrogenlərin alkilləşməsi


Alkilhalogenidlər, spirtlər və doymamış karbohidrogenlər müxtəlif katalizatorların iştirakı ilə (AlCl_3 , TiCl_4 və başqaları) aromatik karbohidrogenlərlə reaksiyaya daxil olaraq alkilbenzollar əmələ gətirir. Reaksiya nəticəsində yeni karbon-karbon rabiəsi əmələ gəlir. Belə reaksiyalar alkilləşmə reaksiyaları adlanır və onlar ilk dəfə 1877-ci ildə Fridel və Krafts tərəfindən kəşf edilmişdir. Bu reaksiya zamanı alınan və götürülen maddələr katalizatorla yağabənzər kompleks birləşmələr əmələ gətirir. Reaksiyanın sonunda bunları soyuq xlorid turşusu ilə parçalayıb, əsas məhsul alınır.



Eyni üsulla aromatik karbohidrogenlərlə karbon turşularının xloranhidridləri və anhidridləri reaksiyaya daxil olur və nəticədə aromatik ketonlar alınır:



Alkilləşmə və asilləşmə reaksiyalarının nəticəsində alınan maddələrin çıxımına götürülen maddələrin və katalizatorun təmizliliyi həm də son dərəcə susuz olmayı tə'sir edir.




Şəkil 39. Asetofenonun
sintezi qurğusu. 1-su hamamı;
2-içərisində benzol və
kalsium-xlorid olan kolba; 3-
forştos; 4-içərisində asetat
turşusunun xloranhidridi olan
damcı qılı; 5-əks soyuducu;
6-kalsium-xlorid borusu.

Reaksiya 40^o C temperaturunda aparılır.

Trifenilmetanın alınması:

Aşağıdakı təcrübədə benzol və xloroformla aparılan reaksiya nəticəsində trifenilmetan alınır:




Maddələr: benzol, xloroform, susuzlaşdırılmış alüminium-xlorid.

İşin gedisi. Reaksiyani sorucu şafadə aparmalı.

Quru sınaq şüşəsinə 1 ml benzol tökmək, üzərinə 0.2 – 0.3 q alüminium-xloridi və sonra 0.5 ml xloroform əlavə etmək. Qarışıqlı bir qədər qızdırmaq. Bu zaman şiddətli reaksiya nəticəsində istiliyin ayrılması və hidrogen-xloridin alınması müşahidə olunur. Hidrogen-xlorid qazı havada tüstülənir. Alüminium-xloridin tozu isə maddələrlə qarışır, yağıvari qatı birləşmə əmələ gətirir.

11.8. Aromatik karbohidrojenlərin oksidləşməsi

Təmiz benzol oksidləşdiricilərin tə'sirinə qarşı artıq dərəcə davamlıdır, belə ki kalium-permanqanatın məhlulu istər qələvi istərsə də turş mühitdə benzolu oksidləşdirmir. Benzolun homoloqları asanlıqla oksidləşərək aromatik turşulara çevrilir. Bu zaman benzol həlqəsinə birləşmiş olan hər karbohidrojen radikalı uzunluğundan və quruluşundan asılı olmayaraq karboksil qrupuna çevrilir. Beləliklə, alkil-benzolları və karbohidrojen zənciri olan müxtəlif aromatik birləşmələri oksidləşdirməklə alınan turşuların quruluşundan asılı olaraq karbohidrojen radikallarının yerini müəyyən etmək və bununla götürülən birləşmənin quruluşunu tə'yin etmək olar. Məsələn, toluolun və başqa monoalkilbenzolların qələvi mühitdə oksidləşməsi nəticəsində benzoy turşusu alınır (daha doğrusu kalium-benzoat alınır və ona turşu ilə tə'sir etməklə benzoy turşusunu almaq olur).



Hemin şəraitdə m-ksilolun oksidləşməsi nəticəsində izoftal turşusu, p-ksilolun oksidləşməsində isə tereftal turşusu alınır, o-nitrotoluol o-nitrobenzoy turşusuna kimi oksidləşir.

Maddələr: benzol, toluol, kalium-permanqanatın məhlulu, qələvi məhlulu, sulfat turşusunun məhlulu.

İşin gedisi.

Təcrübəni eyni zamanda benzol və toluolla aparmaq.

İki sınaq şüşəsi götürüb, her birinə 1ml kalium-permanqanatın məhlulundan tökmək və üzərinə 1ml sulfat turşusunun məhlulunu əlavə etmək. Bundan sonra sınaq şüşəsinin birinə $0,5\text{ml}$ toluol, ikincisinə isə $0,5\text{ml}$ benzol əlavə etmək. Sınaq şüşələrini bir neçə dəqiqə möhkəm çalxalamaq. Sınaq şüşəsinin birində məhlulun rəngsizləşməsi müşahidə olunur, o biri sınaq şüşəsində bu şəraitdə heç bir dəyişiklik baş vermir.

Hemin təcrübəni sulfat turşusu əlavə etməklə turş mühitdə də aparmaq olar.


Aparılan təcrübələri izah edin.

ÇALIŞMA VƏ MƏSƏLƏLƏR

1. Aşağıdakı birləşmələrin quruluş formullarını yazın:
(a) toluol, (b) p-ksilol; (c) etilbenzol; (d) izopropilbenzol;
(e) o-etiltoluol.
2. Metiletibenzolun bütün izomerlərinin formullarını yazın.

3. C_8H_{10} , C_9H_{12} tərkibli bütün aromatik karbohidrogenlərin formullarını yazın və adlandırın.
4. Aşağıdakı birləşmələrin quruluş formullarını yazın:
(a) P-xlortoluol, (b) o-nitroetilbenzol; (c) 1,3,5-tribrombenzol, (d) 2,4,6-tribromtoluol; (e) 2,4,6-trinitrotoluol, (f) m-xlortoluol, (g) p-xlornitrobenzol.
5. Metan və yalnız qeyri-üzvi birləşmələr tətbiq etmək şərti ilə toluolu sintez etmək üçün hansı reaksiyaları aparmaq lazımdır?
6. M-nitroxlorbenzolu benzoldan sintez etmək üçün hansı reaksiyaları aparmaq lazımdır? Reaksiyaların ardıcılılığını izah edin.
7. Xlorbenzolun nitrolaşma reaksiyası nəticəsində hansı mononitrobirləşmələr alınır? Cavabınızı izah edin.
8. Toluolun müxtəlif şəraitlərdə gedən xlorlaşma reaksiyalarının tənliklərini yazın. Şəraitdən asılı olaraq reaksiyaların hansı istiqamətdə getməsini izah edin.
9. Benzoldan və toluoldan hansı partlayıcı maddələr alınır? Bunlardan hansının alınması daha asan gedir?
10. Benzoldan o-; m- və p-xlorbenzolsulfoturşuları alın.
11. 11,7 g benzolun nitrolaşması nəticəsində neçə qram nitrobenzol alınır? Reaksiyanın çıxımı 75% - dir.
12. Etilbenzolun katalizatorsuz xlorlaşması nəticəsində ilk mərhələdə hansı birləşmə alınır?
13. Metilxloridlə etilbenzolun $AlCl_3$ katalizatorun iştirakı ilə gedən alkilleşmə reaksiyاسının tənliyini yazın. Reaksiyanın nəticəsində hansı izomerlərin alınması daha əlverişlidir?
14. Aromatik karbohidrogenlərin molekulunda benzol nüvəsinin və alkil radikalının bir-birinə qarşılıqlı tə'sirini hansı reaksiyaların misalında göstərmək olar?

15. O-xloretilbenzolun oksidləşməsi nəticəsində hansı birləşmə alınır?
16. C_7H_6Cl tərkibli birləşmə a) asanlıqla hidrolizə uğrayaraq C_6H_7O tərkibli neytral birləşmə əmələ gətirir, b) oksidləşməsi nəticəsində isə m-xlorbenzoy turşusu alınır. Bu hansı birləşmədir? Reaksiyaların tənliklərini, götürülen və alınan maddələrin formullarını yazın və adlandırın.
17. C_7H_8 tərkibli birləşmənin formulunu tə'yin edin. Mə'lumdur ki, onun nitrolaşması nəticəsində $C_7H_7NO_2$ tərkibli, oksidləşməsi nəticəsində isə qələvılərdə yaxşı həll olan $C_7H_6O_2$ tərkibli birləşmələr alınır.
18. $C_7H_7NO_2$ tərkibli birləşmənin formulunu tə'yin edin. Bu birləşmənin xlorla qızdırılması nəticəsində $C_7H_4NO_2Cl_3$ tərkibli maddə, bunun isə hidrolizi nəticəsində p-nitrobenzoy turşusu alınır.

15S	OTF		neytral
16S	SOT		ketiladəm
17S	BH		Qarabəndi
18S	OTF		İonluqəmət-əməl
19S			zəngin rəngli

XII BÖLMƏ

FENOLLAR

Cədvəl 10

Bə'zi fenolların fiziki sabitləri

Adları	Formuları	Ərimə temp. °C	Qaynama temp. °C
Fenol		41	181
Pirokatexin		105	240
Rezorsin		110	277
Hidroxinon		170	286
Pirohalol		132	309
Orto-nitrofenol		45	216
Para-nitrofenol		114	279 parç.
Pikrin turşusu		122	Partlay. Sublim.

Molekulunda benzol nüvəsi ilə birbaşa birləşmiş hidroksil qrupları olan üzvi birləşmələrə *fenollar* deyilir. Hidroksil qrupu benzol nüvəsində yan zəncirə birləşibse, bu ki-mi birləşmələrə *aromatik spirtlər* deyilir.

Aromatik spirtlərin xassələri, demək olar ki, alifatik spirtlərin xassələridən fərqlənmir. Lakin fenolların xassələri bunlardan fərqlənir, bu da benzol nüvəsi ilə hidroksil qrupunun bir-birinə olan qarşılıqlı tə'siri ilə izah olunur. Buna görə də fenolların xassələrinə aid olan reaksiyaları şərti olaraq iki yerə bölmək olar.

1. Hidroksil qrupunun reaksiyaları. Fenolların molekulunda benzol nüvəsi ilə birbaşa birləşmiş olan hidroksil qrupunun hidrogen atomu, spirtlərin hidroksil qrupunun hidrogen atomuna nisbətən bir qədər ionlaşmış haldadır və qələvilərlə reaksiyaya girərək müvafiq duzlar əmələ gətirir.

2. Benzol nüvəsinin reaksiyaları. Fenolların molekulunda hidroksil qrupu benzol nüvəsinə tə'sir edərək onu aktivləşdirir, buna görə onların nüvəsində əvəzetmə reaksiyaları benzola nisbətən daha asan gedir. Əvəzetmə reaksiyalarının nəticəsində əsasən *ortho-* və *para-* əvəzli məhsullar alınır.

Burada verilən təcrübələri bir-, iki- və üçatomlu fenollarla aparmaq məsləhətdir. Fenollarla iş zamanı diqqətli və səliqəli olmaq lazımdır, fenolu havada açıq saxlamaq olmaz. Fenol artıq dərəcədə hiqroskopikdir və havada açıq qaldıqda su udur, bundan başqa havada fenol oksidləşir və bunun nəticəsində rəngini dəyişir (təmiz fenol rəngsiz, şəffaf kristalar əmələ gətirir, havada oksidləşmə nəticəsində o,

çəhrayıdan qonura kimi rəngini dəyişə bilər). Fenol ələ və ya dəriyə düşdükdə onları qıcıqlandırır və hətta yandırır.

LABORATORİYA-TƏCRÜBƏ İŞLƏRİ

12.1. Fenolların həll olması və turşuluq xassələri

Hidroksil qrupu- nun reaksiyaları

Fenol otaq temperaturunda suda az həll olur (100 g suda – 6 g fenol), bu şəraitdə fenol da az miqdarda özündə suyu həll edir. Beləliklə, fenolu su ilə qarışdırıldığda iki maye təbəqə alınır: fenolun suda məhlulu və qabin dibinə çökən yağa bənzər suyun fenolda məhlulu. Bunların bir-birində həll olması qızdırıldıqda artır və 68°C temperaturda su ilə fenol bir-birində sonsuz miqdarda həll olur.

Hidroksil qruplarının sayı arttıkca fenolların həll olması artır, lakin ikiatomlu fenolların həll olmasına molekulda hidroksil qruplarının yerləşməsi nisbəti də tə'sir göstərir. Məsələn: rezorsin (m-dihidroksobenzol) hidroxinondan (p-dihidroksobenzol) suda daha yaxşı həll olur.

Bütün fenollar spirt və efirdə yaxşı həll olurlar.

Spirtlərdən fərqi olaraq fenollar turşu xassəsinə malikdirlər və onlardan bə'ziləri indikatorların (lakmus) rəngini dəyişir.


Maddələr: müxtəlif fenollar (fenol, pirokatexin, rezorsin, hidroxinon, pirohallol).

İşin gedisi.


Təcrübəni paralel olaraq bir neçə fenolla aparmaq məsləhətdir. Bunun üçün bir neçə sınaq şüşəsi götürüb və rilmiş fenolların hərəsindən təxminən $0,3 - 0,5\text{g}$ töküb, üzərinə $4 - 5\text{ml}$ su əlavə etmək və çalxalamaq. Qarışqları qaynayanadək qızdırmaq və yenə də soyutmaq. Nə kimi dəyişikliklər baş verir? Məhlulları göy ləkmus kağızı ilə yoxlamaq. Hazırlanmış fenolların məhlullarını sonrakı təcrübələr üçün saxlayın. Müşahidələri laboratoriya-iş dəftərində qeyd etmək.

12.2. Fenolyatların alınması

Fenollar qələvilər və karbonatlarla reaksiyaya daxil olaraq duzlar-fenolyatlar əmələ gətirir, bu da onların turşu xassəsinə malik olmasını göstərir.



Və ya ion tənliyi ilə:



Alkoholyatlardan fərqli olaraq fenolyatlar suda həll olduqda parçalanır, qismən hidrolizə uğrayırlar və bunun nəticəsində məhlul qələvi reaksiya göstərir. Fenolyatlara turşularla tə'sir etdikdə fenol alınır.



Fenolun ionlaşma dərəcəsi hətta karbonat turşusundan da azdır, buna görə karbonat turşusu fenolu duzlarından çıxarıır və hidrokarbonatlarla fenola tə'sir etdikdə fenolyatlar əmələ gəlmir.

Maddələr: fenol, qələvi məhlulu, sulfat turşusu məhlulu, natrium-karbonatın məhlulu, natrium-hidrokarbonatın məhlulu.


İşin gedisi.

1. Götürülmüş $0,3 - 0,5 \text{ g}$ fenolun üzərinə 1 ml su və bundan sonra, fenol tam həll olana qədər qələvi məhlulunu əlavə etmək. Alınan şəffaf məhlulun üzərinə bir-iki damcı sulfat turşusunun məhlulundan tökmək, bu zaman sınaq şüşəsində olan məhlul bulanır və qarışqdan fenolun çökəmisi müşahidə olunur.
2. İki sınaq şüşəsinin hər birinə $0,3 - 0,5 \text{ g}$ fenol tömək və bunlardan birinin üzərinə $1 - 2 \text{ ml}$ natrium-karbonat, ikincisinə isə natrium-hidrokarbonatın məhlullarını əlavə etmək. Hansı sınaq şüşəsində çöküntünün tam həlloması müşahidə olunur və niyə?

12.3. Fenolların dəmir 3-xloridlə reaksiyası

Fenollar və, molekulunda benzol nüvəsi ilə birləşmiş hidroksil qrupları olan bir çox mürəkkəb birləşmələr dəmir 3-xloridlə su və ya spirtlərin suda məhlulunda boyalı birləşmələr əmələ gətirir. Bu zaman alınan hər bir birləşmə özünəməxsus rəngə malik olur. Belə boyalı maddələrin

alınması üçvalentli dəmirin fenollarla dissosiasiya olunan kompleks birləşmələrin alınması ilə izah olunur:



Turşu, spirt, qliserin və dəmir 3-xlorid artıq miqdarda əlavə edilərsə, məhlulu rəngi itir. Bu maddələrin rəngi qələvилərin tə'sirindən də itir, bu da dəmirin hidroksil qrupları ilə hidroksid əmələ getirməsi ilə izah olunur.

Fenolyatların əmələ getirməsindən başqa dəmir 3-xlorid oksidləşdirici kimi də tə'sir edir və bu zaman üçvalentli dəmir ikivalentli dəmirə çevirilir. İkivalentli dəmiri tə'yin etmək üçün qarışığa qırmızı qan duzu ilə tə'sir etmək lazımdır (Fe^{2+} ionlarına aid reaktiv).

Maddələr: müxtəlif fenolların suda məhlulu (12.1 təcrübədə alınmış), spirt, dəmir 3-xloridin məhlulu, qələvi məhlulu, qırmızı qan duzunun $K_3[Fe(CN)_6]$ məhlulu.

İşin gedisi.

Əvvəlcədən hazırlanmış müxtəlif fenolların məhlullarından 5 – 6 damcı sınaq şüşələrinə tökmək, üzərinə 1 m/su və bundan sonra 3 – 5 damçı dəmir 3-xloridin məhlulunu əlavə etmək. Bu zaman:

- *Fenol və rezorsin* olan məhlul bənövşəyi rəngə boyanır.
- *Pirokatexin* yaşıl rəngə boyanır, üzərinə çoxlu su tökdükdə bənövşəyi-göy rəngə keçir.
- *Hidroxinon* əvvəl yaşıl, sonra isə qonur rəngə boyanır, bir qədər qalandan sonra tünd-yaşıl iynəvari xinhidrona məxsus kristalar alınır.

- *Pirohallo* qonur-qırmızı rəngə boyanır.


Alınan fenol, rezorsin ve pirohallolun boyalı məhlullarını üç hissəyə bölmək. Onlardan birinin üzərinə bir az spirit, ikincisinin isə üzərinə bir – iki damcı qələvi məhlulu əlavə etmək. Bu zaman sıraq şüşələrində olan qarışığın rənginin itməsi baş verir.

Hidroxinon olan sınaq şüşəsində çöküntünün üzerinde olan məhluldan bir az götürmək və üzərinə bir iki damcı qırmızı qan duzu əlavə etmək, parlaq göy rəngli çöküntünün alınması müşahidə olunur (turnbul abisi).

Benzol nüvəsində əvəzətmə reaksiyaları

12.4. Fenolun susuz mühitde bromla reaksiyası

Hidroksil qrupunun tə'sirindən benzol nüvəsinin aktivlaşması nəticəsində fenolun bromlaşması otaq temperaturunda katalizatorsuz gedir və nəticədə 2,4,6-tribromfenol alınır.



Maddeler: fenol, bromun karbon 4-xloriddə məhlulu.


İşin gedişi.

Quru sınaq şüşesinə bir – iki ədəd fenolun kristallarından atmaq və üzərinə $0,5\text{ml}$ brom məhlulu əlavə etmək.


Məhlulun rəngsizləşməsi və hidrogen-bromidin alınması müşahidə olunur.

12.5. Fenollara bromun suda məhlulu ilə tə'siri

Bromun suda məhlulu həm bromlaşdırıcı, həm də oksidləşdirici kimi tə'sir edir. Fenol bromun suda məhlulu ilə bromlaşaraq əvvəl suda az həll olan *rəngsiz 2.4.6-tribromfenol*, sonra isə bromlu suyun artığı ilə oksidləşərək soyuq suda pis həll olan *sarı rəngli 2.4.4.6-tetrabromtsikloheksadienon* əmələ gətirir:



Alınan maddə benzolda yaxşı həll olur və oksidləşdirici xassəyə malikdir, belə ki, ona hidrogen-yodidlə tə'sir etdikdə sərbəst yod çıxır (məhlulda turş mühit olduqından kiumium-yodiddən hidrogen-yodid alınır):




Maddələr: 12.1 təcrübədə alınmış fenolların suda məhlulları, bromun suda məhlulu, benzol, kalium-yodidin məhlulu.

İşin gedisi:

1. Sınaq şüşəsinə 1ml tədqiq olunan müxtəlif fenolun məhluludan tökmək və üzərinə iki dəfə artıq həcmdə bromlu su məhlulunu əlavə etmək. Müşahidələri qeyd etmək.
 - *Pirokatexin, rezorsin və pirohalol* olan məhlulların rəngi dəyişilir. *Hidroxinon* olan məhlulun rəngi əvvəlcə qızarır, sonra isə tünd-yaşıl rəngli kristalların alınması müşahidə olunur. Bu xinhidronun kristallarıdır.
 - *Fenol* məhlulunda *sarı rəngli* çöküntünün alınması müşahidə olunur.
2. Sınaq şüşəsinə 1ml fenol məhlulundan töküb üzərinə damcı-damcı bromlu su əlavə etmək. Əvvəlcə məhlul bulanır, bromlu sudan bir az da əlavə etdikdə ($3 - 4$ damcı) ağ rəngli tribromfenolun çöküntüsü alınır. Bromlu suyun əlavə edilməsi davam olunsa (hər dəfə çalxalamamaq) çöküntünün rəngi *sarılır*. Qarışıqlı sorucu şkafda $1 - 2$ dəqiqə qaynatmaq (brom tam buxarlanana qədər) və bundan sonra sınaq şüşəsini soyutmaq. Qızdırıldıqda çöküntü həll olur, soyuq məhluldan yenə də çöküntünün alınması müşahidə olunur. Soyuq məhlulun üzərinə bir neçə damcı kalium-yodid məhlulu və 1ml -benzol əlavə etmək və möhkəm çalxalamamaq. Çöküntü benzolda həll olur və alınan yod benzolu bə-növşəyi rəngə boyayır.

12.6. Fenolun sulfolaşması

Fenol otaq temperaturunda qatı sulfat turşusu ilə asanlıqla sulfolaşır və nəticədə orto- və p-fenolsulfoturşu alınır. Bir qədər yüksək temperaturda para-izomerin miqdarı artır, lakin bu zaman disulfoturşuların da alınması müşahidə olunur.



Maddələr: fenol, qatı sulfat turşusu.

İşin gedışı.

Sınaq şüşəsinə 2 q fenol tökmək, üzərinə 3 ml qatı sulfat turşusu əlavə etmək və çalxalamamaq, fenol kristallarının həll olması müşahidə olunur. Mehəltdən bir az suya tökmək bu zaman fenolun ayrılması müşahidə olunur.


Qarışığı isti su hamamında 3 – 5 dəqiqə qızdırmaq və sonra soyutmaq. Bundan sonra soyuq karışığı içərisində 10 – 12 ml soyuq su olan stekana tökmək. Bircinsli məhlul alınır və fenolun ayrılması müşahidə olunur.

12.7. Fenolun nitrolaşması

Aromatik karbohidrogenlərə nisbətən fenolların nitrolaşma reaksiyası çox asan gedir və bu reaksiya hətta duru nitrat turşusu ilə də gedir (benzol və toluolun nitrolaşma reaksiyaları hansı şəraitdə gedir?).

Fenolun nitrat turşusu ile reaksiyasının nticesinde evvelce nitrofenollar alınır ve bu karışığın türkibinde esasen orto- (erimə temp. $45^{\circ}C$) və para-(erimə temp. $114^{\circ}C$) izomerlər vardır. Sonra nitrolaşma bir qədər dərin gedir və dinitrofenollar alınır (2,4-dinitrofenol), bir qədər də dərin nitrolaşmanın nticesində 2,4,6-trinitrofenol (pikrin turşusu) alınır. Nitrofenolların başqa izomerləri çox az miqdarda alınır.

Nitrolaşma ilə bərabər müxtəlif proseslər də baş verir; oksidləşmə, kondensləşmə və s. Bunun nticesində nitrobirləşmələr ilə birlikdə tünd rəngli qatranlı maddələr də alınır.



Fenol molekuluna nitrogrupun birləşməsi maddənin turşu xassəsini artırır. Qələvi metalların nitrofenolyatları xassə e'tibarı ilə əsil duzlara bənzəyir və məhlulda sarı, ya da qırmızımtıl-narınçı rəngə boyanırlar.

Nitrofenolların çoxusu dəmir 3-xloridlə fenollar kimi boyalı maddələr əmələ gətirmir.

Maddələr: fenol, qatı nitrat turşusu.

İşin gedisi.

1 Sınaq şüşəsinə 1 q fenol tökmək və üzərinə bir – iki damcı su əlavə etmək. Başqa sınaq şüşəsində 3 ml qatı nitrat turşusu ilə 3 ml suyu soyuda-soyuda ehtiyatla qarışdırmaq. Hazırlanmış duru nitrat turşusunu ehmalca, hər dəfə çalxalamaqla, fenolun üzərinə tökmək. Qarışq istilənir və buna görə onu soyutmaq lazımdır. Şiddətli reaksiya gedir. Turşunu tam əlavə edəndən sonra qarışığı 20 ml suyun içərisinə tökmək və çalxalamaq. Ağır tünd rəngli yağabənzər birləşmə ayrılır. Bu yağı pipet vasitəsilə təmiz sınaq şüşəsinə keçirib su ilə yumaq və qazaparan borusu olan sınaq şüşəsinə tökmək. Sınaq şüşəsinə 3 ml su əlavə etmək, "qaynaq daşı" atmaq və maili vəziyyətdə şativə bərkitmək. Bundan sonra sınaq şüşəsinin ağızını tixacla bağlamaq və qazaparan borunun ucunu qəbuledicinin (ikinci sınaq şüşəsinin) içərisinə salmaq.

Sınaq şüşəsində olan qarışığı ehtiyatla qızdırmaq. Qəbulediciyə 1 ml yaxın bulanıq maye toplanır. Maye soyuyandan sonra sarı rəngli iynəvari kristalar əmələ gətirir. Bu o-nitrofenolun kristallarıdır. Sintez edilən o-nitrofenolu çəki tərəzisində çəkib, çıxımı hesablamamaq.


O-nitrofenolu qovandan sonra isti sulu qarışığı ehtiyatla qatranın üzərindən süzmək və 0°C soyutmaq. Tədricən p-nitrofenolun kristallarının alınması müşahidə olunur. Bu kristalları ayırib, qurutmaq olar.

- 2 Alınan nitofenollardan bir qədər sınaq şüşəsinə tökmək, üzərinə 1 ml su və damcı-damcı qələvi məhlulu əlavə etmək. Məhlulun rənginin dəyişilməsi müşahidə olunur. Məhlula turşu əlavə etmək. Nə müşahidə olunur?
- 3 Nitrofenolun sulu məhluluna bir damcı dəmir 3-xloridin məhlulundan əlavə etmək. Məhlulun rəngi fenollar kimi dəyişirmi?

12.8. Fenol-formaldehid qatranlarının alınması

Fenolla fomaldehidin qarşılıqlı tə'sirindən fenol-formaldehid qatranları alınır. Katalizatorların iştirakı ilə gedən bu reaksiya nəticəsində alınan fenolformaldehid qatranlarının quruluşu və xassələri götürülmüş, katalizatorun xarakterində asılıdır, belə ki bu reaksiyalarda turşu və ya qələvi katalizatorları tətbiq olunur.


Turşu katalizatorlarının iştirakı ilə gedən reaksiya nəticəsində ilk mərhələdə iki fenol və bir formaldehid molekullarından bir molekul su ayrılmıqla



Bunlar bir-biri ilə birləşərək düz xətti «**novolak qatranları**» adlanan polimer molekulları əmələ gətirir. Belə po-

limerlərin molekul kütlesi nisbətən aşağıdır və onlar asanlıqla əriyir və üzvi həllədicilərdə yaxşı həll olur.

Qələvilərin iştirakı ilə gedən reaksiya zamanı ilk mərhələdə əsasən oksibenzil spirtinin izomerləri alınır:



Bunlar suyun ayrılması ilə kondensləşərək «rezol» adlı qatranlar əmələ gətirir. Novolak qatranlarından rezolun fərqi ondadır ki, rezolun tərkibində benzol nüvəsi ilə birləşmiş —CH₂OH və nüvələri birləşdirən —CH₂OCH₂— qrupları var. Beləliklə rezolda formaldehidin qalıqları çoxluq təşkil edir. Və bundan belə bir qərara gəlmək olar ki, novolak formaldehidlə reaksiya nəticəsində rezola, rezol isə fenolla reaksiya nəticəsində novolaka çevrilir.

150 – 160°C temperaturda düz xəti rezol molekulları bir-biri ilə köndələn birləşərək "rezi" adlı tikilmiş molekullar əmələ gətirir. "Rezi" tora bənzər üç ölçülü molekuldur və bu səbəbdən onlar heç bir həllədicilərdə həl olmur və ərimir.

Rezolların alınmasında katalizator kimi ammonyakın tətbiq olunması daha əlverişlidir, çünkü ammonyak əvvəlcədən formaldehidlə birləşir, sonra alınan məhsul fenolla reaksiyaya daxil olaraq ammonyaki bərpa edir. Reaksiyanın

sonunda ammonyakı buxarlandırmaqla mühitdən kənarlaşdırmaq mümkün olur. Başqa qələvilər götürülərsə, alınan məhsul məhlulda qalır və onları ayırmak üçün uzun müddət qaynatmaq lazımdır.

Fenolla formaldehidin reaksiyası nəticəsində qatranların alınması hələ 1872-ci ildə Almaniyada Bayer tərəfindən kəşf edilmişdir, lakin o zaman bunlar (qatranlar) lazımlı olmayan yan məhsul kimi qəbul olunurdu. Yalnız 1907 – 1909-cu illərdə ABŞ – da Bakeland fenol-formaldehid qatranlarının alınma üsulları üzərində işləmiş və alınan qatranı "bakelit" adlandırmışdır.

Maddələr: fenol, formalin (35 – 40 % məhlul).

İşin gedisi.

1. Sınaq şüşəsinə $2,5 \text{ g}$ fenol və 5 ml formalin töküb, bircinsli məhlul alınana qədər qarışdırmaq və 1 – 2 dəqiqə qaynatmaq. Bundan sonra qızdırmanın dayandırmaq, üzərinə $0,2 – 0,3 \text{ ml}$ qatı xlorid turşusu əlavə etmək və çalxalamaq. Qarışığ öz-özünə qaynanağa başlayır, 1 – 2 dəqiqədən sonra bulanır və tədricən ağır yağabənzər maddənin ayrılması müşahidə olunur. Qarışığın qaynaması dayandıqda sınaq şüşəsini yenidən 1 – 2 dəqiqə qızdırmaq, üst təbəqədə ayrılan suyu süzüb, təmiz su əlavə etmək və yenidən 1 – 2 dəqiqə qızdırmaq. Üst təbəqədə olan bulanıq suyu süzmək və sınaq şüşəsində qalan qatranı saat şüşəsinə tökmək. Açıq-bənövşəyi rəngdə olan qatranı soyuyandan sonra süzgəc kağızı arasında qurudub saxlamaq. Saxlanıldıqda qatran kövrəkləşir və bu proses, sintez zamanı qatranın qaynadılma vaxtından asılıdır. Belə ki, sintez zamanı qarışq nə qədər çox qaynadılsa alınan qatranın kövrəkləşmə prosesi bir o qədər də tez gedər.

2. Təcrübəni təkrar etmək, lakin bu dəfə qarışığa soyudan sonra turşu əvəzine $1,5 \text{ ml}$ qatı ammonyak məhlulu əlavə etmək. Belə şəraitdə alınan qatran şəffaf olur, lakin bir qədər gec və nisbətən az miqdarda alınır. Qəlevilərin iştirakı ilə kondensləşmə nəticəsində alınan qatran açıq qonur rəngli olur. Sintez zamanı qarışiq az müddət qızdırılsa alınan qatran yapışır, gec quruyur və zəif bərkivir. Hər iki təcrübələrdə alınan qatranları spirt və qəlevilərdə həll olmasına sınaamaq.

Qatranlardan bir qədər sinaq şüşəsinə tökmək və üfiqi vəziyyətdə qızdırmaq. Bu zaman qatranın tərkibində olan su buxarlanır, qatran isə əriyir. Ərimiş qatranı soyutduqda o, bərkivərək şəffaf kütlə əmələ getirir. Bir də qızdırıldıqda qatran qabarır, köpüklənir və yenidən bərkivir, lakin bu dəfə məsaməli kütlə əmələ getirir. Kütlə bir də qızdırılsa o, ərimədən kömurləşir.

12.9. Pirohallolun havada oksidləşməsi

Çoxatomlu fenollar artıqca tez oksidləşir, onların sulu məhlulları hətta havada qaldıqda oksidləşmə nəticəsində alınan birləşmələrin tə'sirindən, boyanır. Fenolların oksidləşməsi qəlevi məhlulda daha asan gedir, buna görə onların çoxu fotoqrafiyada geniş tətbiq olunur (hidroxinon, pirohallol).

Pirohallolun oksidləşməsi o qədər sür'ətlə gedir ki, hətta hava qarışığında olan oksigenin pirohallolla udulması qaz analizi üsulunda tətbiq olunur.

Maddələr: pirohallol, qəlevi məhlulu.

İşin gedisi.

20 – 25 ml həcmi olan kiçik kolbaya 0,3 – 0,4 q pirohallolevə 2 – 3 ml qatı qələvi məhlulu tökmək. Kolbanın ağızını dərhal qazaparan borusu olan tixacla möhkəm bağlamaq və qazaparan borunun ucunu içərisində 5 – 6 ml boyalı məhlul oian sınaq şüşəsinə salmaq. Kolbanı bir az çalxalamaq, məhlul olduqca tez qaralır və sınaq şüşəsindən su kolbaya sorulur. Suyun həcmi təxminən 20% qədər azalır.

ÇALIŞMA VƏ MƏSƏLƏLƏR

1. Adları verilən birləşmələrin quruluş formullarını yazın:
(a) O-xlorfenol; (b) p-nitrofenol; (c) m-krezol; (d) 2,4,6-tribromfenol; (e) pikrin turşusu; (f) m-etilfenol.
2. Sənayedə fenoldə hansı üsullarla sintez edilir?
Reaksiyaların tənliklərini yazın.
3. Aşağıda verilən çevrilmələri hansı reaksiyalarla həyata keçirmək olar:
 - a) Benzol → fenol;
 - b) Benzol → o-krezol
 - c) Benzol → m-krezol
4. Benzoldan pikrin turşusunun alınması üçün hansı reaksiyaları aparmaq lazımdır?
5. Sınaq şüşələrində verilmiş qliserini, fenolu və amil spirtini necə bir-birindən fərqləndirmək olar?
6. Fenolun bromla reaksiyası nəticəsində 3.31 q tribromfenol alınmışdır, bu da nəzəri çıxımının 75% - ni təşkil edir. Belə halda reaksiyaya neçə qram fenol götürülmüşdür.

7. Fenolun turşu xassələrinin spirtlərə nisbətən artıq olmasını hansı reaksiyalarda göstərmək olar?
8. C_7H_8O tərkibli fenolların quruluş formullarını yazın.
9. Suda həll olmuş fenolun varlığını neçə tə'yin etmək olar?
10. Fenol və etil spirti arasında gedən reaksiya nəticəsində hansı birləşmə alınır?
11. Yç sınaq şüşələrində ayrılıqda fenol məhlulu, asetat turşusu və etil spirti verilmişdir. Hansı bir reaktivdən istifadə etməklə bunları bir-birindən fərqləndirmək mümkündür?
12. O -krezol və benzil spirtini bir-birindən necə fərqləndirmək olar? Bunu etmək üçün hansı reaksiyaları aparmaq lazımdır?
13. C_7H_8O tərkibli maddə dəmir 3-xloridlə boyalı birləşmə əmələ gətirmir, qələvidə həll olmur və oksidleşmə nəticəsində benzoy turşusu əmələ gətirir. Bu hansı maddədir? Göstərilən reaksiyaların tənliklərini yazın.
14. Aşağıda göstərilən a) p-xlorfenolun; b) m-krezolun; c) o-bromfenolun nitrolaşması, sulfolaşması və halogenləşməsi nəticəsində hansı mono əvəzli birləşmələr alınır.
15. Yalnız qeyri-üzvi maddələrdən istifadə etmək şərti ilə a) p-etilfenol; b) pikrin turşusunun sintez üsullarını göstərin.

XIII BÖLMƏ

AMİNLƏR.



AROMATİK AMİNLƏR VƏ NİTROZOBİRLƏŞMƏLƏR

Aminlərə ammonyakın törəmisi kimi baxmaq olar. Bu baxımdan birli aminlərdə ammonyak molekulunda bir hidrogen atomu, ikili aminlərdə – iki, üçlü aminlərdə – üç hidrogen atomu karbohidrogen radikalları ilə əvəz olunmuşdur.

Aminlər də ammonyak kimi əsasi xassəlidir, lakin karbohidrogen radikallarının sayından və xüsusiyyətindən asılı olaraq onların ammonyaka nisbətən əsasi xassələri arta və ya azala bilər. Ammonyakın və aminlərin əsasi xassələri elektron (C.Luis) və proton nəzəriyyələri ilə (Brensted – Lauri) izah olunur.

Bunu aydınlaşdırmaq üçün azot atomunun elektron quruluşunu nəzərdən keçirək. Ammonyak molekulunda azot atomunun beş valent elektronlarından üçü hidrogen atomları ilə kovalent rabitə yaratmış. Beləliklə azot atomunun $2s$ - orbitalında yerləşən bir çüt elektronu ümumiləşməmişdir. Ammonyak bu elektron cütünü verməklə dördüncü rabitə əmələ gətirə bilər. C.Luis nəzəriyyəsinə görə, əsaslar özündən elektron cütünü verən (donor), turşular isə elektron cütünü qəbul edən maddələrdir. Onda bu nəzəriyyəyə görə ammonyak əsasdır.

Brensted – Lauri nəzəriyyəsinə görə turşular özündən protonu verən, əsaslar isə protonu qəbul edən birləşmələrdir.



Maddələrin turşu və ya əsasi xassələrə malik olmayı nisbidir. Turşuluq xassələr əsas olan şəraitdə və əksinə, əsasi xassələr turşu olan şəraitdə mövcuddur. Beləliklə, turşuluq və əsaslıq xassələri bir-biri ilə əlaqəlidir.

Qeyd etdiyimiz kimi, ammonyak molekulunda azotun bir cüt paylanmamış (ümumiləşməmiş) elektronu var, bu elektronlar vasitəsilə ammonyak molekulu özünə hidrogen ionunu birləşdirərək əsasi xassə göstərir.

Aminlərin molekulunda hidrogen atomları karbohidrogen radikalları ilə əvəz olunmuşdur. Əgər bu radikal elektrodonordursa (alkil radikalları) aminlərin əsasi xassələri ammonyaka nisbətən artır, radikal elektroakseptordursa (benzol nüvəsi) – azalır. Beləliklə, aminlər sırasında aromatik aminlərin əsasi xassələri zəifdir.


Aromatik aminlərin xassələrini göstərən reaksiyaları iki yerə bölmək olar:

1. Amin qrupunun reaksiyaları, 13.2 – 13.5 təcrübələr.
2. Benzol nüvəsinin reaksiyaları, 13.6 – 13.7 təcrübələr.

LABORATORİYA-TƏCRÜBƏ İŞLƏRİ

13.1. Anilinin alınması


Anilini ilk dəfə 1841-ci ilde N.N.Zinin nitrobenzolu reduksiya etməklə sintez etmişdir. Nitrobenzolun reduksiyası bir neçə mərhələ ilə gedir və bu prosesin son məhsulu anilindir:




Reduksiyaedici kimi metalların turşularla qarşılıqlı tə'siri nəticəsində alınan hidrogen atomundan istifadə edilir:



Xlorid turşusu reaksiya nəticəsində regenerasiya olunur:




Beləliklə, reaksiyanı ümumi halda aşağıdakı tənliklə ifadə etmək olar:



Dəmirin səthində olan oksid təbəqəsini təmizləmək üçün, dəmir qırıntılarını reaksiyadan əvvəl xlorid turşusu ilə bir az qaynatmaq lazımdır.

Reaksiyada qalay tətbiq olunarsa reaksiya aşağıdakı tənliklə gedir:



Reaksiya nəticəsində alınan anilin xlorid turşusu ilə birləşərək duz əmələ gətirir, buna görə qarşıqdan anilini ayırmak üçün qələvi əlavə etmək lazımdır. Qalayla işləyərkən qələvinin bir qədər artıq əlavə etmək lazımdır, çünki qələvinin artığı anilinin qalay 4-xloridlə əmələ gətirdiyi birləşmənin parçalanmasına və suda həll olan stannatların alınmasına sərf olunur.

Təcrübədə alınan anilin özündə suyu həll etdiyi üçün bulanıq olur. Suyu ayırmak məqsədilə kalsium-xlorid götürmək olmaz, çünki o anilinlə birləşərək $CaCl_2 + 2C_6H_5NH_2$ tərkibli birləşmə əmələ gətirir. Anilini qurutmaq üçün, adətən bərk natrium hidroksiddən istifadə edilir.

Təmiz anilin rəngsiz, havada oksigenin tə'sirində saralan, suda çox pis həll olan maddədir.

Maddələr: nitrobenzol, dəmir qırıntıları, qalay qırıntıları, qatı xlorid turşusu, qələvi məhlulu.

İşin gedisi.

1. Balaca yumrudib kolbaya (150 ml) 10 g dəmir qırıntıları, 4 ml su və $0,5\text{ ml}$ qatı xlorid turşusu töküb qaynayana kimi qızdırmaq. Bu zaman hidrogen qazının alınması müşahidə olunur. Qarışığın $1 - 2$ dəqiqə qızdırmaq. Bundan sonra kolbaya 1 ml nitrobenzol əlavə etmək, ağızını şüşə boru ilə təchiz olunmuş tixacla bağlamaq. Borunu şaquli vəziyyətdə istiqamətləndirmək. Qarışığın əvvəl yavaş, sonra isə möhkəm çalxalamamaq və $1 - 2$ dəqiqə qızdırmaq. Bundan sonra kolbanı qaynayan su hamamına yerləşdirmək və çalxalamamaqla $10 - 15$ dəqiqə yenə qızdırmaq.

Qarışığa nitrobenzol əlavə etdikdən sonra hidrogenin çıxmazı və qırmızı-qonur rəngli dəmir oksidlərinin alınması müşahidə olunur.

Kolbanı $10 - 15$ dəqiqə qızdırıldıqdan sonra su hamamından çıxarmaq üstünü qurulamaq. İsti qarışığa $10 - 15$ damcı duru qələvi məhlulu (qarışqda qələvi mühit yaranana kimi) sonra isə 2 ml su əlavə etmək. Kolbanı şativə bərkitmək və qazaparan borusu olan tixacla bağlamaq. Qazaparan borunu maili istiqamətləndirib, ucunu soyuq su ilə soyudulan sınaq şüşəsinin içərisinə (qəbulədiciyə) salmaq. Bundan sonra kolbanı ehtiyatla qızdırmaq. Qəbulədiciyə $2 - 3\text{ ml}$ bulanıq maye (anilin ilə suyun qarışığının) toplanır. Bundan sonra distilləni dayandırmaq və qazaparan borunu qəbulədicedən dərhal çıxarmaq.

2. Balaca bir kolbaya (150 ml) 2 ml nitrobenzol tökmək və 5 g qalay qırıntıları atmaq. Kolbanın ağızını şaquli istiqamətlənmiş soyuducu ilə bağlamaq və çalxalaya-çalxalaya 9 ml qatı xlorid turşusunu damcı-damcı əlavə etmək. Xlorid turşusunu tam əlavə edəndən sonra kol-


banı 20 – 25 dəqiqə qızdırmaq. Nitrobenzolun iyi itir. Qarışığı soyutmaq, üzərinə 10 ml su və qatı qələvi məhlulu əlavə etmək (məhlulda qələvi mühit yarananana kimi), belə ki, çöküntüdə olan qalay duzları həll olsun. Bundan sonra kolbada olan anilini (su ilə qarışq) distillə etmək. Distillə zamanı anilin qəbuləcidiyə su ilə birlikdə toplanır. Bir azdan anilin sudan ayrılib sınaq şüşəsinin dibində toplanır.

Anilini təmizləmək üçün onu sınaq şüşəsinin dibində pipetlə götürüb quru qaba tökmək, içərisinə bərk qələvi atmaqla qurutmaq və bundan sonra distillə etmək.

Sintez olunan anilini sonrakı reaksiyalar üçün saxlamaq.

Şəkil 40. Anilinin nitrobenzoldan sintezi üçün qurğu.

1-içərisində qatı xlorid turşusu olan damcı qifi; 2-içərisində nitrobenzol və qalay olan kolba; içərisində soyuq su olan qab.



Amin qrupunun reaksiyaları

13.2. Anilin duzlarının alınması

Bütün aminlər kimi anilin də əsasdır, lakin anilinin əsasi xassələri doymuş aminlərin əsasi xassələrindən zəifdir. Buna baxmayaraq anilin mineral turşularla davamlı kristal duzlar əmələ gətirir. Anilinin bir çox duzları suda yaxşı həll olur, pis həll olan anilinin sulfat duzudur $[C_6H_5NH_3]_2SO_4$.

Anilinin əsasi xassələri zəif olduğundan onun duzları su məhlullarında hidrolizə uğrayır və buna görə bu məhlularda turş mühit yaranır.

Maddələr: 13.1 təcrübədən alınan anilin, qatı xlorid turşusu, duru sulfat turşusu, qələvi məhlulu.

İşin gedisi.


Sınaq şüşəsinə 6 – 8 damcı anilin tökmək və üzərinə 2 – 3 ml su əlavə edib, çalxalamaq. Bu zaman emulsiya alınır. Alınan emulsiyanı iki yerə bölmək.

Emulsiyanın bir hissəsinə damcı-damcı qatı xlorid turşusu əlavə etmək. Bu zaman bircinsli məhlul alınır. Bundan sonra həmin sınaq şüşəsinə bir damcı fenolftalein və damcı-damcı qələvi məhlulu əlavə etmək. Məhluldan anilinin ayrılması qələvi mühitin yaranmasından tez müşahidə olunur (fenolftaleinin tə'sirindən məhlul bənövşəyi rəngə boyanmış) və buna görə məhlul dərhal bulanır.

Anilin məhlulunun ikinci hissəsinə damcı-damcı duru sulfat turşusu əlavə etmək, suda həll olmayan anilin-sulfat kristallarının alınması müşahidə olunur.

13.3. Asetanilidin alınması

Birli və ikili aminlər ammonyak kimi karbon turşularının xloranhidridləri ilə reaksiyaya daxil olur və müvafiq anidlər əmələ gətirir.




Reaksiya qələvi mühitdə aparılsa, alınan hidrogen-xlorid qələvi ilə birləşmə əmələ gətirir və amin tam reaksiyaya daxil olur. Üçlü aminlərin azot atomu ilə birləşmiş hidrogen atomları yoxdur və buna görə onlar xloranhidridlə heç reaksiyaya daxil olmur, ya da onlarla birləşərək duza bənzər maddələr əmələ gətirir. Üçlü aminlər eyni üsulla hidrogen-xloridi də özlərinə birləşdirirlər və buna səbəb olaraq bəzi üçlü aminləri, məsələn piridini, xloranhidridlərin birli və ya ikili aminlərlə reaksiyası zamanı qələvi əvəzinə tətbiq edirlər. Sulu qələvilərlə müqayisə etdikdə piridin üstünlük təşkil edir, çünki götürülmüş maddələrin hər ikisi də (anilin və xloranhidrid) piridində yaxşı həll olur və reaksiya homogen mühitdə gedir.

Susuz asetat turşusu ilə anilinin asetilləşməsi uzun müddət qaynadıldıqda gedir, turşu anhidridi və ya xloranhidrid götürülersə reaksiya daha tez gedir.

Reaksiya nəticəsində alınan hidrogen-xlorid anilinlə birləşir:





Qələvi və piridinin iştirakı ilə gedən reaksiyada anilin xloranhidridlə reaksiyaya tam daxil olur.

Aminlərə asetanhidridlə tə'sir etdikdə asetanilid və asetat turşusu alınır. Alınan asetat turşusu anilinlə zəif birleşmə (anilin asetat duzu) əmələ gətirdiyi üçün, anilin bütövlüklə reaksiyaya daxil ola bilir.

Asetanilid suya qarşı davamlıdır, lakin qələvi və turşularla qaynadıldıqda hidroliz nəticəsində anilin və sirkə turşusuna parçalanır.

Maddələr: anilin, asetilxlorid, asetanhidrid, qələvi məhlulu.

İşin gedisi.

1. Sınaq şüşəsinə 1 ml anilin töküb üzərinə ehmalca, damcı-damcı, çalxalayıb soyutmaqla 1 ml asetilxlorid əlavə etmək. Alınan qarışığın üzərinə 10 ml su töküb çalxalamaq. Qarışıqdan asetanilidin kristallarının ayrılması müşahidə olunur. Kristalların çökmesini tezlepşdirmək üçün sınaq şüşəsini içəridən şüşə çubuqla sürtmək məsləhətdir. Məhlulda reaksiyanın ikinci məhsulu olan anilin-xlorid qalır.
2. Tixacla möhkəm bağlanan sınaq şüşəsi götürmək, içərisinə 1 ml anilin və 3 ml su töküb emulsiya alınanadək möhkəm çalxalamaq, bundan sonra üzərinə 1 ml asetanhidrid əlavə etmək və yenə də əvvəl bir az yavaş, sonra isə möhkəm çalxalamaq. Asetanilidin kristallarının alınması müşahidə olunur və qarışq bərkirir.

Hər iki təcrübədən alınan asetanilidi suda kristalaşdırıb saf halda almaq olar (ərimə temp. $115^\circ C$) (təcrübə 4.1).


Asetaniliddən bir qədər sınaq şüşəsinə töküb qəlevi elavə etmək və qaynatmaq. Nə müşahidə olunur?

13.4. Anilinin diazotlaşdırılması

Birli aromatik aminlər nitrit turşusu ilə reaksiyaya daxil olduqda diazobirləşmələr əmələ gətirir. Diazobirləşmələri almaq üçün aromatik aminlərə nitrit turşusunun duzu ilə turş mühitdə tə'sir edirlər, belə ki turş myhitdə nitritlərdən nitrit turşusu alınır:




Turş mühitdə aminlər duz əmələ gətirir və həmin duzların kationu (reaksiya nəticəsində əmələ gələn) nitrit turşusu ilə reaksiyaya daxil olaraq iki molekul su ayırrı və kompleks diazonium duzu əmələ gətirir. Bu kompleks duzların kationunda iki azot atomları bir-birilə birləşmiş haldadır:



Qüvvətli turşuların diazonium duzları suda yaxşı həll olur, məhlulda hidrolizə uğramır və mühiti neytralıdır. Bu duzlar quru haldə olduqda partlayır, məhlulda isə müxtəlif reaksiyalara daxil olur.

İyolo Diazonium duzlarına qəlevilərlə tə'sir etdikdə diazonium hidroksid əmələ gəlir, bu isə qəlevi mühitdə diazohidrata çevrilir. Diazohidratlar çox zəif turşulardır, qəlevi mühitdə diazotat duzları verir, bunlar məhlulda parçalanaraq azot ayırrı və asanlıqla qoşulma reaksiyalara daxil olaraq, azobirləşmələr əmələ gətirir.



Diazonium-xlorid *diazonium-hidroksid* *diazohidrat*

Aromatik aminlərin nitrit turşusu ilə reaksiyası nəticəsində də diazohidrat alınır. Birli aromatik aminlərin diazotlaşdırılma reaksiyası çox mühüm sənaye prosesidir, bunun nəticəsində alınan diazobirləşmələrin əsasında müxtəlif üzvi birləşmələr sintez etmək mümkündür.

Doymuş karbohidrogenlərin nitrit turşusu ilə reaksiyası nəticəsində, aromatik aminlər kimi əvvəlcə diazohidratlar əmələ gəlir, sonra isə bunlar davamsız olduğundan azotun ayrılması ilə parçalanır və spirtə çevrilir.

Diazotlaşdırma reaksiyasının əsas şərtləri və reaksiyanın şəraiti aşağıdakılardır:

- Diazotlaşdırmanın apararkən qarışıığı $0^{\circ}C$ temperaturadək soyutmaq lazımdır, bununla nitrit turşusu və sintez olunan diazobirləşmələrin parçalanmasının qarşısı alınır.
- Nitrit turşusunun aminlə reaksiyası ion reaksiyası deyil və buna görə çox zəif gedir, bu səbəbə görə

diazotlaşmanı yavaş-yavaş aparmaq lazımdır. Belə olduqda qarışqda artıq nitrit turşusunun toplanmasının qarşısı alınır. Qarışqda artıq miqdarda nitrit turşusu olan halda, o, parçalanma nəticəsində azot oksidləri əmələ gətirir, bundan başqa turş mühitdə diazobirləşmə və aromatik amin arasında gedən reaksiya nəticəsində diazoaminobenzol alına bilər.

- Qarışqda nitrit turşusunun varlığını yodlu-nişastalı kağızla tə'yin etmək olar. Turş mühitdə kalium-yodiddən sərbəst yodun ayrılmazı nəticəsində bu kağız boyanır.

Maddələr: anilin, sodium-nitrit, yodlu-nişastalı kağız, qatı xlorid turşusu.

Yodlu-nişastalı kağızı hazırlamaq üçün 1 q quru nişastanın üzərinə 10 ml su töküb möhkəm çalxalamayaq və 200 ml qaynayan isti suya tökmək. Məhlul soyuyandan sonra içərisində 0,4 q kalium-yodid həll etmək. Alinan məhlulda süzkəc kağızını isladıb qurutmaq və bundan sonra onu nazik uzun hissələrə kəsib doğramaq.

İşin gedişi.

Həcmi 50 – 100 ml olan kolbaya 3 q anilin, 25 ml su və 7 ml qatı xlorid turşusu tökmək və çalxalamayaq. Kolbanın içərisinə termometr salıb buzlu suda soyutmaq.

Sınaq şüşəsində 2,3 q kalium-yodidi 5 ml suda həll etmək və alınan məhlulu damcı-damcı hər dəfə çalxalamaqla soyudulmuş anilin məhlulunun üzərinə əlavə etmək. Məhlulun temperaturu 5 – 7°C yuxarı qalxmamalıdır, buna görə

onu həmişə soyutmaq və bu məqsədlə kolbanın içərisinə balaca bir buz parçası atmaq.


Natrium-nitrit məhlulunun yarısı əlavə edildikdən sonra (5 – 6 dəqiqədən), qarışığın möhkəm 1 – 2 dəqiqə çalxalaması və həmin qarışığdan termometr vasitəsilə bir damcı yodlu-nişastalı kağızının üzərinə tökmək. Kağızın rəngi dəyişməsə, yenə də natrium-nitrit məhlulundan əlavə etmək və hər dəfə yodlu-nişastalı kağızı ilə reaksiyanın gedişini yoxlamaq. Yodlu-nişastalı kağız boyanarsa (göy və ya da qonur rəngə), bu məhlulda nitrit turşusunun varlığını göstərir, məhlulu bir dəqiqə ərzində çalxalaması və yenidən yodlu-nişastalı kağızla yoxlamaq. Kağızın rəngi dəyişilməsə, deməli nitrit turşusu reaksiyaya daxil olub və yenə də natrium-nitrit məhlulu əlavə etmək lazımdır.

Məhlulu çalxalayandan sonra nitrit turşusunun qalması müəyyən edilərsə (hər dəfə yodlu-nişastalı kağızı boyanırsa), demək reaksiya tam başa çatıb və məhlula natrium-nitrit artıq əlavə etmək lazım deyil. Belə hal, adətən götürülmüş natrium-nitrit məhlulu tam əlavə ediləndən sonra müşahidə olunur.

Alınan şəffaf fenildiazonium duzunu buzun içərisində saxlamaq və sonrakı təcrübələrdə tətbiq etmək.

13.5. Diazoqrupunun hidroksidlə əvəz olunması. Fenolun alınması

Diazonium duzları otaq temperaturunda su ilə reaksiyaya daxil olur və bu reaksiya qızdırıldıqda daha da şiddetli gedir. Bu zaman diazoqrup parçalanaraq azot molekulu ayrılır. Nəticədə fenol və hidrogen xlorid əmələ gətirir:



Təcrübə nəticəsində alınan azotun tərkibində (məhlulda artıq olan nitrit turşusunun parçalanması nəticəsində alınan) azot oksidləri də ola bilər (NO, NO₂). Bunları udmaq üçün kalium-permanqanatın məhlulu götürülür.

Maddələr: fenildiazonium duzunun məhlulu, kalium-permanqanatın məhlulu.

İşin gedisi.

Fenildiazoniumun soyuq məhlulundan 5 – 10 ml sınaq şüşəsinə tökmək və şüşənin ağızını qazaparan borusu olan tixicla bağlamaq. Sınaq şüşəsini maili vəziyyətdə ştativə bərkitmək və isti su hamamında qızdırmaq. Məhlul bulanır və qazın alınması müşahidə olunur. Alınan qazı içərisində qələvi və kalium-permanqanat məhlulu olan stekana keçirmək. Qazın xassələrini öyrənmək üçün onu sınaq şüşəsinə toplamaq. Bu məqsədlə sınaq şüşəsini qələvi məhlulu ilə doldurub, ağızını barmaqla bağlamaq və həmin məhlulun içərisinə çevirmək. Bundan sonra barmağı çəkib, qazaparan borunun ucunu sınaq şüşəsinin içərisinə salmaqla qazı toplamaq. Toplanan qaz qələvilərdə həll olmur, yanmır, iysizdir.

Bir neçə dəqiqədən sonra qazın alınması dayanır və məhlulun üzərində tünd rəngli yağlı təbəqə ayrılır. Bu fənoldur.


Fenolu qarışıldan ayırmak üçün sınaq şüşəsinə «qaynadıcı» daş atıb qızdırmaq. Qazaparan borunun ucunu qəbuledicinin içərisinə salmaq (qəbuledicini içərisində soyuq su olan stekana yerləşdirmək) və mayeni qızdırmaq. Fenol su ilə qarışq halda distillə olunur və qəbuledicidə toplanır.

Benzol nüvəsinin reaksiyaları

13.6. Anilinin bromla reaksiyası

Benzol nüvəsi ilə birbaşa birləşmiş halda olan amin qrupu hidroksil qrupu kimi nüvəyə tə'sir edərək, onun hidrogen atomlarını aktivləşdirir. Beləliklə, anilin hətta duru məhlulda olarkən benzol nüvəsində olan hidrogen atomlarını asanlıqla bromla əvəz edir. Əvəzətmə reaksiyasının nəticəsində alınan 2,4,6-tribrom-anilin (ərimə temp. 119°C) suda pis həll olur.

Brom atomlarının amin qrupuna olan tə'sirindən əsaslı xassələr daha da azalır və tribromanilin turşularda həll olmur.



Maddələr: anilin, bromlu su.


İşin gedisi.

Sınaq şüşəsinə 5 – 6 ml su töküb üzərinə bir damcı anilin əlavə etmək və anilin tam həll olana qədər çalxala-
maq. Alınan anilinin durulaşmış məhlulundan (*anilin suyun-
dan*) 1 ml sınaq şüşəsinə tökmək və üzərinə damçı-damçı
bromlu su əlavə etmək, məhlul rəngsizləşir və ağ çökün-
tünə alınması müşahidə olunur.


13.7. Anilinin sulfolaşması. Sulfanil turşusunun alınması

Anilin də fenollar kimi asanlı-la sulfolaşır və bu reaksiya benzolun sulfolaşmasından da-la tez gedir, bu da amin qrupunun benzol nüvəsinə olan tə'siri ilə izah olunur. Sulfat turşusu ilə reaksiya zamanı anilin ilk mərhələdə *anilinhidrosulfat* əmələ getirir. Qızdırıldıqda bundan bir molekul su ayrılmıqla *fenilsulfamin turşusu* alınır, bir qədər də qızdırıldıqda molekulda xili yerdəyişmə baş verir və bunun nəticəsində sulfoqrup benzol nüvəsinə keçir. 180°C yuxarı temperaturdan, demək olar ki, yalnız *p-sulfanil turşusu* alınır; bir az aşağı temperaturda eyni zamanda *o-sulfanil turşusu* da alınır.

Alınan sulfanil turşusu kristal formada olur və özünə iki molekul su birleşdirir. Kristalohidrat qurudulduğda suyu-nu itirir. Soyuq suda bu turşu çox pis həll olur. Sulfanil turşusu benzoy turşusundan qüvvətli turşudur.

*anilinhidrosulfat**fenilsulfamin turşusu**p-sulfanil turşusu*

Sərbəst halda bu turşu molekuldaxili duz əmələ gətirir və bipolyar ion formasında olur:



Maddələr: anilin, qatı sulfat turşusu.

İşin gedışı.

Sınaq şüşəsinə pipet vasitəsilə 2 ml anilin tökmək (çalışmaq lazımdır ki sınaq şüşəsinin divarlarına dəyməsin) və üzərinə çalxalaya-çalxalaya 2,5 ml qatı sulfat turşusunu azaz əlavə etmək. Qarışq əvvəl bərkileyir, sonra isə durulaşır. Sınaq şüşəsinə termometr salmaq, bundan sonra isti qum hamamına yerləşdirmək və $180 - 190^{\circ}C$ temperaturadək qızdırmaq. 20 – 25 dəqiqdən sonra sınaq şüşəsini qum hamamından çıxarmaq, qarışq bərkileyənə qədər soyutmaq və içərisinə 10 ml isti su tökmək. Qarışığı çöküntü həll olunana kimi, qızdırmaq. Sonra isə yenə yavaş-yavaş $0^{\circ}C$ – dək soyutmaq. Sulfanil turşusunun kristallarının çökməsi müşahidə olunur, onları vakuumda sormaqla süzmək.

ÇALIŞMA VƏ MƏSƏLƏLƏR

1. Aşağıda adları verilən birləşmələrin formullarını yazın:
a) 2-aminopropan; b) 3-amino, 1-propen;
c) dimetiletilamin, d) izopropilamin; e) metilanilin;
f) o-bromanilin;
g) p-toluidin;
2. C_3H_9N – tərkibli aminlərin bütün izomerlərinin quruluş formullarını yazın və adlandırın.
3. C_7H_9N – tərkibli aromatik aminlərin bütün izomerlərin formullarını yazın və adlandırın.
4. Aşağıdakı birləşmələrin arasında gedən reaksiyaların tənliklərini yazın:
a) Metilamin və etilxlorid; b) dimetilamin və izopropilxlorid; c) amonyak və butilxlorid.
5. Verilən birləşmələrin reduksiyası nəticəsində hansı aminlər alınır? Müvafiq reaksiyaların tənliklərini yazın.
a) 2-nitropropan, b) propionitril; c) nitrobenzol; d) p-nitrotoluol.
6. Aşağıdakı birləşmələri əsasi xassələrinin artması ilə yerləşdirin: etilamin, metilamin, amonyak, dimetilamin, anilin.
7. Izopropilaminə nitrit turşusu ilə tə'sir etdikdə hansı spirt alınır? Reaksiyanın tənliyini yazın.
8. C_3H_9N tərkibli qarışığda birli və üçlü aminlərin varlığını neçə tə'yin etmək olar?
9. Aminləri susuzlaşdırılmaq üçün aşağıda verilən maddələrdən hansılardan tətbiq etmək olar: natrium-sulfat, kalsium-xlorid, kalium-hidroksid, alüminium-oksid, fosfor 5-anhidridi?

10. Konkret olaraq hər hansı birləşməni misal götürərək aşağıdakı çevrilmələri həyata keçirmək üçün hansı reaksiyaları aparmaq lazımdır: alkilhalogenid → nitrobirləşmə → birli amin → ikili amin (5)
11. Yalnız qeyri-üzvi birləşmələrdən istifadə etməklə etilamini alın.
12. Asetilendən a) metil amini; b) etil amini; c) propil amini alın.
13. Anilinin aşağıda verilən birləşmələrlə reaksiyalarının tənliklərini yazın:
- bromlu su;
 - sulfat turşusu (soyuqda və qızdırmaqla);
 - asetanhidrid.
14. Anilinin bromlaşması nəticəsində 2 q anilin alınıbsa, reaksiyaya necə qram anilin götürülb və necə qram tribromanilin alınmalıdır?
15. O-nitroanilinin diazotlaşma reaksiyasının tənliyini yazın. Diazotlaşma reaksiyaları hansı şəraitdə aparılır? Bu reaksiyanın xüsusiyyəti nedədir?
16. Benzoldan ağ streptosidin (p-aminobenzolsulfamidin) sintez edilməsi reaksiyalarının tənliklərini yazın.

Әдәbiyyat

1. Основной практикум по органической химии. Пер. с нем. М., Изд. "Мир", 1973. 208 с.
2. Агрономов А.Е., Шабарова Ю.С., Лабораторные работы в органическом практикуме. М. Изд. "Химия". 1974. 375 с.
3. Юрьев Ю.К. Практические работы по органической химии. Вып. I – II. М., Изд. МГУ, 1964. 419 с.; вып. III. М., изд. МГУ, 1964. 251 с.
4. Общий практикум по органической химии. Пер. с нем. Под ред. А.Н. Коста. М., "Мир", 1965. 678 с.
5. Прянишников Н.Д. Практикум по органической химии. М., Госхимиздат, 1952. 245 с.
6. Некрасов В.В. Руководство к малому практикуму по органической химии. М., Изд. "Химия". 1964. 380 с.
7. Грандберг И.И. Практические работы и семинарские занятия по органической химии. М., Изд. "Высшая школа." 1978. 255 с.
8. Несмеянов А.Н. Несмеянов Н.А. Начала органической химии. М., Изд. "Химия". 1974. Книга первая 623 с. книга вторая 824с.

MÜNDƏRİCAT

Müqəddimə ----- 3 - 6

I BÖLMƏ

Metodik göstərişlər

1.1. Üzvi kimya laboratoriyasında ümumi iş qaydaları -----	7 - 11
1.2. Təcrübələrin gedişində aparılan hesablamalar -----	11 - 23
1. Təcrübəyə götürülən maddələrin kütlesi mə'lum olduqda alınan maddələrinfazlə çıxımının hesablanması -----	11 - 17
2. Təcrübələrə götürülən və alınan maddələr maye halda olduqda hesablamalar necə aparılmalıdır -----	17 - 18
3. Reaksiya nəticəsində qaz halında maddələr alındıqda onların çıxımı necə hesablanmalıdır -----	18 - 21
4. Reaksiyaya götürülən iki maddənin kütlesi mə'lum olduqda alınan maddələrin çıxımı necə hesablanmalıdır -----	21 - 23
Məsələlər -----	24

II BÖLMƏ

Laboratoriyada işlədirilən qab-qacaq

və ləvazimat ----- 25 - 34

Giriş -----	25
Stəkanlar -----	25
Kolbalar -----	26 - 29
Kalsium-xlorid boruları -----	30

Soyuducular -----	30 – 31
Damçı və ayrıcı qıflar-----	31 – 32
Şifli cihazlar -----	32 – 33
Rezin və mantar tixaclar -----	33
Rezin və polietilen borular -----	34

III BÖLMƏ

3.1. Üzvi kimya laboratoriyasında ümumi iş qaydaları və təhlükəsizlik texnikası ---	35 – 36
3.2. Təhlükəli birləşmələr -----	37 – 42

IV BÖLMƏ

ÜZVİ BİRLƏŞMƏLƏRİN TƏMİZLƏNƏCƏK QAYDALARI VƏ ONLARIN FİZİKİ VƏ KİMYƏVİ SABİTLƏRİNİN TƏ'YİNİ ----- 43 - 80

4.1. Giriş -----	43 – 44
4.1. Kristallaşdırma (yenidən kristallaşdırma) -----	44 – 48
4.2. Sublimasiya -----	48 – 51
4.3. Distillə -----	51 – 59
4.3.1. Atmosfer təzyiqində distillə -----	51 – 53
4.3.2. Su buxarı ilə distillə -----	53 – 55
4.3.3. Vakuumda distillə -----	55 – 59
4.4. Ekstraksiya -----	59 – 62
4.5. Ərimə temperaturunun tə'yini -----	62 – 64
4.6. Maddənin qaynama temperaturunun tə'yini---	64 – 66
4.7. Maddənin sıxlığının tə'yini-----	66 – 69
4.8. Şüanı sindirme əmsalının tə'yini -----	69 – 70
4.9. Maddələrin qurutma üsulları -----	70 – 79

V BÖLMƏ	18
ÜZVİ MADDƏLƏRİN VƏSFİ ANALİZİ --80 – 90	19
5.1. Karbon və hidrogen atomlarının tə'yini -----	80 – 82
5.2. Halogenlərin tə'yini -----	82 – 83
5.3. Azot və kükürdün tə'yini -----	83 – 86
5.4. Başqa elementlərin tə'yini (fosforun, arsenin, metalların tə'yini) -----	86 – 87
Üzvi birləşmələrin ən geniş yayılmış funksional qrupları (cədvəl) -----	88 – 90

VI BÖLMƏ

KARBOHİDROGENLƏR

Doymuş və doymamış karbohidrogenlər -----	91 – 116
---	----------

LABORATORİYA-TƏCRÜBƏ İŞLƏRİ	108
6.1. Karbohidrogenlərin bromlaşması -----	94 – 97
6.2. Karbohidrogenlər inkalium-permanqanatla oksidləşməsi (Vaqner reaksiyası)-----	97 – 99
6.3. Karbohidrogenlərin qatı sulfat turşusu ilə reaksiyası -----	99 – 101
6.4. Karbohidrogenlərin qatı nitrat turşusu ilə qarşılıqlı tə'siri-----	101 – 102
6.5. Metanın natrium-asetatdan alınması və xassələri -----	102 – 104
6.6. Etilenin etil spiritindən alınması -----	104 – 106
6.7. Amilenlərin (pentenlərin) alınması -----	106 – 107
6.8. Amilenlərin polimerləşməsi -----	107 – 111
6.9. Asetilenin kalsium-karbiddən alınması və xassələri-----	111 – 113

6.10. Metal asetilenidlərin alınması	113 – 115
<i>Çalışma və məsələlər</i>	115 – 117
VII BÖLMƏ	
ALKİLHALOGENİDLƏR	118 – 134
LABORATORİYA-TƏCRÜBƏ İŞLƏRİ	
7.1. Etil bromidin etil spirtindən alınması	119 – 121
7.2. Bromoformun alınması	122
7.3. Yodoformun alınması	123 – 124
7.4. Alkilhalogenidlərin sulu qələvələrlə reaksiyası	124 – 126
7.5. Xloroform, bromoform, yodoform və karbondördxlosatridin qələvələrlə reaksiyası	127 – 128
7.6. Üzvi halogenidlərin gümüş-nitratın spirtdə məhlulu ilə reaksiyası	129 – 130
7.7. Halogenlərin natriumla qoparılması	131 – 132
7.8. Etilenbromiddən (1,2-dibrometandan) etilenin alınması	132 – 133
<i>Çalışma və məsələlər</i>	133 – 134
VIII BÖLMƏ	
SPİRTLƏR. SADƏ EFİRLƏR.	
MİNERAL TURŞULARIN MÜRƏKKƏB EFİRLƏRİ	133 – 161
LABORATORİYA-TƏCRÜBƏ İŞLƏRİ	
8.1. Spirtin susuzlaşdırılması	137 – 138
8.2. Alkoholyatların alınması və hidrolizi	138 – 140

8.1.	Sulfat turşusunun spirtlərə tə'siri (8.2 – 8.5 təcrübə) -----	138 - 149
8.3.	Etil sulfatın alınması və onun xassələri-----	142 - 143
8.4.	İzoamil spirtinin sulfat turşusu ilə reaksiyası -----	144
8.5.	Dietil efirinin alınması -----	145 - 146
8.6.	Etil efirinin tərkibində olan peroksidlərin tə'yini -----	146 - 149
	Spirlərin oksidləşməsi -----	
	(8.7 – 8.10 təcrübə) -----	149 - 154
8.7.	Etil spirtinin xrom qarışığı ilə oksidləşməsi	149-151
8.8.	İzoamil spirtinin xrom qarışığı ilə oksidləşməsi -----	151 – 152
8.9.	Etil spirtinin kalium-permanqanatla oksidləşməsi -----	152 – 153
8.10.	Etil spirti ilə qarışqda olan metil spirtinin tə'yini -----	153 – 154
	Çoxatomlu spirlərin reaksiyaları -----	
	(8.11 – 8.13 təcrübə) -----	154 - 159
8.11.	Çoxatomlu spirlərin mis 2-hidroksidlə reaksiyası -----	156 – 157
8.12.	Spirlərin boraksla kompleks əmələ gətirməsi ---	157
8.13.	Qliserinin dehidratasiyası -----	158 – 159
	Çalışma və məsələlər -----	160 – 161

IX BÖLMƏ

	OKSOBİRLƏŞMƏLƏR -----	
	ALDEHİD VƏ KETONLAR -----	162 – 199
	LABORATORİYA-TƏCRÜBƏ İŞLƏRİ -----	
9.1.	Sirkə aldehidinin etil spirtinin oksidləşməsi ilə alınması -----	165 – 167

9.2.	Mis katalizatorunun iştirakı ilə spirtin dehidrogenləşməsi (oksidləşməsi) -----	167 – 168
9.3.	Asetilendən sirkə aldehydinin alınması -----	169 – 171
9.4.	Akroleinin qliserindən alınması -----	171
9.5.	Asetonun alınması -----	172 – 174
	Oksobirləşmələrin xassələri. I Karbonil qrupuna birləşmə reaksiyaları (9.6.-9.9 təcrübə) -----	174 – 182
9.6.	Formaldehidin polimerləşməsi -----	174 – 176
9.7.	Asetonun natrium hidrosulfitlə reaksiyası -----	176 – 178
9.8.	Asetonun natrium sulfitlə reaksiyası -----	178
9.9.	Aldehyidlərin fuksinsulfit turşusu ----- ilə reaksiyası -----	179 – 182
	II Karbonil qrupunun əvəzolunma reaksiyaları (9.10 – 9.13 təcrübə) -----	182 - 189
9.10.	Urotropinin alınması -----	182 – 184
9.11.	Urotropinin xassələri -----	184 – 185
9.12.	Asetonun hidroksilaminlə reaksiyası ----- Asetonoksimin alınması -----	186 – 187
9.13.	Asetonun fosfor 5-xloridlə reaksiyası-----	187 – 189
	III. α-karbon atomunda əvəzətmə reaksiyalar (9.14 – 9.16 təcrübə) -----	189 – 193
9.14.	Asetaldehydin qələvi mühitdə kondensləşməsi -----	189 – 190
9.15.	Asetonun bromla reaksiyası -----	191 – 192
9.16.	Aldehyid və ketonların yodoform reaksiyası -----	192 – 193
	IV. Aldehyidlərin oksidləşmə reaksiyaları (9.17 –9.18 təcrübə) -----	193 – 197
9.17.	Aldehyidlərin mis 2-hidroksidlə reaksiyası -----	193 – 195

9.18. Aldehidlərin gümüş birləşmələrini reduksiya etməsi	195 – 197
9.19. Çalışma və məsələlər	197 – 199
X BÖLMƏ	
KARBON TURŞULARI VƏ ONLARIN TÖRƏMƏLƏRİ	
OKSİTURŞULAR	200 – 224
LABORATORİYA – TƏCRÜBƏ İŞLƏRİ	
10.1. Karbon turşularının xassələri 10.1 – 10.9	
10.1.1. Müxtəlif turşuların suda həll olması	205 – 206
10.1.2. Turşuların duzlarına başqa turşuların tə'siri	206 – 207
10.1.3. Dəmir 3-asetat duzunun alınması	
10.1.4. ve hidrolizi	207 – 208
10.1.5. Oksitürşuların dəmir 3-xloridlə reaksiyası	208 – 209
10.1.6. Üzvi turşuların oksidləşməsi	210 – 211
10.1.7. Qarışqa turşusunun oksidləşməsi	211 – 212
10.1.8. Süd turşusunun turş mühitdə oksidləşməsi	212 – 213
10.1.9. Qarışqa turşusunun qatı sulfat turşusunundən tə'sirindən parçalanması	213 – 214
10.1.10. Süd turşusunun qatı sulfat turşusunun tə'sirindən parçalanması	214 – 214
10.1.11. Eterifikasiya reaksiyaları (10.10 – 10.12 təcrübə)	214 – 223
10.1.12. Mürəkkəb efirlərin alınması və hidrolizi	214 – 216
10.1.13. Etilasetatin alınması	216 – 217

10.12. İzoamilasetatin (izopentilasetatin) alınması -----	217
Amidlər və onların xassələri (10.13 – 10.14 təcrübə) -----	218 - 223
10.13. Asetamidin alınması -----	218 - 221
10.14. Asetamidin reaksiyaları ----- <i>Çalışma və məsələlər-----</i>	221 - 223 223 - 224

XI BÖLMƏ

AROMATİK KARBOHİDROGENLƏR.	
AROMATİK KARBOHİDROGENLƏRİN HALOGENLİ-, SULFO- VƏ NİTROBİRLƏŞMƏLƏRİ -----	225 - 247

LABORATORİYA-TƏCRÜBƏ İŞLƏRİ	
11.1. Benzolun benzoy turşusundan alınması -----	229 - 230
Alkilbenzolların yan zəncirdə yerləşən hidrogen atomlarının əvəzelunması. Nüvəyə birləşmə reaksiyalar. -----	
11.2. Aromatik karbohidrogenlərin katalizator olmadan bromla reaksiyaları -----	230 - 233
Benzol nüvəsində əvəzetmə reaksiyaları: bromlaşma, sulfolaşma, nitrolaşma, alkilleşmə reaksiyaları (11.3 – 11.7 təcrübə) -----	233 - 244
11.3. Aromatik karbohidrogenlərin halogenlərə reaksiyalarına katalizatorların tə'siri -----	233 - 236
11.4. Brombenzolun alınması -----	236 - 238
11.5. Aromatik karbohidrogenlərin sulfolaşması -----	238 - 239
11.6. Aromatik karbohidrogenlərin nitrolaşması -----	239 - 241

11.7. Aromatik karbohidrogenlərin alkilleşməsi -----	242 – 244
11.8. Aromatik karbohidrogenlərin oksidləşməsi -----	244 – 245
<i>Çalışma və məsələlər.</i> -----	245 – 247

XII BÖLMƏ	
FENOLLAR -----	248 – 265

LABORATORİYA-TƏCRÜBƏ İŞLƏRİ

Hidroksil qrupunun reaksiyaları (12.1 – 12.3 təcrübə) -----	250 - 254
12.1. Fenolların həll olması və turşuluq xassələri -----	250 – 251
12.2. Fenolyatların alınması -----	251 – 252
12.3. Fenolların dəmir 3-xloridlə reaksiyası -----	252 – 254
Benzol nüvəsində əvəzətmə reaksiyaları (12.4 – 12.9 təcrübələr) -----	254 – 261
12.4. Fenolun susuz mühitdə bromla reaksiyası -----	254 – 255
12.5. Fenollara bromun suda məhlulu ilə tə'siri -----	255 – 256
12.6. Fenolun sulfolaşması -----	257
12.7. Fenolun nitrolaşması -----	257 – 260
12.8. Fenol-formaldehid qatranlarının alınması -----	260 – 263
12.9. Pirohallolun havada oksidləşməsi -----	263 – 264
<i>Çalışma və məsələlər</i> -----	264 – 265

XIII BÖLMƏ
AMİNLƏR. AROMATİK
AMİNLƏR VƏ NİTROZOBİRLƏŞMƏLƏR ----266 – 285

LABORATORİYA-TƏCRÜBƏ İŞLƏRİ

13.1. Anilinin alınması -----	267 – 271
Amin qrupunun reaksiyaları 13.2 – 13.5-----	272 - 279
13.2. Anilin duzlarının alınması -----	272
13.3. Asetanilidin alınması -----	273 – 274
13.4. Anilinin diazotlaşdırılması-----	274 – 278
13.5. Diazoqrupun hidroksidlə əvəz olunması. Fenolun alınması-----	278 – 279
Benzol nüvəsinin reaksiyaları (13.6 – 13.7 təcrübələr)-----	280 – 283
13.6. Anilinin bromla reaksiyası -----	280
13.7. Anilinin sulfolaşması. Sulfanil turşusunun alınması -----	271 – 282
Çalışma və məsələlər-----	283 – 284
Ədəbiyyat -----	285
Mündəricat -----	286 – 295

Aliwena Electric Company, Inc.

TANIT KİMYADAN PRAKТИКУМ

Ali moktaban şeşir, dava uyanı.

Kitab müəllifin vəsaiti həsabına nəzər olunur

Korrektori: T.M. Zahidana

Çapa imzalenmiş 14.12.98. Nagrin formesi 60x80 $\frac{1}{2}$ m. Ofset kağız 26 g. 1. Tayms qarılışına. Ofset çapı. Flaki ve şartı g. 18.15. Şartlı rəng-ottığ 18.69. Uçot-nəşr versəti 11.4. Tiraçı: 1000. Sifariş № 922. Ümumiyyət qurğusu: 1000.

Azərbaycan Respublikası Mədəniyyət və İnfrastruktur Nazirliyinin № 1000. Sırası № 833, Qeydiyi müqavilə ilə.

Azerbaycan Respublikası Mədəniyyət və İnförmasiya Nəşriyyatı "Məarif" nəşriyyatı,
Bakı - 370111, A. Məmmətovun küçəsi, 4

BAKI - 370111, A. Məmmətov küçəsi, 4.
Azerbaijan Respublikası Mədəniyyət və Tərtibat

Azərbaycan Respublikası Mədəniyyət və İnforsasiya Nazirliyinin "Qəzai Şəhər" fəziləti mətbəəsi, Bakı,

H. Aslanov küçəsi, 80.